

**Eyyaz Zeynalov**

# **QARABAĞ HEKAYƏLƏRİ**

Xocalı	Şuşa	Laçın	Ağdərə
26 Fevral 1992	08 May 1992	18 May 1992	07 iyul 1993
Xankəndi			Agdam
1991			23 iyul 1993
Xocavənd			Füzuli
1991			23 Avqust 1993
Əsgəran			Cəbrayıl
1991			23 Avqust 1993
Kəlbəcər			Qubadlı
02 Aprel 1993			31 Avqust 1993
			Zəngilan
			29 oktyabr 1993

Z 42

EYVAZ ZEYNALOV

# QARABAĞ HEKAYƏLƏRİ

F. Köçərli adına  
Azərbaycan Dövlət Uşaq  
KİTÄBXANASI

INV. № 51933

ab 2014

Bakı  
Şirvannəşr  
2009

Beynəlxalq Qızıl Priz laureatı (Madrid, 2004)  
Şirvannəşr, 16 (1266) 2009  
Naşir Qəşəm İsbəyli

Redaktoru  
**Babək QURBANOV,**  
fəlsəfə elmləri doktoru,  
Ərzurum Atatürk Universitetinin  
professoru

**Eyvaz Zeynalov**  
**Qarabağ hekayələri**  
**Bakı -Şirvannəşr -2009**  
**176 səh.**

*Bu kitab Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin sönməz xatirəsinə ithaf olunur.*

**ISBN: 978-9952-8032-2-8**

**83.3 Az (2)**

**Z -----**

**054**

**© E.Zeynalov, 2009**

**Ünvan: Bakı- Az 1021, Badamdar qəs. 77**  
**Tel: 492-92-27, 492-93-72, (050) 316-23-40**

## **YAZMAQ DA DÖYÜŞMƏKDİR**

Eyvaz Zeynalovun nəşr yaradıcılığı ilə tanışlığım “Azərbaycan” dərgisində dərc olunan “Qisas” povesti ilə başlayıb. Gerçekliyə sədəqət, təhkiyənin axıcılığı, obrazların həyatılıyi, psixoloji situasiyaların inandırıcılığı, sosial-mənəvi problemlərə meyl, canlı dil... Bunlar onun sonralar tanış olduğum hekayələrinin də yadda qalan cəhətləridir.

Sovet vaxtı yaziçinin qarşısına həyatdan gəlmək tələbi qoyulur, amma paradoks - onun məhz həyat həqiqətini yazması yasaqlanırdı! Yazıçılar kolxozlara, zavodlara, gəmilərə həyatı öyrənməyə gedir, pambıq tarlalarını, toxucu dəzgahlarını, Xəzəri ədəbiyyata gətirir, lakin həyat həqiqətini gətirə bilmirdilər. İndi ədəbiyyata kitabdan gəlmək dəbdədir - literaturşına. Di gəl ki, dünya ədəbiyyatının nəhəngliyi qarşısında Azərbaycan yaziçisinin, xüsusən 90-cıların tumanının rezini dərhal boşalar (sözün məcazi mənasında) və onlar avtomatik olaraq ya oxucu, ya da tərcüməçi (sözün hər iki mənasında) çevirilirlər.

E. Zeynalov keşməkeşli ömür yolu keçib, ədəbiyyata birbaşa həyatdan gəlib və bunu onun ayağına nə tərif, nə də təqnid kimi yazmiram, sadəcə, faktı qeydə alıram. Onun qələmində insan taleyi və sosial mündəricə qaynayıb qovuşur və vahid bir tamın tərkib hissələrinə çevirilirlər.

Realist təsvir üsulu, sosial-mənəvi problematika, aktual tematika - bunlar E. Zeynalovun bədii nəşrinin ümdə cəhətləridir. Müstəqillik dönenminin gətirdiyi güzaran çətinlikləri, mənəvi-əxlaqi sarsıntılar və Qarabağ müharibəsi! Yazıçının təsvir aparatının fokusu daha çox bunların üzərinə yönəlir.

Qarabağ kaleydoskopunun demək olar ki, bütün yönleri onun nəşrində öz əksini tapır – qaçhaqaç, erməni əsirliyi, çadır həyatı, etnik marginalların faciəsi, beynəlxalq siyasi aləm... Təkcə döyüş səhnələrinin təsviri yoxdur və bu, başa düşüləndir: realist yaziçı gördüyüni çağırır; məglub ölkənin yaziçısı döyüsdən yazmaq istəmir.

Məktəbli qız erməni basqınından qaçanların mindiyi maşından birdən-birə düşür, unudub evdə qoyduğu kitab-dəftərini götürür və təkrar qayıdırıb maşına minir (“Ən qiymətlisi”). Qız qızılığı ilə özünün məsul olduğu ən qiymətli şeyləri – kitab-dəftərini düşmən əlində qoyub qaçırır, böyükler isə ... Müəllif təkcə uşaqların sadəlövhiləyü ilə mühəribənin amansız qanunları arasında kontrast yaratır, həm də qızına deyib gəlinlərinə eşitdirir, hər cür ittiham pafosundan uzaq sükutun sətiraltı diliylə danışır! Bu, bədii sözün qəzet-jurnal publisistikasından ayrılmاسının çıxış nöqtəsidir.

Kəskin süjetli “İntiqam” hekayəsi Məryəm və azyaşlı qızının başına gələnlər timsalında erməni əsirliyində olanlarla vəhşi münasibətin təsvirinə həsr olunub. Erməni zabiti nə qədər eləsə də, Məryəm onun məlum arzusunu yerinə yetirmir. Şekspirianə desək, erməni zabiti “şıltaq” qadını ac qoymaqla ram etmək istəyir. Neçə gündən bəri anası ilə birgə ac qalan qızçıqaz ermənilərin kef məclisindən qalan şeylərdən götürüb otaqdan çıxanda kefli zabit səsə oyanır və qızı güllə ilə vurur. Yuxudan duran ana əlinə keçən dəmir parçası ilə zabiti öldürür və qızının intiqamını alır...

Eyvaz burada azərbaycanlı heysiyyətinin ən həssas nöqtəsinə toxunur – qeyrət-namus məsəlesi! Məqsəd elə məhz sətiraltı olaraq bu nöqtəyə toxunmaqdır! Amma, məncə, o, bu hekayədə gördükəli yox, eşitdiklərini yazıb. Psixologizmin yerini alan əhvalatlılıq da olsun ki, burdan qaynaqlanır.

“Qarpız tumu”, “İlan balası”, “Yad dağlarda” hekayələrində müəllif patologiya həddinə varan erməni xislətinin bədii tədqiqi - erməni məsəlesi ilə məşğul olur. Karapet, Sərkis, Samvel, Aşot kimi surətlərin karikatur təqdimində sərt realizmin ölçüləri asılır, qroteskə, bəzən hətta antiestetik detallara belə (“Qarpız tumu”) varılır, amma əslində işırtıməyə yol verilmir. Çünkü yağılı satirik boyalarla təsvir olunan bu obrazlar təkcə ayr-ayrı fəndləri yox, bütövlükdə daşnak “əxlaqının” mahiyyətini təmsil edirlər. Amma erməni personajlarının gülməli güzgülərə salınması sadəcə bədii ümumiləşdirmə, tipiklaşdırma mənətiqindən doğmur. Nə qədər ki, məglubuq, yazıçılarımız qisasımızı kağız üzərində, futbolcularımız idman meydancalarında, müğənnilərimiz festivallarda almaq zorundadırlar! Nizamianə desək, (Cəfərovu deyirəm) bir milyondan artıq qəçqin-köckünüə olan, minlərlə şəhid verən, torpaqlarının beşdə birini itirən xalqın yazıçısı-

nın bələ sərt, qəzəbli mövqedə durmağa mənəvi haqqı da var. Üstəgəl, Eyvazın özünün də erməni işğalı nəticəsində ev-eşiyini itirmiş on minlərlə agdamlıdan biri olması...

Amma E. Zeynalov yazıçıdır və erməni obrazına birmənalı antiinsani məxluq - monstr kimi baxırı: bütün daşnaklar erməni olsalar da, bütün ermənilər daşnak deyil. “Türkün etirafı” hekayəsi bu mənada yazıçının erməni məsələsinə münasibətinin pozitiv tərəflərinin etirafı olub onun təsəvvüründəki erməni obrazını tamamlayır.

E. Zeynalovun bədii yaddaşında çağdaşlıq və keçmiş daimi vəhdətdədir, amma onun “tarixi” yaddaşı hələki şəxsi xatırələrindən o yana keçmir. Yazıçının çağdaş problemləri şəxsən şahidi olduğu sovet dövrü hadisələriylə paralel dərk və təqdimi də bundan irəli gəlir. Sovet dönməninə münasibətdə diqqəti çəkən onun gerəkliyə sədəqəti, keçmiş idealizə etmək, yaxud qaralamaq kimi sağa-sola vurma lardan uzaq olmuşdur.

Ağdama girən erməni döyüşçüləri çapqıncılıqla məşğuldur. Aşot isə bu vurhavurda Nəbi kişinin evini uğurub-dağıdır ki, bənnə babası Samvelin vaxtilə divara hördüyü baltanı tapsın və bununla yoldaşlarının təəccübünə səbəb olur: “Ara, eli?!” (“İlan balası”). Amma babasının vəsiyyətini yerinə yetirən Aşot yoldaşlarından daha dəringörəndir. O, baltanı tapacaq və qaytarıb Nəbinin mənsub olduğu xalqın tarixinə çalacaq - bir sözlə, dibindən vuracaq.

Simvolik ümumiləşdirmə keyfiyyətinə malik kiçik epizod böyük mətləblərdən danışır – ümumən Qarabağ olaylarının mahiyyətini əks etdirir, bir az da geniş götürsək, qondarma erməni-daşnak tarixçi liyi ənənələrinin ifşasına xidmət edir.

Lakin hekayənin sətiraltı ideya planı da var. Qarabağ mühəribəsinin özülünün hələ sovet dövrü və daha əvvəl qoyulması, alicənablıq üzündən önmə vermediyimiz hadisələrin günlərin bir günü yer altından çıxan “sehrlili” balta kimi başımıza dəyməsi müəllifi ilgiləndirən əsas məsələdir: 1905, 1918, 1948, 1988 – tarixin bu acı dərsləri yetməzmi?!

“Yad dağlarda” hekayəsinin personajları – erməni döyüşüsü Sərkis, rus döyüşüləri İvan və Vasyanın qarlı qış günü, Azərbaycan dağlarındakı dialoqları Qarabağ mühəribəsinin supergüclərin nəzarətdə saxladığı beynəlxalq hadisə olmasına işarə edir. Müəllif rus-erməni siyasi mətbəxinə girir, onları sabiranə bir üsulla – öz dilləri ilə

ifşa edir. Sərkis öldürülmüş Azərbaycan əsgərinin əlini biliyindən saatqarışq kəsməyə cəhd edir. Meyitin qolu donub yapışdığını qaya- dan qəfil qopur və soyğunçu erməni əsgərinə tərs bir sillə ilişdirir. Erməni qəfil zərbədən tarazlığını saxlaya bilməyib qayadan yuvarlanır və canını tapşırır.

Azərbaycan əsgərinin ölüsu də qəhrəmandır! Məğlub ölkənin yazılıcısının diriləri qoyub, ölüleri vəsf etməkdən, ölümü qoyub diriyə ağlamaqdan başqa əlacı nədir ki?! Ölümüş əsgərin qolundakı saat isə aramsız işləməyindədir – yatmış, ölü bəxtimiz zamanın ümidiна qalıb... E. Zeynalov sətiraltı işaretələr, simvollar dili ilə danışmağı bacarıır. Amma borxesanə desək, o, hayatı hadisələri simvolik karkaslara salmir, əksinə, simvollar hadisələrin özündən doğulur.

Erməni qadınla evlənən, iki oğul sahibi olan Səməd kişini qaçhaqaçda heç kəs yaxına qoymur. Səmədin böyük oğlunun harasa yoxa çıxması hamını şübhəyə salır – erməninin qarnından çıxan daylarının tərəfinə keçmiyə?! Ara səkitləşəndən sonra geri - kəndə qayıdanda isə nə qədər haqsızlığa yol verdiklərini başa düşürərlər: Səmədin böyük oğlu kənddən çıxmamış, üç erməni əsgərini öldürmiş və özü də evlərinin qapısı ağızindəca öldürülmüşdü. Onun öldürdüyü ermənilər arasında dayısı da var idi... (**“Qaçhaqaçda”**)

Novella finalı təkcə hekayənin personajları yox, oxucunu da qəfil sillə kimi yaxalayır. Qarışq nigahdan doğulmaq heç kəsin günahı deyil. Bəs niyə bu onların faciəsi olmalıdır? Səməd kişisinin həmkəndlilərinin isə öz məntiqi var – yurdları dağılıb, əzizləri öldürülüb... Amma yazıçı problemə nə etnik, nə də siyasi yox, insanı rakursdan yanaşır – günahkar müharibədir.

**“Qaydasız döyüş”, “Gilas ağacı”, “Qarabağ dərdi”** hekayələri müharibənin astar üzünə həsr olunub. Yuxarı siyasi dairələrdəki hakimiyət çəkişmələri, korrupsiya, rüşvətxorluq, xalqa verilən yalançı vədlər, ziyanlıların varlı adamların itini gəzdirmək zorunda qalması, kişilərin qul bazarlarına, qadınların yollara çıxması... E. Zeynalovun bədii fokusa saldığı sosial-siyasi problemlərin tam olmayan siyahısı belədir.

Daha qorxuluşu isə sosial problemlərin doğurduğu mənəvi-əxlaqi xaosdur. Mənzər arvadın zabit oğlunun döyüş gedən bölgelərdə soyğunçuluq etməsi, cavan, gözəl Təzəgülün yolda durması, Samirin məktəbli oğlunun “biznesə” qoşulması təkcə ehtiyacın doğurduğu so-

şial amil yox, həm də psixoloji amillə bağlıdır (**“Qaydasız döyüş”**). Cavidanə desək, insanın içindəki şeytan ilk imkan düşən kimi üzə çıxır – həyatın qaydasız döyüşü başlayır.

Bu hekayələrdə də zülmət aləminin işq şüaları daha çox uşaqlardır. Keçmiş döyüşü Rəhim qul bazarında iş tapmaq üçün Bakıya gəlir. Onun balaca oğlu anasının soba qalamaq üçün həyətlərindəki gilas ağacını kəsəcəyini görüb səhərəcən öz əliyle əkdiyi ağacın keşiyində durur və uşağın don vurmuş ayaq barmaqlarını kəsməli olurlar. Lakin balaca qəhrəmanın fədakarlığı boşuna getmir – ağac xilas olur. (**“Gilas ağacı”**). Qalib oğul cəbhədə də, həyatda da məğlub ataya kədərli, ibrətamız bir nümunə göstərir – uşaqcan da yoxsan! Və həm də xalqa – uşaqcan da yoxuq!

Dəqiq müşahidələrdən doğan təfərrüat incəlikləri ilə seçilən **“Qarabağ dərdi”** hekayəsi peripetiyalardır – gözlənilməz tanıma və açılışlar üstündə qurulub. Neçə ildən bəri çadırda doğmalaşan, bağ-bağat salan qarabağlı hökumətin tikdiyi təzə qəsəbəyə köçmək – ikinci dəfə qəçqin olmaq istəmir. Bu, hadisə gözlənilməzliyidir. Şəhərdən rayona ezamiyət göndərilən, axşam çadır şəhərciyinə, qohum-əqrəbəsinə baş çəkən, görüb-eşitdiklərinin təsiri altında **“Qarabağ dərləri”** haqqında yazmayı düşənən jurnalist gecə zahirən ciddi, qaraqabaq görünən əmisinin öz əkib-becərdiyi ağacları ilə danişdığının şahidi olur – bu isə xarakterin açılışıdır.

Amma Eyvazın qəhrəmanının ağacla ünsiyyəti russoçuluq, çıxış yolunu təbiətdə görmək, lirik intermediya deyil. Əksinə, kifayət qədər realist-psixoloji əsası olan (şüuraltı psixi pozğunluq) şərti-metaforik element faciənin çıxılmazlığından, onun dolğun əksi üçün realist təsvir üsulunun darlıq etməsindən xəbər verir. Çadır şəhərciyindəki **“Vətən bağı”** Qarabağı əvəz edə bilməz – burada nəinki xarı bülbül, heç Çin qızılıglulu də bitmir. Hər hansı bir məqalənin bu dərdi əks, yaxud həll etməsi də sözdür! Bu dərdin dərmanı ya Qarabağ, ya da ölümür! Hadisələrin təkcə alt yox, üst qatından da boylanan başlıca müəllif ideyası budur! Eyvaz əksər hekayələrində oxucunu əziyyətə salmaq istəməyib müəllif izahları ilə onun köməyinə tələsir. Amma məncə, sətiraltı işaretələr kifayət edərdi...

**“Mənim tanımadığım Moskva”** hekayəsində hadisələrin istəməkən, istərsə də zamanı genişlənir. Moskvadakı neofaşistlər tərəfindən soyulan və yaralanıb xəstəxanaya düşən Məmməd gözlənil-

məz bir hadisə ilə rastlaşı - sən demə, "soyğunçu gədələrdən" biri uzun illər dostluq etdiyi Tolikin oğlu imiş. Hekayənin əsasında sovet xalqlar dostluğu qayəsi yox, ümumən dostluq ideyası durur.

"Qəfəs" hekayəsində isə müəllifin baxış bucağı bir az da genişlənir – MDB-ni dünya əvəz edir. Gənc yaşlarından Avropada yaşayıb ahil çağlarında vətənə dönen Tapdığın kənar müşahidələrində, "yad" baxışında Azərbaycanın sosial-siyasi durumu, mənəvi-əxlaqi böhranı daha çılpaq görünür. Yaziçi ənənəvi hakimiyət-xalq qarşidurması üzrə günahı heç bir tərəfin üstünə yoxmir, hadisələrə müxali-fətçi jurnalrist yox, obyektiv yazıçı gözü ilə baxır: xalq ruhən düşkün, hakimiyət etinəsizdir və hər tərəfin burda öz günah payı var. Lakin başda duran kimi məsuliyyətin daha böyük hissəsi hakimiyətin üzərinə düşür.

E. Zeynalov dilinin canlılığı, hekayəsinin axıcılığı ilə seçilən nasirlərdəndir. Onun tez-tez istifadə etdiyi qəzet-jurnal klişeləri xalq dili üstündə köklənmiş təhkiyə və dialoqları ilə uyuşmur. Amma yalnız ilk baxışdan... Axi biz siyasi düşüncənin intensivləşməsi dənəmində yaşayırıq və bunların elə eyni intensivliklə də canlı danışq dili və oradan da bədii dili keçməsində qəribə nə var ki? Publisistik çalar Eyvazın canlı dilin həqiqətinə axıracan sadıq qalması – realizm dən irəli gəlir. Amma Eyvazın nəşr dili ilə bağlı sitat çəkməyəcəm. Onda gərək yazılıçının bütün nəşrini sitat çəkəm və Ginnesin rekordlar kitabına düşəm.

Yazmaq da döyüşməkdir! Təkcə müharibə mövzusuna ardıcıl müraciətləri yox, ümumən bütün müxalif ruhu – sosial ədalət, haqq işi uğrunda döyünen ürəyi ilə E. Zeynalov ətrafdakıları ağlına belə gəlməyəcək "qəfil" qəhrəmanlıq potensialına malik əsgərdir. Və namuslu əsgər olmaq sözün qarlı alplarını artıq aşa bilməyən, epoletlərini sıqallayan yorğun general olmaqdan yaxşıdır...

Əsəd CAHANGİR

18.01.2009

## QAYDASIZ DÖYÜŞ

Samir kandarda iki gündən bir kleylətsə də burnu təzədən aralanan ayaqqablarını geyinirdi. Aralı qapıdan içəridə, evdə arvadı ilə qızı arasındakı xoşagelməz danışığının eşitdi.

- Ana, corablarına bax...
- Nəyinə baxım, qızım?.. - Başından eləmək istədi.
- Neçə yerdən süzülüb, dabani da deşilib...
- Neyniyim, bala, atayın qazancı qarınızdan artırmır... - Arvadı boğaza yiğilmiş, bezib-usanmış adam kimi donquldandı.
- Demişdin, təzə sumka alacaqsan, almadın.. - Qızının dünya vecinə deyildi. - Sınıf rəhbərimiz üç məmməd pul istəyib, barı onu ver... - Elə bil bütün dərdi-odu elə bu günə, bu saatə qalmışdı.

Səsini içinə salıb gözlədi. Hesabla arvadı indicə əsib-coşmaliydi. Qapını açıb "gəl qızına cavab ver!", deməliydi. Haqqıda vardı. Ailə başçısı kimi belə şeylərə ilk növbədə Samir cavabdehdi. Onun qazancından asılıydılar...

Yadına düşdü ki, oğlu neçə vaxtdı pul-para adı tutmur, nə əcəb? Oğlan ola, qızdan iki sınıf yuxarı, altıda oxuya, xərclik istəməyə, inanılaşı deyildi...

Qapıdan oğru kimi, dinməz-söyləməz çıxdı. Əvvəllər gedış-gelişi bilinərdi. Evə gələndə arvadı gülərzlə qarşılıyay, şirin dillə dindirərdi. Gedəndə geyiminə-keciminə, üst-başının səliqə-sahmanınə xüsusi diqqət yetirər, ayaqqablarını silib yola salardı... Gözəl günlərdi! Sanki nağıl, əfsanəydi, heç olmayışdı. Yoox, vəzifəsi-zadı nəəzirdi! Ali təhsilli adı mühəndisdi. Amma maaşı ailəsini dolandırırdı. Əlavə ordan-burdan xırda-xuruş əl-qapı da vardı... Hə, "Jıqlı"ni bəs nəynən artırıb almışdı? Üstəlik arvadı da işləyirdi! Bağçada musiqi (piano) müəlliməsiydi. Arvadı işləməyə-işləməyə (iş yoxdu) maaşını

"donmuş maaş" adı ilə indi də alındı. Lakin hökumətin verdiyi o üzdəniraq maaş və "çörəkpulu" deyilən diləncipayı (qaçqin-payı) qəpik-quruş ikisi birlikdə aylıq yavan çörəklərinə güclə çatırdı... Əsas özüydü. Ölkədə qarmaqarışlıqlıq, mühariba başlayandan kişilərin əksəriyyəti kimi işsiz qalmışdı. Düzdü, bəziləri kimi əli qoynunda evdə oturmamışdı. Ailəsinin "xalturaynan" birtəhər dolandırmağa çalışırdı. Di gəl maşını neçə ilin köhnəsiydi. İstədiyi kimi əl vermirdi. Nə qədər düzəldirdə, yaxşı baxsa da get-gedə özü kimi tökülib-itirdi... Eh, guya arvadı yönü vəziyyətdəydi?.. Bir vaxt altdan-üstdən geyinib bəzənəndə, vallah, padşah qızına, şahzadəyə oxşayardı! Allah erməninin bəlasını versin, bu boyda qaçhaqaç, qovhaqov zarafatdı?.. İntəhası Bərdənin, Ağcabədinin çadır şəhərciyində (başın sağ olsun, Vətən, göstərmə şəhərlərin, işdəklərin varmış!) məskunlaşan qohum-əqrəbanın gün-dirliyinə, yaşayışına baxanda şüklüyidülər...

Samırgıl tez aradan çıxmış, neçə yer dəyişəndən sonra Bakıdakı bu uşaq bağçasında bənd almışdilar. Bir otaq olsa da meydan kimi genişdi. Adyalla neçə arakəsmə eləmişdilər. Bağçada tək deyildilər. Kəlbəcərli, zəngilanlı, cəbrayıllı... qaçqın damgasının qaynayıb-qarışmışdilar. Arabir müəyyən idarə və təşkilatlar baş-beyinlərini aparır, hədə-qorxu gəlirdilər ki, otaqları boşaldın. Amma necə boşalda, hara gedəyidilər?..

Binanın qabağında, açıq havada saxladığı maşının böyür-başına keçdi, təkərlərinə, yan güzgülərinə-filana baxdı. Qapısını açıb əyləşdi. Açıçı salıb buran kimi benzinin qırmızı işığı ac yalquzaq gözü tək işıldadı. Demək, baktakı benzində fatiya tuman çıxmazdı...

Cəbrayıllı Tahir həyətin o başında saxladığı "Zil"inin kabinasında qurdalanırdı. Mühərrikin qızmağını gözləyib maşını ora sürdü.

- Salam, qonşu. Sabahın xeyir!

- Ay aqibətin xeyir, qardaş! - Tahir uzunşüllə, keçəl başını bayırı çıxartdı. - Benzin lazımdı?.. - Bunu bilmək üçün telepat-filan olmağa ehtiyac yoxdu.

- Hə, varındı?..

Tahirin satdığı benzin ucuzdu. İntəhası neçəsi neçə yerdə neçə əməl eləyir, içinqə qatqar qatırdı... Amma ona qalsa benzindoldurma məntəqələrindəki də heç təmiz deyildi. Üstəlik od qıymətinəydi. İnsafına tulanı bağladığı hökumət özü neft çıxarda-çixarda ilin-günün bu vədəsində yanacağın qiymətini çox bahalaşdırılmışdı. Qancıq eşşək balasını almayan kimi guya acyalavac, köckün-qaçqın bundan deyildi...

- Sənsən də, bir kanıstır düzəldərəm...

Minnətli çıxsa da Samir üstünü vurmadı.

Tahirin dediyinə görə, "Zil" özünündü, qaçhaqaçda gırə-vələyib özəlləşdirmişdi. Bakının harası, hansı idarəsindəsə işə düzəlmüşdi. Ancaq iş-güçünün adı məlum deyildi. Gün axşamaca orda-burda özü tək bekarlarla domino çırkırdı. Arada bir maşınını tırıldadır, harasa dəyib qayıdırıcı, benzini hazırlı. Haradan? Necə?.. Sirri-xudaydı.

- Qonşu, amma üzürlü say, nağd pulum yoxdu, ha. - Samir tər əvəzinə etindən ət tökdü. - Borcumu axşam ödəyəcəyəm...

- Əshi, ayıb sözdü, qaçmırıq ki... - Tahir dildə belə desə də Samirə nəsə bir cür, dəvə nalbəndə baxan kimi baxdı. Bəlkə də ona elə gəldi.

Samir dünən bütün günü ora-bura qovsa da düşərli müştərisi olmamışdı. Axşamtərəfi təkəri partlamış, qəpik-qəpik yiğdiyi benzinpulunu da aparıb limdaş bir təkərə vermişdi...

Uşaq bağçasının tinindəki həyətin yanından ötəndə Mənzər arvad gözünə sataşdı. Maşını tanıyb qapının dalında daldalandı.

Təzə gələndə Mənzər arvad qaçqınlara pis üz göstərmişdi. Nədi-nədi bir-iki dəfə qanmaz uşaqları hasarını aşmış, mer-meyvəsini ala-göy yoluşdurmuşdular.

- Qaçqın köpəyuşağı, - Mənzər arvad yaşına, ağ birçeyinə yaraşmayan, mənliklərinə toxunan sözlər işlətmişdi, - yerinizi-yurdunuzu satdınız ki, gəlib burda şəhid ailəsinin bağıni kor qoya, boğazına şərik çıxasınız?..

Arvadlar dillənmək istəyəndə Samir təpinmişdi ki, baş qoşmayın. Qocalıb, ağlı azalıb, nə danışdığını bilmir. Bu taleyi oyunu, qismətiydi...

Mənzər arvad həyatının ayağında, yol qırığında bir toyuq hini qaraltmışdı. Allahdan olan kimi günlərin bir günü yolsalanlar onu uçurdub yerini asfaltlamışdır ki, plana düşüb. Mənzər arvad çox çıçırib-bağırmış, şəhid anası kimi ora-bura, icra hakimiyyətinə-zada qaçmışdı. Xeyiri olmamışdı.

- Axı mən onu dışım-dırnağımla zorla düzəltmişdim... - deyib küçənin ortasında zülüm-zülüm ağlamışdı.

- Görürsən, qarı nənə, - Tahirin arvadı dözməmişdi, - imanını yandırıb bizi satqınlıqda günahlandırırdın. Zəhmət çəkmişən, özüyündə deyə bir dılğır hina görə bu qədər göynəyir, qan-yaş tökürsən. Bilirsən ki, hər nədəsə onu təzədən qondarmaq çətindi. Anamız ölsün, bəs onda biz neyniyək? Gedən mal-mülkümüzü, var-dövlətimizi görsəydin, havalanardin. Yolunda ömrümüzü-günümüzü çürütmüştük. Onları öz xoşuna bu quru daşa-divara, türmə kimi qutu evlərə kim dəyişərdi?.. - Sonra da kövrəlib bərkədən hönkürmüdü...

Ayibinə qıslan Mənzər arvad səsini udmuş, ağ-qara dilənməmişdi...

Samir əsas yola çıxanda səkidə dayanmış qonşusu Təzəgülün ona əlini qaldırdığını gördü. Maşını ayağının dibində saxladı.

- Sabahınız xeyir. - Gülgə-gülə qapını açıb qabaq oturacaqda əyləşdi. Nədənsə arxa oturacaq boş ola-ola qadın xeyləğinin irəlidə, sürücünün yanında oturmasına adı, normal hal kimi baxa bilmirdi. - Nə yaxşı gördünüz?.. - Eyhamla dedi.

Təzəgül geyim-kecimi, bəzək-düzəyi ilə nə üç uşaq anasına, nə də qaçqın-köckünə oxşayırdı. Gözəldi. Təbiət bu cəhət-

dən səxavətini ondan əsirgəməmişdi. Di gəl haqqında piçiltiy-nan danişirdilar. Ayağı sürüskəndi...

Öri tökülüntükdü, ona heç yaraşmirdi. Buyruq quluydu, oxşamacan bazarın qabağında dayanıb onun-bunun buyruğuna baxır, yükünü daşıyır, işini görürdü. Nə versəyilər, qaneydi. Guya ali təhsilli idi. Hətta deyilənə görə, yerində-yurdunda vaxtıynan vazifə sahibiymiş...

- Niyə görmürəm?.. - Samir Təzəgülün atmacasını cavab-sız qoymadı.

- Nə bilim, dedim, bəlkə bəziləri kimi sən də...

- Hara gedəcəksən?.. - Samir onun sözünü yarımcıq kəsdi. Artıq-əskik danişmağına imkan vermedi.

Təzəgül:

- Hara istəsən, hara aparsan, ora... - deyib göz-qasını süzdürdü, bayağı güldü.

- Necə yəni?.. - Samir karıxdı.

- Qorxdun?.. - Təzəgül bu dəfə bərkədən şaqıldadı. - Hara gedəcəyəm, qazanc dalınca. Səhər açılanda hamı hara gedir?..

- Hardasa işləyirsən?.. - İnanmasa da soruşdu.

- Qonşu, de görüm, televizorda heç qaydasız döyüşə-zada baxmışan?..

- Hə, gərək ki, bir-iki dəfə baxmışam... - Samir bilmədi bu idman növünün mətləbə nə dəxli var?..

- Bax, bizim həyatımız o qaydasız döyüşə bənzəyir. Kim necə bacarır, o cür də yaşayır. Utanıb-çəkinmədən, heç bir qaya-da-qanun gözləmədən. Necə, nəyin bahasına olur-olsun birtəhər vəziyyətdən çıxmaga məhkumuq. Rinqdəki kimi. Heç kim heç nədən siğortalanmayıb. Nə də bu oyuna özxoşuynan girməyib...

- Aydınlı...

- Xətrinə dəyməsin, qonşu, - Təzəgül səhbəti yenə asanca dəyişdi, - pulgir, xəsis adama oxşayırsan. Uşaq da olsa oğlun səndən səxavətli, əliaçıqdı...

- Nədən bilirsən?.. - Samir üçün bu əsl sürprizdi.

- Bunu bilməyə nə var! Oğlun axşamacan məhlədə uşaq-lara saqqız paylayır, marojna qonaqlığı verir, sağa-sola pul xərcləyir, sən də bütün günü cıdır atı kimi qazanc dalınca orabura çapırsan. Gözün doymur?..

- Zarafat eləyirsən?.. - Samir ürəkdən güldü.

- Camaat hamısını görür...

- Axı nəyi görür?.. Bu maşının, bu əyin-başım...

- Doğrudan, elə bilirsən heç nə başa düşmürük? Bunlar hamısı faqqılıq, gözdən pərdə asmaqdı. Mənzər arvadın o boyda ev əşyalarını satın alındı. Xaladennik, şkaf, şifoner, piano, gəbələr... Bəlkə havayı bağışladı?..

- Belə de... - Samirin mati-qutu qurudu.

Hə, demək, Mənzər arvad məsələni bu cür qurub-qoşmuşdu. Bir yana baxanda qınamalı deyildi. Axı özgə nə deyəydi?..

- Öz işindi, qonşu. Amma bu beşgünlük dünyada adama qalan kef-damaqdı. - Təzəgül istilənmiş kimi yaxasını-başını açdı, yubkasının ətəyini yuxarı dardı.

- Bəlkə də haqlısan... - Samir dedi.

- Yaraşlı kişişən.. - Təzəgül birinci dəfə görürən kimi Samiri başdan-ayağa müştəri gözününə süzdü. - Yaxşı geyinib-kecinsən, üstəlik bir qalstuk da bağlayan tayın-bərabərin olmaz.

- Komplementə görə təşəkkür edirəm. Amma mənim dəha o vaxtim deyil, qocalmışam...

- Mənə yox də!.. - Təzəgül gülə-gülə göz vurdu. - Bəlkə bir özünü sınayasan?..

- Anlamadım... - Nəyi olsa da Samir bunu heç gözləmirdi.

- Deyirəm, bəlkə bu gəniumüzü elə birlikdə keçirək, hə? Qorxma, çox xərcə salmaram...

- Hə, çatdı... - Nədənsə əməlli-başlı utandı. - Vallah, pulum olsaydı, elə-belə də bağışlayardım sənə... - Sözlərinin pis çıxıb-çıxmayağın fikirləşmədi.

- Mən dilənçi deyiləm. Sədəqəyə də ehtiycim yoxdu.

- Bəs ərin bu işlərə necə baxır, Təzəgül xanım? - Əbəs yerə birdəncə onu utandırmaq fikrinə düşdü.

- Necə baxacaq, normal... - Qadın adı bir şey eşidibmiş kimi gözünü belə qırpmadı.

- Doğrudan?.. - Samir inanmadı. - Yəni nəynən məşqul olduğunu bilir?..

- Qonşu, ağız verilib yeməyə. Dünya beşgünlük, ərim də fərasətsizin biri, neynəməliyəm?.. - Səsində əsəbilik vardi. - Əvvəl bir az çəm-xəmlədi, sonra tasa-pasası yatdı. - Güzgüsnü çıxardıb güzgüləndi. - Yaxşı, uzun sözün gödəyi, görürəm səndən kar aşmayacaq. Havayidan vaxt itirməyə dəyməz. Məni Azneft meydanına at, qayıt...

\* \* \*

Bazarın qabağında boş yer tapıb yan aldı. "Taksi"sinı maşının damına yapışdırmaq istədi, fikrindən daşındı. Son günlər vergi işçiləri onu bərk qaralamışdır. Lisenziyasının müddəti bitmişdi. Yenə onsuz ilisəndə deyərdi, elə-belə dayanmışam, yaxın adamımı gözləyirəm. Düzdü, "Taksi"siz də hər müştəri maşına yaxınlaşmırı. Ümid tanış-bilişə, köhnə müştərilərinəydi...

Gözünü bazarın qapısından zənbilli, əlidolu çıxanlara dikmişdi. Ofsunu kimi baxışlarıyan tutub allah-allahla, ürəyi əsə-əsə maşınınınacan gətirirdi. Lap son anda çönüb təzə, bahalı, gözəgəlim, daha rahat maşılara əyləşirdilər. Onları başa düşür, qınamırı. Eyni xərcdi, pullarını rahatına, yaxşısına verirdilər... Özü ürəyi yuxayıdı. Bazara girəndə hansı piştaxtanın arxasında yaziq, kasıtbəhər görürdü, bazarlığını, alış-verişini həmin adamlı eləyirdi...

Naharacan ikicə nəfər yaxınlaşdı. Biri sərxoşdu. Minəndən sonra yolda bildi. Yoxsa götürməzdi. Sərxoşlardan zəhləsi gedirdi. Dediyi ünvan qaldı bir tərəfdə, neçə yerə sürdürdü, axırdı da üç "məmmədəmin" verdi. Cibini çevirdi ki, yoxumu, vur öldür. Heç yandırduğu benzinin haqqı eləmirdi...

O biri ucaboylu, pəzəvəng bir gəncdi. Əsgər paltarı geyinsə də xidmət eləyənə oxşamır, necə deyərlər, sir-sifətindən əsgərlik yagmırıldı. Beş "məmmədəmin"ə danışmışdır, düşəndə cibindən göy, şax bir əlliminlik çıxartdı. Deyəndə ki, xirdam yoxdu, xırda ver, kinayə ilə qımışdı.

- Yekə kişisən, - dedi, - əlliminlik nədi, onu xırdalaya bilmirsən...

Ha ora-bura boyandılarla tərslikdən kimsə gözə dəymədi. Yaxınlıqda dükan-filan da yoxdu. Oğlan təzədən əlini cibinə saldı. İki dənə əzik-üzük "məmmədəmin" tapıb ona tərəf uzatdı.

- Olanım budu, - deyib binada gözdən itdi.

- Ayə, ay bala... - Arxasında çağırıldı, qayıdırıb baxmadı da.

Əsgərin hərəkəti qaçqınçılıqdan əvvəl başına gələn bir əhvalatı yadına saldı.

Ermənilərin qrad qurğuları rayon mərkəzini hər gün bom-balayırdı. Bakıda, orda-burda ev alan, ev tikdirən ailəsini köçürütmüş, ayın-oyunu süpürgəsinə qədər daşıtmışdı. Qonşu rayonda, ucqar kənd-kəsəkdə qohum-əqrəba, tanış-biliş evinə müvəqqəti siğınan da çoxdu. Əlsiz-ayaqsızlar, kimsəsizlər allahümidinə elə odun-alovun içində, evlərindəcə oturmuşdular. Bomba atılandan-atılanla qaçıb geniyir, ara sakitləşəndə yenə qayıdırıdlar ev-əşiklərinə. Rayon rəhbərləri yuxarıların dilincə inandırmağa çalışırdılar ki, şəhər təslim olmayıacaq. Sözlərinə qüvvət kimi müəssisə və idarələri məcbur edirdilər ki, işləsinlər. Hər atılan mərmi yalnız ev-əşik uçurtmur, eyni zamanda kiminsə ömrünə son qoyurdu. Ölən-itənin səs-sorağı o biri gün çıxırıdı. Axşamlar şəhərdən ailəsinin üstünə sağ-salamat qayıdanı arvad-uşağı toy-bayramla qarşılıyırı...

Samirin evi şəhərdə təpili-tixalı dururdu. Ayın-oyundan ehtiyacları qədər, yüngülvari götürüb ucqar kənddə, dostugildə qalırdılar. Gündəlik də olmasa iki gündən bir ev-əşiklərinə baş çəkirdilər. Hər dəfə insan ayağına həsrət qalan kimsəsiz, alaq-

ulaq basmış məhlələrinə, yol-rizə, yetim kimi sıralanmış boy-nubükük evlərə, qapılara baxanda Samir kövrəlirdi...

Bir gün hələ evlərinə çatmamış arvadı uzaqdan baxıb heyrətlə:

- Darvazamız açıqdı, - dedi.

Yaxınlaşanda Samir gözlərinə inanmadı. İçəridə yük maşını dayanmışdı. Həyətdə əsgərlər o tərəf-bu tərəfə vurnuxur, ev əşyalarını maşına daşıyırıdlar.

"Jiquli"sinı bayırda saxladı. Dabanqırma içəri girdilər. Yuxarıda, eyvanda amiranə dayanmış cavan zabit damağında siqaret əsgərlərə göstəriş verirdi.

- Bu nədi, a yoldaş?... - Nə qədər təmkinli olmağa çalışsa da həyəcandan Samirin səsi titrədi.

- Baho, siz hardan çıxdınız? - Zabit onları qəfil görüb kərrixdi. Əsgərlər də yerlərində donub qaldılar. Zabit özünü düzəldib onlara acıqlandı. - Siz işinizdə olun, uşaqlar! - Sonra üzünü Samirə tutub dedi: - Ağsaqqal, ermənilər yaxınlaşır, evimi köçürdürüm. Bunlar da soldatlarımındı...

- Siz dəli olmusunuz-nədi? Bu ev-eşik bizimdi. Nə cəsərətlə evimizə soxulmusunuz?..

Zabit dinmədi. Siqareti çirtma ilə kənara tullayıb pillələri yavaş-yavaş yendi. Bərabərləşəndə spirtin iyi Samiri vurdı.

Həyətdə, tut ağacının altında stol-stul düzülmüşdü. Ətrafa boş butulkalar, konserv qutuları atılmışdı. Görünür, zabit əsgərləri üçün əvvəlcə qonaqlıq düzəltmişdi.

- Hirslənmə, ağsaqqal, - gözü-başı qaynayan zabit əsəbi şəkildə dedi. - Neynək, sizində, sizin olsun. Fikirləşdik ki, erməni özünü yetirib, düşmənə qalınca... Nə paxıllıqdır? Haqqımız da çatır, vuruşuruq, qan tökürik...

- Yaman da vuruşursunuz...

- Müharibədi də, ağsaqqal. Verərik də, qaytarib alarıq da...

- Axmaq-axmaq danışmayın... - Arvadı birdən partladı. -

Şeyləri qaytarın yiğin yerinə, çıxın həyətdən!..

- Bizimlə belə danışmayın, ay bacı. - Zabit arvadına tərəf çöndü. - Əziyyətlə çıxartmışıq. Hara isteyirsiniz, aparaq boşaldaq, yüngülvari hörmətimizi eləyin, vəssalam...

- Rədd olun!.. - Arvadı qəzəblə bağırdı. - Orduma bir bax, erməni qalib orda, evləri soyurlar...

Samir əsgərlərin soygunçuluğu haqqında eşitmışdı. Lakin belə bir şeyin haçansa başına gələcəyini, desəydilər, inanmazdı.

- Uşaqlar, tez bunların əl-ayağını sariyin! - Zabit birdən əsgərlərinə əmr etdi.

Samirlə arvadını sariyib yan-yana uzatdilar. Evlərini maşına yükləyib apardılar.

Qaranlıq qarışanda sarılarını birtəhər açdılar. Maşına oturub qaçıdlar. Arvadı keçirdiyi stressdən üç gün yataqda yatdı. Samir məsələni komendantə, ora-bura xəbər verdi. Elə bu zaman ordu şəhəri düşmənə təslim etdi. Hər şey unuduldu...

Hadisənin üstü hərlənib-fırlanıb bu yaxılarda gözlənilmədən, necə deyərlər, öz-özünə açıldı. Arvadı Mənzər arvadın xahişi ilə nəvəsini pianinodan hazırlaşdırmalıydı. Musiqi məktəbinə qoymuşdular, keçilənləri qavramırdı. Evdə pianosu da vardi...

Arvadı otağa girəndən özünü nəsə bir cür hiss edirdi. Dividək gəbələr, ayaqaltılar, şkaf, şifoner, bir sözlə, gözəgəlim əşyaların hamısı ona tanış gəlirdi. Pianinoya yaxınlaşanda yerində dondu. Əyilib altına baxdı. Orda adı yazılmışdı. Atası pianinonu bacısının ona cüt almışdı. Dəyişik düşməsin deyə hər ikisinin altına adlarını yazdırılmışdı.

- Yaxşı pianodumu?.. - Gəlin heç nədən şübhələnmədən arvadından soruşdu. Birdən onun rənginin qəçdiğini görüb özünü itirdi. - Sizə nə oldu?..

- Bu piano sizdə hardandı, ay bacı?.. - Arvadı maraqlandı.

- Rəhmətlik oğlum alıb, - Qapının ağızında dayanan Mənzər arvad cavab verdi.

- Bu mənim cehizimdi, ay xala, mənim!.. - Arvadı həyəcanla dedi.

- Ola bilməz!.. - Mənzər arvad üzünə qabardı. Arvadı pianinonun üst qapağını qaldırdı.

- İnanmırınız? Neynək, indi görərsiniz. Bu kündə mən öz gizdəncimi saxlayardım. - Əlini uzadıb ordan olmuş rus pullarını çıxartdı. Ovcundaca gözləri qaralıb yerə çökdü.

Onu üzünə su vurub ayıltıdilar. Arvadı əhvalatı ətraflı danışdı. Gəlin ərinin şəkillərini gətirdi. Arvadı şəklə baxan kimi zabiti tanıdı. Sonrakı döyüşlərin birində minaya düşüb həlak olmuşdu...

Mənzər arvad, gəlini arvadının ayaqlarına döşənib yalvardılar ki, şeyləri qaytarmağa hazırlıdalar, təki bu sırrı açıb-ağartmasınlar...

\* \* \*

Nahara gecikmişdi. Hardansa axıdan radiatorda su azaldığına görə mator qızdırıldı. Əngəl çıxartmamış qapağını açıb başını doldurdu. Özü ac-susuz hərləndiyinə baxma, maşın maşındı. Qaydasız döyük-filan hərrəmirdi...

Arvadı yeməyini tələsik çəkib getdi. Paltar yuyurdu. Cörəyə əlini uzadanda baxdı ki, qaşiq yoxdu, yaddan çıxıb. DİM-məz-söyləməz durub gətirdi. Nəyisə tələb etməyə, istəməyə üzü yoxdu. Ona görə ki, özü bir ailə başçısı, ər, ata kimi öhdəsinə düşəni layiqincə yerinə yetirə bilmir, əyin-baş cəhənnəm, yemək-içməklərinə belə düz-əməlli çatdırımırdı...

Yeyə-yeyə televizoru yandırıldı. Bir müxbirin müsahibəsini verirdilər. İki xarici vətəndaşı (almandılar) dindirirdi. Ər-arvad işsizdi. Təzə evlənmişdilər. Əmək birjasında növbədəyidilər. Ancaq oturduqları divan-kreslo, ev-eşik adamın ağılını alırdı. Müxbir soruşdurdu ki, nəynən dolanırsınız? Deyirdilər, hökumət müavinət verir. Bu müavinət onların nələrinə çatmirdı, ilahi! Yeməklərinə, içməklərinə, ev kirayələrinə, əyin-başlarına...

Müxbir təzədən qayıtdı ki, (sanki qəsdən, görk üçün) verilən müavinət daha nəyə çatır? Dedilər, kinomuza, konsertimizə, qəzet-jurnalımıza...

Bay qibləsizlər! Bunnan hələ bir narazılıqlar da! Samir (tək omu?) bütün günü özünü oda-közə vurur, bir çörəkpulunu zorla çıxarırdı... Sonra da başqa ölkələrə qaçanları qınayır, onlara pis baxırlar. Kaş cavan, həm də subay olaydı! Bu yaşıda neynəsin? Arvad-uşağına yazığı gəlirdi...

Bütün ömrünü elə hey nəsə gözləmiş, ümidiş yaşamışdı. Axırı da belə... Səsini qaldıran kimi deyirdilər, dinmə, mühari-bə vəziyyətindəyik. Nə mühəribə kimi müharibəydi, nə sülh kimi sülh, hər ikisindən avaraydı. Nə qədər susmaq olar? Bəs alman köpəyuşağı müharibədən çıxmamışdı? Darmadağın dağıtmışdilar. Tez də hamisini düzəlttilər. Neftləri yox, qazları yox... Bizim başda oturanlarımız da yalnız özlərinə gün ağlıyırlar. Hamisinin cibləri dolu, qarınları tox, yerləri də isti, rəhatdı...

O tərəfdə qapı cirildadı.

- Ana, çörək alıb gətirdim. - Oğlunun səsiydi.
- Sağ ol, ay bala. Huşum kəsməyib heç, evdə paltar paraşoku, qənd də yox imiş...
- Alım gətirim?..
- Pulun qalib?..
- Hə...
- Qaqaş, noolar, mənə də bir məmməd ver də. - Bu da qızının səsiydi.
- Bir də sözümdən çıxmayaqsan ki?..
- Qaqaşcanı, yox! - Qızı and içdi.
- Onda, tut...

Samirin qulağı səsə düşmüşdü-nədi? Oğlunda bu qədər pul hardandı? Təzəgül doğru deyirmiş ki!.. Bu da evdən səhər çıxıb axşam qayıtmagın nəticəsi. Əvvəl hamının işi-güçü bəlliyydi. Böyük-kiçik sayan vardi. Savadlı-savadsız, işləyən-işlə-

məyən, indi hamı boyaqçı küpündən çıxmış kimi bərabərdi. Aləm qarışmışdı bir-birinə. İt yiyesini tanımadı...

Molladan soruşurlar, səhər duranda niyə hərə bir tərəfə gedir? Deyir, hamı eyni tərəfə getsə, dünyanın o tərəfi əylərlər. Vallah, billah, dünyanın onlar yaşayan tərəfi əyilmişdi...

Girəvələyib arvadını təklikdə yaxaladı.

- Bu nədi, ay arvad? Uşaqda o qədər pul hardandı?..
- Xəbərin yoxdu?.. - Arvadı bic-bic güldü.

- Nədən?.. - Soruşdu.

- Bilirsən, kişi, oğlumuzun bir sinif yoldaşı var. Eyni partada otururlar. Atası kommersantdı. Oxuyan zibil deyil. Şərtləşiblər ki, ev tapşırıqlarını gündəlik oğlumuzun dəftərindən köçürəcək, əvəzində üç şirvan verəcək...

- Nə danışırsan, ay arvad? Bunun üstü açılsa?..

- Narahat olma, məsələni atası da bilir...

- Yox, bu yaxşı iş deyil...

- Sən allah, bəsdi. - Arvadı əsəbləşdi. - Qoy uşaq gözüəciq, fərasətli böyüsün. İndi başqa zəmanədi...

“Bu necə zəmanədi, ilahi? Nə deyir, bu arvad?..”

## QARABAĞ DƏRDİ

Elşən yoluñ qıraqındakı dikdə ayaq saxladı. Günəşin yanındırcı şüaları altında dəsmalla boyun-boğazının tərini silə-silə hər gəlişində bir az da böyüüb yaşıllaşan çadır-şəhərciyini diqqətlə gözdən keçirdi. Şəhərcik get-gedə ona daha artıq öz kəndlərini xatırladırdı. İllah da doğma adamları ilə! (Öslində burda bir neçə rayonun qaçqın-köckününün dəsti-xətti vardi. Hərə sanki kor-koran öz həyət-bacasının, kənd-kəsəyinin oxşarını yaradırdı.) Həmkəndlilərindən, qohum-əqrəbasından şəhərcikdə məskunlaşan çox idi. Ayağı bu tərəflərə düşəndə onlara, ələlxüsus da əmisinə baş çəkməmiş geri dönməzdi. Axı qayıdanda ata-anasının sorğu-sualına cavab verməliydi. Şəhərcikdəki yeniliklərlə maraqlanacaq, bir-bir qohum-əqrəbanı, əmisini, əmisi uşaqlarını soruşturmaqdılar. Odu ki, Elşən bu dəfə də işini qurtarandan sonra şəhərciyə baş vurmaq, əmisigildə gecələmək, ümumi vəziyyətdən hali olmaq, səhər tezdən Bakıya qayıtmaq fikrindəydi...

Qaçhaqaçda kənddən hamısı bir çıxmışdı. Sonra yolda atası fikrini dəyişərək əmisindən, böyük qardaşından ayrılib arvad-uşağını Bakıya aparmışdı. Elşən orta məktəbi, universitetin jurnalistika fatültəsini Bakıda qurtarmış, indi onu bu rayona tamam başqa bir məslədən yana ezamiyyətə göndərmiş qəzetdə fəaliyyətə başlamışdı...

Bir zaman desəydiłər, gün gələcək bu ilan mələyən şoran çöllükdə adamlar belə bağ-bağlı yaşıł bir şəhərcik salacaq, heç kəs inanmazdı. Dəhşətli qada-bala hamını birdən yaxalamaşdı. Karıxbı qalmışdılar. Nədən, necə başlayacaqlarını bilmirdilər. Ürəkləri təzə yer-yurda qızdırı, əlləri işə yatmadı. Doğma yurd-yuvanın, kənd-kəsəyin havası başlarında, iyi hələ burunlarındaydı. Yatanda da, duranda da oraların xiffətini çəkir, yuxularını gördürlər. Hər şey tədricən, yavaş-yavaş öz

axarını tapırdı. Yarıkönlə mehr saldıqları yad torpaq (çox da vətən torpağıydı) qurub-tikdikcə, nəfəsləri ilə qızdırıldıqca doğmalaşırdı. Hansı əzab-əziyyətlər, məhrumiyyətlər bahasına, bu-nu bir allah bilirdi...

Əvvəl dindirəndə deyirdilər, buracan elədiklərimiz kimə qaldı ki, bundan beləsinə də əlimiz qalxsın? Amma sonra torpağa necə pirləndilərsə hər qarışını, daşını-kəsəyini də qənimət saydılar. Belə olmasayı başlangıçda geniş, enli götürdükləri küçələri sonradan doğma kənd-kəsəklərindəki kimi çal-çəpəri irəli basa-basa daraltmazdılar. Bunu görəndə fikirləşirdin ki, yəqin daha taleləri ilə barışib, doğma torpaqları birdəfəlik unudublar. Ağızlarını arayanda isə başa düşürdün ki, yanılmasan, heç nə yaddan çıxmayıb. Hər şey ürəklərdə niskilə çevrilərək daşlaşmışdı. Sadəcə, kəndli psixologiyasıdı, oturuşduqca, kök atdıqca özünü bürüzə verirdi...

Son zamanlar çadır şəhərciklərini yerli-dibli ləğv edəcək-ləri, sakınlərini isə müxtəlif bölgələrdə salınan qəsəbələrə (qondarma adlarından başqa konveyerdən çıxmış kimi hamısı bir-birinin eyniyidi) köçürəcəkləri haqqında söz-söhbət gəzirdi. Həm də bu adı söz-söhbətə oxşamırdı...

Çadırları çoxdan suvaqlı qarğı daxallar, kərpic, daş evlər əvəz etsə də arxivdə tozlanan köhnə lentləri müxtəlif məqsədlər, sıfarişlərlə telekanallarda təkrar-təkrar firladır, Bakıda-şəkidə də baxıb qaçqın-köckünün halına acıyr, vaysinirdilar. Hamı kimi Elşən də əvvəl buna o qədər əhəmiyyət vermirdi. Qəsəbələrin təbliği kütləviləşəndə hər şey aydınlaşdı...

O zaman, erməni kənd-kəsəyindən qovanda olduğu kimi yuxarılar (rahat kabinetinə pir deyənlər) yenə millətin problemlərinə sərfəbazarı, öz xeyir-şər nöqtəyi-nəzərindən yanaşırdılar. Bu, dolayısı ilə növbəti dəfə yaddaşlara təcavüz, on ildən artıq bir müddətdə formalaşmış əlaqələri, ünsiyyəti təzədən düşməncəsinə qırıb-dağıtmaq, pozmaq, Qarabağı qarabağlılara unutdurmaqdı...

Əmisinin həyət-bacısı dədə-baba kəndlərindəki kimi böyüdü. Ancaq qıraqları, böyür-başı ordakı kimi çal-çəpər deyildi, bu ətrafda bol olan qamışdan hörlülmüşdü. Geniş qapısı da qarğıdandı...

Ortalıqda gəzən səmə it duyuq düşüb tez özünü yetirəsə də nə edəcəyini kəsdirmirmiş kimi iri, ilk baxışdan zəhmli görünən pərtdə gözlərini Elşənin üzünə zilləyib durdu. Qaçış böyründə şöngüyən qulağı təzə kəsilmiş (qanlı qartmağı hələ tökülməmişdi) kiçik tez-tez itə tərəf çönür, ondan nəsə bir hərəkət, təşəbbüs gözləyirdi.

- Nədi, Vasqa, tanımadın?.. - Elşən qabaqlamaq məqsədi ilə (bir də gördün cumdular) itə qılıqlandı.

İtin birdəncə quyruğunu bulayaraq dönüb tənbəl-tənbəl uzaqlaşmasından başa düşdü ki, tanıdı. Küçük himə bənd imiş kimi ayaqlarına dolaşmağa, Elşənlə oynamaya başladı...

Yolun yarısında əmisi nəvələri (ikisi də oğlan uşağıydı) lap elə ayağına dolaşan qulağı kəsik kiçik kimicə hürkək-hürkək, utana-utana, taniyandan sonra gülə-gülə, itələşə-itələşə Elşənə tərəf götürüldülər. Hərəsinin də altında bir qarğı at. İkisini də qucaqlayıb öpdü. Sumkasından çıxardığı yağılı, şirin kökələri, oyuncaq tapançaları qoltuqlarına verdi. Yan-yörədə vurnuxan, girəvə axtaran kiçik tullanaraq uşaqların əllərindəkini qapmağa çalışsa da imkan tapmadı. Hərəsi öz payını bərk-bərk sinəsinə sixaraq evlərinə tərəf qaçıdı. Küçük də dallarınca...

Əmisinin iki oğlu vardı. Qaçhaqə vaxtı elə onun kimi orta məktəbdə oxuyurdular. Çadır-şəhərciyində ərsəyə yetmişdilər. Böyüyü ailə qursa da kiçiyi hələ evlənmək fikrində deyildi. Bərk hazırlaşındı ki, Bakıya gedəcək, oxuyub alım olacaq. Bu, atasının, Elşənin əmisinin də arzusuydu. Cavanlığında o da bu arzu ilə yaşamışdı. Amma atası tez evləndirmiş (elə özünün də canında vardi), arvad-uşaq başını qatmış, hər şey yaddan çıxmışdı...

Uşaqların hay-harayına əmisi oğlu, gəlini qabağına yeri-di. Hal-əhval tuta-tuta əlüzyuyana su tökdülər, təmiz məhrəba gətirdilər.

- Kaçalkanız işləmir?.. - Elşən soruşdu.

- Kaçalkanın suyu soyuqdu, yol gəlib tərləmisən, ziyan eləyər. - Əmisi oğlu canıyananlıqla dedi.

- Eləməz, soyuq yaxşıdı...

Gücləri zorla çatsa da “kaçalka”nın dəstəyini basmaqdan yana bir-biriynən dartaşan balacalar (aralarındaki yaş fərqi azdır, lap əkiz taylara oxşayırdılar) Elşənin boyun-boğazına vurduğu buz kimi soyuq su üstlərinə sıçradıqca atılıb-düşür, çığırışırıldılar. Axırda ovcunu doldurub içəndə əmisi oğlu yenə böyürdən dilləndi ki, içmə, duzlutəhərdi, biz qaynadıb içirik, vecinə almadi.

- Bakıda içdiyimiz Kürün suyundan pis deyil ki!..

- Deyirlər, guya gürcülər onu hökumət səviyyəsində heyvanlara belə verməyi qadağan edib?.. - Əlindəki zoğal ağacını divara söykəyib ona sarı gələn əmisinin səsini eşitdi. Görüşüb öpüşdülər.

- Kürü murdarlayan elə onlar, bir də ermənilərdi...

Bir azdan əmisi oğlu atasının him-cimiyənən gimrik quzulardan birini qılçalayıb ərik ağacının altına çəkdi. Gelin əlində iri biçaq, dolu su qabı dalınca getdi. Uşaqlar da onlara qoşuldu.

- Ay əmi, vallah, mənə heç nə lazım deyil. - Elşən məsələni başa düşüb mane olmaq istədi. - Onsuz da hər gün yediyimiz ətdi. Mən üzülfə qatıq, pendir tamarzsıyam...

- Ə, az danış, otu yerində! - Əmisi acıqlandı. - Bakıda hər gün quzu əti, quzu kababı yeyirsən?..

Quzunun buglanan içalatını çıxardıb yerə atan kimi bayaq Elşənin Vasqa çağırıldığı səmə it olar-olmaz qanmadan dartsırmışa başladı. Əmisi kənardan iradını bildirdi:

- Ə, içalatı aparin zəncirdəki itin qabağına qoyun. Buna bir az saxlasanız bəsidi. Ortalıqda sülənə-sülənə nə gəldi yeyir, özünə korluq verən deyil. Amma zəncirdəki sonalayandı, hər şeyi bəyənmir...

Zəncirdəki it evin arxasında, öz damındaydı. Əmisi gecə arvad-uşağın ayağı həyət-bacadan yiğışanda açıb azadlığa buraxacaqdı. Onun qorxusundan bir inni-cinni bu həndəvərə hələnməzdi...

İçalatı əlindən ailnan səmə itin ağızının suyu axsa da yaxına dura bilmir, maddim-maddim baxa-baxa payının haçan veriləcəyini gözləyirdi...

Ocaq çatdırılar, quzu kababını bişirib stola gətirdilər. Hər şey yaxşıydı. Bircə ortalıqda qaynaşan milçəklər könül bulandırıldı. Nə qədər qovsan da xeyiri yoxdu, bir deyildi, beş deyildi. Bakıda Elşənin anası pəncərələrə tor tutmuşdu. Vay oydu evdə bircə ağaçanad, yaxud milçək görünəydi, hərəsinin əlinde bir milçəkvuran haray-həşir qopurdu. Öldürməyincə sakitləşmirdilər...

Elşənin narahatlığını görən əmisi oğlu gətirib stolun üstüne, yeməklərin ara-bərəsinə qoz yarpağı düzdü. Milçək bir az geniyib seyrəldi...

Sonra əmisinin sözü olmasın, gəlin tələsib Elşənə bir kasa camış qatığı gətirdi. O da üzə düşərək (axı demişdi, qatıq tamızısı) həmin saat:

- Hə, bu başqa məsələ, - deyib kababdan əlini yarımcıq çəkdi.

Yeyə-yeyə altdan-altdan maraqla çoxdan yadırğadığı həyət-bacadakı heyvanları müşahidə edirdi. Talvarın kölgəsində bağlanmış camış arabir burnunu irəli uzadıb muşquran sayaq için-için böyürdükcə iri qulaqları qoşa çəkilən avar kimi gülməli şəkildə enib-qalxırdı.

- Bu istidə yazığın günahı nədi ki, tutub bağlamısınız?.. - Elşən soruşdu.

- Ayağını yaralayıb. - Əmisi oğlu dedi. - Tayı yaxındakı göldədi deyə narahatdı...

- Heyvanın paxılı ələ düşməz, - əmisi əlavə etdi. - Bilir ki, o orda, göldə sərniyir, bunun burda canının yeri darixir.

- Görməyə-görməyə nədən bilir ki, hardadı, neyniyir?..

- Uzaqdan-azaqda öz dillərində bir-biriynən danışırlar (diqqət yetirəndə, doğrudan da, arabir hardansa başqa bir camişin da böyürtüsü eşidilirdi), bu ondan harda olduğunu, neynədiyini soruşur, o da göldə kefə baxdığını bildirir. Bəlkə də heç göldə ağniyib sərnimir ha! Belə də, necə deyərlər, gopa basır. Amma hər şey tərsinə də ola bilər. Necəsə bu ona acıq verər, o orda bunun paxıllığını çəkər...

Bir azdan bayirdakı camişin başıyanan qarğı qapını basıb çamuru süzələnə-süzələnə həyətə girməsiyən hər ikisi sakitləşdi. Hansı hansını aldatmışdı, bunu allah bilirdi...

Qonşu həyətlərdən gah orda, gah da burda eşşəklərin anqırışması da yəqin boşuna deyil, bu qəbildən olan bir şeydi...

Həyətin o başında qarğıının arasından zorla içəri dürtülən qara bir it dayanıb çəkinə-çəkinə ətrafi gözdən keçirməyə başladı. Səmə it duyuq düssə də əhəmiyyət vermədi. Yerindən qalxmağa belə ərindi. Uzandığı vəziyyətdə başını qaldırıb ona sari əyri-əyri baxmaqla kifayətləndi. Çağırılmamış “qonaq” da ürəklənib bağlı dolanmaq fikrinə düşdü. Evin arxasındaki it bunu gördü-nəydisə birdən özünü yeyib-tökdü. Qulağını şəkləyib duran yad itin zəncirdəkindən ağlı bir şey dadmadı. Gəldiyi ki mi də dinməz-söyləməz geri qayıtdı. Zəncirdəki itin yava hürriş isə o vaxt kəsildi ki, qeyrətində boğulan səmə it (sanki bu dəfə ona hürür, ona acıqlanırdı) nəhayət, qalxıb yad itin dalınca qarğı hasara doğru getdi, yalandan, xala xətrin qalmasın, bir-iki ağız hürdü...

Əmisi oğlu üzünü evin arxasına tutub zəncirdəki itə acıqlandı. Əmisi dedi:

- İtnən işin olmasın!..

- Görmürsən boşuna hürür?.. - Əmisi oğlu özünə haqq qazandırdı.

- Boşuna hürmürl!.. - Əmisi dedi. - Sən elə şeyləri qanmazsan! - Nə fikirləşdisə handan-hana əlavə etdi: - Kaş zamanında biz də yerimizin-yurdumuzun keşiyində onun kimi ayıq-sayıq dayana biləydik...

Barama qurduna oxşayan pipiyi dimdiyi aşağı sallanan, qanadları yer süpürən erkək hinduşka fisiltiyyan onu heç saya salmadan ortalıqda dənlənən fərənin başına firlanırdı. Əmisi nəvələri təpinən kimi pipiyi yığılır, qat-qat buxağı-başı göyərir, aradan bir az keçmiş təzədən qızarış pörtürdü. Lakin əlindən bir iş gəlmirdi...

Hardasa yaxınlıqda arabir cırçıramaların monoton, zəhlətökən səsini batıran qəribə bir quş oxuyurdu. Ancaq hansı quşdu, ayırd edə bilmir, soruşmağa da utanırdu. Uçub yaxınlıqdakı qarağatlıqla qonanda gördü ki, qaratoyuqdu, təəccübəndi. Qaratoyuqda belə səs?..

Bütün bunlar kəndlə bağlı Elşənin daxilində mürgüləyən keçmiş hissərini, xatirələrini oyadır, ürəyi qüberənarırdı. Hələ şər qarışana yaxın əmisinin o biri oğlu inək qarışq otarmağa apardığı qoyunları gətirəndə quzuların mələşə-mələşə analarına cummaları, altdan yuxarı dox vura-vura döşlərini sortuqlamaları tamam özgə bir mənzərəydi...

- Ay əmi, heç olubmu bu məqamda quzular analarını dəyişik salsın? - Elşən soruşdu.

- Heyvanlarda anadangəlmə, instinctlə tanıma qabiliyyəti çox güclüdü, qardaş oğlu, - əmisi dedi.

Heyvanın çöldən qayıtmağı ilə həyat-bacada iş artsa da hərə neyniyəcəyini əvvəlcədən bilirdi. Əmisi nəvəsinin, həm də kiçiyinin tut ağacının altında qırtıdaya-qırtıdaya balalarını başına yiğan kürt toyuğun (bağlamışdlar ki, uzağa gedər, yiyəsizlikdə balalarını qurd-quş daşıyar) ipindən yapışaraq böyük-lər sağa işğüzarlıq və səriştə ilə çəkə-çəkə aparıb hininə saldığını, dalınca balalarını içəri doldurub qapağını örtdüyüünü görəndə heyrətləndi.

- Ə, sən nə ağıllı oğlansan! - Qeyri-ixtiyari uşağı təriflədi.

- Bu evdə böyükdən kiçiyə hamının öz işi var, qardaş oğlu... - Kənardan hər şeyə göz yetirən əmisi məmnunluqla güldü.

- Onun da işi səhərlər toyuq-cucəni hinindən açıb buraxmaq, axşamlar da yerinə salmaqdı.

- Neçə yaşı var, əmi? Danişa bilirmi? - Elşən gələndən fikir versə də uşağın danışdığını görməmişdi.

- Üç yaşındadı. Hələ əməlli danışmir, amma hər şeyi başa düşür...

Uşaq gedəndən sonra hardasa azıb qalan cüçələrdən biri çığır-bağırla özünü yetirib qapağın böyür-başından içəri keçmə-yə yer axtarsa da tapmadı. Cükkildəyir, başını ara-bərədən içəri soxur, neyniyirdisə bədəni keçmirdi. O üzdə anac toyuğun qırtılıtsına qarışmış cüçələrin həyəcanlı civiltisi hini başına götürmüdü. Handan-hana bu haray-həşiri eşidən uşaq qaçaraq qayıtdı. Qapağı aralayıb cucəni içəri ötürdü, sakitliyi bərpa etdi...

Həyat-bacada yır-yığışı qurtarib təzəcə rahatlanmışdılar ki, elektrik lampasının güclə işıqlandırıldığı cığırda əliağaclı bir kişi göründü.

- Qonşu, gəlmək olar?.. - Kəndçilərindəndi. Cavab gözlemədən gəlib onlarla əl tutdu, boş stulda əyləşdi. - Eşitdim qardaşoğun gəlib. Dedim, keçim bir hal-əhvallaşım. Həm də görür bizim başımıza gətirdiklərindən ağılı nə kəsir? Bakıda nə deyib, nə eşidirlər?..

- Nə məsələdi ki?.. - Elşən sual dolu baxışlarını əmisinin üzünə dikdi.

- Əşı, bekara söhbətdi, sənlik deyil... - Əmisi sözkəsənliliklə dedi.

Sərt, qapalı adamdı. Arvadı rəhmətə gedəndən sonra xasiyyəti bir az da tündləşmişdi. Hər saat sözünü çevirmir, xətri-nə dəymirdilər.

- Ə, niyə bekara söhbət olur? Bir də gördün "Kamaz"ı di-rədilər ki, şələ-küləni də yığ köç, neyniyəcəksən? De, qardaş-oğlu da hali olsun. Lap elə qəzetində işıqlandırsın. Bəlkə qəle-mi düşərli oldu...

- Az işıqlandırıblar?..

- Yaman da işıqlandırıblar! Biz burda bir söz deyirik, allah insaf vermişlər gedib orda başqa cür yazıb-pozurlar. Bəlkə yalandı?..

- Qardaş, mən heç yana köcmürəm, vəssalam!.. - Əmisi elə dedi, guya bu saat onu köçürtməyə gəlmişdilər.

- Qardaşoğlu, - qonşu üzünü Elşənə tutdu, - ev-eşiyi bulduzərə verib uçurur, həyat-bacanı düzlayırlar, baxırsan ürəyin qana dönür. Budey, bu səmtdəkiləri köçürüblər, - əlini yana qovzadı, - səhər işıqlaşanda gedib xarabasına özün baxarsan...

- Ə, yeri deyil, qızışma görək... - Əmisi elə bil ona mane olmaq, nəyişə qandırmaq istəyir, ancaq bir tərəfdən başa düşməyəcəyindən, o biri tərəfdən kimisə, nəyişə duyuq salacağın-dan ehtiyatlanndı.

- Boyy, ə, niyə yeri deyil?.. - Qonşusu təəccübəndi.

- Yaxşı də, bir hovur səbrini bas... - Əmisi birdən əsəbi halda ayağa qalxıb evə sari addimlađı. - Rast belə oldu, durun keçin içəri... - Elə bil uşaq-muşağı göstəriş verirdi.

Qonşusu:

- Ə, ev bürküdü, - desə də durub başını bulaya-bulaya yanıkönlə əmisinin dalınca getdi. - Yoxsa kiminsə esidib böyüklerə xəbərləyəcəyindən çəkinirsən?..

Elşən də məcbur olub onlara qoşuldu.

Ev, həqiqətən, bürküyüdü. Ancaq əlac nəydi, əmisi belə istəyirdi.

- Hə, indi nə qədər kefindi danış ürəyini boşalt. Ağaclar da canlıdı, hər şeyi eşidib başa düşür axı...

Hər ikisi, həm qonşusu, həm də Elşən mat-məəttəl əmisinin üzünə baxdı. Bu nə danışır, ə?.. Gözlədilər ki, sözünü xır-dalayacaq, amma ağızına su alıb durdu.

Qonşu təzədən danışmağa başladı. Arada səsini qaldır-dıqca əmisi yenə narahatlıqla döyükür, pəncərədən çölə, qaranlığa boylanırdı...

Elşən əvvəl elə bildi köçürsələr də bunları ürəkləri istə-yən qəsəbəyə köçürtmür, istədikləri yeri vermir, ya da maşın-filanla təmin etmirlər. Əmisi deyəndə ki, özləri köçmək istəmir, inanmadı. Dedi, axı tikilən qəsəbələri tez-tez televizorda göstərir, tərifləyirlər ki, hər bir rahatlığı var. Yaxşı yolu, suyu-

seli, işığı, on iki sot həyətyani torpağı... Üstəlik, bacarana, sə-riştəsi olana əlavə əkin-biçin sahəsi də ayıırlar...

Əmisi dedi, bunların hamısı kampaniya, kuy-kələk, ba-şaldatmadı. Bir də, onlara heç nə lazım deyil. Özləri pis-yaxşı ev-eşik qurub, bağ-bağat salıb, heyvanları üçün şərait yaradı-blər. Buraların havasına, suyuna zorla öyrəşsələr də (dağdan ar-a-na qovulan nətəər olar!) artıq özlərini, bir növ, öz kəndlərində-ki kimi hiss edirlər. Durub birdən-birə təzədən onları harasa köçürmək, kəndçiliklərinə təhsilə vaxtsız, arxadan vurulan əlif-ba zərbəsi kimi bir şeydi. Canları, həqiqətən, yanırsa, çatmayan əyər-əskiyi düzəltsinlər, vəssalam! Təzə tikilən qəsəbələrin nə-yi artıqdı?.. Qaz, kanalizasiya orda da yoxdu, burda da... Kö-çənlərin deməsinə görə, evlərin çöllü bəzək, içi təzəkdi, bir-iki aydan sonra gərək özün təzədən remont eləyəsən...

- Əmi, gəl belə damışaq də, sizin gücünüz çatıb, necə de-yərələr, dişli-dırnaqlı olub özünüzə şərait yarada bilmisiniz. - Elşən dedi. - Əlsiz-ayaqsız, yetim-yesir də var axı...

- Biz səninlə yüz faiz razıyıq! - Əmisiñin əvəzinə qon-şusu cavab verdi. - Neynək, qoy onda təzə tikilən qəsəbələrə əlsiz-ayaqsızları, sil-sikəstləri, yol qırğındakı vaqonlarda ya-şayanları köçürtsünlər...

- Ə, Bakıda-şəkida əlsiz-ayaqsız yoxdu? - Əmisi fikrini tamam başqa cür, həm də daha kəsgin bildirdi. - Tənbəl, ver yeyim, ört yatım, kasib, ac-yalavac həmişə, hər yerdə olub də. Quyuya su tökməklə quyu sulu olmaz axı. O qəsəbələrə çəkilən xərcin üçdən biri çadır-şəhərciklərinə xərclənsəydi, cənnətə dö-nərdi... Bir də, oğul, millətə iş-güt lazımdı. Yedirdib-içirdən, dolandıran ev-eşik yox, iş-gücdü. O zaman başda oturanlarımız bir-biriynən tozanağa qalxdı, ara yerdə erməni torpağımızı, ev-eşiyimizi əlimizdən aldı. Çalışıb-çabalayıb hərə bir yerdə zorla, öz fərasətinə iş-güt, dolanışq tapıb, indi də başlayıblar ki...

Əmisi nədənsə sözünü axıra çatdırmadı.

- Torpaq verəndi, odehy qaynına verəydi də, əzəldən əkinçidi. - Qonşu dedi. - O qapı qalmadı döyməsin, yazmasın.

Axırda Bakıda oturan böyüklərdən biri, nazirdi-nədi, torpaq almışdı kənd boyda, onu icarəyə götürübbecərir...

- Ə, bunlar atın qabağına ət, itin qabağına ot qoyandı. - Əmisi əsəbiliklə əlini yellətdi.

- Təzə şəhərciklərə sizin kimi köçmək istəməyən çoxdu?..

- Kim özünə babat gün ağlayıb, yaxşı həyat-baca qayırıb, ailəsini dolandıran iş-güç tapıb, köçmək istəmir. Əzəldən gəzünü tulapayı yardım-yurduma tikən üçün nə fərqi var? Deyir, dərziyə dedilər, köç, iynəsini taxdı yaxasına, dedi, mən hazır...

- Bu haqda fikrinizi heç yuxarırlara bildirmisiniz?..

- Bildirmisiniz də sözdü?.. - Qonşu yenə əmisini qabaqladı. - Baş nazirə, prezidentə, prezidentin arvadına teleqramanı teleqrama dalınca vurmuşuq. ANS-ə xəbər vermişik. Dedik, bəlkə xeyiri oldu, yiğisib magistral yolu bağladıq. Televizordan gəlmışdılər, hamımızı danışdırıb çəkdilər. Gedib üç gündən sonra köhnə çəkilişləri, şəhərcikdəki acınacaqlı vəziyyətdən dəm vuran icra başçısını, nümayəndələrini göstərdilər. Guya kimsə araya girib bizi öyrədir, pərxaşdıq qatır. Halbuki özləri altdan-altdan bizə təsir göstərir, simsarlarını zor-güç köçürürük, şəhərcikdə sözümüzü deyən azalsın...

- Püşkə burda qonşu olanı bir-birindən ayırib başqa-başqa qəsəbələrdə yerləşdirirlər. Qəsəbənin eləsi var erməniyinən üzbüüzdü. Sabah erməni atanda nə hökumət harayına çatacaq, nə ATƏT-matət...

Qəfildən işıq söndü, hər tərəf qatı zülmətə büründü. Əmisi böyük oğluna him elədi.

- Ə, akkumulyatoru qos.

O da qalxıb künçdəki akkumulyatorun (Elşən indicə görüdü) sallanan tellərinin yerini dəyişən kimi tavandan əlavə asılmış lampa otağı işıqlandırdı. Televizor da göstərdi.

- Bu nədi, ay əmi?.. - Elşən soruşdu.

- Təzə əməldi, - əmisi güldü, - işlənmiş adı maşın akkumulyatorudu. Düz dörd dənədi. İşıq olanda zaryadkaya qoyu-

ruq. Sönəndə şunurların yerini dəyişirik, işığımız da yanır, televizorumuz da işləyir.

- O boyda lampaya gücü necə çatır?..

- Büyüklüyünsə baxma, on iki voltluqdu. İki bəs eləyir, biri çöldə, biri evdə... .

- Bəs televizorda deyirlər, qaçqınların işığını daha keçirtmirlər, rayonlarda işıq bütün günü yanır?..

- Bütün günü yanmayışı yalandı. Amma yaxınlaracan batıydı. İndi icra nümayəndəsi işıq idarəsini öyrədir, o da bizə deyir ki, limitiniz qurtarır, daha sizə işıq verməyəcəyik. Tək işıqla sıxışdırırlar. Köçməyənə deyirlər, vətənpərvərliyiniz çatmir. Guya vətənpərvərlik bir yerdən başqa yerə köçmək, ya-xud köçürtməkdi. Belə çıxır ki, erməni bizi qovanda elə vətənpərvərlik öyrədirmiş...

- Təzə salınan qəsəbələrin əksəriyyəti 300-350 evlikdi. - Qonşu dedi. - Hərəsində balaca bir məktəb tikiblər. Sabah uşaq çatmayacaq, eləyəcəklər ibtidai məktəb, tifillər qar-qiyamatda basa-basa qonşu kəndlərə gedəsi olacaq. Hələ müəllim problemini demirəm. Təhsilimizin də necə bərbad vəziyyətdə olduğu hamiya bəlliidi...

- Bari köçənə maşın-zad verirlərmi?..

- Handa kasıbı bu neçə ildə pis-yaxşı ev-eşiyini yiğib doldurub. - Əmisi dedi. - Minnət-sünnet bir reys maşın verirlər. O da bəs eləmir. Məcbursan evini uçurdasan, taxta-tuxtasını, nə bilim, ələ gələnini satasan, üstünə də qoyub əlavə maşın tutasan, heyvanını, başqa şeylərini daşıtdırasan...

- Bəs bağ-bağat necə olur?..

- Necə olacaq? Cəllad kimi doğrayıb tökürlər. - Əmisi bunu deyəndə bayırda eşidiləcəyindən qorxurmuş kimi səsini qıṣdı. - Vallah, bu, canının canlıya xəyanətidi, günahdı. Eşidərsən, qardaş oğlu, deyir, yaponlar bir aparat icad edib. Ağaca qoşub baltanı da verirlər birinə ki, filan budağı kəs. O da üzünü həmin budağa tutub hədələyə-hədələyə yaxınlaşanda aparat nə göstərsə yaxşıdı? Baxırlar ki, ağaç qorxusundan zağ-zağ əsir...

Bir müddət heç hansı dinmədi. Araya çökən sükutu qonşu pozdu:

- Hə, qardaşoğlu, dərdimiz böyükdü. Gör neynirsən...

"Eh, dəyirman bildiyini edir, çax-çax başını ağrıdır. Nə qədər ki, başbilənlərimiz, vəzifə sahiblərimiz arasında millətinə görə vəzifəsini, stolunu qurban verənlər yox, vəzifəsinə, stoluna görə millətin qurban verənlər çoxdu, vay bu millətin həlinə! Bu necə mentalitetdi, fələk də baş açmır..."

- Yaxşı, ay əmi, tutaq ki, sabah kənd-kəsəyimizi özümüzə qaytardılar. Yenə burda qalacaq, yiğisib yerimizə-yurdumuza getməyəcəksiniz?.. - Elşən birdən xatırlamış kimi soruşdu.

- Gedəcəyik, qardaş oğlu, öz də mələyə-mələyə gedəcəyik... - Əmisi dedi. - Bilirəm daşı hara atırsan. Amma o köçmək bu köçməkdən olmayıacaq! Cinlə şeytani qarışdırma. Bir də, qayıdağıqsa, gündə bir yerə köçürtməyin, bu qədər israfçılığın nə mənası var?..

Birdən gözləri televizorun ekranına sataşdı. Qəribə təsadüfdü, xəbərlər programında Bərdədəki çadır şəhərciyini, sakinlərinin magistral yolu bağlamalarını göstərirdilər. Kimi təzəliklən qəsəbədə ona ev çatmadığından, kimi də ailəsi böyük olsa da iki, üç otaqlı əvəzinə bir otaqlı ev verildiyindən şikayətlənirdi. Bəzisi də deyirdi ki, evləri tamam kənar adamlara, Bakıda-şəkidə, nə bilim, ursetdə yaşıyan imkanlı qəçqin-köçkünlə satıblar...

- Buna sözünüz nədi, əmi?.. - Elşən üzünü əmisinə çevirdi. - Qəsəbələrə köçmək üstündə millətin necə dava saldığını görürsünüz?..

- Vallah, nə bilim, qardaş oğlu?.. - Əmisi də, qonşusu da mat qalmışdı. - Qurama işə oxşayır. Ola bilsin, əlsiz-ayaqsız, kasıb-kusubdu. Məcburiyyət qarşısındadı. Bir də, onların şəhərciyində olmuşam. Bizdəki yol-riz, şərait, bağ-bağat onlarda yoxdu. Əvvəl bizdə də camaat əlini ağdan-qaraya vurmurdu ki, bu gün-sabah geri qayıdağıq. Dad döydüm ki, atalar deyib,

ək, peşiman ol. Sağ olsunlar, sözümüz eşitdilər. Bənsabəns hamı əkdi, bağ-bağat saldı...

Söhbətləri xeyli uzandı. Gecədən keçmiş əmisi qonşusunu ötürməyə getdi. Az sonra Elşən də durub həyətə düdü.

Aylı-ulduzlu, sırlı-sehrli bir gecəydi. Qəribədi, rayon, illah da kənd yerində təbiət özü adamı qoynuna çağırıldığı, dindi-rib-söylətmək, ünsiyyətdə olmaq istədiyi halda şəhərdə ondan gen qaçırlı. Elə bil səs-küydən, cürbəcür zərərli, zəhərli iy-qoxdan hürkür. Yaxud qorxur ki, saysız-hesabsız uca, nəhəng binaların ara-bərəsində, gün görməzində itib-batar, necə ki, itib-batır, hörümçək toru kimi bir-birinə dolaşan yollarda belədən-bələ şütyüyən maşınların altında qalıb şil-şikəst olar, necə ki, olur...

Elşən birdən ağacların arasında piçiltiya bənzər bir səs eşitti. Ayaqlarının ucunda yaxınlaşanda əmisinin nar ağacının danışdığını gördü. Ağırılıqdan sallanan budaqlarını qaldıraraq meyvələrini sığallayıb oxşayırı. Sonra heyva ağacına yaxınlaşdı. Ötən ildəkindən çox bar gətirdiyinə görə ağacı təriflədi. Meyvələri sulanıb ağırlaşdırıqca armud ağacının dirəyi qəçmiş budağı heyvanın üstünə əyilmişdi, onu düzəltdi. Əriyə haçansa onu bazardan, axsaq bir tingsatandan aldığıni söylədi. Calaqdı. Həm də qaysıydı, çərdəklərini sindirib ləpəsini də yeyirdilər. Bitirincə naz-qəmzəsini çox çəkmişdi. Bu il əriyin ili deyildi. Çiçək vaxtı aramsız yağış tozlanmaya mane olmuşdu. Tutanını da nəvələri göy-göy daş-kəsək, salbaynan tökmüş, ağızlarını bürüsdürə-bürüsdürə xəlvətdə duza batırıb yemisidilər. Almanın iki almışdı. Biri tingsatanın dediyi kimi, dədə-baba qızıləhmədisiydi. O biri anton alması çıxmışdı. Alça cirdi, çərdəkdən kopaynan bitmişdi. Yerini dəyişib seyrəldəndə ikisi qalmışdı. Birinə özü iynəburun gavalı calamış, o birinə dəyməmişdi. Cırın yağış-zad vecinə deyildi. Çinqıl kimi bar gətirirdi. Qonşu-qonşumlu yediklərini yolmaşdayıb yeyir, yemədiklərini də qışda turşu kimi işlətmək üçün gəlini çırpdıraraq yarısını tərəcədə qurudur, yarısını da lavaş bişirib

sərirdi. Həyətin ayağındakı qoz ağacının bağbanı qarğaydı. Həmin qarğaydı, yoxsa yox, iki ildi bar vaxtı özünü yetirir, meyvəsindən barınırıdı. Birinci ili qarğanı daşlayıb qovanda uşaqlarına təpinmiş, başa salmışdı ki, nə aparsa, öz halal haqqıdır, dəyməsinlər. Tut ağacı keçən il qəfildən az qalmışdı qurusun. Demə, dibində kimool varmış, qazib hamisini qırmış, ağacı ölümün cəngindən qurtarmışdı... Üzüm, əncir, zoğal ağacı da əkmışdı, nübarlarını dadsalar da hələ balacayıdlar...

Əmisi beləcə bir ağacdan o birinə adlayır, hərəsini bir cür, guya öz dilində dindirir, gah hal-əhvalını xəbər alır, gah tərifləyir, gah da boyunu sevib-oxşayırdı. Birinə zarafatla yerini-yurdunu, haralı olduğunu xatırladır, nəslini-nəcabətini, qohum-əqrəbasını tanıdır, o birinə ürək-dirək veriridi...

Yel vurduqca ağaclar sırlı-sırlı xışıldayı, yarpaq-yarpaq piçıldılarında. Qeyri-adi ünsiyyətdən ağacların elə bil üzü gülür, işıqlanırıdı. Axı necə sevinməyəyidilər ki, əmisi cir, turş alçanın belə tərifini göylərə qaldırırıdı. Hər birini də ayrıca, dönə-dönə inandırırıdı ki, köçmək səhbəti ola bilməz, bayaq qonşusunun dilindən eşitdikləri hamısı cəfəngiyiyatdı! Onları bir-birindən ayırmaga heç kimin gücü çatmaz!..

Ağaclar, hətta kollarla danışıb qurtarandan sonra əmisi evin qabağındakı çin gülünə yaxınlaşdı. Gullə danışanda əmisi-nin səsi birdən titrədi, kövrəlib ağladı.

Çin gülünü əmisi arvadı doğma kəndlərindən özüynən vedrədə əkili gətirmişdi, onun yadigarıydı. Tez bir zamanda qol-budaq atıb iri ağaç boyda böyüdüyünə görə vedrəsini ağaç çəlləklə əvəz etmişdilər. Əmisi yanlarına tutacaq da bərkitmışdı. Soyuqlar düşəndə içəri aparır, havalar qızanda təzədən bayra çıxardırdılar...

Çiçək vaxtı üstü qıpqrırmızı, çətir kimi gullərlə dolu olar, baxanın ağlını alardı. Əmisi arvadı gülə özü qulluq edirdi. Qoçaq arvaddı. Əmisi bu ev-eşiyi, həyət-bacanı allahdan aşağı onun hesabına qayırmışdı. Balağını çırmayıb ayaqyalın palçıq qatar, kərpic, daş daşıyar, heç bir işdə ərindən geri qalmazdı...

Elə o vaxt soyuqlamış, əhəmiyyət vermədiyinə görə qara ciyəri şিষ্মিষ্টি. Nə qədər həkimlərə düşsə, dava-dərman eləsə də saqalmaqdansa xəstəliyi üstələmişdi...

Arvadı öləndən sonra elə bil çin gülünün də çarxi çönmüşdü. Hamısı bir nəfər kimi üstündə nə qədər əssələr də o vaxtdan gül açmırıdı. Həmişə yamyasıl olan yarpaqlarının rəngi də dəyişmiş, əvvəlki şüxluğunu itirmişdi. Xəstə adam kimi sozala-sozala qalmışdı. Günlərini sayırdılar ki, daha axır nəfəsidi, quruyacaq. Lakin dözümlüydü, hələlik duruş götürirdi. Di gül gül açmırıdı...

Əmisi oğlu evlənən il bir də baxdılar çin gülü düymələyib. Vur-tut bir dənə gül açdı. İlahi, o necə güldü! Hələ belə gül açmamışdı. İri, parlaq! Günəş kimi yanır, işıq saçırıdı. Neçə müddət solmadı... Görüb-görəcəkləri həmin gül oldu, bir daha nə düymələdi, nə də açdı...

Elşən gecəni yatmadı. Adətən hara ezamiyyətə getsəydi həmin axşamı yerinin içində gündüz topladığı məlumatları fikrən saf-çürük edər, yazacağı yazını hardan başlayıb harda qurtaracağı düzüb-qoşardı. Səhərisi geri qayıdarkən yol uzunu avtobusda da bu haqda fikirləşərdi. Belə Bakıya çatanda yazmaq asan olurdu. Yaddaşındakını birbaşa kağıza köçürürdü.

Bu gecə Elşənin yuxusunu ərşə çəkən Qarabağ, qarabağlılar, onların başına gələnlər oldu. Yox, bu dərd onu kənardan qəfil yaxalamamışdı. Neçə ildi qanı-canı ilə yaşadığı dərddidir!.. Çadır-şəhərciklərini ləğv edənlər bəlkə də doğrudan-doğruya qaçqınların halına yanırdılar. Amma əmisigil də umu-küsülrəndə haqlıydı. Yeri gələndə gərək onlarla da məsləhətləşə, hesablaşaydılar. Bu adamlar bir tərəfdən yetim, o biri tərəfdən şıltaq, kür uşaq kimiydilər. Nə istədiklərini bəzən özləri də bilmirdilər. Əslində nə istədiklərini bilməmələri elə Qarabağı istədiklərindəndi. Bütün kürlüklerinin mayası Qarabağı! Nə buracan, nə də bundan belə nəyə sahiblənsələr də itirdiklərinə əvəz deyildi! Onların itirdiyini heç kim itirməmişdi! Onların

dərdiynən müqayisədə bütün dəndlər heç nəydi. Qarabağlı ola-ola nə onunla düz-əməlli fəxr edə, nə də ona qovuşa bilirdilər...

Elşən öz-özünə söz verdi ki, Bakıya qayıdanda Qarabağ haqqında sanballı bir şey hazırlayacaq. Mövzunun adını da də-qıqləşdirmişdi: "Qarabağ dərdi"...

\* \* \*

Ata-anası Elşəndən birinci növbədə, əlbəttə, əmisigili xəbər aldı. Sonra öz ismarıcıları ilə maraqlandılar. Anasına yun çırpmaq, atasına da milçəkvuran düzəltmək üçün nar, zoğal ağacı çubuqları lazımdı. Doğrusu, ismaric Elşənin yadına çox pis vaxtda, gecə əmisi bağda ağacları ilə danişarkən düşmüştü...

İndi ismarıcılarını əmisinə niyə çatdırmadığını ata-anasına necə başa salacağını bilmirdi. Onu başa düşmək üçün gərək əmisinin ağaclarla söhbətini öz gözləri ilə görəyidilər!..

## GİLAS AĞACI

Qiş sərt, görünməmiş soyuğu, şaxtası, qar-qiyamatıyanın gəlmişdi. Sanki kasib-kusubun, yetim-yesirin qulluğunda durmaq əvəzinə onlara qan udduran insafsız, zalim məmurlarla əl-bir-dilbir olmuş, onsuz da minbir ehtiyac içinde keçən gün-güzərlərini, dolanışçılarını daha da çətinləşdirmişdi...

Belə bir havada iki uşağının gözü yolda, qulağı səsdə qalan Səliməni hər şeydən artıq narahat edən odun-ocaq dərdiyidi. Əri Rəhim dolanışq, çörəkpulu dalınca Bakıya gedəndə odun-ocaq üçün pul qoymamışdı. Daha doğrusu, qoymağa pulu olmamışdı...

Hesabla, bu tərəflərdə, kənd-kəsəkdə havanın birdən-birə dəyişməsindən, pisləşməsindən Rəhim xəbər tutmalı, özünü onlara yetirməliydi. Televizor Bakının özündə də havaların pisləşcəyini, qar-boran olacağını, yolların buz bağlayacağını qabaqcadan elan etmişdi. Lakin hava məlumat bürosunun bu münəccimliyinin Bakıda nə dərəcədə gerçəkləşdiyindən Səlimənin xəbəri yoxdu. Adı halda yenə nə qədər olmaya günün müəyyən vaxtında kəndə verilən işqlarını qar-çovğun başlayandan işıq divləri tamam kəsmişdilər, televizora baxa bilmirdilər...

Rəhim Qarabağ müharibəsi iştirakçısıydı. Səliməynən atəşkəsdən sonra ailə qurmuşdu. Onu qonşu kənddə, cəbhə yoldaşının toyunda görüb bəyənmişdi. İki övladları vardı, biri qız, biri oğlandı. Qız beşinci, oğlan ikinci sinifdə oxuyurdu...

Kənddə iş-güt, dolanışq yoxdu. Başıpapaqlılarının çoxu dolanışq dalınca yaxın-uzaq ölkələrə üz tutmuşdu. Rəhim də Bakının ql bazarına dadanmışdı. Birdən bir ay bərdən ayna itirdi. Tikintidə, orda-burda qara fəhləlik edir, əlinə bir az pul düşən kimi arvad-uşağına əyin-baş, pal-paltar alıb geri dönürdü. Cibində qalan pul yemək-içməklərinə, dolanışçılarına on-on beş gün, bəzən daha artıq çatırıldı. Ancaq Rəhim Bakıdan həmişə qazanc, pul gətirə bilmirdi. Birdən iş-güt tapmir, üzüqara

qız kimi əli ətəyindən uzun, cibi boş geri qayıdırıdı. Bəzən hətta yolhaqqısını belə yoldaşlarından borc alır, ümidiñi növbəti dəfəyə bağlayırdı...

Rəhimin atası erkən rəhmətə getmişdi. Anası əri Qarabağda şəhid olmuş üçüşaqlı bacısıynan qalırdı...

Rəhimgillə müqayisədə Səlimənin ailəsi, qohum-əqrəbəsi imkanlıydı. Qardaşlarının üçü də Moskvada alverdəydi. Səliməyə yaxşı cehiz vermişdilər. Arabir Rəhimə də əl tuturdular. Amma quyuya su tökməklə quyu sulu olmaz. Səlimənin qardaşları neçə dəfə quyu sahibinin özünü də Moskvaya, yanlarına aparmaq istəmişdilər. Həm də arvad-uşağınan birlikdə. Rəhim getməmişdi. Qorxurdu qaynı uşaqları kimi onun uşaqları da rus təhsil-tərbiyəsi alandan sonra kənd-kəsəyi bəyənməyə, yabançılarla ailə qura, yad torpağı bağlanıb qala, dilini, vətənini unudalar...

İxtiyar sahibləri hapa-gopa basırdılar ki, tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək, hər şey düzələcək, lakin nəsə dəyişsə də heç nə düzəlmirdi. Yayda, isti olanda dərd yarıydi. Qış başdan-ayağa əlavə qayğı, problem deməkdi. Bu ildən evlərini qızdırmaq üçün dişləri-dırnaqları ilə əkib-becərdikləri meyvə ağaclarını kəsib yandırırdılar. İndiyəcən kənddə hələ belə şey görünməmişdi. Soyuqlar düşəndən bar gətirən iri, oduncuqlı ağaclar həyətlərdə günü-gündən seyrəlirdi. Bu cür davam etsə növbə tezliklə o biri, cavan ağaclarla da çatacaqdı. Barına-bəhərinə göz dikdiyin dilsiz-ağızsız, günahsız ağaclarla cəllad kimi balta-dəhrə qaldırmaq ağılaşımaz müsibət, dəhşətdi! Amma əlac nəydi? Düz sözdü ki, su meymunun boğazına çıxanda balasını ayağının altına alar...

Ötən il Rəhim meşəbəyinin saqqalının altından keçərək oğurluq-doğurluq qışa xeyli odun tədarük etmişdi. Bu il qadağanı çox bərkitmİŞDİLƏR. Meşəbəyi daha rüşvətə-filana baxmir, canından qorxurdu. Düzünü axtarsan meşədə də əvvəlki meşəlik qalmamışdı. Ağlamalı gündəydi. Neçə yüzillik iri-saytal, qiymətli ağacların axırına çıxmışdilar. Əvvəl, hardan baxırdın

bax, on metr irəlisi görünməyən meşə indi daz, keçəl başı xatırladırdı, tala-talaydı. Yuxarıdakılar buna görə milləti, qara camaati, qara camaat da yuxarıda isti, rahat kabinetlərində bug-lana-buglana “ona dəymə, buna əl vurma, doğra doyunca ye”, deyənləri günahlandırırdı. Neçə ildi söz-söhbət gəzirdi ki, rayon mərkəzinə qaz çəkiləcək, bir qanadını, bir xəttini də kəndə gətirəcəklər. Fəsillər bir-birini əvəz edir, il dolanır, qarlı qış təzədən qapımı kəsdirirdi, amma qaz məsəlesi ac toyuğun yuxusundakı dari kimi çin olmur, göyərmirdi. Əvəzində həmin qaz başlarının üstündən Gürcüstana, Gürcüstandan Türkiyə, Türkiyədən də Yunanistana gedib çıxırıdı. Eşitdiklərinə görə, o qaz heç orada, o uzaq Yunanistanda da bənd almayıacaqdı. Özünü Avropanın göbəyindəkiləri qızdırmağa çatdıracaqdı. Çünkü avropalılar bizim millətə baxanda çox dözümsüz millətlərdi!..

Bahalaşmamışdan qabaq ordan-burdan oğurluq-doğurluq birtəhər salyarka da tapıb yandırırdılar. Gündə bir yeni elektrik stansiyası işə düşürdü. Ancaq həmişəki kimi cirə ilə verilən işiq lampalarını közərtsə də tok peçlərinə gücü çatmırıdı. Qar yağandan onu da çox görmüşdülər...

Bakıya gedən gün Rəhim əlacsız qalıb iri, peyvənd ərik ağacını baltalamışdı. Qışın oğlan çağında ailəsinə odunsuz, allah ümidiñə qoyub getməyəcəkdi ki! Kənardan əli qoynunda kirimişcə, maddim-maddim hərəkətlərinə tamaşa edən arvad-uşağının Rəhimin özü qarışq bu ərik ağacı ilə bağlı çox xatırləri vardı. Uşaqlar valideylərindən xəlvət əvvəlcə onun kal, turş meyvələrini duza batırıb ağızlarını büzüsdürə-bütüsdürə marçılıt ilə, ləzzətə yeyər, meyvələri sulanıb yetişəndə isə də ha artıq çərdəklərinin üstündə dava salardılar. Ləpəsi şirin, çox dadlıydı. Səlimə seçib iri, sağlam meyvələrindən mürəbbə bişirər, kompot bağlayardı. Sabah-sabah çayla içdikləri builki ərik mürəbbəsindən hələ neçə bankası dururdu...

Tezliklə yaz gələcək, hansı hesabasa dəhrə-balta görməyən bağça-bağlar, ağaclar (kənddə ağaclarını yandırıb istisinə qızınan təkcə onlar deyildi) təzədən çıçəkləyəcək, bar gətirə-

cəkdi. Lakin onların ərik ağacı daha olmayacaqdı. İndi bir qıraqda mələl-müşkül dayanıb ağacın meyvələrini necə yediklərini xatırladıqları kimi o zaman da ağacın özünü necə baltalayıb yandırıqlarını xatırlayacaq, təəssüflənəcəkdilər...

Baltalanan ərik ağacı gözlərinin qabağında böyrüstə aşmiş, şaqqlıtiyan yerə sərilmışdı. Bir müddət qarın içinde canlı kimi tərpənmiş, çabalamış, silkinib təzədən dikəlmək, ayağa qalxmaq istəmişdi. Amma bacarmamışdı. Can çəkişirmiş kimi əsmiş, titrəmiş, içində qımıldanaraq sakitləşmişdi. Rəhim fərqinə varmadan bu dəfə onu qəddarcasına şaqqlamış, arvad-uşaq da artırmadakı odunyığıllana daşımışdı...

\* \* \*

Bayaqdan pəncərədən bağçada, qarın içinde qaralan başları kəsilmiş ağacların kötüklərinə baxan Səlimə ərik ağacının yerdə qalan odunu da yandırıb qurtarandan sonra neyniyəcəyini bilmirdi. Özünükülərə eli çatmirdi. Yol-riz bağlanandan dəryada tənha, unudulmuş adaya dönən kənddə yaxın simşəsi Rəhimin anası, bacısıydı. Onlara da nə qədər qılıqlanıb-qırıqlansa, mehribanlıq etsə də ağızları ondan düzəlmirdi. Araları sərindi. Ayda-ildə, o da Rəhim evdə olandan-olana qapısını açırdılar. İsdərbaşı qayınanasıydı. Nədi-nədi vaxtiyanın Rəhim onun gözaltılılığı, tələsib özyanından adını çıxartdığı qohumunun qızını bəyənməmiş, iki ayağını bir başmağa dirəyib Səliməni almışdı...

Səhər-səhər həyat-bacanın qarını-buzunu küryüyəndə, toyuq-cücənin qar altında qalıb bir tərəfi uçmuş hinini düzəldəndə, onlara dən verəndə, domuş su çəninin donunu açanda, artırmada səliqə-sahman yaradanda uşaqları nə qədər əlindən tutsa da öz-özünə bir daha fikirləşmişdi ki, kişisiz ev-eşik həqiqi mənada suyu sovulmuş dəyirman kimi bir şeydi!..

Qızı elə bil ürəyindən keçənləri oxumuşdu. Səssizcə yaxınlaşış soruşdu:

- Ana, atam haçan gələcək?..
- Bilmirəm, qızım, - dedi.

- Odunumuz qurtarır. Bəs atam gəlməsə nə edəcəyik?..  
- Deyəsən, köməkləşib ağaclardan birini də kəsməli ola-cağıq...

- Biz?.. Özümüz?.. - Qız təəccübəndi.
- Hə. Sən, mən, bir də qardaşın.
- Bacarıraq?.. - Qızı inamsız soruşdu.
- Görək də, sinayarıq. - Gülməsəyərək qızın saçlarını sı-galladı.
- Ana, ağacların hamısını kəsəcəyik?..
- Belə getsə, hamısını. Soyuqdan donmayacaq ki!..
- Ana, gilas ağacını da kəsəcəyik?.. - Bayaqdan kənardan onların danışığını eşidən oğlu da yaxınlaşdı.

- Hə, bəs necə! - Anasının əvəzinə tezə bacısı cavab verdi. - Donmayacaq ki!..

Qızın cavabındaki hikkə, açıq, hayifalma açıq-aydın duyulmaqdı. Qardaşı bayaq rəngli karandaşlarını ona verməmiş, bircə anda pişik kimi cırmaqlaşmış, dalaşib küsüşmüdüller...

- Yox, mən gilas ağacını kəsməyə qoymayacağam!.. - Oğlan birdəncə kirpi kimi bacısının üzüna qabardı.

- Demək, şaxtadan donub ölməyimizi istəyirsən, hə?.. - Bacısı hikkəsindən el çəkmədi.

- Donub ölməyimizi istəmirəm!.. - Sualın qoyuluşu, tonu əvvəl oğlanı bir balaca karıxdırsa da tez özünü doğrultdu. - Amma gilas ağacını kəsməyə qoymayacağam!..

Gilas ağacını oğlan atasının köməyi ilə əkmişdi. İki ildi qulluğunda dururdu. Bu yaz nübarını da yemişdilər. İri, ətli, yanağı qırmızı, dadlı-ləzzətli meyvələri vardı. Atası meyvəsini görəndə gilas ağacını tərifləmişdi. Belə gözləmədiyini söyləmişdi...

Bir azdan oğlan bacısının anasına astadan, xisin-xisin nəsə piçildiğini gördü. Ayaqlarının ucunda yaxınlaşış dinşədi. Bacısı deyirdi:

- Ana, gilas ağacını gecə qardaşım yatanda kəsərik, hə?..

Fikirli halda gözünü hələ də pəncərənin şüşəsindən bayırə zilləmiş anası dinmədi...

Oğlunun bu gilas ağacını atasının köməkləşib əkəndə necə sevindiyi Səlimənin yaxşı yadındaydı. Ağacın dibini doldurub sulayandan sonra oğlu atasından soruşmuşdu:

- Ata, demək, yazda bu gilas ağacı çiçəkləyib meyvə gətirəcək, mən də dərib yeyəcəyəm, hə?..

Atası xəfifcə qımışmışdı. Demişdi, oğlum, bizim bir müəllimimiz vardı, sən lap onun kimi düşünürsən. Elə hey hamidən soruştardı, vətən üçün neynəmison?.. Sən də bir ağac əkmisən, o saat ondan meyvə umursan. Ağacı əkmək hələ işin başlangıcıdı. Əkdinmi, gərək bəri başdan onun nazını çəkə, becərə, bar verən hala gətirəsən ki, sonra ondan nəsə uma, meyvəsi haqqında düşünəsən. Pis baxarsan, barını-bəhərini yeməzsən, yaxşı baxarsan, yeyərsən! Əvvəl nəsə elə, nəsə ver ki, almağa üzün olsun. Bu, təbiətin qızıl qanunu! Təbiətin qanunu hədasa bir balaca əyiləndə, bütün nizam-tərəzi pozulur, aləm bir-birinə qarışır...

\* \* \*

Rəhim bilə-bilə ki, belə bir soyuq havada, qar-boranda qul bazارında iş axtarmaq, iş tapmaq lotoreya oynamaq kimi bir şeydi, yenə orda-burda daldalanaraq günortayacak ümidi gözlədi. Ancaq səhərdən başlayan şimal küləyi sakitləşmək əvəzinə get-gedə daha da gücləndi. Axırda qar da yağımağa başladı. Başını götürüb hərə bir tərəfə dağıldı. Şaxtanın yavaş-yavaş iliyinə işlədiyini görən Rəhim nəhayət inadından əl çəkdi. Bu çovğunun, fisqırığın qabağında dayanmaq iş yox, bəlkə allahdan özünə ucuz azar-bezar axtarmaqdı...

Kirayə qaldığı evin yanındakı parkın başında avtobusdan düşdü. Yolu parkın içindən idi. Təsadüfi azib-təzəni saymasaqlı burda istirahət edənlərin əksəriyyəti ətrafdə yaşayış qonşu-qonşumdu. Gəlib-getdikcə bu qonşu-qonşumla o qədər rastlaşmışdı ki, çoxunu üzdən tanıydı. Onlar da Rəhimini tanırı, ona azib-təzən kimi yox, məhəllə adamı kimi baxırdılar. Zarafat deyil,

fasilələrlə də olsa Ağabacı arvadın evində kirayə qaldığı iki il-dən artıqdı...

Ağabacı arvad ürəyiyumşaq, insaflı, gözü-könlü tox, bir sözlə, yaxşı arvaddı. Evində qalmadığı günlərin pulunu Rəhimdən almır, boş qalanda evinə Rəhimdən başqa kirayənişin buraxmırıdı. Əlbəttə, istəsə, buraxa bilərdi. Rəhim kimi müvəqqəti gəlmələr, ucuz ev axtaranlar Bakıda çoxdu. Sadəcə, Ağabacı arvadın üzü-gözü Rəhimə, Rəhimin də üzü-gözü ona öyrəşmişdi. Hər ikisi elə bilirdi bir-birinə yad-yalava yox, yaxın qohum-əqrəbadı. İndiki zamanda adama hər gün nə Ağabacı arvad kimi ev sahibəsi, nə də Rəhim kimi sakit, başsağı, qanacaqlı-mərifətli, danışığını, yedyini-içdiyini bilən kirayənişin ürcəh olmurdu...

- Ə, bir az səliqəli at də, nə qədər olmaya dövlətimizin bayraqıdı axı...

Səsə çönəndə arxada, yolqıraq işiq dirəyinin altında dəyənmiş köhnə, sıniq-salhaq, çirkli zibildəşyan “samosval” maşını gördü. Kabinadan başını çıxardan sürücü cindirindən cin hürkən, alkaşa oxşayan tösmərək kişiyyə acıqlanırdı. Amma onun heç vecinə də deyildi. İşiq dirəklərindən açdığı üçrəngli, ay-ulduzlu bayraqları necə gəldi maşının kuzasına atırdı.

Adətən dövlət bayraqları bayram günlərində-filanda səhər tezdən küçələrdə asılır, günortadan sonra, axşama doğru yığışdırılırdı. Nə qədər fikirləşdi, bu gün hansı bayram olduğunu yadına sala bilmədi...

Hava pis olduğuna görə parkda yiyəsizlikdi. Amma Rəhim o tərəf-bu tərəfə boylanaraq baxışları ilə ətrafdə kimisə axtardı. Bu vaxtları havadan asılı olmayaraq Balaqədəş parkda itlərini gəzdirirdi. Daha doğrusu, özgələrin itlərini...

Rəhim Balaqədəşi fantanın yanındaki iri şam ağacının daldasında, küləktutmazında tapdı. Təkdi. Həmişə zəncirindən yapışış hərlədiyi biri qara, o biri ala-bula, canavar kimi iri, cins itlər gözə dəymirdi. Qolları süzülmüş, rəngini çoxdan itirmiş köhnə kurtkasının boynunu qaldıraraq sağ ciyinini ağacın kələ-

kötür gövdəsinə dirəyib dayanmışdı. Damağında siqaret suyu çoxdan sovulmuş, qurumuş fantanın hovuzunda nəsə axtaran süləngi küçə itinə baxsa da fikri özündə deyildi, dağınıqdı...

Rəhim Balaqədəşlə haçansa elə bu parkda təsadüfən tanış olmuşdu. Əvvəl elə bilmidi itlər Balaqədəşin özünündü. Sonra öyrənmişdi ki, başqasından. Daha doğrusu, varlı-hallı adamlarındı. Hərəsinin də öz sahibi var. Balaqədəş həmin varlı-hallı adamların itgəzdirəniydi. Bu iş üçün it sahiblərinin hərəsindən nə az, nə çox, ayda təzə pulla düz yüz əlli manat alırdı. Bu işi Balaqədəşə tanışlarından biri tapmışdı...

Belə çıxməsin ki, Balaqədəş işsiz-gücsüzün, avaranın biridi. Yox, qətiyyən! Balaqədəş neçə ilin ali təhsilli tarix müəllimiyydi. Di gəl bu ali təhsilli müəllimlik onu, ailəsini adam balası kimi dolandırmırıdı. Arvad-uşağının yanında üzü qara, günü, necə deyərlər, itin günüydü. Gəzdirdiyi elitar, kübar, xoşbəxt itlərin günü kimi yox ha! Onların günü bu ölkədəki insanların çoxunun gündündən yaxşıydı. O itlərə göstərilən qulluğu, qayğını, yaradılan şərait, dəm-dəsgahı nə ali təhsilli Balaqədəş, nə də əlleri hər üzünə qızıl sayılan Rəhim kimisi heç yuxusunda da görməmişdi... Hə, Balaqədəşin gün-güzəranı itin günüydü, deyəndə, söhbətin axşamacan küçədə ac-yalavac süllənən, susuz fantanın hovuzunda nəsə axtaran, hər addımباşı döyülib-söyülen, kimsənin yanında qara qəpiklik hörməti olmayan küçə itlərindən getdiyini başa düşmək lazımdı...

Balaqədəş hər birində 30-35 şagirdi olan neçə sinifdə tarix dərsi deyirdi. Gənc nəslə ölkəsinin, millətinin şanlı tarixini öyrədirdi. Bunun müqabilində ayda əlinə düz-əməlli heç yüz manat da almırıdı. Amma bir iti səhər-axşam çıxardıb parkda, parkın ətrafında cəmi-cüməltəni bir-iki saat gəzdirdiyinə görə ayına yüz əlli manat verirdilər. İki itə görə üç yüz manat alırdı. İtlərin yemək-içməyinə, təmizliyinə, yatıb-durmağına və s. baxanlar Balaqədəşdən də artıq aylıq alırdılar. Üstəlik itlərin hənda təzə, keyfiyyətli ət, xarici kolbasa, sosiska, daha nə bilim nə paylarından əl-qapları da vardi...

Balaqədəş gözdə-qulaqdaydı, dediyinə görə, gəzdirmək üçün daha bir it də tapsayıdı, məktəbi, müəllimliyi birdəfəlik atacaqdı. Çünkü it gəzdirməklə dərs demək, məktəb tutmurdu. Zənciri qolunda itlə kütçadə təsadüfən müəllim yoldaşları, illah da şagirdləri ilə qarşılaşanda allahdan özünə ucuz bir ölüm arzulayırıdı. Bilmirdi qaçıb başını hansı yırtıq-deşıyə soxsun...

- Salamməleyküm, nə var, nə yox, qardaş?.. - Rəhim Balaqədəşin hal-əhvəliyinə maraqlandı.

Balaqədəşin kefi yoxdu, rəngi-ruhu qapqara qaralmışdı. Rəhim özlüyündə bunu havanın sərtliyi ilə əlaqələndirdi. Balaqədəş:

- Sağlığın, - deyib könülsüz əlini sıxdı.

- Nədi, balam, niyə təksən? Bəs itlərin hanı?..

- İtlərnən qurtardım... - Balaqədəş mayasız-məskənsiz xırda biznesə qurşanan, əvvəl əli bir balaca gətirsə də sonra qəfildən müflisləşən, bankrot olan adam kimi dilləndi.

- İtlərnən qurtardın? Doğrudan?.. - Rəhim inanmadı. Axi Balaqədəş itlərnən yox, məktəblə qurtarmağa hazırlaşırıdı.

- Doğrudan... - Balaqədəş diliyinə dediyini başıyanın da təsdiqlədi.

- Axi niyə?.. Nəyə görə?..

Rəhim fikirləşdi ki, yəqin Balaqədəşin işlədiyi məktəbdə yenə nəsə bir qanqaralıq baş verib. Muzdla it gəzdirməyindən məktəbdə xəbərdardılar. Fərqi yoxdu, şagirdi, müəllim yoldaşı, yoxsa valideynlərdən hansıa haçansa görüb-bilib məktəb direktoruna yerli-yataqlı, ətraflı çatdırımıdı. Direktor da həmin saat Balaqədəşi kabinetinə çağırıb profilaktik tədbir kimi iki-likdə geniş söhbət aparmışdı. Axırda da xəbərdarlıq etmişdi ki, bu biabırçı, müəllima yaraşmayan, təlim-tərbiyə ilə bir araya sığmayan (guya pulsuz-parasız arvad-uşaq yanında xəcıl olmaq müəllimə yaraşır, təlim-tərbiyə ilə bir araya sığırıdı) işdən əl çəksin! Yalan-gerçək söz vermişdi ki, Balaqədəşə əlavə dərs tapıb düzəldəcək... Sonra direktor istəmişdi ki, Balaqədəş də ona söz versin. Yalanmı, gerçəkmi, “baş üstə”, desin. Amma

direktor nə qədər dirənmişdişə Balaqədəş “baş üstə”, deməmişdi. Ona görə ki, direktor kimi boş-boş söz verməyi, yalan danışmağı bacarmırıdı. Direktor qalmışdı iki daşın arasında, matməttəl. Bilməmişdi Balaqədəşnən neyləsin? Çünkü Balaqədəş hər müəllimin tayı deyildi! Çox da it gəzdirirdi, fənnini ki yaxşı bilirdi. İşinin ustasıydı. Vicdanla dərs deyirdi... Odu ki, Balaqədəşdən istədiyini ala bilməyən direktor axırda çar-naçar ona dədəboyu verməklə kifayətlənmişdi...

- Son günlər işimə haram qatmışdım. - Balaqədəş han-dan-hana günahını etiraf edirmiş kimi dedi. - İtləri tək-tək yox, eyni vaxtda götürür, xəlvəti qoşalaşdırıb birlikdə gəzdirirdim. Necə deyərlər, bir güllə ilə iki dovşan vurmaq həvəsinə düşmüştüm. Ağlım məktəbə getmişdi. Hərdən müəllimin biri qəfil xəstələnib-eləyib gəlməyəndə, paralel siniflərdə eyni dərslər təsadüfən toqquşanda, sinfin biri boş qalmasın deyə ikisini birləşdirib bir yerdə yola veririk. Fikirləşirdim ki, itdi də, şagird-dən artıq deyil ki! Demə, bəziləri üçün artıqmış. Gözü götürməyənlər bunu itlərin sahiblərinə çuğulladılar. Onlar da məni işdən qovdular. Dedilər, itimizi daha sənə etibar edə bilmərik...

- Xahiş edəydin, deyəydin, bir işdi də olub, dünya qop-mayıb ki?..

- Eh, qardaş, sən onları yaxşı tanımirsan. Birləşib dövlət, xalq malını talan edəndə, çırılışdıranda dil tapıb bir-birinə güzəştə getdiklərinə baxma, şəxsi mallarına kəm baxan bizim kimilərini heç zaman bağışlamırlar...

\* \* \*

Rəhimin kirayə qaldığı köhnə həyat evi kənddə toyuq-cüçə saxladıqları quş damından az fərqlənirdi. Dəlmə-deşiyi o qədərdi ki, zəif yanın qaz peçinin qızdırmağa gücü çatmadı. Tok peçi işlətmək də Ağabacı arvada sərf etmirdi. Rəhimin verdiyi kirayəhaqqı nəydi ki, həm qazpulunu, həm işiqpulunu ödəyəydi, üstəlik Ağabacı arvada da bir şey qalayıd?..

Ağabacı arvad Rəhimin kirayələdiyi evə bitişik evdə yaşıyındı. İki evin arasında nəfəsliyi andıran əlavə bir pəncərə

vardı ki, ev sahibəsi özü tərəfdən ona pərdə tutmuşdu. Təsədűfən Rəhim tərəfdə bir taqqılı-filan eşidəndə pərdəni qaldırıb baxırdı ki, görsün nəmənədi, noolub, tez də salırdı. Bişirdiyi yeməkdən Rəhimə pay vermək fikrinə düşəndə, yaxud televizora baxmağa çağıranda da o pərdəni aralayır, pəncərənin şüşəsini döyürdü...

Ağabacı arvad gününün çoxunu, demək olar ki, öz xudmani mətbəxində keçirirdi...

Ağabacı arvadın bir oğlu, bir də bir qızı vardı. Bu oğul-qızın da hərəsindən neçə nəvəsi əmələ gəlmışdı. Onlar şəhərin müxtəlif səmtində, bir-birindən aralı, öz ailələri ilə yaşayırdılar. Həftədə, on gündə bir dəfə macallayıb növbə ilə arvada baş çəkirdilər. Ağabacı arvadın sovetin dövründə babat işlərdə işləmiş əri yeddi-səkkiz il bundan qabaq rəhmətə getmişdi. Qocalığa görə aldığı pensiyası, bir də Rəhimin verdiyi kirayəhaqqı arvadın gündəlik yemək-içməyinə bəs eləyirdi. Öyin-başı-zadı ogluna, xırda-para ehtiyacı da qızına baxırdı...

Oğlundan, qızından olsayıdı onu çoxdan yanlarına aparardı. Ağabacı arvad özü getmirdi. Sərbəstliyə öyrəşmişdi. Yaşının bu vaxtında gəlin, yeznə nəzarəti altında yaşamaq istəmir-di. Haçansa çox dirənmişdilər, o da qızına demişdi ki, təkliyimi istəmirsənə, oğlun qalsın özünə, dördyaşlı qız nəvəmi ver saxlayım, mənə həyan olsun. O da vermişdi. Ağabacı arvad onu çox istəyən nəvəsinə bəlkə anasından da yaxşı baxırdı. Amma bir də görmüşdü nəvəsi günü-gündən ətə-qana dolmaqdan, əmələ gəlməkdənə geri gedir, ariqlayır, saralıb-solur. O həkim qalmamışdı aparmasın. Hərtərəfli yoxlayır, heç bir xəstəlik-filan tapmırıldılar. Axırda qızçıqazı bir nəfərin məsləhəti ilə psixoloqa göstərmişdi. O da ümumi söhbətdən sonra Ağabacı arvaddan soruşmuşdu ki, uşağın tayı, yəni bacısı, qardaşı varmı? Bir-birindən uzaqdılar, yoxsa yaxındılar?.. Ağabacı arvad da demişdi ki, qızçıqazın bir qardaşı var, o da anasıynan, onlardan aralı olur, hər saat bir-birini görmürlər. Psixoloq demişdi ki, uşaqları bir-birindən nahaq ayırmısınız, qızçıqaz qardaşının

xiffətini eləyir... Ağabacı arvad birdən ayılmışdı. Körpələrin görüşəndə bir-birini necə bağırlarına basıb sevindiklərini, ayrılməq istəmədiklərini, qardaşından ayrılandan, tək qalandan sonra qızçıqazın necə bikeflədiyini gözünün qabağına gətirib günahını başa düşmüş, özünü min dəfə lənətləyərək uşağı anasına qaytarmışdı...

Ağabacı arvad bu həyətdə tək deyildi. Həyətin o biri tərəfində də başqa bir ailə yaşayırırdı. Bir-birinin içində, hətta üstündə tikilmiş iri-iri evləri vardi. Hər şeydən göründüyü kimi, böyük ailə idi. Başçısı, ağısaqqalı qarnıyoğun, saqqallı bir haciydi. Bir gözü həmişə Ağabacı arvadın evindəydi. Başqa bir umacağı yoxdu. Arvadin haçan ölçəyini gözləyirdi. Hər namaza duranda qonşusu üçün bir ucuz ölüm arzulayırdı. Ağabacından sonra oğlu, qızıynan dil tapıb evi almaq, həyat-bacanı tamam əlinə keçirtmək iştahasındaydı. Arvad hacının niyyətindən xəbərdardı. Bəri baxdığını görəndə çəkinib-eləmədən kişiyə dirsəyini göstərir, boğma göndərirdi. Yəni öldüyüm günü görməyəcəksən, acığa səni öldürüb sonra ölçəyəm! Doğrudan da, xeyli yaşı olmasına baxmayaraq arvad hələ çox qıvrıqdı, ölmək fikri-zadı yoxdu. Ağabacı arvadın ölməyini heç Rəhim də istəmirdi. Nədən ki, ölsəydi, Rəhim onda gərək iş-güt axtarmaq əvəzinə Bakının köhnə məhəllələrini qapı-qapı gəzə, kiraya qalmaq üçün başqa bir ucuz ev soraqlayayırdı. Bu da uzundərəydi. Rəhimə qətiyyən sərf eləmirdi...

\* \* \*

Ağabacı arvad yaxşı düşbərə bişirmişdi. Elə təzəcə ocağın üstündən döşürtmüdü ki, bayırdağı soyuğu, qar-qiyamatı fikirləşib Rəhimə yazılı gəldi. Televizora baxmağa çağırmaq adınyan ara pəncərənin şüşəsini taqqıldatdı. Rəhim gəlib yerini rahatlayan kimi qaynar düşbərədən buglana-buglana bir boşqab çəkdi ki, yesin, canı qızısın. Rəhim də nəm-nüm eləmədən (belə havada isti düşbərəyə nəm-nüm eləmək ağılsızlıqdı) dil-ağızla düşbərəni qaşıqladı...

Qul bazarındaki kirayənişin tanışı qaldığı evdə ev sahibi ilə danışıb pulunu verirdi, gündəlik yemək-içməyini də hazırlayır, bişirib-düşürürdü, pal-paltarını da yuyurdu. Rəhim nə vaxtdı belə bir təkliflə Ağabacı arvada müraciət etmək istəsə də çəkinirdi. Arvadin qəlbini toxunacağından qorxurdu. Çünkü Ağabacı arvad ağayanə arvaddı. Qulluqçuluq-filan (buna başqa nə ad vermək olardı?) ona yaraşmırırdı. Evini də dolanmadığına, əldən-ağıza qaldığına görə kirayə vermirdi. Qonşuluqda bir həyanı olmayı istəyirdi. Rəhimdən əvvəl evinə iki tələbə qız buraxmışdı. Bir də baxmışdı onların dalınca qapısına gündə neçə oğlan gəlir, qızları qovmuşdu. Rəhim əvvəldən ürəyinə yatmışdı. Axşamlar evə gec gəlib-eləyəndə narahat olur, öz balası kimi sorğu-sual tuturdu. Rəhim bundan incimirdi. Əksinə, arvadın bu ərkyana sorğu-sualı qəlbini riqqətə gətirirdi...

Düşbərədən sonra onlar ana-bala kimi çay içə-icə Ağabacı arvadın nuh əyyamından qalma köhnə, aq-qara televizorunda verilişlərə baxmağa başladılar. Arada hava məlumat bürosu rayonlardakı havanın vəziyyəti haqqında məlumatı çatdırıldı. Rəhimil tərəfdə qar uçqunu-filan olmuş, yollar bağlanmışdı...

Rəhimin xəyalı o uzaq, doğma yerlərə uçuđu. Neçə gündü yarı canı onsuz da kənddə, arvad-uşağının yanındaydı. Hava məlumat bürosu narahatlığını azaltmaq əvəzinə daha da artırdı. Rayonda havaların pisləşdiyini eşidən gündən geri qayitmaq istəsə də cibində fərli-başlı pulu yoxdu. Tərs kimi bu dəfə gələndən iş-güt ceyran dalına çıxmışdı. Bir nəfərlə cəmi üç günlük bir iş götürüb işləmiş, pulunu yarı bölmüşdülər, vəssalam!..

İşıq qəfildən göz qırıp təzədən yandı.

- Vaxsey!.. - Arvad durub pəncərədən çölə boylandı. - Bayırdañ xəbərin var? - dedi, - Əsl cəhənnəmdi. Lənətdəmələr işiçi birdəfəlik keçirtməsələr yaxşıdı.

- Bakıya gəlməmişdən elə bilirdim işıq keçirtmək təkcə rayonda moddu, - Rəhim dedi.

- İndikilər mod salıb, a bala, sovetin dövründə belə şey nəəzirdi. - Arvadin sovetlə bağlı nastalji hissləri çox güclüydü.

- O vaxtlar da belə külək, qar-qiyamat olurdu?..
- Olurdu da sözdü! O küləklər indi əssə ha, uçmamış dam-das qalmaz! Qar yağırdı ey, bir metr, metra yarım, həri!..

Özəl kanalda qucağındakı harin, bəxtəvər pişiyini sıgallayıb-tumarlayan, oxşayıb-öpən bir müğənni xanımı göstərirdilər. Dediynə görə, bu günlərdə əməlli-başlı xərc çəkərək dostlarını başına yiğib sevimli pişiyinə çal-çağırla aləm bir ad günü keçirtmişdi...

- Budey, dövran belələrinin, onların itlərinin, pişiklərinində. - Ağabacı arvad bunu deyib sözarası ətrafini zorla qızdırın qaz peçinin yanında qırırlaraq xorna çəkən öz pişiyinə sarı boylandı. - Bu günə qədər heç özümə bir yönü ad günü keçirtməmişəm, o da ola pişiyim...

Belə şeylər artıq Rəhimini təəccübləndirmirdi. Balaqədəşdən eșitmişdi ki, varlı-hallilar, nazir-oliqarxlар, məmur-oliqarxlар, prezident aparatının işçiləri saxladıqları heyvanların, məsələn, tək bir itin qida rasionuna ayda 2-3 min dollar, birdəfəlik saç düzümünə 70 manat xərcləyirlər. İtlərini 25 manatlıq şampunla çimizdirir, üstlərinə 50 manatlıq dezodorant vururlar. Cynaqlarını manikür, pedikür elətdirirlər. Onlar hətta bahalı restoranlarda öz heyvanları üçün əməlli-başlı toy çaldırır, itlərini başqalarının itləri ilə evləndirir, gəlin köçürür, cehiz verir, hədiyyələr bağışlayırdılar... Hamısı xalqdan çırpışdırıldıqları pullardı, bilmirdilər hara xərcləsinlər...

Rəhimin o pişikli müğənnidən çox acığı bu şounu təşkil edənlərə, efirə verənlərə və onun gəlisiini alqışlarla qarşılayan o studiyadakı tamaşaçılara tuturdu. Gündəlik şou-biznes adınyan tamaşaçılara sıranın bu cür səviyyəsiz, mənasız verilişlər mədəniyyətimizə, əxlaqımıza təcavüz, terrordu. Bılərkədənmi, bilməyərkədənmi əndirəbadi bir zövq formalaşdırır, sonra da gileylənirdilər ki, ciddi şeylərə, verilişlərə baxan yoxdu...

Rəhimin yadına bu yaxınlarda qul bazارında yaşlı bir kişi ilə cavan bir oğlanın şahidi olduğu mübahisəsi düşdü. Cavan oğlan kişini geriqalmışdıqda, muğamlardan başqa heç nəyi bə-

yənməməkdə, estrada, caz, pop, rep, nə bilim daha hansı Avropa, Qərb musiqisini başa düşməməkdə, eşidəndə ağız bützməkdə günahlandırırdı... Əslində oğlan heç özü də Qərb musiqisini düz-əməlli anlamırırdı. Başqaları qulaq asır, o da başqalarına həxib qulaq asırdı...

Kişi birdən oğlandan sorsdu:

- De görüm, sən heç ömründə tarakan, ilan-qurbağa yemisən?..

- Tarakanın, ilan-qurbağanın məsələyə nə dəxli?.. - Oğlan gözünü döyüd.

- Dəxli çoxdu, sualıma cavab ver!.. - Kişi təkid etdi.

- Yeməmişəm, bundan belə də yemək fikrim yoxdu, - oğlan lovğa-lovğa dedi.

- Yaxşı, xahiş etsələr necə, yeyə bilərsənmi?..

- Gül kimi qoyun ətinini qoyub tarakanı, qurbağanı niyə yeyirəm? Qurbağanı, tarakanı görəndə iyrənirəm...

- Görürsən? - Kişi güldü. - Amma avropalılar, qərbli lə bahalı restoranlarında sənin iyrəndiyin o tarakan, ilan-qurbağan dan hazırlanmış yeməkləri delikates, matah bir yemək kimi gözlərinə təpir, onlarla qidalanırlar...

- Bah, musiqi ayrı şeydi, tarakan, qurbağa ayrı!.. - Oğlan ciğalladı.

- Ayrı şeylər olduğunu mən də bilirəm!.. - Kişi təzədən güldü. - Sözüün canı budu ki, Qərb musiqisi bizim üçün, bir növ, delikates kimi bir şeydi, təbi çəkən yeyir. Amma muğamlar şəx-sən mənimçün qoyun ətidı. Haçan versələr, gözümə təpirəm!..

Bu saat xanım müğənniyə onu alqışlamaq üçün hardan və necəsə studiyaya yığıdları o zavallı gənclər də, ekran qarşısındakı tamaşaçılar da sevimli pişiyicən deyildilər. Belə olmasayıdı, ora çıxıb bu qədər adamı barmağına dolamaz, pişiyini yox, sənətinə nümayiş etdirərdi. Robot kimi niyə əl çalıqlarını bilməyən studiyadakı o gənclərin ən böyük günahı kütlə psixologiyasına yaxşı bələd olan firıldaqçıların, şarlatanların qurdugu tələyə könüllü, öz ayaqları ilə gedib girmələrindəydi...

Arvad hirslənib kanalı dəyişdi.

- Bilmirəm bunları televizora kim çıxardır? Nə deyin çıxardır?..

- Eh, xala, hamısı pul təli, işbazların oyunudu. - Rəhim dedi. - Gündə bir yalançı ulduz qayırır, xoruz döyüşdürən kimi qızışdırıb bir-birinin üstünə salışdırır, saçyoldusuna çıxardır, soyundurur, geyindirir, kişi müğənnilərin qulaqlarına arvad sırgaları taxdırır, maşınlarını, ev-eşiklərini, villalarını reklam elətdirir, bir sözlə, mədəni şəkildə başlarına ip salıb necə, hara istəyirlər, ora da sürüyürlər, təki pul çıxsın, pul qazansınlar...

Rəhim son günlər televizorda göstərilən "maşın" şousunu, orda adının açıqlanmasını istəməyən bir şirkət rəhbərinin şounun gözəl xanım iştirakçılarından birinə "Nissan" avtomobili bağışlamasını xatırladı. Çox şübhəli, təmənnalı bir məsələydi. Rəhim yalançı səxavət kisəsinin ağızını nə məqsəd, hansı umacaqlaşa gen açan o şirkət rəhbərinə inanmirdi. İnanmirdi ki, o adam hər hansı bir kasiba, əlsiz-ayaqsıza, dara düşənə də buna bənzər bir səxavət göstərə bilər. Elələri neçə dəfə Rəhimini qapısında qul kimi işlədib halal haqqını, pulunu can çəkə-çəkə, get-gələ sala-sala, şər-şiltaqla kəsə-kəsə, qırta-qırta vermişdir. Hünəriydi haqqını tələb edəndə bir az səsini qaldıraydı. Onlar qulun səsini qaldırmamasını sevmirdilər. Həmin saat əl-altılarını, qulbeçələrini çağırır, bəsdi deyincə mitilinə çırpdırır, pulunu ödəmədən bayira atdırır, ya da sadəcə iti qovan kimi qovdururdular. Elələriyinən danişmaq həmişə xataliydi...

Ağabacı arvadın çevirdiyi təzə kanalda bir neçə yüksək çinli məmur sözü bir-birinin ağızından qapa-qapa anoloqu olmayan inkişafdan, ölkənin bütün sahələr üzrə böyük, görünəmiş nailiyyətlər qazanmasından dəm vururdu. Büdcədən təkcə hərbi sahəyə ayrılmış vəsait düşmənimiz Ermənistanın ümumi büdcəsinə bərabərdi və s.

- Toxun acdan xəbəri olmaz... - Ağabacı arvad dodağının altında öz-özünə söyləndi.

Rəhim yeniyetmə vaxtı Bakı - Tiflis magistralının qırığında quzu otararkən gördüyü çox iri bir plakatı xatırladı. Həmin plakatda SSRİ-nin o zamankı rəhbəri Brejnev'in respublikamıza gələrkən Azərbaycan haqqında dediyi, sonralar uzun müddət dildə-ağzda dolaşan (xalq arasında çox vaxt istehza ilə nəşlənən, gülüş doğuran) məşhur bir kələmi yazılmışdı: "Azərbaycan iri addimlarla irəlləyir!" Dələduzun biri o şurın qarşısında Tiflisə doğru yekə bir ox işarəsi çəkmişdi. Yadındadı, onda Azərbaycanda ərzaq, xüsusən yağ qılığıydı. Ətraf rayonlar yağ və s. dalınca Tiflisə axışırdı...

Qəribəydi, televiziya kanallarına, iqtidayönlü qəzetlərə görə, ölkə, xalq, necə deyərlər, süd gölündə üzürdü, hər işimiz düzəlmışdı, qalmışdı saqqal darağımız... Müxalifət qəzetləri isə həyacan təbili calırdı ki, rüşvətxor, korruptioner iqtidar nazirləri, məmurları xalqı çapıb talayır, ölkəni uçruma aparır. Guya neft, qaz gəlirlərinin sel-su kimi ölkəyə axdığı bir zamanda əhalinin hər birinin xarici ölkələrə, banklara 270 dollara qədər borcu vardi. Həm də bu borclar azalmaqdansa durmadan artmaqdı. Hökumət özü xarici banklardan yüksək faizlə pul götürdüyü, xalqına yüksək faizlə ipoteka krediti boyun olduğu halda Gürcüstana bir faizlə kredit verirdi...

Rəhim bir zaman Qarabağ uğrunda soyuq səngərlərdə erməni ilə əlbəyaxa döyüşərkən necə çəşib qalmışdısa indi yenə eləcə çəşib qalmışdı. Onda Rəhim və onun silah, döyüş yoldaşları Vətən naminə hər şeylərindən, ailələrindən, arvad-usaqlارından, sevgi-məhəbbətlərindən, isti ev-eşiklərindən, rahatlıqlarından keçmişdilər. Doğma torpaq, haqq uğrunda vuruşurdular. Düşmənlə müqayisədə bu, böyük üstünlükdü! İnandırıqlarına görə, başda oturanların, ölkəni idarə edənlərin də amali, fikri-zikri onların amali, fikri-zikri ilə eyniydi... Amma nə sirri-xudayıdısa erməniyə qalib gələ bilmədilər. Mühəribəni uduzdu-lar. Əgər məsələ, bəzilərinin iddia etdiyi kimi, doğrudan da, rusdaydı, rusun erməninin dalında durmasındaydısa, rus o vaxt heç özü bir ovuc çəçenin öhdəsindən gələ bilmirdi... Yox, de-

yəsən, məsələ daha qəlizdi. Hakimiyyətdəkilər özlərini erməni ilə səngərdə, döyüsdə hiss etmirdilər. Səngərdəkilərlə eyni nöqtəyə, eyni hədəfə vurmurdular. Ya hədəf, ya da döyüş qaydaları fərqliydi!.. Belə olmasayı, ya yüksək vəzifə sahiblərinin özlərindən, ya da onların övladlarından heç olmasa biri Qarabağ uğrunda döyüsdə səngərdə şəhid olardı! Rəhim indi fərqindəydi ki, məglubiyyətin əsas səbəbi müharibə acısını, şəhid acısını yuxarıların aşağılar kimi canı, qanı ilə yaşamamasındaydı!..

Rəhim yenə cəbhədəydi. Bu cəbhə tamam fərqli bir cəbhəydi! Ailesini, arvad-uşağıını dolandırmaq üçün özünü oda-közzə atır, çalışıb-vuruşur, hər əzab-əziyyətə qatlaşır, ancaq yenə uduzurdu. Adı, gündəlik məhrumiyyətlərə qalib gələ bilmirdi... Başda oturanlar yenə xalqın, Vətənin rifahını düşündüklərini, bu amal uğrunda çalışdıqlarını iddia edirdilər...

Bir azdan işıqlar birdəfəlik keçdi. Rəhim öz dəlmə-deşik, soyuq quş damına qayıdı.

\* \* \*

Hava işıqlaşanda oyandı. Gecə yorğandan əlavə üstünə nə qədər pal-paltar yiğmişdi, lakin yenə canı qızmamış, üzümüş, donmuşdu...

Peçin içində qaz şam kimi işildiyirdi. Gecədən sənən işıq hələ yanmırıldı. Axşamtərəfi enerji şirkətinin sözçüsü televizora çıxacaq, utanmaz-utanmaz deyəcəkdi ki, qar-boran olsa da işıqla bağlı xalqın heç bir problemi yoxdu. Deyəcəkdi, düzdü, bir-iki sahədə artıq yüksənmə ilə əlaqədar müvəqqəti, yəni beş-on dəqiqə, ən pisi bir-iki saat fasılə yaramıb, lakin həmin sahələrdə əhalinin enerji təminati tez də bərpa olunub...

Bakının müxtəlif sahələrində işıqsız qalan binəvaların hamısı elə biləcəkdi ki, o anonim bir-iki sahənin biri təsadüfən məhz onların sahəsidi, həm də bütün günü işıqsız qalmaları bəd bir təsadüf, istisnadi, yoxsa şəhərin hər yerində hər şey öz qaydasındadı... Əvvəl Rəhim özü də belə düşünür, bu cür bilirdi. Bir gün qul bazارında işıqdan söz düşəndə anladı ki, enerji şirkətinin sözçüsü yalan danışır, xalqın başını aldadır. Qul baza-

rında Bakının hər tərəfindən adam vardi. Hamısı da işığın bərbad vəziyyətindən gileyliyi..

Bayra çıxanda hər tərəfi ağappaq gördü. Quşbaşı qar yağırdı. Özünün də, Ağabacı arvadın da qapısının ağını qardan təmizlədi...

Belə bir havada iş axtarmaq üçün qul bazarına getməyə dəyməzdi. Marşrut-filan hələ işləmirdi. Yol-riz buz bağlamışdı...

Yəqin indi kənd-kəsəkdə vəziyyət daha betərdi. Fikirləşdi ki, özünü birtəhər dəmiryol vağzalına çatdırımalıdı. Hansı olursun, Yevlaxa təref gedən ilk qatara minməlidir. Çətinli Yevlaxa qədərdi. Ordan o yana getməyə bir şey tapardı...

Yol boyu özünü danladı ki, gərək rayonda "sobez" in işçisi ilə kəllələşməyə, prinsipə girməyəydi. Əksinə, bu adamlı birtəhər dil tapmaq, ünvanlı sosial yardım məsələsini təzədən yoluna qoymaq lazımdı. Hər nə alsa, qənimətdi, heç olmasa odun-ocağa verərdi...

Sovet dövründən qalma uşaqpullarının əvəzinə ortaya atılan, heç harda işləmədiyinə görə ailəsinə çatacaq halal haqqını, sosial təminatını, yardımını "sobedə" tələb edəndə kinaya ilə qırmışmışdılar. Nümayəndə göndərib evlərindəki əşyaları siyahılaşdırmışdılar. Rəngli televizorunu, soyuducusunu, mebelini görəndə onlara yardım düşmədiyini söyləmişdilər. Matı-qutu qurumuşdu. Bu necə əndirəbadı qanun-qaydaydı, ilahi? Kim, hansı başdanxarab qurub-qoşmuşdu? Televizorun, soyuducunun, mebelin yardımına nə dəxli vardi? Axı bunları qazanıb öz puluynan almamışı, arvadının cehiziyydi. Dədəsi evindən gətirmişdi... İkincisi də, televizor, soyuducu, mebel haçandan ailə, arvad-uşaq dolandırın olmuşdu?..

Cox çək-çevirdən, get-gəldən sonra qandırmışdılar ki, 200 manat versə, məsələni yoluna qoyarlar. Bu dəfə Rəhim rişxəndlə gülmüşdü ki, 200 manatım olsayıdı, daha sizə niyə ağız açırdım?.. Demişdilər, onda bir şərtlə düzəldərik ki, alacağını iki ayı bizimdi, biz götürəcəyik. Rəhim yenə atılıb-düşmüş, ora-bura çıxacağı, şikayət edəcəyi ilə hədələmişdi. Başa

salmışdılar ki, xeyri yoxdu, havayidan özünü yormasıın. Onun hədələdiyi yuxarılara belləri bağlı olmasa, bu boyda qələti qarışdırırmazlar...

Rəhim sonda ağ bayrağını qaldırılmışdı. Daha doğrusu, dəsmalını çıxardıb üz-gözünün tərini silmiş, razılığını bildirmişdi. Bu haqq-hesab hər altı aydan bir təzələnməliydi. Altı ay bitsə də Rəhim ikinci dəfə haqq-hesabı təzələməyə getməmişdi, onlar da yardımı kəşmişdilər... İndi peşimandı...

Rəhim Yevlaxda qatardan düşəndən sonra yollarda neçə maşın dəyişə-dəyişə axşam qaranlıqda kəndə yetişdi...

\* \* \*

Bacısının anasına piçildadiği sözlər qardaşını çox həyəcanlandırmışdı. Həmin gecə yatmamış, onları yuxuya verəndən sonra sırlısını geyinmiş, qulaqlı papağını başına keçirtmiş, səssizcə bayırı çıxmışdı. Baltanı, dəhrəni bərk-bərk gizlətsə də ürəyi arxayı olmamış, çöldə, artırmada qapıya qarovul çəkməyə başlamışdı. Gecənin bir vaxtı qapının ağızında büzüşərək yuxuya getmişdi...

Səlimə soyuqlar düşəndən gecələr səksəkə ilə yatırıldı. Tez-tez yuxudan ayılır, uşaqlarına nəzarət edirdi. Hansı üstünü açsaydı, qaytarıb yorğanını üstünə örtür, kürəyini basdırırdı ki, səhərəcən soyuqlamasın...

Gecə ayılarda oğlunu yatağında tapmayıb bərk təəccübləndi. Yun şalını bürünüb tez bayırı çıxdı. Qapını açanda oğlunun kandarda yumaq kimi büzüşərək yatdığını gördü...

Həmin qış gilas ağacı oğlanın fədakarlığı sayəsində qadağadan sovuşsa da həkimlər onun özünün ayaq barmaqlarının ikisini kəsilən ağaclar kimi kəsib atmalı oldular...

## MƏNİM TANIMADIĞIM MOSKVA

İlk peşimançılıq hissini təyyarə ilə uçduğuma görə keçirdim. Bakıda təyyarəyə oturdum, təxminən iki saatdan sonra şappadanxeyir Moskvada oldum. Səhvimi aeroportda yerə enən kimi başa düşdüm. Gərək Moskvaya qatarla gələydim. Keçmiş zamanlardakı kimi təkərlərin tanış taqqiltisi altında ətrafi seyr edə-edə, bu tərəflərin havasını uda-uda, vaqondakı rusların danışqlarını eşitdikcə nastalji hisslərə uya-uya, bir sözə, bütünlükə Rusiya əhval-ruhiyyəsində köklənə-köklənə gəlib Moskvaya çataydım. Təyyarə məsələsini qayıdanbaşa saxlayaydım...

Növbəti peşimançılıqlarım Moskvada keçirdiyim sonrakı günlərə aiddi. Özümü danlayırdım ki, gərək qohumumun sözü nə baxa, məsləhətini eşidə, Moskvaya heç yerli-dibli gəlməyəydim. Nə vacibdi!.. Dost-tanış demiş, camaat Türkiyəyə, Amerikaya, Avropaya, nə bilim daha hara gəzməyə, istirahətə gedəndə mənim də könlümə birdən-birə Moskvadı düşmüdü. Məni qınamayın, dünyanın düz vaxtı, SSRİ zamanında Moskva da daxil olmaqla Rusiyani qarış-qarış gəzmiş, hətta bir neçə şəhərində müvqəti yaşamış, işləmişdim də. Gözəl günlərdi. Mən onda gənc, sütlü bir oğlan, həm də subaydım. Gənclik, cavənlilik hissələri, xatırələri şirin olur. Hansımız hərdən öz keçmişimizə qayıtməq, təzədən ötən günlerin xoş xatırələri ilə yaşamaq həsrətini çəkməmişik!..

Düzdü, hamı kimi mən də qardaş Türkiyəni (o zaman qardaş, həm də böyük qardaş rusa deyirdik), Avropanı, Amerikanı görmək arzusundaydım. Amma indi yox, haçansa tamam başqa bir vaxt. Məni Türkiyə, Avropa, Amerika ilə heç bir gənclik xatırəsi bağlamırıdı. Türkiyədə, Avropada, Amerikada mən gələcəyimi, indiki, hal-hazırkı ömrümün davamını yaşaya bilərdim, keçmişimi yox. Mən keçmişim, ötən günlərimcün dərinmişdim. O da Rusiya ilə bağlıydı...

Evdə sözkəsənlək xatırın ağırı-acılarını da bəhanə gətirmişdim. Moskvada özümü yaxşı bir həkimə də göstərərəm, demişdim. Bizim nə həkimimizdə qalıb (hamısı ələbaxan, rüşvətxordu), nə də dava-dərmanımızda (hamısı geydirmədi), pulunda çıxır, canın da! Vallah, düz sözümdü! Biri o birinə bir şillə vurur, tutub iki-üç il damlayırlar. Başabəla həkimliyi, yaxud geydirmə dərmanları ilə milləti hər gün zəhərləyən, öldürənlərə gözün üstə qaşın var, demirlər... Vaxtınlə Rusiyada bir dişimi müalicə etdirib plomb qoydurmuşdum, böyür-başındakılar çürüyüb tökülsə də həmin diş ağızında hələ də ağappaq dururdu...

Onda Moskva SSRİ-nin, çoxmillətli bir ölkənin paytaxtı, baş şəhəriydi. Moskvada olmaq, Qızıl meydani görmək, Lenin mavzoleyini ziyarət etmək bu məkanda yaşayan hər bir sovet adamının ən böyük arzularından biriydi. Elə indi də həmvətənlərimdən iş, dolanışq dalınca Rusiyaya gedən az deyildi...

Moskvaya getmək fikrinə düşəndə qabaqcadan vəziyyəti öyrənmək üçün orada yaşayan yaxın qohumlardan birinə zəng vurdum. Səfərin nə dərəcədə vacib olub-olmadığı il maraqlandı. Biləndə ki, ciddi bir məqsədim-filanum yoxdu, sadəcə, gəzməyə gəlirəm, məsləhət görmədi. Dedi, Moskva artıq sənin gördüyüün, tanıldığın Moskva deyil, zayı çıxıb. Kriminal bir şəhərə çevrilib. Qafqazlılara qarşı əvvəlki yaxşı münasibət dəyişib, daha dəqiqi, pişləşib. Gəlib görəcəksən, yaddaşında qorudüğün o keçmiş xoş xatırələrin üzərinə kölgə düşəcək, gəldiyinə peşiman olacaqsan. Yaxşısı budu, gəlmə...

Qohum dönə-dönə bunu da vurğuladı ki, bax ha, ağlına başqa şey gətirmə. Gəlib yerimizi dar eləməyəcəksən ki! Gəlirsən, gəl, qulluğunda durmağa həmişə hazırlıq. Evimiz-eşiyimiz də ürəyimiz kimi genişdi...

Eşitdiklərimi ciddi saymadım. Axi Rusiya SSRİ-siz də nəhəng ölkəydi. Doğrudanmı, dövlətçilik ənənələri əsrlərlə ölüçülen bir ölkə öz paytaxtında qayda-qanun yarada bilmirdi? İlk təəssürati sonradan dəyişdirməyin nə qədər çətin olduğunu bəşə düşmürdülərmü?..

Düzü, keçmişdə də Rusiyada gəzib-dolaşan, yaşayış həmyerlilərim ruslar tərəfindən döyülüb-söyüdükləri haqqında arabir gileyənlərdilər. Buna mən onda da ciddi yanaşmaddım. Deyərdim, elə Bakıda, Şəkidə də özünüzü düz-əməlli aparmasanız, burnunuza hər yerə soxsanız, sizi söyərlər də, hələ döyərlər də!.. Yalan olmasın, bütün SSRİ-ni ayaqlamışdım. Həm də təmtək. Hələ bir dəfə qarşımı kəsib soruşmamışdılar ki, kimsən, nəcisən, hardan gəlib hara gedirsən?..

Bu gün, SSRİ dağılıandan sonra da Azərbaycan əvvəlki kimisi rusların ən çox məskunlaşdığı, yaşadığı yeganə Qafqaz ölkəsiydi. Hamısı da öz dilində danışır, öz dilində orta, ali təhsil alırırdı. Birinə də deyən yoxdu ki, niyə belə, niyə elə?.. Halbuki iki yüz il ruslar bizi əsarətdə saxlamışdilar, biz rusları yox...

Beləcə fikirləşə-fikirləşə yiğisib Moskvaya uçmuşdum...

\* \* \*

Təyyarədən düşəndə tanışlıq, ətrafdakı ab-havani duymaq, uyğunlaşmaq məqsədi ilə aeroportda bir az gəzişmək istədim. Qəfildən cavan bir milis nəfəri ilə toqqusḍum. Elə bildim təsadüfdü. Yolumu dəyişsəm də təzədən qarşısında bitdi. Salam-kalamsız, saymazyana sənədlərimi tələb etdi. Hardan gəlib hara getdiyimlə maraqlandı. Əhəmiyyət vermədim. Hətta öz-özümə fikirləşdim ki, düz eləyir. Ölkəyə gəlib-gedəni yoxlayarlar də. Yoxsa bizdəki kimi? Kündəsifət gözüqiyıqlar keçmiş arşınmalçılar kimi ölkəni büryüb. Bilmirsən kimdilər, nəcidilər, hardan gəliblər, satdıqları nədi, aldıqları nə?.. Özümüzükülləri küçədə alver edən görəndə polisimiz hər addımbaşı saxlayır, şərşiltaqla nəsə qopartmasa əl çəkmir, amma əcnəbilərə dəyib-dəlaşmir. Görməməzliyə vurub yanlarından düz ötürər...

Qohum yalan-gerçek üz vursa da onlara düşmədim. Mehmanxanada yer aldım. Sərbəstliyi, yalqızlığı xoşlayıram. Olub-keçənləri saf-çürük etmək, nəticə çıxartmaq üçün tək qalmağın özü də faydalıdı. Yoxsa böyük bir alimin sözü olmasın, dəli arabaçı kimi ətrafinə, yan-yörənə baxmadan atını qamçılıyır,

qovur, qovursan, bir də onda ayılırsan ki, araban, yəni həyatın bomboşdu, içindəkiləri də yelə vermişən...

Mehmanxanada rahatlanandan sonra qohumum məni ev-lərinə qonaq apardı. Axşamacan yedik, içdik, ötənləri, ölübitənləri yada saldıq, ordan-burdan söhbətləşdik. Vaxtin necə keçdiyindən xəbər tutmadıq. Baxdıq ki, axşamdı. Qohum təzədən dirəndi ki, heç olmasa bu gecəni onlarda qalım, yenə razılaşmadım. Dedim ki, hələ Moskvadayam, çox görüşüb-söhbətləşcəyik...

Qohum məni mehmanxanaya tək buraxmadı. Yol boyu məsləhətlərini verdi. Dedi, salamatı budu ki, harda olursan-ol, nə edirsən-et, qaranlıq qarışmamış mehmanxanaya qayit. Küçədə, metroda-zadda iyisiz yerlərdə hərlənmə. Parka-filana ayaq basmasan daha yaxşıdı... Sanki balaca, məktəbli uşağı təlimatlandırırdı...

\* \* \*

İkinci gün hara getdim, harda oldumsa qohumun sözləri qulaqlarında səsləndi. Seksəkə ilə gəzib dolandım...

Axşamtərfi mehmanxanaya qayıdanda yolumun üstündəki mağazadan özümə ucuzvari bir əl sumkası götürdüm. Kas-sadakı qızın qaytardığı pulun qalığını saymazvana yan cibimə dürtdüm. Cavan bir oğlanın kənardan mənə nəsə xüsusi nəzər yetirdiyini ani olaraq görsəm də əhəmiyyət vermədim...

Dayanacaqda avtobus dayananda arxa qapıda qəfildən bashabas yarındı. Halbuki bayaqdan ətrafdə bashabaslıq adam gözə dəymirdi. Mağazada diqqətimi ötəri çəkən oğlan (keçi saqqalına oxşayan saqqalından tanıdım) məni qabaqlayıb yuxarı qalxdı. Həmin saat da geri dönüb kömək mənasında əlini mənə sarı uzatdı.

- Dayı, əlini ver qaldırırmı.

Təklifi qəbul edib-etməmək haqqında fikirləşməyə imkan tapmadım. Geridən itələyən cavanlar səs-küylə məni tələsdirirdilər:

- Tərpən də, dayı, tez tərpən görək!..

Təntidiyimdən ayağım pilləkənə ilişdi. Az qala üzüstə yixilacaqdım. İstər-istəməz irəli uzanmış əldən yapısdım. Arxadakılar hərəsi bir yandan məni yuxarı qaldırdılar...

Keçisaqqala təşəkkürümü bildirərək qabağa keçdim. Üst-başımı yüngülvari qaydaya saldım. İçəridə də o qədər sərnişin yoxdu. Avtobus yerində dəbərəndə keçisaqqal qəfil nəsə xatırlamış kimi sürücüdən bir dəqiqə dayanmasını xahiş edərək çıxışa doğru tələsdi. Yuxarı qalxmaqda arxadan mənə kömək edən oğlanlar da onun dalınca eyni bashabasla aşağı düşdülər. Ağlıma heç nə gətirmədən fikirləşdim ki, bu cavanlar da ney-nədiklərini heç özləri də bilmirlər...

Mehmanxanada siqaret almaq üçün əlimi cibimə atanda pullarımı tapmadım. Cibim boşdu. Demə, avtobusa minərkən arxa qapıda bashabas salan, guya mənə kömək edənlər cibgirilmiş. Çox dəqiq, ustalıqla işləmişdilər. Yaxşı ki, həmin cibimdəkiler xırda-xuruş xərcleyimdi. Lap institut illərindən üstümdəki pulları bir yox, bölib bir neçə cibimə qoyardım ki, birini aparsalar, o biri qalsın. O vaxtlar Bakıda cibgirler çoxdu. Avtobusda-zadda özünü bir balaca unutdunmu, pullarını əkişdirirdilər...

Pərt olmuşdum. Hər nəydi, o pulları lap çırta-pırtı xərcəsəydim də mənə bu qədər yer etməzdə. Arada istədim qohuma zəng vurum, ordan-burdan hal-əhval tutum, başıma gələni zara-fatyana ona da danışım, amma vaz keçdim. Kimsə bilməsə da-ha yaxşıydı. Guya belə bir şey heç olmamışdı...

Pərtliyimi aradan qaldırmaq, soyunub bir tərəfə atdığım paltar kimi fikrimdən çıxartmaq üçün hamamda yaxşıca yuyundum. Keçmiş zamanlardakı kimi özümnən götürdüyüm balaca suqızdırımı toka taxıb su qaynatdım. Çay dəmləyib içdim. Sonra gündüz aldığım qəzetləri gözdən keçirdim. Oxumaqdan be-zib televizoru yandırdım. Boşuna, məqsədsiz-filansız kitab vərəqləyən kimi kanalları çevirdim. Tanış kanallarda bir az əl saxlayırdım. Bir zaman bu kanallara hər gün də olmasa tez-tez

baxardım. Fikirləşdim ki, gərək onların translasiyasını respublikada heç dayandırmayıyadılar. Yox, bir yana baxanda ədalətli qərardı. Ruslar yayına görə nə haqq ödəyirdilər, nə də əvəzində bizim kanalın Rusiyada yayılmasına razı olurdular...

Əshi, bir də, məsəl var, deyir, könlü balıq istəyənin quyrugu suda gərək. Onsuz da indi hərə bir peyk antennası quraşdırıb, ya da kabel televiziyanı qoşulub, haçan hara, hansı kanala istəyir, ona da baxır...

Qalxıb telefona yaxınlaşdım. Bekarlılıqdan təzədən qohuma zəng vurmaq istədim. Amma son anda yenə ağızımın yüyənini boş buraxacağımdan ehtiyatlanıb tamam yad bir Moskva nömrəsini yiğdim. Məqsədsiz-filamsız, özüm də bilmədim niyə? Dəstəkdə xırıltılı kişi səsi eşidildi. Soruşdu ki, kim lazımdı? Mən də ilk aqlıma gələn bir rus adını çekdim. Guya ona zəng vurmuşdum. Xırıltılı səs onlarda belə bir adamın yaşamadığını söyləyib dəstəyi asdı. Üzrxahlığım ağızında qaldı. Başqa bir nömrəni yiğdim. Yenə kişi səsi cavab verdi. Bu dəfə təsadüfən yalançı adla xəttin o başındakının adı eyni oldu. Əməlli-başlı çasdım. Handan-hana özümü düzəldib məsələni birtəhər yoluna qoydum. Nəhayət, üçüncü zəngdə dəstəyi bir qadın qaldırdı. Mən axtardığımı tapmış kimi bu məlahətli səsin sahibi ilə bir az dilxoşluq etmək fikrinə düşdüm. Qadın baş qoşmadı...

Saatə baxdım. Moskva vaxtı ilə doqquza işləmişdi. Demək, indi bizdə, Bakıda ona işləmişdi, bir saat fərqimiz vardi. Dünən də arvadımla elə bu vaxt danışmışdım. Yəqin bu axşam da zəngimi gözləyirdi. İşdən çıxandan sonra iki avtobus dəyişirdi. Yuxarı qalxmamış binanın altındaki mağazadan evdə çatışmayan ərzaqı götürürdü. Şam yeməyinin hazırlanması, yeyilib-yığışdırılması, arvadımın bekarlaması, sərbəstləşməsi təxminən elə bu vaxta çəkirdi...

Cib telefonumu götürüb evə zəng vurdum. Arvadımnan danışdım, uşaqlarnan maraqlandım. Sağlıq-salamatlıqdı. Sonra ürəyim nəvəmi istədi. Qızımgılın nömrəsini yiğdim. Evləri bi-

zim evdən bir az aralıydı. Həmişəki kimi dəstəyi üç yaşlı qız nəvəm götürdü. Səsimi tanıdı. O saat da dedi:

- Baba, nənə haydadı? Mən nənəyənən yanışmaq istəiyəm...

Nəvəmin "danışmaq" əvəzinə "yanışmaq" deməsi bu gün mənə daha artıq ləzzət elədi. Evdə allahın verən günü neçə dəfədən özü zəng vurur, dəstəkdə nənəsinin deyil, başqasının səsini eşidən kimi salam-kalamsız nənəsi ilə "yanışmaq" istədiyini bildirirdi...

- Quzum, nənən yanımda yoxdu ey, mən uzaqda, Moskvadayam... - dedim.

- Neyniyim, neyniyim!.. - Qızçıqazın Moskva-zad vecinə deyildi. - Mən nənəmlə yanışmaq istəiyəm...

- Nənən evdədi, quzum, özün zəng vur, nə qədər kefindi daniş. İndi...

Qızçıqaz sözümü bitirməmiş əlaqəni kəsdi...

Birdən-birə ev, arvad-uşaq, nəvəm üçün yamanca darıxdım. Könlümdən quş olub uçmaq, onlara qovuşmaq keçdi...

\* \* \*

Üçüncü günüm də dilxorçuluqla başlayıb dilxorçuluqla da bitdi. Ancaq səhər-səhər əhval-ruhiyyəm pis deyildi, hətta yaxşıydı. Doyunca yatıb dincəlmişdim. Özümü gümrah hiss edirdim. Düşüb aşağıda kofe içdim. Sonra əvvəlcədən nəzərdə tutduğum, planlaşdırıldığım işlərimin dalınca yollandım.

Qəzet köşkünün yanından ötəndə qəzet almaq üçün növbəyə durdum. Növbəmin çatmasına az qalmış bir milis nəfəri yaxınlaşdı. Elə bildim o da qəzet alır. Lakin yetirişi saymazyanı qolumdan yapışb məni kənara çəkdi.

- Cavan oğlan, imkan ver qəzeti mi alım, sonra də... - desəm də qolumu buraxmadı, guya qaçırdım.

- Sənədlərini göstər!.. - Robotsayağı quru bir əda ilə tələb etdi.

Bu cür davranış mənə bərk toxundu.

- Nə var, gözünə niyə pis, ala-bula dəydim, hə? - Əsəbi halda milisdən soruştum. - Dünənə qədər eyni ölkənin vətəndaşlarıydıq...

- Artıq-əskik danişmaq lazım deyil. - Milis nəfəri həmin ki saymazyanalıqla dedi. - Mən iş başındayam.

- Görürəm, - kinayə ilə vurguladım.

- Bəlkə şöbəyə gedək?.. - Dəymədüşər oğlu dayanıb məni tərs-tərs süzdü.

Gördüm bu adam zırramanın yekəsidi, baş qoşmadım...

Həmin gün ikinci dəfə metroda qatarı gözləyərkən milis tərəfindən yoxlamaya məruz qaldım. Üçüncü dəfə milis mənə axşamtərəfi mehmanxanaya qayıdarkən yenə küçədə ilişdi. Elə bil hərbi rejim-zaddı. Hər vəchlə əsəblərimi cilovlamağa, təmkinli olmağa çalışırdım...

Qohumun dediyinə görə, son vaxtlar milis işçiləri hələ bir az yumşalmış, mədəniləşmişdir. Əvvəllər daha kobud, daha bədrəftardılar.

- Ən pis vəziyyət qafqazlıların alver etdikləri bazarlardadı. - Qohum dedi. - Bir də görürsən omonçular avtobusdan dəstə ilə töküldülər. Hamisinin da əlində dubinka. Yetirişi qabaqlarına çıxanı sorğu-sualsız, haraları gəldi amansızlıqla dubinkalayırlar. Halbuki dədə-babadan hər bir dövlət ticarətin, tacirlərin himayədarı olub. Onlara bolluğu, əmin-amanlığın, dostluğun, qarşılıqlı anlaşmanın rəmzi kimi baxıblar...

- Omon omondu, bəs bu skinhetlər kimdi?.. - dedim. - Son dövr televizorda-zadda onların da adları çox hallanır...

- Skinhetlər qatı rus faşistləridi. Onlar da adama, bir növ, omonçular kimi, dəstə, sürü ilə hücum edirlər. Milis çox vaxt onlardan ehtiyatlanır, çəkinir. Tək olanda heç yaxınlaşmir, özlərini görməməzliyə vurub əkilirlər...

Ümumiyyətlə, rus gəncləri arasında millətçilik pis mənada geniş yayılıb. Ölkədə təxminən, 300-dən artıq ekstremit gənclər təşkilati var. Onlardan 150-si qatı millətçidi. Hər il noyabrın 4-də Moskva da daxil olmaqla Rusyanın ən iri şəhərlərində "Rusiya ruslar üçün!" şüarı altında "rus marşı" deyilən yürüş keçirilir. Bu aksiyalar bir qayda olaraq qeyri-rusların sö-

yülüb-döyülməsi ilə müşayət edilir. Qafqazlısən, həmin gün onların görünə görünməsən yaxşıdı...

- İndi necədi, bilmirəm, - dedim, - belə bir gün bir zaman almanlarda da vardi. ADR-də əsgərlidə olanda həmin gün bizə uvalnitelni yazmır, şəhərə çıxmaga icazə vermirdilər...

- O vaxt həmin günü ruslar lənətləyirdilər, indi rusların özlərini lənətləyirlər...

- Bəs yaxşı, millətlərarası düşmənçiliyi, etnik ayrı-seçkiyi qızışdırıran bu aksiyaların keçirilməsinə hakimiyət nümayəndələri necə münasibət bəsləyir?..

- Sözdə guya əleyhinədilər, pisləyirlər. Amma yürüşün keçirilməsinə maneçilik törətmir, istisnasız icazə verirlər. Bu da adamda onların səmimiliyinə şübhə oyadır. Aksiyada iştirak edənlərin, rus faşistlərinin ildən-ilə artması da şübhələri təsdiqləyir...

- Xalq, qara camaat bu işə necə baxır?.. - Soruşdum.

- Xalq neynəsin? Başa düşəni düşür, düşməyəni də, xüsən, gəncləri çasdırırlar. Əslində xalq ölkədəki üsul-idarədən narazıcıdı. Üzdəniraq siyasətçilər bu narazılığı özlərindən uzaqlaşdırmaq, xalqın qəzəbini, nifrətini başqa istiqamətə yönəltmək üçün hər cür alçaqlığa əl atırlar. Hitler də hakimiyətə gələndə xalqı yəhudilərə qarşı qaldırmışdı. Guya alman xalqının yaxşı yaşamاسına onlar mane olurdu. Bu gün rus faşistlərinin hədəfi qafqazlılar, yəhudilər, qeyri millətlərdi...

Mən küçədə skinhetlərə oxşatdığını gözü-başı qaynayan, görkəmindən xulqanlıq yağan telli-melli gədə-gündələrə rast gələndə ehtiyatlı tərpənir, onlardan uzaq qaçırdım...

Ən böyük qanqaralığımı cib telefonumun uğurlanması ilə yaşadım. Metroda, ya da avtobusda bashabasda kəmərimdən açmışdır. Daha doğrusu, ülgüclə kəsib aparmışdır...

Amma bütün bunlara baxmayaraq mən yenə də səfərimi yarımcıq dayandırmaq haqqında düşünmürdüm. Sanki tərs damarım tutmuştu...

\* \* \*

Dördüncü gün axşamtərəfi birdən-birə kinoya getmək həvəsinə düşdüm. Kinoteatrdə filmə baxmağı xoşlayırdım. Evdə, televizorda filmə baxmaqla kinoteatrda, geniş ekranda tamaşa etmək eyni şey deyil. Kinonun, teatrın da bir vaxtı vardı. Yaxşı filmə, tamaşaaya bilet tapmaq çətin məsələydi. İndi Bakıdakı kino salonları tamaşaçı qılığının üzündən işbazlara, kommersantlara kirayəyə verilmişdi. Başqa təyinatlar üzrə fəaliyyət göstərirdi...

Mehmanxananın yaxınlığında kinoteatrdə faşistlərin amansızlığını, müharibə zamanı yəhudilərin başına açdıqları oyunları, işgəncə və qırğınları əks etdirən bir retro-filmə baxdım. Əsərin qəhrəmanı yəhudi-musiqiçiydi. O, faşistlərin əlinə keçməmək üçün tez-tez yerini dəyişir, xeyirxah adamların evlərində gizlənir, dəfələrlə ölümlə üz-üzə dayanır, dəhşətli əzab-əziyyətə məruz qalırıdı...

Kinoteatrdan çıxanda artıq hava qaralmışdı. Fərqinə varmadan filmin ağır təəssüratından qurtarmaq üçün bir az küçədə gəzişmək istədim. Faşizm, doğrudan da, dəhşətli bəlaydı. Planetin müxtəlif guşəsində bu gün də insanlığa dışını qıçamaqdaydı. Məni ən çox təəccübləndirən rus siyasətçilərinin faşizmə meyli, rus gənclərinin onların tələsinə asanca düşmələriydi. Axi bir vaxt faşizmə qarşı mübarizədə millətləri yumruq kimi öz ətrafinada birləşdirən, bu mübarizədə ən böyük qurbanlardan birini verən elə rusların özləriydi!..

Bu fikirlə bir də onda ayıldım ki, mehmanxanadan xeyli aralanmışam. Geri qayıdanda üç nəfər gəncin qəribə səslər çıxarda-çixarda, ucadan şit-şit hirildaya-hirildaya arxamca düşdüyüni gördüm. Geyim-kecimləri ətrafdakılardan fərqlənirdi. Saçları da qeyri-adi qırılmışdı. Birinin başının yanları tamam dazdı, ortasında kəkilli fərə kimi kəkilli vardi. Taxıl zəmisində biçilmək növbəsini gözləyən axırıcı şırımı xatırladırdı. İkin-ciisinin əksinə, başının ortası qırılmışdı. Üçüncüsünün isə başı alabəzəkdidi...

Küçədə gediş-gəliş seyrəlmişdi. Addımlarımı yeyinlədərək bu avaralardan tez aralanmağa çalışdım. Birdən qarşısında görkəmi, geyim-kecimi, hərəkətləri arxamca gələnlərə oxşayan başqa bir gənc peyda oldu. Ariq, uzun, sarımurquzun biriydi. Sir-sifəti lap uşaq sir-sifətiydi. Sırtıq baxışlarını üzümə dikib pis-pis, həyasız-həyasız irişirdi. Hər ehtimala qarşı özümü yığışdırırdı.

- Nə lazımdı, cavan oğlan?.. - Təmkinlə soruşdum.
- Bilmirsən?.. - Oğlan həyasız baxışlarını üzümdən çəkmədi.
- Yox...

Bu zaman bayaqdan məni təqib edən oğlanlardan ikisi irəli keçdi. O saat başa düşdüm ki, hamısı eyni dəstədəndi.

- Nə işin var Moskvada?.. - Onlardan biri soruşdu. - Sən hələ bilmirsən ki, Moskvada qaralara yer yoxdu?..
- Yox... - Fikirləşmədən eyni cavabı verdim.
- İndi bilərsən...

Oğlan bunu deyib qəfil sinəmdən bərk itəldi. Demə, dəlimca düşənlərdən biri arxamda eşşəkbəli dayanıbmış. Müvazinətimi saxlamağa çalışsam da bacarmadım. Oğlanın üstündən aşib yumalandım. Özümü düzəldib ayağa qalxmağa cəhd etsəm də imkan vermədilər. Üçlükdə mitilimə çırpmaga başladılar. Haram gəldi, necə gəldi təpikləyir, yumruqlayırdılar. Əllərimlə birtəhər başımı, üzümü qorumağa çalışırdım. Ötüb-keçənlər bu səhnəni görsələr də üzlərini əvvərəb tezə uzaqlaşırırdılar...

Bayaq arxamda eşşəkbəli dayanan oğlan yoldaşlarının məni necə döydükərini cib telefonu ilə çəkirdi. Girəvələyib ikiəlli onun ayaqlarından yapışdım. Dartıb üstümə yıldırm. Nə qədər çalışıb-çabalasa, çırpinşa da ayaqlarını buraxmadım. Dostlarının həmlələrindən qorunmaq üçün ondan sıpər kimi istifadə edirdim...

Gözlənilmədən özünü yetirən iki nəfər ucaboy, cantaraq oğlan təpə-qapaz eləyib rusların hərəsini bir tərəfə tulladı. Uşaqlar onların daha güclü, həm də özləri demiş, qaralardan

olduqlarını görüb genidilər. Qarışılıqda başıma dəyən güclü zərbədən huşumu itirdim. Son anda kənardan kiminsə "milis" çıçırdığını eşitdim. Ayılanda artıq xəstəxanada idim...

Milis şöbəsində əvvəl işi tamam başqa cür qurub-qoşmağa çalışdılar. Guya hücum edən, döyən biz, azərbaycanlılar, müdafiə olunan, döyülen ruslardı. Soruşan yoxdu ki, döyülen onlardısa, bəs onda niyə aradan çıxmışdılar?..

Məni rusların cəngindən qurtaran Moskvaya beynəlxalq yarışa gələn azərbaycanlı idmançıları. Komandanın rəhbərliyi, səfirliliyin nümayəndəleri işə qarışandan sonra məsələyə ciddi yanaşmağa başladılar. Üstəlik əks tərəfin, yəni rusların çəkiliş apardıqları cib telefonu dəlil-sübut kimi bizim əlimizdəydi. İdmançılar onu yerdən tapmış, elə bilmişdilər mənimdi...

Telefonu ortaya qoyandan sonra milis işçiləri onun sahibini, hadisədə iştirak edən yoldaşlarını təcili tapıb üzə çıxartdılar. Cinayət işi açıldılar...

Aydın oldu ki, mənə hücum edən kiçik, müstəqil skinhet dəstəsidi. Cib telefonunda başqa çəkilişlər də vardi. Dəstə küçədə, tində-bucaqda, parkda, elektrişkada, metroda, bir sözlə, adamların az gözə dəydiyi yerlərdə, xüsusən, gecələr təklədikləri, başqa sözlə, ovladıqları qafqazlıları döymək, şil-şikət etmək, nəfəslərinin kəsməklə məşğul imiş. Bu səhnələr öz qəddarlığı, amansızlığı, vəhşiliyi ilə heç də kinoda gördükərimdən geri qalmırırdı. Fərq ondaydı ki, kinodakılar faşist jandarmaları, cib telefonundakılar isə skihentlər, rus faşistləriydi...

Mən özlərini rus faşisti adlandıran bu gənclərin hardan, necə doğub-törədiklərini heç cür anlamırdım. Axi onların valideynləri, nənə-babaları faşizmin nə olduğunu hamidian yaxşı bilirdilər. Möcüzəydi, bir zaman faşizmi yer üzündən silib atmağa çalışan bir millətin yetirmələri bu gün faşizmin bayrağını göylərə qaldırmışdılar. Qafqazlıları, o adamları ölkədən qovmağa, öldürməyə çalışırdılar ki, üstündə gəzdikləri torpaqların azadlığı uğrunda ata-babaları onların ata-babaları ilə faşizmə qarşı yumruq kimi birləşmiş, qanlarını axıtmış, canlarından

keçmişdilər. Bu gəncləri dünyaya gətirən, onlara təriyə verən həmin nəslin övladları deyildimi?..

\* \* \*

Üçüncü günü vəziyyətim babatlaşdı. Düzdü, bədənimdəki yaralar, əziklər (qapqarayıdı) hələ bərk ağrıyırırdı. Ayağa qalxıb düz-əməlli hərlənə bilmirdim. Amma huşum-başım qaydasındaydı.

Günortaya doğru dedilər ki, skinhetlərdən birinin valideyni, daha doğrusu, atası xəstəxanaya təşrif buyurub. Zərərçökəni, məni yoluxmağa, üzrxahlığa gəlib. Xahiş edir ki, palaṭaya keçməyə icazə verim.

Mən, əlbəttə, etirazımı bildirmədim. Hər halda, oğlu faşist olan, özünü faşist kimi aparan bir gəncin valideyni ilə görüşüb söhbətləşmək maraqlıydı. Neçə gündü məni narahat edən sualları bu adama ünvanlamaq, ondan cavab almaq istəyirdim. Oğlunun kimlərə qoşulduğundan, kimlərlə oturub-durdugundan xəbərdardı? Faşist oğulun atası kimi özünü necə hiss edirdi? Oğlunun hərəkətləri, taleyi haqqında nə düşüñürdü? Bəlkə təsadüfən cinayət başında yaxalanmışdı deyə əl-ayağa düşmüdü?..

Skinhetin atası elə mən yaşda bir rusdu. Amma məndən cantaraq, boylu-buxunluydu. Saçları gur olsa da çoxdan ağarmışdı. Əlində balaca bir zənbili də vardi. Mənimçün mer-meyvə, gümani gələn bəzi şeylər gətirmişdi.

Çarpayıma xəcalətli adam kimi utana-utana, hürkək-hürkək yaxınlaşdı. Birdən yerində donub qaldı. Gözlərinə inanmırıñ kimi diqqətlə üzümə baxaraq:

- Mamed, bu sənsən?- deyib irəli atıldı.

Mən özüm də onun vəziyyətindəydim. Sanki yuxu gördüm. İlahi, bu ki Tolikdi! Asan olsun deyə əvvəldən o, məni Mamed, mən də onu Tolik çağırırdım. Amma axı Tolik Volqaqradda, daha doğrusu, Volqaqrاد vilayətindəki Voljski şəhərində yaşıyırırdı. Bəs burda neyniyirdi? Doğrudanmı, məni dö-

yənlərdən biri Tolikin oğluydu? Yoxsa oğlunun tutulduğunu eşidərək təyyarə ilə uşub gəlməmişdi?..

Mən Toliki axırıncı dəfə az qala iyirmi il əvvəl görmüşdüm. Həm də Voljskidə. Bizim tanışlığımız və dostluğumuz isə iyirmi ildən də əvvələ təsadüf edirdi. Bu tanışlığın qəribə tarixçəsi vardı...

Onda uşaqlıq dostum Voljskidə yaşayırıdı. Mən iş-gücdən imkan tapan kimi onun yanına uçurdum. Bir dəfə qışda, təzə ilqabağı hava pis olduğuna görə təyyarəmiz Volqaqradda əvəzinə Mineralni-Vodu şəhərinə yenmişdi. Mən düz üç gün bu şəhərdə havanın düzəlməyini gözləmişdim. Təyyarəmiz üçüncü günün axşamı havaya qalxmış, gecə saat on birdə Volqaqradda olmuşdu. Voljskiyə həmişəki kimi xüsusi reyslə, rahat avtobusla getmişdim. Ora çatanda gecə saat on ikiyə qalmışdı. Mineralni-Voduda, aeroportda skamyaların üstündə eşələnə-eşələnə yatmaqdan əyin-başım yaman gündəydi. Üz-gözümüz tük basmışdı... Bir sözlə, özümüz özümdən zəhləm gedirdi. Gecənin yarısı, belə bir görkəmdə dostumun qapısını döymək istəmirdim. Yenə əvvəlki kimi subay, tek olsayıdı dərd yanyıdı. Təzə evlənmişdi, arvadının xasiyyətinə bələd deyildim. Odu ki, gecələmək üçün tanıdığını iki-üç mehmanxanaya baş çəkdir. Ancaq heç birində boş yer tapmadım.

Axırıncı mehmanxanadan naümid bayırə çıxanda qapının ağızında məni həmin bu Tolik yanladı. İnzibatçı ilə çənə-boğazımızı eşitmışdı.

- Gecələməyə yer lazımdı? - Soruşdu.

Mən cavab verməzdən əvvəl Toliki başdan ayağa sınayıcı nəzərlərlə süzdüm. O, ucaboy, 30-35 yaşlarında cavan, yaraşıqlı bir kişiydi... Tolikin duruşundan, baxışından, lap elə danışığından içkili olduğunu duydum. Mehmanxananın restoranında dostları ilə içmişdi. Əynində qalın, isti kürk, başında o zaman modda olan bahalı norka papaq vardı...

- Hə, - dedim.

- Dəlimca gəl, mən sənə yer düzəldərəm.

Mehmanxanadan bayırə çıxdıq. Rusların xasiyyətinə bələd idim. Şəxsən onlardan heç bir pislik görməmişdim. Odu ki, çəkinib-eləmədən Tolikin (küçədə atüstü tanış olduq) dalınca getdim...

Tolik əyləşdiyimiz taksini əvvəl evə sürdürdü. Qoltuğundakı çörəyi arvadına verdi. Məni göstərib dedi ki, Qafqazlı qonağıyam, qalmağa yerim yoxdu, xalasigilə aparır. Arvadı narazılığını him-cimlə, üz-gözünü turşutmaqla bildirsə də səsini çıxartmadı. Yolda Tolik üzrxahlıq etdi ki, ailə yataqxanásında, bir otaqda yaşıyırlar, darısqallıqdı, yoxsa onu öz mənzilində qonaq saxlayardı. Ev növbəsindəydi...

Xalası yaxınlıqdakı köhnə ikimərtəbəlidə, birotaqlı mənzildə tek yaşayırıdı. Pensioner arvaddı. Özü mətbəxdə yatır, mənzilini mənim kimi təsadüfi gecə qonaqlarına kirayə verməklə dolanırdı. Tolik məni bura, bir növ, xalasına kömək etmək məqsədiyinən gətirmişdi. Amma gecikmişdik. Xalası təəssüflə bildirdi ki, yerlər tutulub. Geri döndük. Vaxt itirməyə dəyməzdi...

Tolik vəziyyətdən çıxməq üçün o qədər də baş sindirmadı. Saxlatdığı növbəti taksini mikrorayona sürdürdü. Deziyinə görə, orada bacısı yaşıyırıdı. Şəhərdən, daha doğrusu, mərkəzdən uzaqlaşdıq.

Mən Voljskidə çox olsam da heç zaman bu tərəflərə güzarım düşməmişdi. Dostumun evi şəhərin mərkəzindəydi.

Mikrorayondakı binaların əksəriyyəti təzə, uzun, çoxmərtəbəli təbəliydi. Taksidən Tolikin bacısigilin yaşadığı çoxmərtəbəli binaya çatmamış, xeyli aralıda düşəsi olduq. Üzüyuxarı uzanan yol qar-buz bağlamışdı, sürüşkəndi. Sürücü üzrxahlıq etdi ki, təkərlərində sepi olmadığını görə maşını diki qalxa bilməyəcək.

Ətrafda hər tərəf ağappaq qarla örtülmüşdü. Qışın qışlığı genişlikdə, açıqlıqda daha aydın duyulurdu...

Tolik irəlidə, mən isə arxada yavaş-yavaş, ehtiyatla ağzıyxarı qalxırdıq. Yaxınlıqda bir ins-cins gözə dəymirdi. Arada Tolik çönüb dedi ki, ver sumkanı götürüm, deyəsən, ağırdı.

Təşəkkürümü bildirsem də sumkamı ona vermədim. İçində dəyişəyim, bir də dostum üçün götürdüyüm pay-prüsdü...

Gecənin bu vaxtı təmtək Tolikə qoşulduğuma görə özümü danlayırdım. Başında cürbəcür qara-qura fikirlər dolaşırırdı. Birdən Tolik sumkamda qiymətli şeylər olduğunu düşünərək mənə hücum etsəydi neyniyordim? Gücüm gücünə çatmazdı... Hər ehtimala qarşı ondan geri qalır, hər bir hərəkətini izləyirdim...

Uzun, doqquzmərtəbəli binaya çatıb üçüncü bloka girdik. Liftlə beşinci mərtəbəyə qalxdıq. Tolikin bacısığıl burda yaşıyırırdı.

Zəngin düyməsini basıb xeyli gözlədik. Handan-hana qapının arxasında yüngül ayaq səsləri, hənerti eşidildi. Nəhayət, qapı aralandı. Evin kişişi trusik-maykada yuxulu gözlərini ova-ova üzrxahlıqla bizi içəri buraxdı. Tolik məni əlüstü qısaca təqdim etdi:

- Qafqazlı qonağımı, qalmağa yeri yoxdu.

- Keçin mətbəxə, - Tolikin kürəkəni bizə əliynən sağ tərəfi göstərib özü sol tərəfə döndü, - paltarımı geyinib gəlirəm.

Getdiyi səmtdə narazılıqla donquldanan yuxulu qadın səsi eşidildi, tez də kəsildi. Yəqin Tolikin bacısıydı. Geri qayıdan kürəkən mətbəxin qapısını basdı ki, o tərəfə səs getməsin. Qonaqpərvərliklə çay, borş qızdırıldı. Tolik telefonla arvadını arxayıñ saldı ki, evə qayıtmayacaq, bacısığıldə gecələyəcək...

İlk tanışlıq xatirinə ordan-burdan bir-iki kəlmə kəsdikdən sonra ev sahibi üst-başına, tüklü üzümə baxıb dedi:

- Bəlkə hamamlanasan?..

Tolik də böyürdən kürəkənin fikrinə şərik çıxdı. Xoşməramlı diqqətə görə minnətdarlığını bildirib hamama keçdim. İçəri girən kimi qapını arxadan bağladım. Qara-qura fikirlər hələ də məndən əl çəkmirdi. Bəlkə də hamısı üstümdəki pula görəydi. Alt paltarimdakı cibdə gizlətmışdım. Uzaq səfərə çıxan qafqazlinin özüynən az pul götürmədiyi yəqin bu iki qohuma da məlumdu. Birləşib başımı əksəydilər, yaxınlaram heç zaman heç nədən xəbər tutmazdlar. Onu bilirdilər ki, filan

vaxtı Voljskiyə, dostumun yanına getmişəm. Yəqin mənzil bəşinə çatdığını düşünürdülər, vəssalam...

Ev sahibi arada qapını döyüb dedi ki, güzgünün qabağından ülgücü götürüb üzünü də qırx. Buna qədər güzgünün qabağındakı şampunlardan istifadə edəndə ürəyimdən keçə də ülgüçə əl vurmamışdım...

Hamamdan sonra çay içib yataq otağına keçdik. Allah bilir saat neçəydi. Gecəni ikinəfərlik çarpayıda qohumların arasında yatdım. Qərarı mən vermirdim. Uzun müddət çalışdım ki, yuxulamayım. Yatsam da bari onların yuxuya getdiklərinə arxayıñ olandan sonra yatım...

Yadına uşaqlı vaxtı baş vermiş bir əhvalat düşdü. Onda hələ rayonda, şəhər kənarında yaşıyırdıq. Bir axşam şər vaxtı qonşuda səs-küy eşidib atamla onlara adladıq. Həyətdə, artırmənin qabağında hardasa 15-16 yaşlarında yad bir oğlan uşağı, daha doğrusu, erməni diğası dayanmışdı. Qonşunun oğlu özüyənən gətirmişdi. Təxminən, yaşıdaşırlar. Dediyinə görə, yol azmışdı. Piyada kəndə doğru gedirmiş. Guya o tərəfdən gəlməşdi. Azərbaycanca bilmirdi. Kimliyini uşaqlara rusca birtəhər qandırmışdı. Bəhrəm uşaqların hamisindən diribaşdı. Demişdi, düz getmir. Yaxşısı budu, gecəni onlarda qalsın, sabah aparıb avtovağzaldan hara lazımdı, yola salar. Anası savadsız dul arvaddi. Erməni adını eşidəndə daş atıb başını tutmuşdu ki, tez bunu qapıdan rədd elə. Bircə ermənimiz əskikdi. Arvadın babasını keçmişdə ermənilər öldürmüştü...

Məktəbdə sovet tərbiyəsi alan Bəhrəm anasını inandırmaga çalışırı ki, erməni-müsəlman davası adlandırılın o dava bizi istəməyen düşmən qüvvələrin fitvası nəticəsində baş vermiş tarixi bir səhvdi. Bu erməni diğasının o haqq-hesabda heç bir günahı yoxdu. Ona qalsa gərkə əmisi oğlu Bakıda erməni qızıynan evlənməyəydi... Amma arvad heç cür ipə-sapa yatmadı.

Atam arvadı sakitləşdirib erməni diğasını öz evimizə gətirdi. Danışdırıb öyrəndi ki, Xankəndindəndi. Yay tətiliydi. Tay-tuşlarınyan avtobusa minib şəhərimizə gəzməyə gəlmış-

dilər. Necə olmuşdusa yoldaşlarından ayrı düşmüş, onları itirmişdi...

Biz həmin axşam oğlunu yaxşıca yedizdirib-içizdirib özümüzlə yatızdırıq. Səhərisi erməni diğasının cibinə cibxərciliyi də qoyub avtovağzaldan Xankəndinə yola salan (gözləsək də sonralar oğlan tərəfdən səs-soraq çıxmadi) atam danişirdi ki, yazıq uşaqqı sübħəcən yerinin içində qovrulmuş, yatmamışdı. Atam bütün bunlara görə ermənilərin böyüklerini lənətləyirdi. Deyirdi, hələ beşikdən başlayaraq uşaqlarının qulaqlarını doldurular ki, türklər bizim düşmənimizdi...

Mən onda bu haqda ilk dəfə eşidirdim. Bərk təəccübləndim...

Qəribədi, tarix boyu ermənilər rahat sığınacaq tapmaq, öz dövlətlərini qurmaq arzusu ilə qaraçı kimi bütün dünyani dolasalar da həmişə, hər yerdə rədd edilmiş, qovulmuşdular. Yalnız dünyanın ən cəsur, cəngavər, eyni zamanda ən ürəyiyumşaq xalqlarından sayılan türklər ermənilərə öz torpaqlarında geniş sığınacaq, dövlətlərini yaratmağa imkan vermiş, bu yaxşılığın əvəzində dönə-dönə namərdiliklərini görsələr də onlarla qonşuluq etməyə darılmamış, dinc-yanaşı yaşamağa razı olmuşdular. Görəsən ermənilər heç bu haqda bircə dəfə yaxşıyaxşı düşünmüslərmi?..

Neçə gündə düz-əməlli yuxu yatmadığımı, bərk yorulduğuma görə beləcə fikirləşə-fikirləşə qeyri-ixtiyari şirin yuxuya getdim. Ayılanda artıq səhər açılmışdı. Böyük-başına baxanda təkcə Toliki gördüm.

- Ev sahibləri işə getdilər, - Tolik dedi. - Mən də getməliyəm. Amma sənə görə qalmışam. İstəyirsən sən hələ yat din-cəl. Nə vaxt getsən, qapını bağlayıb açarı bayirdan qapının ağızınadakı şəlpənin altına qoyarsan.

- Yox, daha yatmırəm, mən də gedirəm. - Toliki ləngitdiyinə görə üzrxahlıq edib tez yataqdan qalxdım.

Hərəmiz bir stəkan çay içib evdən çıxdıq. Yolda Tolik mənə işdəki telefon nömrəsini verdi. Ehtiyac duysam zəng vurmağı tapşırıdı. Demə, Tolik şin zavodunda növbə rəisi iş-

ləyirmiş. Onun haqqındaki bədgümanlığıma görə özümü xeyli danladım...

Dostum başına gələnləri eşidib bərk əsəbləşdi. Dedi, bəxtin gətirib ki, təsadüfən belə xeyirxah, qayğıkeş bir insana rast gəlmisən. Birlikdə Tolikin işlədiyi zavoda getdik, axtarış onu tapdıq...

Bu təsadüfi tanışlıq əsl dostluğa çevrildi. Hər dəfə Voljskiyə gedəndə Toliklə də görüşürdüm...

SSRİ dağılandan sonra ara qarışdı. Voljskidə yaşayan dostum evini Bakıya dəyişdi. Mən bir daha Rusiyaya ayaq basmadım...

\* \* \*

Toliklə xeyli dərdləşdik. Dostumdan sonra o da Voljskini tərk etmiş, Moskvaya köçmüştü. Amma paytaxtda işi düz gətirməmişdi. Bərk xəstələnmiş, uzun müalicədən sonra vaxtından qabaq pensiyaya çıxmışdı...

Mən görəndə Tolikin bir qızı, bir oğlu vardı. Küçədə dostları ilə mənə hücum edən onun sonradan doğulan ikinci oğluydu.

Tolik oğlunun hərəkətlərinə görə xəcalət çəkirdi. Bilmirdi mənə necə üzrxahlıq etsin. Həmin gün axşam o, arvadını da götürüb ikinci dəfə xəstəxanaya gəldi. Özüynən köhnə bir fotosəkil də gətirmişdi. Haçansa Voljskidə qoşa çəkdirmişdi...

Xəstəxanada hamı bizdən, köhnə dostlardan danişir, baş verən hadisəyə görə təəssüflənirdilər...

\* \* \*

Həftənin axırında xəstəxanadan çıxanda məni qarşılıamağın qohumumla bərabər Tolik, Tolikin oğluynan tutulan uşaqların valideynləri, bir neçə qəzet və televiziya kanalının nümayəndələri də gəlmışdır. Hadisə gözlənilmədən Rusiyada faşizmin əleyhinə əsl təbliğat vasitəsinə çevrilmişdi. Müxbirlər elə hey məndən soruşurdular:

- Gəncləri bağışlayır, əfv edirsinizmi?..

Məndən mərhəmət, əfv uman, gözləyən ata-analara, müxbirlərə mənim də öz sualı vardi. Törədilən cinayətdə dolayısı ilə hər birinin günah payı olduğunu bilirdilərmi? O gənclər öz əməllərindən peşimandılar mı?..

Onsuz da son söz ədalət məhkəməsinində. Mənlik olsayıdı, orada gəncləri aldadıb cinayətə sürükləyən başabəla siyasetçilər əyləşərdilər...

## QƏFƏS

Avtobus dayanan kimi düşüb hərəsi bir tərəfə dağılan sənişinlər yan-yörədəki adamlara qarışaraq gözdən itdilər. Yad, özgə kimi qaynayıb-qarışmayan Tapdıq oldu. Çamadanını götürüb bir qırğaya çəkildi. Maraqla ətrafa tamaşa etməyə başladı...

Öyalət vağzalı o qədər də böyük deyildi. Avtobuslar gələndən-gələnə bir qədər canlanır, tez də suyu sovulmuş dəyirməna dönürdü.

- Allah qoysa, hara gedəcəksiniz, ağsaqqal?.. - Taplığı bayaqdan qaralılmış taksi sürücüsü yaxınlaşdı.

Geyim-kecimi, təhər-tövrü, qərib görkəmi tüket tükən seçən vağzal adamlarının nəzərindən yayına bilməzdi.

- Qismət olsa, Qiyyaslıya gedəcəyəm, bacıoğlu. Hesabla belə bir kənd olmalıdır. Yəqin eşitmisən... - İlahi! Bu nə deməkdidi? Necə yəni olmalıdır?.. Doğma yurda lap az qalmışdı. Əlini uzatsa çatardı. Amma yenə taleyin yazı-pozusuna, oyununa ürəyi qızımırdı.

- Eşitmişəm, ağsaqqal. - Sürücü nəzakətlə gülümsədi.

- Yol-yolağasına necə, bələdsənmi?..

- Beş barmağım kimi! - Xüsusi əda ilə deyən oğlan uğalandı.

Müştəri kasadçılığıydı. Bir balaca zəif tərpənsə, böyürbəşədə ac qurd kimi hərim-hərim hərlənən, ondan keçməyən (birinci o, irəli durmuşdu) taksi sürücüləri bir göz qırpmında kişini "qapazlayacaqdılar". Ürəklərində Allaha yalvarırdılar ki, kaş sövdaları baş tutmayıaydı...

- Hə, nooldu, ağsaqqal?.. - Sürücü müsafirin duruxduğunu görüb məsələni nağdilaşdırmağa, çürütməyə çalışdı. - Yoxsa kimisə gözləyirsınız?..

Tapdıq:

- Yox, heç kimi gözləmirəm, - deyib çamadanını qaldırmaq üçün əyildi. Oğlan cəld tərpənib onu qabaqladı.

Sürücü adəti üzrə yolda dilini dinc saxlamadı:

- Bizim yerin adamına oxşamırsınız, dayı. Danışığınız da nəsə ayrı cürdü... - Tez də fikirləşdi ki, insandı də, birdən dilavərliyi müştərisinin xoşuna gəlməz. Necə deyərlər, qas düzəldiyidi, vurub gözünü də çıxardar. Bir də, nəyinə lazımdı haralıdı, necə danışır?.. Buyruq quluydu, hara buyururdular, atını ora da çapırdı. Təki haqqını kəsməsinlər...

- Yox, lap elə bu torpaqdanam, bacıoğlu... - Tapdıq əvvəlki şirin, qarşıq-quruşq ləhcə ilə cavab verdi. - Amma zamanın dalğaları məni sahillərimdən çox uzaqlara atıb...

Adı müştəriyə bənzəmirdi. Əsgərlikdən gələnə, həbsxanadan buraxılana ilişəndə yol pulunu güdmürdülər. Muştuluğu, şirinliyi artıqlaması ilə bəs eləyirdi... Birinci dəfəydi beləsiyən rastlaşırıldı. Ya qismət...

Tapdıq şəhərdən çıxanda sürücüyə tapşırıldı ki, maşını asta sürsün. Yaddasını sinamaq fikrindəydi. Onun hesabıyla doğma kəndi Qiyası xeyli aralıdaydı. Lap elə rayon mərkəzinə (artıq şəhər adlanırdı) bitişk olca da. Sürücü isə deyirdi ki, üç-dörd kilometrlik məsafə, beş-on dəqiqlik yoldu. Texnikanın inkişafı təsəvvürləri dəyişmişdi. Haçansa bu məsafəni piyada, yaxşı halda at, eşşək, arabayla (maşın nə gəzirdi) qət edərdilər. Bağların, cəngəlliklərin ara-bərəsindən keçən dolama yollar çox beyrahatdı...

Ətrafdakı tikililərə, bağ-bağata ac gözlük lə baxırdı. Körpünün qulağında maşını birdən saxlatdı. Sürücüyə nə lazım olduğunu soruşmağa imkan vermədən düşüb aşağı boylandı. Sonra:

- Bu, Kötəldimi, bacıoğlu?.. - deyə xəbər aldı.

- Qaraçavadı. - Sürücü səhvini düzəltdi. - Kötəl o biriydi, arxada qaldı...

- Doğrudan?.. - İnanmadı. Demək, o boyda çay qurumuş, sızqa bir arxa çevrilmişdi?.. - Axı gərək ki, Qaraçava böyük çaydı. Gur sulu, keçilməz... - Bunlar yaddasında uyuyan uşaqlıq, ilk gənclik duyğuları, təəssüratlarıydı...

Qaraçavani at, araba ilə o tərəf-bu tərəfə zorla, o da dəyaz yerindən, xırdan adlayardılar. Göz yaşı tək dumdur suyu, dadlı balığı olardı. At, araba xırı girəndə deyirdin bəs şüşəni ayaqlayıır. Ayna sular xırçıltıyanın, çırthaçırt, şırthaşırı sıñır, çılkılıknirdi...

- Vallah, nə deyim, dayı. - Sürücü ciyinlərini darddı. - Mən belə görmüşəm...

Oğlanın yaşı çatmazdı, dünənki uşaqdı. Gəl indi inandı ki, bəs Qaraçava beləydi, eləydi... Ay inandı ha! Qaraçavada Qaraçavalıq qalmışdı? Suyu lilli-palçıqlı zavallı bir arxdı. Yoxsa Kötəllə dəyişik salardı? Gör indi Kötəl nə gündə, löyündədi də! Qaraçavaya bax, Kötəlin gününü ağla! Üstündən keçib gəlib, xəbəri olmayıb!..

- Misirxan arxı da irəlidədi yəqin?.. - Tapdıq əlini qabağa uzatdı.

- Eh, Misirxan çoxdan quruyub, dayı. - Bu, lap qəsdə durmaq kimi çıxırı. Əslində oğlanın fikri onu mənzil başına tez çatdırmaq, müştuluadan-zaddan qopartmaqdı.

- Bəs o görünən körpü nədi?.. Gərək ki, Misirxan elə oralardan (ASFALT LAP SONRALAR, TOZLU-TORPAQLI KƏND YOLUNUN İZİ-RƏDDİYİNƏN SALINANA OXŞAYIRDI) axıb keçirdi?..

- Körpü kanalın körpüsüdü, çoxdan tikilib. Budu bax, kanal ağızı belə uzanıb gedir. - Sürücü əlini həvəssiz sağ tərəfə qovzadı.

İndi diqqət yetirdi. Halbuku nəhəng beton lap yaxınlıqdaydı. Limalım, lal axır, səs-küyü eşidilmirdi.

- Sonranın işidi, bizim vaxtimızda kanal-manal yoxdu. - Öz-özüynən danışmış kimi o tərəf-bu tərəfə baxır, sürücünü təzədən sorğu-sual tuturdu. - Bəs bu ətrafdakı bağ-bağat hanı, bacıoğlu?..

“Bacıoğlu” bu dəfə sualı qulaqardına vurdu...

Göz işlədikcə uzanan üzümlüklər hamısı bir vaxt meşə kimi keçilməz bağ-bağatdı. Hansı meyvələr, hansı quşlar yox idi, ilahi!.. Yaz-yay aylarında bir ayrı, payızda da bir ayrı

büsət, cənnətdi başdan-başa. Necə, hansı namərd əli qiymışdı onlara?.. Yayın cirhacırında gündə neçə dəfə Misirxan arxında çimisər, çığırışa-çığırışa bir-birini suya basardılar... O hayharay hələ də qulaqlarındaydı. Gözlərini yuman kimi hər şey bütün təffərrüati ilə xəyalında təzədən canlanırdı...

Qayıdır maşına əyləşdi. Neçə illərdi bu yerləri, bu yerlərlə bağlı xatirələrini ən əziz, ən qiymətli daş-qas, gizdəncə kimi yuxularında yaşadırdı. Elə yuxularına güvənərək, çətinin özümü Kötələ, Qaraçavaya, Misirxana çatdırıncadı, deyirdi. Ordan o yana nədi! Soraqlamadan, xəbər almadan bağların arasından gəzə-gəzə, quşların cəh-cəhinə qulaq asa-asə, hər ağaçdan, hər budaqdan bir tam dada-dada gedib kəndimizə yetişəcəyəm. Tanış ciğirlər özü aparıb ata yurduna çıxardacaq!.. Amma indi məlum olurdu ki, yanılıb. Bərk yanılıb. Hər şey tamam dəyişmiş, tanınmaz hala düşmüşdü. Heç nə ürəyini titrətmir, qanını coşdurmurdu... Eh, bir də, o boyda çaylar, arxlardan qurumuş, bağlar köçmüdüsə...

- Bağışlayın, dayı, bu yerlərdən haçan ayrılmışınız?.. - Sürçünün qəfil suali Tapdığın fikirlərini pərən-pərən saldı.

- Beş ilin, on ilin söhbəti deyil, bacıoğlu...

- Belə de... - Oğlanın qaşları çatıldı. - Soruşmaq ayıb olmasın, dayı, axı nə vadar etmişdi?..

- Mühəribə... Lənətə gəlmiş mühəribə... Hitler...

Tapdıq cəbhəyə gedəndə on yeddi yaşıını təzəcə bitirmişdi. Amma boy-buxunlu, şaqqalıydı. Şər-şəbədə qoşmuşdular ki, atası yaşıını qəsdən azaltdırıb, saxta sənəd-filan düzəldirib. Elə həmin şər-böhtənin oduna yandı...

Döyüşlərin birində yaralanıb əsir düşdü. Olmazın müsibətlər bahasına ölməyib qələbəni gördü. Lakin Stalinin əsirlərə vurduğu xain damgası Vətənin qapılarını üzünə bağladı. Doğmalarına həsrət qaldı...

Mühəribədən sonra Avstriyada lövbər saldı, ailə qurdu. Oğluna atasının, qızına anasının adını qoydu. Böyük, şöhrətli bir firma yaratdı...

- Qohum-əqrəbadan sağ qalanı varmı barı, dayı?.. - Sürcü allahına yalvarırdı ki, yaxın simsarı, doğması olaydı, bəbat müştuluq-zad verəydi.

- Ara açılanda, münasibətlər ilinanda səfirlilik vasitəsilə öyrəndim ki, bacım sağdı, durur. Ailəsi, uşaqları var...

"Baho!.. Dinmə, doşab almışam, bal çıxıb!.."

- İki il önce bacıma viza göndərmişdim. Oğluynan Avstriyaya, yanına gəlmişdi. Bir kisə də Vətən torpağı ərməğan gətirmişdi... O vaxtdan məktublaşırıq... - Köksünü öbürdü. - Nəhayət, işlərimi oğluma tapşırıb doğma yurdu ziyarətə gəldim. Fikirləşdim ki, ölüm-itim yaxınlaşır. Bir də, eşitdim buralarda erməni yenə suyu bulandırır. Dədim, görüm nə məsələdi?..

- Əşı, belə də, bekara söhbətdi. Onlar bizim qabağımızda bir qələt eləyə bilməzlər!.. - Oğlan cavanlara xas bir ötkəmliklə lovğalandı.

- Təki sən deyən kimi olsun, oğlum. Amma düşməninə saygısız yanaşmağı türkün başına həmişə bəla açıb...

- Bəs nə əcəb sizi qarşılamlılar, dayı?.. - Söhbətin başqa səmtə yönəlməsi sürücüyü sərf eləmirdi. Axi bu erməni nə böyük zibildi ey! Dünənəcən...

- Xəbər eləməmişəm.

- Niyə?.. - Oğlan təəccübəndi.

- İntizarda qoymağı xoşlamıram. Onsuz da bu illər ərzində yolumu çox gözləyiblər...

Sürçü maşını magistral asfalt yolu sağıdan, soldan kəsən köməkçi yolların arasında, kəndin ortasında saxladı.

- Hansı tərəfə dönəcəyik, aqsaaqqal?..

Nə desin?.. Yaddaşı onu aldatmirdi. Qiyaslı iki para kənddən ibarətdi. Yolun bir tərəfindəki Nurallıqol, o biri tərəfindəki Söyüdlüqol adlanırdı. Hansı sağda, hansı soldaydı, yadından çıxmışdı...

Ürəyi əsə-əsə:

- Söyüdlüqoldanam, bacıoğlu, - dedi.

Sürçü maşını sağa döndərdi.

Soraqlaya-soraqlaya ata ocağına çatdilar. Qapının ağızında maşından düshəndə həyəcandan bütün bədəni əsirdi. Uşaq kimi kövrəlmədi.

Səs-küyə əvvəl qonşu-qonum, arvad-uşaq tökülüdü. Sonra bir anda həyat-baca adamla doldu. Bacısı oğlu qurbanlıq toğlunu darta-darta gətirib ayağının altında kəsdi. Bağda, ağacların kölgəsində uzun bir stol açdılar...

Elə hey ətrafa, həyat-bacaya boylanır, yuxularından nəsə bir nişanə axtarır, tapmırı. Nəinki çal-çəpərdən, ev-eşikdən belə əsər-əlamət qalmamışdı. Doğulduğu, iməklədiyi, ayaq tutub yeridiyi çiy kərpicdən tikilmiş evin yerində ağ daşdan kürsülü qoşa ev qondarılmışdı. Yola tərəf həyatın ətrafına daşdan hündür hasar çəkilmiş, ikitaylı iri, dəmir darvaza asılmışdı...

Bacısı döñə-döñə budansa da (barama qurdú saxlayırdılar) cavan pöhrələri kükrəyib iri, yaşıl çətir əmələ gətirmiş, kötüyü cedarlanmış qocaman tut ağacı ilə yaddasını çözmək istədi.

- Atamızın öz əli ilə əkdiklərindən qalanın biri bax bu tut ağacıda, Tapdıq...

Durub-durub bərdəncə uşaq kimi həyəcanlandı.

- Başını keçi qırpan buydumu?..

- Hə, hə!.. - Bacısı qardaşının yaddasını oyada bildiyinə sevindi. - Rəhmətlik gilas yiğdiğimiz cəvərəni gətirib keçirtdi təpəsinə ki, keçi-meçi dəyməsin, böyüsün...

- Həyatımızın harasındasa bir palid ağacı da olmalıydı?..

- Tapdıq güclə xatırladı. - Həm də gərək ki, bu tut ağacından çox böyükdü.

- Durur, o da durur. Evin arxasındadı. - Bacısı aparıb göstərdi. - Atamız çoxlu gilas ağacı əkmişdi. Hamısı qocalıb köçdü.

- Gərək ki, belə bir söz qoşmuşdular, Qiyashı... - Tapdıq nə qədər elədi dilinin ucundakını deyə bilmədi.

- Qiyashı, qapısı gilashı... - Bacısı dadına yetdi. - Kəndimiz gilasdən bol idi.

- İndi azdi bəyəm?..

- Eh, qardaş, indiki cavanlar bağ-bağata, əkin-biçinə bir o qədər fikir vermirlər. Bir yana baxanda qinanıslası da deyillər. Bağ-bağat, əkin-biçin kəndçini dolandırmır, xərci borcunu ödəmir. Bilmirsən günahı kimdədi...

Bacısı Tapdıqdan dörd yaşı kiçikdi. Bir qardaşı, iki bacısı mühəribə illərində acliqdan tələf olmuşdu. Anası dərd-vərəmə dözməmiş, dünyasını tez dəyişmişdi. Mühəribədən on il sonra da atası rəhmətə getmişdi. Bacısı bu həyat-bacadan, ev-eşikdən hənerti üzülməsin deyə ailəsiyinən ata yurduna daşınmışdı...

\* \* \*

Qəbristanlığı, valideynlərinin qəbirlərini ziyarətə getdilər. Yanaşı dəfn olunmuş, dəmir cağıla dövrələnmişdi.

Bacısı dillə, bərkədən ağlayıb onu da ağlatdı.

- Oğlunuz gəlib, ay ata, ay ana, niyə yatmışınız? Niyə tərəpənmirsiniz?.. Eşidirsiniz, oğlunuz Tapdıq mühəribədən qayıdır...

Qohum-əqrəba onları zorla ovutdu. Tapdıq kənd mollasını çağırıb el adətincə valideynlərinin ruhuna Quran oxutdu...

Qayıdanda həyatda böyük mağar qurulmuş, biş-düşə başlamışdilar. Bütün kənd, eşidən-bilən hamısı onun görüşünə axışındı. Yaşlılarından tək-tükü sağ qalmışdı. Qalanın da hərəsi bir cür şil-şikəstdi. Bir-birini güclə, xatırələrin hesabına anişdirildilər. Bəzilərindən üç-dörd yaş böyükdü. Lakin hamisindən gümrah, qıvrıq, cavan görünürdü. Guya qəriblikdə, qürbətdə ömr edən, həsrət yükü çəkən bunlardı. Qayğılı, fikirliyilər. Bu qayğı, fikir-xəyal nə fikir-xəyalı, baş tapmırı...

- Çoban dağının yal-yamacında qoyun-quzu otardığımız günlər yadındadı, Tapdıq?.. - Ağacına söykənib qəlyanını tüsətülədən İslmayıl kişi biğaltı qımışdı. Onun da canı hələ suluydu.

- Hə, yadimdadı. - Tapdıqın xəyalı bir anda o illərə uçdu.

- Gündə neçə kərə qarpişar, götürüşərdik. Bircə sənə gücümüz çatmadı. - Gülmümsəyərək boynuna aldı.

- Uşaqların küyləməsi, qızışdırması ilə çomağı daldan qəfil topuğuma çalıb qaçdığını da yadindadımı? - Kişi bədənini əsdirə-əsdirə uğundu. - Ay dağaldın, haa...

- Bəlkə yenə güləşək, İsmayııl kişi?.. - Tapdıq zarafatla qollarını çırmadı.

- Yox, qardaş, qocalığa yorğalıq yaraşmaz. Bir də, indi mənə dov gələrsən. Maşallah, yaxşı qalmışan!..

- Nə tez gözün qırıldı, ay İsmayııl əmi?.. - Cavanlar kişiyə sataşdilar. - GÜvəndiyimiz dağlar, sənə də qar yağarmış!..

Birdən Dilşad arvad da böyürdən çıxdı. Tapdıqla əl tutub görüşdü. İlahi! Zaman onunla da amansız, rəhmsiz davranmışdı. Od-alov saçan gözləri çuxurunda bir cüt soyuq, boz-bulaniq şüsha kimi zorla işıldayındı. Saralıb-solmuş, bürüşüb yumağa dönmüşdü. İnana bilmirdi ki, bu, bir zaman dərdindən dəli-divanə olduğu, Diliş çağırduğu həmin o dünya gözəldi. Həni topuğunu döyən o uzun, gur, qara saçları?..

Çəpərə sinib səhəngi ciyindən aşırılı qızlarla Daşnovdan haçan qayıdacağını səbirsizliklə gözlədiyi sanki dünəndi...

\* \* \*

Neçə-neçə tost deyildi, badələr dolub-boşaldı. Hamı döñə-döñə Tapdığın sağlığına içirdi. Amma o, ik-üç qurtum zorla uddu. Az qaldı ödü ağızına gəlsin. Üz-gözünü qırışdıraraq bacısı oğluna tərəf döndü.

- Bu, hara arağdı, ə?..

- Səki hökumət arağdı, dükandan almışam.

- Zəqqumdu ki... Canınızdan bezmisiniz-nədi?..

- Heş nə olmaz, biz öyrəncəli, döyümlü millətik. Bir də, neyniyək? Olan budu. Mer-meyvə özünü yetirib, tezliklə özümüz ləyaxlısını çəkəcəyik...

(O biri gün hardansa təmiz tut arağı tapıb gətirdilər.)

- Hərə bir yolla dolanır də, Tapdıq əmi... - Qonşunun oğlu dedi.

- Dolansın də, ay bala. Canla zarafat olmaz axı. Belə şeylərə necə dözürsünüz?..

- Yediyimiz-içdiyimiz hamısı bu gündədi. Biri südün-qatığın üzünü alır, o biri yağa, pendirə haram qatır... Bir sözlə, biz onların, o birilərin eclaflıqlarına, yaramazlıqlarına dözür, çörəkpulu qazanmasına şərait yaradırıq, onlar da başqa sahədə bizə güzəştə gedirlər. Lap o başda oturan hökumət adamlarından tutmuş üzü bəri, aşağılaracan bütün işlərimiz, bir növ, beləcə qarşılıqlı güzəştərə əsasında qurulub. Hamı yalnız özünü, öz cibini, öz stolunu fikirləşir. Dəymə mənə, dəyməyim sənə...

Öyrəncəliyik, desələr də, məclisin axırında hökumət araqından bir nəfərin halı qarışıdı. Tapdıq peşimançılıqla əl-ayağa düdü ki, həkim çağırmaq lazımdı. Məlum oldu ki, kənddə tibb məntəqəsi-filan yoxdu. Haçansa bir feldşer məntəqəsi varmış, indi onun da yalnız ağızbağlı qapısının üstündə adı qalmışdı. Zəhərlənəni maşına qoyub rayon mərkəzinə qaçırdılar...

\* \* \*

Qaranlıq qarışmış, həyat-bacadan əl-ayaq çəkilmişdi. Hardasa orda-burda it hürür, İsaq-Musaq quşu yaniqli-yaniqli bir-birini haraylayındı. Hərdən bu səslərə təkəmseyrək mal-at, qoyun-quzu, hətta toyuq-cüçə səsi də qarışırdı... Bütün bunlar Tapdığın içində qəribə, anlaşılmaz hüzün yaradırdı...

Birdən həyatın ortasında sacayağı kimi qoyulmuş daşların arasından alovlanan qaza gözü sataşdı.

- Bacı, qazı niyə belə boş-boşuna yandırırsınız?.. - Qoyun-quzunu rahatlayan bacısından soruşdu.

Təəccüb doğuran israfçılıqdı. Qonşu-qonumda hərə bir gödək, nazik dəmir trubanın ağızını döyüb yastıladaraq həyatə çəkdiyi qaz şlanqına taxıb odlamışdı. Gecə-gündüz lazım olduları məşəl kimi havayıca yanındı...

- Noolasıdı ki, ay qardaş?.. - Bacısı dedi.

- Nətəər noolasıdı? Havayıdı?.. Bu qazı, işığı bir belə ki, siz yandırırsınız, sonra haqqını necə çatdırıb ödəyirsiniz?..

Darvazanın ağızında, eyvanda elektrik lampalarının bütün günü boş-boşuna közərdiyini görüb elə bilməşdi söndürmək yadlarından çıxb. Əl-ayağa düşəndə gülmüdüllər. İndi də bu qaz...

- Narahat olma, dayı, - səsə çıxan bacısı oğlu dedi, - biz belə öyrənmişik. Bir də, şotçik-zad yoxdu yaza, aylıq veririk. Bütün günü yansa da eyni ödəncdi, yanmasa da...

- Bizdə, orda bu israfçılığa dözməzlər. Axı hardasa bu qaza, işığa həsrətdilər...

- Qoy o haqda hökumət fikirləşsin...

Bacısı həm sözkəsənlik, həm də qardaşının xətri xoş olsun deyə qazın burmacını burub söndürdü...

\* \* \*

Tək qalanda Tapdıq bacısı oğlunu sorğu-sual tutdu:

- Eşitdim ermənilər bizimkilərin hamisini Ermənistandan, dədə-baba torpaqlarından qovub çıxardıblar, indi də könüllərdən Qarabağ keçir?..

- Düz eşitmisen, dayı. Havayı deməyiblər ki, arxalı köpək qurd basar. Erməniləri üstümüzə qısqırdan ruslardı. Amma özlərini elə göstərirlər ki, guya heç nədən xəbərləri yoxdu.

- Bəs başda oturanlarımız bunu başa düşmür? Niyə bu hiyləyə qarşı ağıllı bir tədbir ortaya qoymurlar?..

- Büyülərimizin başı bir-biriynən boğuşmaqdan ayılır ki? Öz yalaqlarını, vəzifələrini, kabinetlərini bir-birindən qoruyurlar...

- Yaxşı, xalqın, camaatin bu məsələyə münasibəti necədi?..

- Xalqın biri biz, neyniyək? Xalastoy eləyib yixıblar böyüyü üstə...

- Necə yəni xalastoy eləyib yixıblar böyüyü üstə?..

- Ermənilərin böyükələri əl altından xalqı silahlandırır, hamisina ucdantutma avtomat, pulemyot paylayır. Bizim böyükərimiz isə evlərdəki quş tüfənglərini belə yiğiblər. Əlini tərpədənə, səsini qaldırana da araşdırışdır, provakator, deyib başından basırlar. Sanki kordular, bütün bu oyunların mayası rus ola-ola ona yaltaqlanır, ondan nəsə umur, gözləyirlər...

- Aydındı, başda oturanlar düşməndən çox öz xalqından qorxurlar. - Tapdıq dedi. - Ən güclü, təsirli silah insanın daxili, öz-özünə olan inamıdır! Özünə inam, güvənc Vətənin dar gü-

nündə ilk növbədə başçıda, sərkərdədə olmalıdır. Gərək ki, Napoleon deyib, başçısı şir olan qoyun sürüsü başçısı qoyun olan şir sürüsündən güclüdü. O, fransızların ağır günündə hakimiyətə gələrək bunu şəxsi nümunəsi ilə sübuta da yetirdi!..

\* \* \*

Tapdıq ilk gündəncə səhər yuxudan duran kimi beli, balta-dəhrəni götürüb bağda səliqə-sahman yaratmağa girdi. Çalçəpərə əl gəzdirir, alaq-ulağı təmizləyir, ağacları sulayır, qurumuş budaqlarını budayır, diblərini belləyir, bar gətirib ağırlıqdan əyilən qənədinə-quyruğuna dirək verirdi...

Bacısı, bacısı oğlu mane olmaq istəsə də onunla bacarı-mdı. Üç-dörd gündə həyat-baca görkəmini əməlli-başlı dəyişdi. Necə deyərlər, gələnin üzünə güldü...

Gündəlik Tapdıq-a baş çəkən kəndçiləri onu hər dəfə həyat-bacada çalışan görüb təəccübənləndirdilər.

- Əshi, sən bura işləməyə gəlmisin?.. - deyirdilər. - Özünü niyə həlak edirsən?..

Tapdıq gülə-gülə cavab verirdi ki, ən gözəl istirahət həyat-bacada işləməkdi...

Bir dəfə yaxşı çıxıb-çıxmayaçağını fikirləşmədən hər gün başına yiğisan cavanlardan soruşdu:

- Siz gündəlik mənə görə bura yiğışırsınız, yoxsa bekarçılıq-filəndi, iş-güçünüz yoxdu?..

- Narahatçılığın nə sarıldandı, Tapdıq əmi?.. - Fikrindən nə keçdiyini başa düşmədilər.

- O sarıldandı ki, mənə görə işiniz-güçünüzü unudarsınız, sonra sizi incidərlər.

- Əshi, kimdi bizi itirib-axtaran? Kefimizin ağasıyıq.

- Nətəər kefinizin ağasıınız, ə?.. - Məttəl qaldı. - Bəs dolanışığınız hardandı?..

- Bizdə işləyən yox, işləməyən dişləyir, Tapdıq əmi. - Zarafata saldılar.

- Ə, bala, dolanmaq ayrıdı, dişləmək ayrı. Axı qazancınız nədəndi? Çapoolçuluqla məşğulsunuz?..

- Əşı, yox, çapoolçuluq əlimizdən gəlməz. Xaltura, xırda-xuruş alver-gilverlə birtəhər başımızı girəyirik...

Bu "birtəhər" Tapdığa heç cür çatmadı. Əvvəllər arvadlı-kişili səhərdən axşamacan kolxozda çalışıb-vuruşardılar. Dolanışqları ordan çıxardı. İndi bunlar quru bəylər kimi əlləri ciblərində gəzirdilər...

\* \* \*

Adət üzrə qohum oldu-olmadı hamı növbə ilə Tapdığı evinə qonaq çağırırdı. Bütün kəndi gəzib dolanmışdı. Hər şeyə göz qoyur, fikir verirdi. Qəribəliklər çoxdu. Məsələn, yetən iyirmi-otuz sot torpağı çəpərləyib həyətinə qatmışdı. Onu əkib-becərmək isə qulağına girmirdi. Mal-atı, qoyun-quzunu uşaq-muşağın, dirriyi, qalan işləri arvadların öhdəsinə buraxmışdılar...

- Bu qədər torpağı niyə çəpərləmisiniz?.. - Kəndçilərinin fikrini öyrənmək istədi.

- İmkən var, çəpərləmişik də, nə ziyanı?.. - Təəccübləndilər. - Bu gün-sabah uşaqlarımız böyüyəcək...

- Axi becərmir, istifadə etmirsiniz. Beş-altı dəngül-düngül meyvə ağacı əkmisiniz, qalanı fizillişdi...

- Kimin nə borcuna, özümüz bilərik!.. - Ötkəmliklə gül-dülər.

- Yaşadığım şəhərdə, evimin qabağında balaca bir torpaq sahəm var. - Tapdıq özünü misal gətirdi. - Bircə fəsil gül-çiçək əkib onu yaşıllaşdırmasam, alıb başqasına verərlər...

- Sonra da deyirlər, orda demokratiyadı... - Atınaca atdlar.

- Demokratiya bacardıqca çox torpaq qamarlamaqdır? Sən ağa, mən ağa, inəkləri bəs kim sağa? Bəs ölkəni kim yedirdib-içirtməldi?..

- Yedirdib-içirtmək dövlətin, hökumətin işidi...

- Eh, yaman da yedirdib-içirdir. - Başqa biri istehza ilə ağızını əydi. - Adam balası kimi yedirdib-içirtsəydi, cavanlarımız it unu kimi çörək dalınca ursetdən belə dağılmazdı...

Doğrudan da, hansı ailəni dindirirdisə, bir-iki kişi Rusiyada, Ukraynada, Türkiyədə, İranda, nə bilim, daha hardayıdı...

- Fərli yedirdib-içirtmir, dərdinə-oduna yanmır deyə öz-başına buraxıb də. - Bacısı oğlu məsələyə öz bildiyi kimi aydınlıq gətirdi. - Deyir, qoy neynir, harda, nətəər dolanır dolan-sın, təki mənə dəyib-dolaşmasın...

Tapdıq göründü ki, qonşu-qonum nə qədər olmaya ya-vaş-yavaş ondan utanıb-çəkinir. Səhər açılan kimi həyat-ba-cadakı işığı söndürür, qazi əvvəlki tək havayı yandırmırdılar. Kənd bir-birinə dəymışdı. Evlərdə yalnız onun söz-söhbəti gə-zib-dolaşırırdı. Kankan tapdırıb kəndin neçə məhəlləsində unudularaq batmış köhnə, dədə-baba kəhrizlərinin gözünü öz xər-ciynən açdırıandan sonra onun hörmət-izzəti daha da çoxaldı...

Kəndçiləri indi ona tamam başqa gözlə, ümidi baxır, gə-nəşik yeri kimi yaxınlaşırırdılar. Bu isti münasibəti görən Tapdıq özü də günü-gündən ruhlanır, daha artıq həvəsə dolurdu. Hal-buki kənd-kəsək əvvəl ona bir elə də yapışmırıdı...

\* \* \*

Tapdığı bir zaman oxuduğu məktəbə də qonaq çağırıldılar. Köhnə məktəb binasının ucuq-söküyünü nə qədər yamayıb abi-ra salsalar da ümumi vəziyyəti acınacaqlı, ağlamalı gündəydi.

- Elm, təhsil ölkədə kimsənin qulağına girmir. - Direktor yana-yana gileyəndi. - Bu boyda kəndin Nuh əyyamından qalma bir ucuq-sökük məktəbi, amma üç təzə məscidi var...

- Qoy olsun, - Tapdıq dedi, - müsəlmana məscid də la-zımdı. Bir şərtlə ki, xurafat, cəhalət yuvasına deyil, qaranlıqda yol göstərən mayaka çevrilsin...

- Hacılarımız, mollalarımız müəllimimizdən, həkimimiz-dən çoxdu. - Direktor davam etdi. - Elə bil özgələrin sözüynən oturub-durmaq, kənardan idarə olunmaq millətin alına yazılıb. Başqasının yaxşı cəhətlərini özümüza uyğunlaşdırmaq, özəlləş-dirməkdənsə özümüzü başqasına oxşatmağa, özəlləşməyə daha artıq meylliyik. Bir zaman bolşeviklərə uydug, onlar bir kilsə

uçurdanda, bir keşiş damlayanda biz on məscid dağıdıq, on beş molla Sibirə sürdük. Hicabı, çadranı tamam atdıq. İndi təzədən vurhəşir məscid tikir, həccə gedir, saqqal buraxır, hicaba, çadraya bürünürük. Müəllimlərimiz də az qalib molla kimi danışınlar...

- Kor-koranəlik, kütləvilik millətə sürü psixologiyasından başqa heç nə verə bilməz. - Tapdıq məktəb direktorunun şəxsində həmfikir taplığına sevindi. - Mənəvi zənginlik, yüksəliş elmdən, təhsildən keçir. Bayaqqdan dinimizin siyasiləşməsindən narahatıldıq, indi onu həm də asan qazanc vasitəsinə, gəlir mənbəyinə çevirməyə çalışırlar...

- Məscidlərimiz, pirlərimiz allaha rüşvət yuvalarıdır. Mollalarımızın nəzir qutularından, qətl günü çıxardıqları şəbih-dən yiğdiqları pulların üstündə necə boğuşduqlarını görsəniz iyri nərsiniz. Hələ mən həcc ziyarətini təşkil edənlərin hansı oyunlardan çıxdıqlarından danışmiram. Amma öten il, - direktor sanki birdən xatırladı, - Şeyximiz qətl günü Bakıdakı məsciddə talasimiyali xəstələrə yardım məqsədi ilə şəxsən qan verib, müsəlmanları baş yarmaq, zəncir vurmaq əvəzinə bu cür savab işlərə qoşulmağa çağırıb...

- Müdrik adam çəşqinliq yaranan, birliyə xələl gətirən keçmiş dava-dalaşı, qardaş qırğınıını təzədən qabartmaq əvəzinə ört-basdırıa çalışır. Qəzəbinə, kininə xalqının, millətinin həqiqi düşmənini hədəf seçər...

- Bir-birinin bənsinə haram pullarla aparıb günahlarını müqəddəs şəhərlərə tökən, oranı gözdən salanların, buna şərait yarananların qarşısı necəsə alınmalıdır. - Direktor dedi. - Qayıdan ağızı köpüklənə-köpüklənə şeytanı necə daşlamasından danışır, şeytan içində ola-ola. Zəvvar günahlarını bəri başdan savab işlərlə burada yumalı, ziyarət üçün qabaqcadan mənəvi haqq qazanmalıdır...

- Müqəddəs ziyarətgahlarımızı kütlə yiğnağına deyil, müsəlman dünyasının ümumi bəlalarını, dərd-sərini aşdırıran, əlac göstərənlərin həmrəylik mərkəzlərinə çevirmək, guya düş-

mənə qarşı yönəlmiş, əslində özünə, öz xalqına ziyan vuran kor-koranə fitvaları, terror aktlarını pisləmək lazımdı. - Tapdıq dedi. - Ağlı başında olan heç bir halda evində dava-dalaş salmaz. Məncə, nə qədər qədim-qaim olur-olsun, bir adət-ənənə və sair torpağımızın bütövlüyüünü, əmin-amanlığını, sülhü qorumağa, saxlamağa qadir deyilsə, onun haqqında ciddi düşübüb-daşınmaq lazımdı. Deməli, kimə, nəyəsə qulluq edir, başaldatmadı...

Gör-götür dünyasıdı, hərdən ermənilərdən, üzdəniraq düşmənlərimizdən də nəsə öyrənməliyik. Potensial imkanlarımız onlarındandır qat-qat üstündü. Ərazimiz, sayımız, dünyanın hər yerində oturuşmuş xalqımız, var-dövlətimiz, hər tində bir dingahımız... Sadəcə, bütün bunları yumruq kimi dünyaca birləşdirən, milliləşdirən nəsə bir sehri söz, ideya tapılmalıdır...

Tapdıq məktəbdən sonra məscidlərə baş çəkdi. Axund və mollaların ağını aradı. Gözləmədiyi halda onları məktəbin abadlaşdırılmasına, tibb məntəqəsinin bərpasına yardım etməyə razı sala bildi. Onlar bu işlərin xeyirxah əməller sırasından olduğunu anlasalar da gözlərinin qabağında elə bil görmürdülər. Tapdıq yada saldı, göstərdi. Məqamında təşəbbuskara hər zaman, hər yerdə ehtiyac olub...

\* \* \*

Tapdığın sorağını eşidib görüşünə gələn rayon qəzetinin müxbirini onun uşaqlığı, gəncliyi, cəbhədə düşmənə qarşı necə vuruşması, hansı şəraitdə əsir düşməsi, bir sözlə, hər şey maraqlandırırdı. Hətta əsir düşməkdənə özünü niyə öldürməməsi də...

Tapdıq axırıncı suala acı bir təbəssümlə cavab verdi:

- Yaşının bu çağında gənc Tapdığın babalını yuya bilmərəm. Çünkü o an nə düşündüyüni dəqiq xatırlamırıam, unutmuşam. Gör aradan nə qədər sellər-sular axıb! Yadımdadı ki, yaralıydım. Döyüş sürsatımız qurtarmışdı. Düşmən bizi özümüzünküldən kömək gözlədiyimiz bir zamanda qəfil yaxaladı...

- Faşistlərin əsirlər arasından seçdikləri könüllülərdən Sovetlərə qarşı legioner döyüşçülər hazırladıqlarını yəqin bilirsiniz? Sizə də belə bir təklif olunmuşdum?..

- Olunmuşdu. Mən razılaşmamışdım.
- Niyə?.. - Müxbir təəccübləndi.

- Füzulinin "Leyli və Məcnun"unda belə bir məqam var. Nofəl Leylinin atasına qarşı vuruşur ki, qızı alıb Məcnuna versin. Bir də baxır ki, Məcnun Leylinin atası tərəfində qılınc çalır. Səbəbini xəbər alanda deyir ki, istəyirəm qələbə yarım tərəfində olsun. SSRİ hər nəydi, mənim Vətənim idi. Mən Vətənimə qarşı vuruşa bilməzdim...

\* \* \*

Tapdıq təbiətin səxavətlə bəxş etdiyi təbii sərvətlər bolğunda millətinin kasib yaşaması, həyat səviyyəsinin Qərb-dəkindən qat-qat aşağı olması çox düşündürdü. Bəzilərinin dediyi kimi, səbəb doğrudanmı dindəydi? Axı ümumilikdə bütün İslam dünyası geri qalmışdı. Əgər bu din iddia edildiyi kimi səmavi dirlərin ən təkmiliydisə ona tapınanlar niyə ucdan-tutma zəlil gündəydilər? Bir vaxt İslam dünyasını göylərə qaldıran elə bu din deyildimi? Yoxsa o artıq öz mütərəqqi mis-siyasını başa vurmuşdu? Yerində saya-saya, təkrarlaya-təkrarlaya buxova çevirilmişdi? Bəlkə günah hamısı dini öz çirkin əməllərinin girovuna çevirən sonraqı İslam, mühafizəkar dövlət başçılarındanıdaydı? Bu cür onlara daha sərfəliydi?..

Sönük, maraqsız, naümid həyat sürən adamlar ətrafda baş verənlərə təəccübü dərəcədə laqeyd, biganəydi. Hamı yaxasını çətinlikdən kənara çəkirdi. Cürət edib ciyinini çətinliyin altına verənə mane olan arxasında gedəndən, dayaq durandan çox idi. Asana suyulu, meyilli olduqlarından gurultuya, yalana tez aldanırdılar. Bu biganəlik, sönüklük eyni zamanda yatmış vulkanı andırırdı. Ümumi çatışmazlıqlar girdabında boğulan, çabalayan, stress keçirən adamlar heç nədən (normal baxış bucağından adı, əhəmiyyətsiz, ötüsdürüləsi, həlli mümkün olan) qəfil partlayır, ağıla sığmayan dəhşətli hadisələr, qətlər törət-

məklə boşalır, sakitləşirdilər. Tapdıq bunda keçmiş quruluşu da günahlandırıldı. Bütün problemləri öhdəsinə götürən, boynuna çəkən, adamları, bir növ, buyruq quluna çevirən quruluş, sistem birdən-birə çökmüş, dağılmışdı. Yeni təcrübə, mərkəzləşdirilmiş idarə sistemi isə hələ yox idi. Kor-koranə, əl havasına hərəkat edən yuxarılar da, aşağılar da gözləmə mövqeyindəyidilər. Əlahəzərət zamandan başqa...

Tamam başqa bir mühitdə yetkinləşən, işgüzarlığı ilə seçilən, əlinə fürsət düşmüşkən xalqına daha artıq xeyir vermək həvəsi ilə alışib-yanan Tapdıq gözləmədiyi halda hökumət adamları ilə kəllə-kəlləyə gəldi...

Darvazanın ağızından keçən kənd yoluna başdansovdu döşənmiş asfalt sökülüb-dağılmışdı. Üstündən çıŋıl yaysalar da hər dəfə maşın keçəndə ərşə dirənən toz dumani həyat-baçaya çökür, adamın nəfəsini kəsirdi...

Tapdıq doğma kəndində bir asfalt zavodu tikdirmək fikrinə düşməndü. Həm bekar cavanları işə qoşar, həm də yol-rizi abira mindirərdi...

Bunu eşidəndə bacısının şadlığından çıçayı çırtladı.

- El-obanın dadına yetmək savabdı, qardaş, - dedi, - Allah qoysa, yavaş-yavaş özün kök salarsan, soora da arvad-uşağıni dartıb gətirərsən...

- Hara? Bura?..

Sualın ahəngi bacısını heç açmadı.

- Nədi, yoxsa usaqlar bizim yerimizi-yurdumuzu bəyənib gəlməzərlər?..

- Nə deyim, vallah... - Tapdıq ciyinini çəkdi.

- Qardaş, belə bərəkətli torpaq dünyanın harasında var?..

- Bacısı neçə gündü beynini doldurmağa girəvə axtarındı. - Altı da qızıldı, üstü də...

- Onu bilirəm...

- Bəs nəyi bilmirsən?.. - Bacısı onu divara qısnadı. - Haçanacan qurbət çörəyi yeyəcəksən?..

- Görək də, allah bilən məsləhətdi... - Tapdıq üzünü göyə tutub əllərini açdı.

Bacısı ikiəlli dizlərinə vurub yanıb-yaxıldı.

- Neyniyim, oğlun evlənib, qızın köçüb, tale yananın qələmi sinsin! Yeddi-səkkiz il əvvəl tapışsaydıq, özgəsini alıncı oğluma sənin qızını alardım, hamısı öz-özüna düzələrdi...

- Nətəər düzələrdi, ay bacı?.. - Tapdıq gülümşədi.

Qızı hələ on beş, ya on altı yaşındaykən xam xəyalə düşməşdü. Gözdə-qulaqdaydı, qızını ərə verməyə halal süd əmmiş azərbaycanlı oğlan axtarırdı. Fikrini arvadına bildirəndə, təki elə bir cavan təpilsin, bir-birini bəyənib sevşinlər, demişdi...

- Qız gələndən sonra o qərib yerdə duruşmu gətirəcək-din? Balayın dalınca böyüρə-böyüρə yortacaqdın...

\* \* \*

İcra hakimiyyətində onu əvvəl hörmət-izzətlə qarşılayıb bəhbəhlə dinlədilər. Sonra nədənsə ağızlarını sürüdülər. Balaca bir məsələni ( Tapdıqə görə ) ötür-ötürə saldılar. Nəhayət, uzun çək-çevirdən sonra hər şeyi tamam-dəsgah razılaşdırıldılar.

İcra başçısı yük altından qurtarmış kimi dərindən köksünü ötürdü.

- Hə, ay eloğlu, sənin də işini belə yoluna qoyduq. - Nəsə çox minnətli alındı.

- Sağ olun, minnətdaram. - Tapdıq üstünü vurmadi. - Xalqımın, el-obamın yolunda hər əziyyətə qatlaşmağa hazırlam.

Kreslosunda yayxanan icra başçısı eyhamından el çəkmədi.

- Ancaq bir məsələ hələ də üstüörtülü qalmaqdadi... - Fırfırı kimi çuxurunda sakit dayanmayan, hər dəqiqə bir rəngə çalan xirdəcə gözləri nədənsə nigaran, narahatdı.

- O nə məsələdi?.. - Tapdıqın qaşları çatıldı.

- Qorxuram deyəm, xətrinə dəyə. - İcra başçısı dedi. - Allah bizim işbazlara versin, belə şeyləri göydə oxuyurlar. İza-hata-filana ehtiyac qalmır...

- Fikrinizi açıq deyin, canım. - Tapdıqın səbri tükəndi.

- Bilmirəm o tərəflərdə necədi, amma bizdə eşidərsən, bir şirinlik, şapka məsəlesi də var, axı...

- Şirinlik şirinlikdi, bəs şapka nədi?.. - Tapdıq gözünü döydü.

- Əshi, əhəmiyyətsiz bir şeydi. Belə deyək də, razılıq verdik, zavodunu tikdin, sağlığına qismət. Yaxşı, balam, bəs burda bizim xeyrimiz noolacaq?.. - Arsız-arsız hırıldadı. - Al-dım qoz, satdım qoz?..

- Sizin, yəni kimin?.. - Tapdıqə yenə çatmadı.

İcra başçısının nə demək istədiyini anlayanda doğrudan doğruya havalandı. Uzaq bir əhvalatı xatırladı.

Uşaq vaxtı quş saxlamaq həvəsinə düşən oğlu böyük bir qəfəs düzəldirmiş, zoomaqazindən bir neçə büləbül almışdı. Əvvəl onlara yaxşı qulluq etsə də tezliklə həvəsi tamam sön-müşdü. Yeməyini verəndə suyunu vaxtlı-vaxtında vermir, suyunu verəndə yeməyini unudurdu. Məcbur olub arada özü əl yetirirdi...

İşinən əlaqədar başqa şəhərə səfərə getmişdi. Qayıdanda gördü ki, quşlardan biri qəfəsdə gəbərib. Qalanı da yaman gündə, ac-susuz, zir-zibilin içindədi...

- Bu nə biabırçılıqdı, oğlum?.. - Tez oğlunu çağırıldı.

- Burda nə var ki, ata? Başım dərslərə qarışib, quşlara baxmaq yaddan çıxıb, vəssalam... - Oğlu utanıb-qızarmadan özünə haqq qazandırıldı.

- Sağ qalan bülbülləri elə bu saat zoomağazaya qaytarmaq lazımdı!.. - Tapdıq əməlli-başlı əsəbləşdi.

- Qoy qalsın də, ata... - Oğlu mızıldandı.

- Olmaz! - Tapdıq qətiyyətlə bildirdi. - Boynuna çəkdiyi işin məsliyyətini dərk etməyən adama dilsiz-ağızsız canlıların taleyini tapşırmaq günahdı...

- Eh, yaman da bülbüldülər! - Oğlu bəhanə gətirdi. - Nə bir yönü cəhcəh vururlar, nə də yumurtlaysırlar... Amma qonşununku...

- Oğlum, yadında saxla, hər hansı bir işə girişəndə səfasını görmək istəyirsənsə, vicdanla cəfasını çəkməlisən. - Tapdıq ciyərparasına öyüd-nəsihət verdi...

Oğlu uşaqdı, çox şeyi ağılı kəsmirdi. Bəs bunlar?.. Milləti nəhəng bir qəfəsə doldurub, məsuliyyətini də boyunlarına çəkmişdilər. Di gəl...

- Cənab icra başçısı, - Tapdıq dedi, - uzun illər qurbətdə hey eşidirdim ki, SSRİ-də adamların gün-güzərəni pisdi. Ölkə kasıbdı. Öz-özümdən soruşturдум, niyə? Axı bu nəhəng, ucsuzbucaqsız ölkə müharibədən qalib çıxıb. Torpağının altı da qızıl-dı, üstü də...

Elə bilirdim müstəqillikdən sonra vəziyyət düzələcək. Nə vaxtdı burdayam. Yaxşılığa doğru ciddi dəyişiklik nəzərə çarpır. Əksinə, olan-qalam da dağıtmaqla məşğulsunuz. Demə, bu ölkənin qədirbilən, işbacaran yiyesi, sahibi çatmir...

Zilə qalxdığını görüb Tapdığın keçmişini tərs şapalaq kimi sıfətinə çırpdılar. "Hələ sevin ki, sənin kimi keçmiş qaranlıq bir adama ürək qızdırırıq..."

\* \* \*

Bacısı içəri girəndə Tapdığın fikirli-fikirli çamadanını yiğdiğini görüb təccübəndi.

- Xeyirdimi, hara yiğışırsan, ay qardaş?..

- Bakıya gedirəm...

- Yoxsa çətinə düşəndə bizim cavanlar ursetə qaçan kimi sən də şalə-şəlpəni yiğib gəldiyin yerə, qurbətə qaçırsan?..

Tapdıq İcra Hakimiyyətində başçı ilə bozalaşdığını axşam bacısılıqdan olmuşdu.

- Yox, bacı, mən sən düşündüyün qədər də asan, tez təslim olan adamlardan deyiləm. - Tapdıq bacısının sözündən incimədi. - Bütün gecəni yatmayıb fikirləşmiş, götür-qoy etmişəm. Qərara almışam ki, bir Bakıya da baş vurum. İstəyirəm görün orda, Bakıda nə düşünürlər? Axı havayı deməyiblər, dəvədən böyük fil də var. Yox, əgər balıq başdan iyənibsa, vay bu millətin halına!..

## QAÇHAQAÇDA

Dəhşətli dağıntı və yanğın törədən qrad raketləri, top mərmiləri əvvəl kəndin baş tərəfindəki bağa, o ətrafdakı həyat-bacalarə, evlərin üstünə düşməyə başladı. Sonra hökumət idarəsini, çaxır zavodunu viran qoydu. Toz dumani ərşə dirəndi...

Kəndin ara-bərəsində, yol-rizdə camaat qarışqa kimi qaynaşındı. Özgə vaxt bir-birini itirib-axtarmayan, adını anmayanlar belə İsaq-Musaq quşuna dönüştülər. Havalı kimi ora-bura qaçıր, səs-səsə verib haraylaşırdılar...

Qaçhaqaç, köçhaköcdü. Kim necə bacarıır, əlinə nə keçir, nəyə gücü çatırdısa götürüb kənddən tez çıxmaga çalışırdı. Hamı kəndin ayağındakı qəbristanlığa sarı, ordan da quru çay ya tağı ilə yaxınlıqdan keçən magistral yola axışırdı. Düşmən əks tərəfndən irəlləyirdi. Artıq tankların da səsi eşidilməkdəydi...

Kənd neçə gündü onsuz da yır-yığışıqlı, hazır vəziyyətdə, ayaqdaydı. Dünənə qədər ermənini saya salmayıb özünü tox tutan da çoxdu. Belələrini təzə formalasən nizami ordu arxayın salmışdı. Yetirişi, bir növ, əliyalın, amma qeyrətlə silahlanmış kənd fəallarını tərksilə edib buraxmışdılar ki, dünənə görə sağ olun, daha vətənin namusunu biz özümüz qoruyacağıq...

Həftəsində arvadların simsiz teleqrafi duy vurmuşdu ki, kənd para saatlığı da olsa ermənilərin ixtiyarına veriləcək. Şətəl çaxır zavodunda, qeyri-obyektlərdə qaynatdıqları hoqqaları ört-basdır etmək istəyən kənd, rayon böyüklərindən, yağ yeyib yaxada gəzənlərdən keçməliydi...

Qəribə, görünüb-əşidilməmiş hadisələrlə zəngin bir dövr-dü. SSRİ-nin çökməsi ilə, bir növ, göydəndüşmə bir müstəqillik qazanılmışdı. Eyforiyaya qapılan siyasi qüvvələr vəziyyəti lazıminca dərk etməyə, qiymətləndirməyə hazır deyildilər. Bir-ləşmək, girəvədən ağılla bəhrələnmək əvəzinə, kütləni də öz məkirli oyunlarına qoşaraq hakimiyyət, stol davasına qalxmışdılar. Əqidə və vicdanlarını o dərəcədə itirmişdilər ki, rəqib-

lərini sıradan çıxartmaq üçün ayrı-ayrı kəndləri, rayonları belə düşmənə verməkdən çəkinmirdilər. Düşünürdülər ki, sonra həmisini geri qaytaracaqlar. Mühərribə qanunlarına əməl edilməyən, cavabdehi, günahkarı vaxtında və yerindəcə cəzalandırılmayan ölkədə adamlar qorxu, səksəkə içində yaşayırdılar. Hər eşitdiklərinə inanırdılar da, inanmındılar da...

Kəndin özümüzükülər tərəfindən erməniyə satılmasına inanmayanlardan biri də Tağıydı. Ancaq inanmaya-inanmaya arvadının sözüynən dünəndən traktorunu da sazlamış, qoşqusunu da qoşmuşdu...

Boy-buxundan yarımayan Tağı qorxu-hürkü bilmirdi. Yolu tutduğuna, tez tərpənmədiyinə görə içi dolu minik maşınlarından ünvanına səslənən uzun-uzadı siqnallar, bağırıtlar, hədələr də vecinə deyildi. Yol-rizdə yiyesiz arvad-uşağı, əlsizayaqsız qocaları, şil-sikəstləri görən kimi traktorunu saxlayırdı. Tez aşağıdakılar aşağıdan, yuxarıdakılar, traktorun qoşqusundakılar da yuxarıdan minməyə köməklik göstərirdilər...

- Səni min budaq olasan, ay Tağı!..

- Yaxşılığını heç zaman unutmariq, qardaş!..

Qədirbilən kəndçilərinin alqışları onu daha da ruhlandırdı.

- İki gündü ləliyirəm ki, Tağı, traktorunu sazla, lafetini də qoş, qaçqaqcə düşər, ayın-oyun cəhənnəm, ara yerdə qonşu-qonnum ayaq altında itər. - Tağının özünə yaraşmayan ətli-əndamlı (neçə adamın yerini tutmuşdu) arvadı axır dözməyib fitildədi. Dolayısı ilə yada saldı ki, bütün bu xeyrxahlığın mayası, səbəbkəri odu, alqışlarından ona da pay düşür...

Alqışçılar da xəsislik etmədilər:

- Allah səni ona, onu da sənə çox görməsin!.. - deyib dilənci payı kimi bir alqış da onun ətəyinə tulladılar...

- Ana, mən düşürəm!.. - İki daşın arasında Tağının oğlu Orxanın tiri tutdu. - Atama denən, traktoru saxlasın... - Bayaqdan arabir nəm-nüm eləsə, mızıldansa da səsini çıxartmırıdı.

- Nə oldu, ay bala, niyə düşürsən?.. - Böyük-basdakılar soruşdular.

- Çubuşum qalib. - Anasının üzünə baxaraq ağlamsındı.

- A bala, bir çubuşdan ötrü özünü oda atacaqsan? – Anası ovundurmağa çalışdı. - Qalib qalib də, canın sağ olsun. Əmin oğluna xəbər edərik, birini də göndərər.

Bakıdakı əmisi oğlunun bağışlaşlığı qırvım tüklü, pələş qulaqlı (yalan olmasın, özündən böyüdü), kotul quyuqlu Çubuş itdən çox pişiyə taydı. Amma fəhmi, ağılli itdi. Orxana tez isnişmiş, o da mehrini heyvana salmışdı. Orxanın xəbəri yoxdu ki, kənddən çıxanda atası haraylaya-haraylaya həyat-bacanı dörd dolanmış, küçüyü tapmamışdı. Bilirdi ki, yadına düşəndə oğlu kürlüyünü edəcək...

- Mən öz küçüyümü istəyirəm... - Üzünü anasının qoluna, kürəyinə sürtərək qılıqlanan Orxan lap gerçəklədi.

- Camaatı bizə güldürmə, ağrin alım... - Anası hələlik yasalarydı.

Uzaqlaşdıqca kənddə baş verənləri ayırd etmək çətinləşirdi. Torpağın bağını söküb-dağıdan raketlər, mərmilər daha partlamasa da od tutan ev-eşik orda-burda yanır, tüstülenirdi. Atışma səslərini isə traktorun tiriltisi əks qüvvə ilə qovub geri qaytarırdı...

Kənddən xeyli aralanmışdilar ki, bir dəstə arvad-uşaq traktora tərəf qaçırdı. Tağı əliyinən onları tələsdirdi. Yetirişi bağlamalarını traktorun üstünə tolazlayaraq yuxarı dırmasıdır. Hər gələnlə yer bir adam qədər daralırdı. Dinməz-söyləməz tərpəşə-tərpəşə, qurcalana-qurcalana daha artıq sixlaşırdılar. Özgə vaxt bu qədər adamı belə bir qoşquya pərcimləmək müşkül məsəleydi...

Qəbristanlağın yanından ötəndə dodaqları öz-özünə, piçiltiyyan tərpənən aqsaqqallar, ağbircəklər ölülərin ruhuna salavat çevirməyi də unutmadılar. Amma bu, salavatdan çox dirilərin ölülər qarşısında günahlarını özünəməxsus şəkildə yuma, təmizləmə cəhdinə, üzlərə çəkilən üzqaralığına oxşayırdı...

Traktor daşlı-çinqillili çaylağı xırıltıyan yara-yara torpaq yola çıxdı. Tiriltisini aralıdan eşitsələr də əllərində bağlamaları,

düyünçə-müyünçələri nə Səməd kişi, nə də arvad-uşağı ayaq saxlayıb geri döndü. Bərabərləşəndə Tağının baxışları Səməd kişinin məzəlum, mağmin baxışlarınyan toqquşdu. Ürəyi tab gəirmədi, əyləci basdı.

- Ə, sür ayna, erməni onlara toxunmaz!.. - Kimdisə Tanın eşidib-eşitmədiyinin fərqinə varmadı.

- Yaziqdı, dəymə... - Başqa biri havadarlıqla ona gözünü ağartdı. - Kəndin adınındı...

Səməd kişinin arvadı erməni qızıydı. İyirmi ildən çoxdu ona arvadlıq edirdi. Deyilənə görə, dinini-imanını da dəyişmişdi. Səməd kişiyə iki oğlan, bir qız doğmuşdu. Qızı qonşu kənddə ərdəydi. Hazırda nədənsə oğlanlarından biri, balacısı yaşıdaydı. Böyük evlənməli oğlandı. Əsgərliyini sovet orduunda başa vurub qayıdanda artıq ara qarışmışdı. Azərbaycanlıları dədə-baba torpaqlarından, Ermənistandan didərgin salan erməniər qana batmış dişlərini Qarabağa qıcamışdır. Mühaibə başlayanda hamı kimi irəli dursa da yaddaşlarda göyərən "oğul dayısına güllə atmaz" kalamına söykənərək ürək qızdırıb ona nə silah, nə də kəndin müdafiəsini etibar etmişdilər. Sıpartməyi qopardan dayısı (dünyanın düz vaxtı onlara tez-tez gələrdi) düşmən tərəfdə bizə qarşı vuruşurdu...

Dəliqanlılar neçə dəfə Səmədgilə hücum çəkmış, söyübü-söylənərək dirənmişdilər ki, arvadını qovsun. Guya bütün bələarın səbəbkəri oydu. Guya erməni qızına evlənməsəydi, ara qaışmaz, torpaqlarımız tutulmaz, adamlarımız isti yurd-yuvalarından didərgin düşməzdii...

Axi Səməd başdaşlı o vaxt hardan biləydi ki, haçansa erməni gor qonşusuna naxələf çıxacaq?.. Bəlkə sabah rusla da (qeyri millətə evlənən azdımı?) aramız dəydi. Camaat neçə il bir yastiğa baş qoyduğu, oğul-uşaq böyüdüyü arvadını boşalıydı? Oyun-oyuncaqdı?..

Qızan, ağlını itirən beyinlər heç nə eşitmək istəmirdi. Ağlı başındakılardan da qəzəblənmiş çoxluğa, qaragüruba qarşı durmaqdan ehtiyatlanırdılar...

Düşmən adamın üstünə ya zəiflədiyini, ya da özünü unudaraq fil qulağında yatdığını görəndə ayaq alır. Məglubiyyətin əsl səbəbini axtarır tapmaq, nəticələrini aradan qaldırmaqdansa əhəmiyyətsiz, ikinci, üçüncü dərəcəli məsələlərlə fikri yayındırmaq, adamları çasdırmaq, qüvvələri parçalamaq düşmən dəyirmanına su axıtmak, təxribatdı. Səməd kişiyə görə, bütün umu-küsülər, incikliklər kənara qoyulmalı, düşmənə qarşı mübarizədə özünün də gözləmədiyi arvadı erməni olanların qohumluq əlaqələrindən istfadə edilməliydi. Amma məsələni ağızına almağa, ortaya atmağa qorxurdu. Qaş düzəltdiyi yerdə vurub gözünü də çıxardı...

Səməd kişi istər-istəməz özünün də, ailəsinin də taleyini hadisələrin axarına buraxmışdı. Arvad-uşağı gündə bir fitnəyə uyan dəliqanlıların gözünü yağır etməmək, hissələrini qıcıqlandırmamaq üçün hər saat kənd arasına çıxmır, hədə-qorxuya, təhqirlərə birtəhər dözür, ev-eşiklərindən, yurd-yuvalarından ayrılmayı, perik düşməyi ağıllarına da gətirmirdilər...

Kənddə Səməd kişidən başqa da arvadı erməni olan vardı. Birinin əri sürücüydü. Hadisələr başlayanda qəza törədib tutulmuşdu. Arvadı gözümçixdiya dözməmiş, uşağını da qoltuğuna vurub Krasnodardakı valideynlərinin yanına pənah aparmışdı. Başqa biri Bakıya köcmüş, arvadının milliyyətini, adını-familiyasını dəyişdirərək təzə sənəd-filan düzəldirmişdi...

Tağı traktorun qosqusunu göstərərək Səmədgilə tərəf ucadan nəsə qışqırıldı. Tırıltıdan heç nə eşidilməsə də əlinin hərəkətindən nə demək istədiyi anlaşılırdı.

Səməd kişinin balaca gədəsi başını qaldırıb hürkək-hürkək bir atasına, bir traktorun içindəki adamlara sarı boylandı (gözlərini elə bərəltmişdilər ki, elə bil onları birinci dəfəyi görürdülər), sonra ehtiyatla irəli yeridi. Erməni anası da arxasında. Uşaq hoppanıb qosqunun qıraqından sallaşdı. Sınıf yoldaşı Orxan köməyə tələssə də onu qaldırmağa gücü çatmadı. İndicə qahmarçılıq edən adam onu kənara itələyib özü əl uzatdı. Anası aşağıdan hıqqılıtryan güc verdi...

Səməd ciyində köhnə brezent heybə hələ də dayandığı yerdən tərpənmədən onlara baxırdı.

Birdən Nazan arvad ilan çalmış kimi bağırdı:

- Dayanın!.. - Gözləri vəhşi heyvan gözləri kimi alışib yanındı. - Qoymaram erməni haxçığı, erməni törəməsi bu traktora minə!..

- Ay arvad, otu yerində... - Yanındakı böyrünü nə qədər basdalasa da sakitləşmədi. Əksinə, daha da qızışış qorlandı.

- Yox, mən erməniyinən bir traktorda gedə bilmərəm!. - Nazan arvadın ermənidən yana ürəyi dağlıydı. Ermənilər qızını Xocalıda uşaqlı-böyüklü evə doldurub yandırmış, oğlunu döyüş bölgəsində vəhşiliklə qətlə yetirmişdilər...

- Ə, düz deyir də, - kimsə dil atdı, ocağa neft atan kimi, - ev-eşiyimizi topa tutub dağdan, bizi yerimizdən-yurdumuzdan didərgin salan erməni, hələ ona ürəyimiz də yanır. Erməni elə bir zəhərli toxumdu ki, getdiyimiz yeri də zəhərləyəcək...

Səməd kişi bir həmləyə traktordan sallaşa qalan oğlunu yerə saldı...

Elə bu hayda yolla onlara tərəf yumalana-yumalana nəsə bir qaraltının yaxınlaşdığını gördülər.

- Çubuş!.. - İtini birinci Orxan özü tanıdı.

Çığır-bağır, hay-harayla traktoru saxladınca yerindən tərpənib xeyli aralandı. Dayananda ləhləyə-ləhləyə qaçan Çubuş da dayandı. Ancaq traktora sarı getməkdənsə Səməd kişigilə yanaşdı. Oğlunun şalvarına sırmamağə, böyür-başında atılıb-düşməyə başladı. Yəqin Orxana oxşadırdı...

Traktordakılar Çubuşu tutub gətirmək üçün gimrik uşaqlardan birini aşağı düşürtdürlər. İt quyruğunu qısaraq məzəli şəkildə ağızı geri götürdüldü. Uşaq dayanan kimi o da dayanıb gözlədi. Dəbərən kimi başını qovzayıb arxasına baxa-baxa təzədən tozanaqladı. Sanki könlünə oynamaq, məzələnmək düşmüdü. Tutduruq verməyəcəyini anlayıb uşağı çağırıldılar. Çubuş Orxanı da eşitmədi...

\* \* \*

Kənd əhli dəstə-dəstə, topa-topa magistral yolun qıraqında sıralanmış çinarların kölgəsinə tökülmüşdü. Yaxınlıqdə fantan vuran artezianın göz yaşı kimi dumdurucu adımı gəndən çağırıldı. Tağı göz gəzdirib traktorunu kölgəsi boş olan çinarlardan birinin altında saxladı. Düşən özünü arxa verdi. Soyuq artezian suyundan üz-gözünə vurub sərinlədi. Sonra əllərini qaşlarının üstündə günlükleyib tüstülyəyən kəndə tərəf boylandılar. Bağ-bağatdan, bağ-bağatın qoynunda qızaran, ağaran, gün işığında bərəq vuran taxtapuşlardan başqa heç nə görünmür, səs-səmir eşidilmirdi...

Arvadlar çinarın kölgəsinə paltar-palaz, şəlpə-sülpə saldılar, döşəkçədən-zaddan döşədilər. Artezian suyundan içən uşaqlar aclıqdan çıxıbmış kimi arasına şor doldurulmuş lavaş dürməyinə döləcidilər. O tərəfdə haray-həşirlə bir-birini qovan, oynayan uşaqların Araz aşıqlarından, Kür topuqlarından, Nə danışsalar, hara tərpənsələr, neynəsələr də qaşlarının düyüünü açılmayan kişilər üzü kəndə doğru ayaq üstə qalmışdilar...

Bir azdan Səməd kişigil də göründü. Əl-ətəyi yanib qarsalanmış, quruyub keçəlləşmiş, kəndçilərinin kölgəliyini bəyənmədikləri aralidakı tək çinarın altında yerləşdilər. Ancaq Çubuş gözə dəymədi...

Səməd kişi qəsdən, bilə-bilə köçünü kəndçilərindən aralı saldı. Böyük oğlundan yana bərk narahatdı. Qaçhaqaçda hara yoxa çıxmışdı, bilmirdi. Qorxurdu kəndçiləri ondan oğlunu xəbər alalar, deməyə söz tapmaya. Onsuz da əskisi tüstülyüdü. Axmağın, ağızgöyçəyin biri o saat ağına-bozuna baxmadan şayə buraxacaqdı ki, oğlu dayısı tərəfə adlayıb. Ara qarışcaq, məzhəb itəcəkdi. Səməd kişini, ailəsini dara çəkəcəkdilər. Belə bir vaxtda əlini ürəyinin üstünə qoyub oğluna zamin dura bilməzdi. Cavan, beyni qandı. Dayısı tərəfdən gizli, şirnikləndirici çağırışlar alar, lap elə acıga düşər, pisikib ermənilərə qosuları. Şər deməsən xeyir gəlməz, əger oğlu, doğrudan da, ermənilər tərəfə keçmişdisə (necə keçir keçsin), vay Səməd kişinin, ailəsinin halına! Gərək ölümünü qoyub dirisini ağlayayıdı...

Səməd kişi kəndçilərindən nə qədər qıraq qaçsa da oğlu su istəyəndə qabı götürüb arteziana getməli oldu. Suyun üstü adamlı doluydu. Kişilər bir nəfəri bərk sorğu-sualı tutmuşdular. Qeyri-ixtiyari qulaqlarını şəkləyib dinşədi. Adam təsadüfən kənddə ilışib qalanlardan idi. Ermənilərin həyat-bacaya necə soxulduqlarından, evlərə daraşdıqlarından danışırıldı. Təsadüf nəticəsində qaçıb canını qurtarmışdı. Dediynə görə, evlərin hansındansa qəfil gülə səsi gəlmışdı. Ermənilər ora cummuşdalar. O da qarışılıqdan istifadə edib aradan çıxmışdı. Yenə dediyinə görə, kənddən xeyli aralanandan sonra da həmin gülə səsini arabir eşidirmiş, kim tərəfindən, kimə atılmış, anişdirmamışdı...

Qulaq asan kəndçiləri də bunu bir tərəfə yoza bilmədilər...

\* \* \*

Üç saatdan sonra xəbər çatdı ki, erməni qorxusundan duuş göturməyib kənddən çıxıb, kənd bomboşdu. Camaat indi də qarşıdakı tüstünü, bağ-bağatı tutub dəli-havalı kimi mələyəmələyə ağızı geri axışdı...

Erməni, doğrudan da, kəndi tərk etmişdi. Ancaq tankın, BTR-in ağızına verib dağıtdığını dağıtmış, yandırıldığını yanmış, çəkidə yüngül, vəzndə ağır çalıb-çapdığını aparmışdı. Müqavimət göstərənin, macal tapıb qaça bilməyənin də öldürdüyüünü öldürmüş, qalanını girov götürmüştü...

Ermənilər Tağının oğlu Orxanın Çubuşunu da güllələmişdilər. Leşi pilləkənlərinin ayağındaydı. Yəqin evə girməyə mane olurmuş...

Səməd kişinin ailəsi kəndə lap axırıcı qayıtdı. Qapıdan girəndə kəndçiləri həyat-baca ilə bir idi. Elə bildilər evləri ermənilər tərəfindən yandırıldıguna görə yişiblər...

Yaxınlaşanda səssizcə aralandılar. Səməd kişi böyük oğlunun meyidini ortaçıqdə gördü. Demə, o, düşməni hardansə ələ keçirdiyi qoşalulə tüfənglə qarşılımışdı. Gulləsi qurtarana qədər atışmış, ermənilərdən üçünü gəbərtmişdi. Onlardan biri da yısıydı...

## YAD DAĞLARDA

Səhərə qədər yağan qar qaranlığı araya salaraq ətrafdə baş verən qanlı çarpışmanın, insan qırğınıñ izini itirməyə, hər şeyi tələm-tələsik ört-basdır etməyə, malalamağa, necə deyərlər, gecənin üzünü ağartmağa çalışmış, bacarmamışdı. Günəş çıxan kimi atılıb qalmış silahlar, meyitlər orda-burda qaralmağa başlamışdı...

Dünənə qədər bu yüksəklik azəri türklərinin əlindəydi. Axşamtərəfi qəflətən hücumu keçən erməni-rus birləşmələri qanlı vuruşmadan sonra onları geri çəkilməyə məcbur etmişdi...

Qalın geyinib yaraqlanmış bir erməni, iki rus əsgəri döyüş meydanını dolaşır, goreşən kimi meyitlərin üst-başını axtarırdı.

Ruslardan biri əlini şəstlə erməninin kürəyinə vuraraq:

- Sərkis, - dedi, - daha bizdən razısanızmı?..

- Nə mənada?.. - Təkəş-təkəş irəlidə gedən Sərkis bir anlığa ayaq saxladı.

- O mənada ki, bu boyda Qarabağı da qurbanlıq qoç kimi ayaqlarınız altına atdıq...

Sərkis yarı zarafat, yarı ciddi dedi:

- Sizdən o vaxt razi qalacağıq ki, Qarabağın qalan hissəsinin, bütün türk torpaqlarının ixтиyarını bizə tapşıracaqsınız.

Rus əsgəri yanaşı addımlayan yoldaşına tərəf çöndü:

- Görürsən, Vasya, bunların iştahım?..

Vasya güldü:

- İştah diş altındadı, İvan.

İvanın cavabından məmənunluq duyan Sərkis daha da həvəsləndi.

- Sizin kimi arxası, day-dayısı olanın iştahı da böyük olar.

Vasya başını buladı.

- Naşükür millətsiniz, dindəş.

- Nə böyük iş görmüsünüz, cənablar. - Sərkis eyhamla dedi. - Hələ ki, qaytardığımız əzəli erməni torpaqlarıdı...

- Mənə yox də, Sərkis. - Vasya xüsusi vurguladı. - İvanın tarixlə arası necədi, bilmirəm. Amma mən axıra çatdırmasam da universitetin tarix fakültəsində oxumuşam. Qafqazın keçmişisi ilə az-çox maraqlanmışam...

İvan da töhmət götürmədi.

- Vasya, susmaq həmişə razılıq əlaməti sayılmamalıdır. Bəzi şeylərdən mən də haliyam. Məsələn, eşitmışəm ki, ermənilər Ermənistən respublikasını inqilabdan sonra biz rusların köməyi ilə yaradıblar...

- Həm də türk torpaqları hesabına!.. - Vasya əlavə etdi.

- Ara, məzhəb haqqı, bunlar hamısı türk uydurması! - Sərkis quyuğu tapdalanmış dinamit kimi partladı.

Vasya güldü:

- Yaxşı, gəl belə danışaq. Qafqazda sizi, yəni erməniləri tarixən ilk dəstəkləyən, himayə edən kim olub?..

- Bunu hamı bilir ki, 1-ci Pyotur!.. - İvan da, Sərkis də eyni vaxtda dilləndi.

- Tamamilə doğrudu. Qafqaz siyasetində sonrakı çarlar kimi bolşeviklər də 1-ci Pyotrın yolunu davam etdiriblər. İndikilər də həmçinin. Yəqin gələcəkdə də belə olacaq...

- Ay balam, minnətiniz olsun ki, belə bir gözəl diyarı sizə tanitmışıq. - Sərkis zarafata salmaq istədi.

- İvan, inan, özlərini tülkülüyə qoyduqlarına baxma, ermənilər tarixlərini hamidan yaxşı bilirlər. - Vasya dedi. - Hardasa oxumuşam ki, ermənilər Sovetin dövründə Qarabağ torpaqlarında hansı tarixdən məskunkaşdıqlarını əbədiləşdirən bir abidə də ucaldıblarmış...

- Yox, əshi? Harda?..

- Xankəndində.

- Xankəndində yox, Stepanakertdə! - Sərkis düzəltdi.

- Əshi, nə fərq?.. - İvan əsəbləşdi. - O abidə indi durur, Sərkis?..

- Yenidənqurma başlayan kimi uçurtdublar. - Sərkisin əvəzinə Vasya cavab verdi.

- Niyə?.. - İvan təəccübəndi.

- Sərf eləmədi. Sərkisin dediklərini eşitmədin? Guya Qarabağ ermənilərin əzəli torpaqlarıdı.

Sərkis cığalladı:

- Vasya, sən türk agenti, türk şpiyonusun...

- İncimə, Sərkis, - Vasya dedi, - bolşeviklərin sözü olmasın, fakt tərs şeydi.

- Yaxşı, Sərkis, sizin ulu, lap qədim torpaqlarınız hara saylır? - İvan birdən ciddi soruşdu.

- Sərkisdən olsa, hər yer, - Vasya yenə Sərkisi qabaqladı.

- Hara ayaqları dəyib, harda məskunlaşıblarsa, oranı erməni torpaqları sayırlar. Bəlkə düz demirəm? - Sərkisə tərəf döndü.

- Niyə də olmasın?.. - Sərkis yenə zarafat ahəngində cavab verdi.

- Əslini danan haramzadadı, Sərkis. - İvan saymazyana söylədi.

- Bilirsən, İvan, - Vasya fikrini əsaslandırmaga çalışdı, - əsrlər boyu ermənilər dünyanın harasında üzlərinə yaxşı bacıxlardır, orada da məskunlaşıblardır. İçində yaşadıqları dövlətlər bir balaca zəifləyən kimi kənardan özlərinə hamı, dayaq axtarıblardır. Onun köməyi ilə məskunlaşdıqları torpaqlarda dövlətlərini yaratmağa çalışıblardır. Alınmayanda vay-şivən qopardaraq dünyanın başqa yerlərinə səpələniblər. Rusların ayağı Qafqaza dəyməsə, bolşeviklər hakimiyyətə gəlməsəydi, ermənilərin arzusu arzu olaraq qalacaqdı...

Ivan güldü.

- Amma Sərkis mənə tamam başqa şeylər anlatmışdı...

- Ermənilərin səfsəfələri təkcə səni yox, bütün dünyani çəsdirdib, İvan. Qoy iynələri tikiş tutsun, bizi də danacaqlar. Bunların siyaseti faşist siyasetindən də qatıldı. Ələ keçirdikləri əraziləri birinci növbədə yerli əhalidən təmizləyirlər. İsraili

qınayırlar, ancaq gör işgal etdiyi torpaqlarda nə qədər ərəb, fələstinli yaşıyır...

Sərkis yanıb-yaxıldı.

- Ara, düzdü, sən çox oxumusan, ancaq elə şeylər var ki, hələ basın qaynatmır...

- Nəyi qaynatmır?..

- Bax, nemeslər müharibəni uduzan kimi tutduqları torpaqların hamısını qaytardılar mı?..

- Qaytardılar...

- Bir gün İsrail də Fələstin torpaqlarını qaytaracaq. Görürsən fələstinlilərdən, ərəblərdən nələr çəkir? Bizim isə qulağımız dincdi. İllər ötəndən sonra kim sübut edəcək, yaxud kim inanacaq ki, buralarda türk yaşayıb? Sizin xallı padşahınız Qorbaçov da bir dəfə xəriflədi ki, nə bilim, tarix belə gəldi, elə getdi, sovet qurulanda İrəvanda türklər əlli faizdən çox idi, hanı?.. Səsini kim eşitdi?..

- Tarix həqiqəti bilmək istəyənlər üçün həmişə yaşıyır, canlıdı, Sərkis. Sizin baş şəhəriniz İrəvanı vaxtıynan çar hökməti İrəvan, türk xanlığı kimi zəbt edib. Siz ermənilər də o xanlığa sığınmış qeyri azlıqlardan olmusunuz. Türkərə sonralar, bolşeviklərin köməyi ilə sixişdirdib təmizləmisiniz...

- Tülkü tülkülüyünnü sübut edinçə dərisini boğazından sıvirirlər, Vasya. Bax də, türklər neçə illərdi dünyani prav olduqlarına inandırmağa çalışsalar da özlərini borclu çıxardırlar. Çünkü tarix də güclülərin tərəfindədir...

- Yox, səhvən! Day-dayları güclü olanların tərəfindədi! Silah bizim, qoşun bizim, adı da, dadı da sizin... .

- Hünəriniz var adınızı bərkdən dilinizi gətin. - Sərkis birdən nəsə xatırlamış kimi dayandı. - Ara, qəribədi ki, sizin, rusların bu müharibədə iştirakı, bizimlə çiyin-çiyinə vuruşduğunuz haqqında düşmən, türk tərəfin rəsmiləri də bərkdən, rəsmi danişmir, susmayı daha üstün tuturlar.

- Sərf eləmır?..

- Bizim qara qaşımıza, qara gözümüzə aşiqsiniz? Siz bizi lazımsınız, biz də sizə. Siz də xristiansınız, biz də. Dinləri dininizdən olsayıd, onlara kömək durardınız...

- Bəs Akayev?.. - İvan birdən xatırladı. - Sizin genosid abidənizə baş əyən, əklil qoyan qırğız, türk Akayev? O da xristiandı?..

- Akayev kimi düşmən dəyirmanına su tökənlər hər zaman olub. - Sərkis bic-bic göz vurdı. - O cür millət xainləri olmasayıd, biz türk torpaqlarında duruş gətirə bilməzdik...

- Haqq sözə nə deyəsən?.. - Vasya istehza ilə güldü. - İlər ötəcək, tarixi təhrif edə-edə gələcək nəsilləriniz üçün türklərin maymaqlığından, özünüzün isə qəhrəmanlığınıñızdan das-tanlar, romanlar toqqaşdıracaqsınız...

Sərkis söz altında qalmadı.

- Həmin romanları, dastanları birlikdə rus dilinə çevirəcəyik, sizin nəsillər də oxuyacaq, qəhrəmanlığımıza heyran qala-caqlar.

- Guya indi az toqqaşdırırsınız?..

- Biz hələ qurtarmamışq. Fikrimiz, planımız dənizdən-dənizə erməni imperiyası yaratmaqdı... - Sərkis həyasız-həyasız, utanmaz-utanmaz lovğalandı.

- Əlbəttə, hamısını da bizim əlimizlə yaratmaqdı. Sonra da yoluń qırığı ilə, Vasya, hə?..

- Yox, nə danışırsan, sızsız bir günümüz olmasın!..

- Dedin, inandıq...

- Tarix boyu gücsüzlər haqq-ədalət, güclülər güc, zor da-lınca qaçıb. - Sərkis dedi. - Bizim başımız işləyir, həmişə gü-cün tərəfində olmuşuq. Niyə bunlara qılınc busurman deyirlər? Ağılışlıqlarının ucbatından dinlərini qılınc gücünə dəyişiblər. Biz isə ərəblərə yaltaqlana-yaltaqlana, rüşvət verə-verə, dikbaş türkləri vəhşi bədəvilərə şeytanlaya-şeytanlaya dinimizi qoru-yub saxlamışıq. Birdəfəlilik sınmaqdansa əyilmək sərfəlidii. Hər şey tarixin arxivinə atılır, unudulursa, özünü güdəza vermək dəlilikdi. Gülməyin, dünya yaltaqların, biçlərin dünyasındı...

- Bunu da siz ermənilər yaxşı bacarırsınız...
- Bilirsən, Vasya, yaşamaq istəyirsinə, hər oyundan çıxmağı bacarmalısan. Mənə qalsa, bu davani başlamaqdə tələsdik. Sizin kimilərin fitvasına, fitinə uydug...
- Bu nə danışır, ə, Vasya?.. - İvan heyrətləndi.
- Düz sözümdü. - Sərkis davam etdi. - Bu türklər bizim axçıləri yamanca xoşlayırdılar. Vəzifəlilərin hansını dindirsəydi, ya özlərinin, ya da oğlanlarının arvadı, oynaşı bizim axçıları. Mühəribəni başlamaq əvəzinə bu ənənənin daha geniş yayılmasına, kütləviləşməsinə şərait yaratmalı, şirnikləndirməli, hər vasitə ilə kömək etməliydi. Türkdən tutma bacı oğlanlarımız artandan sonra əlimizə silah götürməyə ehtiyac qalmayaqdı. Oğul dayısına çəkər...
- Gör haa! - İvan səsini uzatdı. - Vallah, siz millət deyil, şeytan toxumusunuz, yayılmışınız yer üzünə...
- Əlbəttə, şeytan toxumudular. - Vasya təsdiqlədi. – Türkü terror edən, qıran, torpaqlarını tutan da bunlar, genosid deyib vay-şivən qopardan da bunlardı. İtgiləri haqqında elə rəqəmlər uydururlar ki, bölgədə bütünlükdə o qədər erməni yaşamayıb. Di gəl səfsəfələrinə dünyani inandıra bilirlər...
- Bizim işləməyi bacaran, bu yolda pul xərcleməyə xəsislik etməyən güclü lobbimiz var...
- Lobbi firildaqla özünü demokratik, sivil sayan Avropa və Amerikanı aldada, barmağına dolaya bilirsə, qəpik o cür demokratiyaya da, o deokratiyani əlində bayraqa çevirənə də. Bellə bir təpik onların özlərinə dəysəydi görəsən neyniyərdilər? Avropalılar Asiyada, Afrikada əsrlərlə əsarətdə saxladıqları xalqların başına gətirdiklərini nə tez unudublar?.. Bu cür soyuqqanlı münasibətin özü terror, terrora şərait yaratmaqdı. Hələ genosid demirəm...
- Nə genosid, ara?.. - Sərkis hırslandı. - Sənin başın xarabdı?..

- Göz qabağındakını, hal-hazırkıni qoyub uydurmaya inanmaq ağılsızlıqdı. Təkcə elə Xocalı faciəsi ilə sizin ağzınızı yummaq olar...

Sərkis güldü:

- Xocalını da siz törətdiniz də!..
- Dolaşlıq düşmüş düyüünə açılmasına maneçilik törədən səbəblərdən biri də elə bizim bu oyuna qatılmağımızdı də...
- Yaxşı ki, bunu boynuna alırsan... - Sərkis dedi.
- Onsuz da bir gün bütün bunlar gün kimi aydınlaşacaq. - Vasya dedi. - Bilirsən, Sərkis, son vaxtlar mənə elə gəlir ki, siz də, biz də, lap elə türklər özləri də eyni oyunçunun fiqurları, eyni oyunun qurbanlarıyıq...
- Gec ayılmışan, dostum, - İvan rişxəndlə güldü. - Əlin artıq qana batıb...

Sərkis sevincək bağırıldı:

- De də, gözünə dönüm, İvan, de...
- Məni bu ağılsız müharibəyə qoşulmağa ehtiyac vadar etdi. Çoxlu pul boyun oldular, şirnikləndirdilər. Hərdən fikirləşirəm, siz ermənilərdə insanlığa yad bu vəhşi kin-küdürüt hərəkəti? İnsanlıq get-gedə ayılır, Avropa sərhədlərini söküb-dağdır, qapılarını qonşularının üzünə açır, bir-birinə qarışaraq sərbəst, azad yaşamaq istəyir. Siz isə hələ də çürük feodal düşüncənizdən el çəkməmisiniz. Bilə-bilə ki, bu qonşuluq qəçilməzdi. Ağillı adam heç zaman qonşusu ilə düşməncilik etməz. Nəhayət, başa düşməliyik ki, yaşadığımız dünya bir elə də böyük deyil. Onu təzədən bölüşdürmək, parçalamaq əvəzinə birlikdə qorunmalıyıq!..

Birdən erməninin ayağı qar altında qaralan türk əsgərinin cəsədinə ilişdi. Özünü unutduğuna görə müvəzinəti itirib xeyli sürüdü. Hətta bir neçə dəfə dombalaq aşib yumbalandı...

Hər ehtimala qarşı avtomatını tez ayağa çəkən İvanın nəzərləri əvvəlcə türk əsgərinin şüşə kimi parıldayan açıq gözlərinə, sonra da qolundakı bahalı saatə sataşdı. Əyilib ehtiyatla,

səliqə ilə qarını-buzunu silib təmizlədi. Qulağını dayayıb dinşədi, saat işləyirdi...

Hırslı ayağa qalxan erməni dığası üst-başını çırpı-çırpı, söyə-söyə yaxınlaşdı. Çatırış qaxaca dönmüş meydə bir-iki təpik ilişdirdi. Ürəyi soyumadı. Avtomati ayağa çəkib vəhşi kimi bağırdı:

- Çəkilin kənara!..

Vasya mane oldu.

- Lazım deyil. O, canını çoxdan tapşırıb...

- Cəhənnəmə ki!.. - Sərkisin sisəti ağarmışdı, dil-dodağı əsirdi. Görünür qəfil türk cəsədinə ilişməyi onu əməlli-başlı qorxutmuşdu.

İvan altdan yuxarı dedi:

- Dayan, saatı açım, sonra neynirsən elə...

Sərkis bir az sakitləşdi.

- Döyüşlərdən yadigar saxlayacaqsan? Moskvada qızlara göstərib özünü öyəndə bizi yada salmağı unutma...

İvan saatı açmağa çalışsa da bacarmırdı. Türk əsgərinin buz bağlamış qolunu qardan-buzdan aralaya, qoparda bilmirdi. Erməni dözməyib kəmərinə bərkitdiyi iri əsgər bıçağını çıxartdı.

- Belə dur görüm. - İvana kənara itələdi.

- Neynirsən?..

- Biləkli-zadlı kəsəcəyəm. Düşünürəm ki, bu cür yadigar daha qiymətlidi... - Şəqqıdayıb güldü.

Vasya:

- Əsl cəlladsan, vallah, - dedi.

Sərkis cidd-cəhdli çox əlləşdi. Birdən türk əsgərinin o biri qolu buzdan qopdu. Necəsə qolaylanıb erməni dığasının qu-lağının dibinə karlı bir şapalaq ilişdirdi. Lap canlı kimi...

Sərkis top kimi dərə aşağı düşürüldü...

Gözlənilməz həmlədən qorxuya düşən ruslar həmin saat geri sıçradılar. Avtomatlarını çəkib fikirləşmədən bütün darağı türk əsgərinin cansız bədəninə boşaldılar. Onun tərpənmədiyi-

nə bir daha əmin olandan sonra arxalarına baxa-baxa Sərkisin dalınca aşağı endilər...

Erməni dığası iri bir qaya parçasına ilişib qalmışdı. Tərpənmirdi. Onu ehtiyatla arxası qatda çevirdilər. Başı bədəninin üstündə durmurdu. Nəbzini yoxladılar, vurmurdu. Yüz ilin ölüsü kimi. Yəqin qorxudan ürəyi partlamışdı...

Rus əsgərləri üst-başlarını düzəldib ayağa qalxdılar. Ətrafi diqqətlə, hərtərəfli nəzərdən keçirəndən sonra çəşqin-çəşqin bir-birinin üzünə baxdılar. Ermənisiz bu yad dağlarda küçükən ruslar yəqin heç zaman ağıllarına da gətirməmişdilər ki, bir gün meydanda beləcə tək qala bilərlər...

Ölmüş türk əsgərinin qolundakı saat işləyirdi...

## İLAN BALASI

Ermənilər xəyanət nəticəsində ələ keçirdikləri şəhəri neçə gündü dağıdır, yandırır, daşını, dəmirini, təpili-tixalı evlərini, var-dövlətini talan edib maşın karvanları ilə Ermənistana daşıyırıldılar. Həm də yaman tələsirdilər. Çox duruş gətirəcəklərinə inanmirdilar. Əslində Qarabağın bu dilbər guşəsinə ayaq basa bildiklərinə bir möcüzə, yuxu kimi baxırdılar. Ermənilər bir zaman Ağdamın elə təkcə adını eşidəndə zağ-zağ əsirdilər...

Erməni diğası Aşotun qəribə fəallığı, artıq-əskik hərəkətləri əsgər yoldaşlarını əməlli-başlı çəşdirmişdi. Elə bil həminki Aşot deyildi. Başqaları əl-qapa girişdiyi halda o, təpili-tixalı saraylara, sahibsiz qəşəng maşınlara gözünün ucuyla da baxdı. Onu ən çox maraqlandıran şəhərin Saritəpə adlanan yerində əlli-almiş il öncə tikilmiş ikimərtəbəli, yaraşıqlı həyat evləriydi. Bir-bir onların başına dolanır, nəyisə ölçüb-biçir, götür-qoy edir, sonra rus balası tankçı İvanı haraylayırdı:

- Ey, İvan, o əjdahanın ağzını bəri döndər! - Doğrudan da, bu tank şəhərə girən gündən neçə-neçə yaraşıqlı binanı əjdaha kimi udmuşdu.

- Yenə nə xəbərdi, Aşot?..

Aşot barmağını evə tuşlayıb vəhşi bir səslə bağırırdı:

- Uçurt, anasını ağlat bu evin!..

- Bəlkə daha bəsdi, heyifdi, Aşot?.. - İvan yalançı canıyananlıqla ona sataşındı. Halbuki əl-ayağı gicisən uşaq kimi bekar dayana bilmir, uçurub-dağıtmadan həzz alırdı.

- Ara, bəs olanda özüm deyəcəyəm!.. - Aşot avtomatı göyə qaldırıb amiranə yellədirdi. Yəni söz güləşdirmə.

Yoldaşları onu məsxərəyə qoyurdular:

- Yoxsa qulağına səs dəyib, qızıl küpəsi axtarırsan, Aşot?..

- Bizə də bir şey çatacaqmı?..

Toz dumani seyrələn kimi Aşot irəli cumurdu. Goresən kimi viranəlikdə saatlarla eşənlər, daşın-qumun arasında nəsə

axtarırdı. Tapmayanda balası ölmüş kimi burnunu sallayaraq dinməz-söyləməz, qaş-qabaqlı halda ordan aralanırdı. Bir müdət kimsəyə qarışmır, hüznlü, fikirli gəzib-dolanırdı. Elə ki, növbəti ikimərtəbəli evi gördü, göygöz kosa kimi gözləri təzədən alışb-yanır, pər-pər çalırdı...

Üçüncü gün Aşot arzusuna çatdı. İkimərtəbəli evlərdən birinin xarabalığından istədiyini tapdı. Bu, adı daşçapan, bənnə baltasıydı. Ağac saplı-zadlı...

Arxasında sürünen diğalar onu dövrəyə aldılar. Təəccübə soruştular:

- Bu nədi, ara?..

Aşot baltanı xüsusi vasvasılıqla, səylə silib-təmizlədi. Əziz balası kimi bağrına basdı.

- Siz bunun qədir-qiyəmətini bilməzsiniz, - dedi. Sonra onlara baltanın küpündə erməni əlifbası ilə yazılmış yazını göstərdi. - Baxın, oxuyun, Qabrielyan Samvel! - Özü də onlarla birlikdə oxudu. - Hə, necədi sizinçün?..

Nə rus balası İvan, nə də əli avtomatlı erməni diğaları bir şey başa düşdülər. Mat-məttəl ciyinlərini çəkdilər.

- Samvel kimdi, ara?..

- Mənim babam!.. - Aşot yumruğunu fəxrli arıq, taxta si-nəsinə döyüd.

- Yox, ara?.. - İnanmadılar. - Bizi barmağına dolama.

- Məzhəb haqqı!.. - Bu saat Aşot erməni diğalarını dediklərinə inandırmaq üçün bacısından belə keçməyə hazırlırdı.

- Ara, cüvəllağı, bəs burda, türkün torpağında nə gəzir?.. - Erməni diğaları qarğı-quizğun kimi qarıldırlar.

Aşot bic-bic güldü.

- Bu ev mənim babamın evidi!..

- Bahoo!.. Ara, bu olmadı də!.. - Diğalar cirradılar. - Yoxsa yenə xəlvətə salıb o zəhrimər tut arağından düt deyincə vurmusan, kepin yuxarıdı?..

- Məzhəb haqqı, dilimə də dəyməyib! - Aşot ağızını qu-lağınan ayırıb diğalara sarı hovxurdu. - Gördüz? - Diğalar bir

az sakinləşdilər. - Bunu mən deyirəm, bura qədim erməni şəhəridi. - Aşot ciddiyətlə bəyan etdi. - Atam danışındı ki, babamgil müharibəyəcən burda yaşayıb. Müharibədən sonra türklər bizi bu yerlərdən, isti yurd-yuvalarından güclə qovmuşlar...

- Sən hansı müharibədən danışırsan, Aşot? - Kimsə dilini dinc saxlamadı.

- Ara, hansı olacaq, Böyük Vətən müharibəsindən...

- Ara, bəs nə əcəb indiyəcən bunlar bizim tarix kitablarında yazılmayıb?.. - Başqa biri şübhəylə soruşdu.

- Sovetin, kommunistlərin dövründə belə şeyləri üzə çıxartmaq, yazmaq qadağandı, ay tupoy...

- Bəs bunları sən hardan bilirsən?.. Baban danışıb?..

- Heyf ki, babamın üzünü görməmişəm, - Aşot təəssüfləndi. - Dedim axı, uşaq vaxtı atam danışıb...

Dığalar elə bil yanlarındakı İvani birdən görüb ayıldılar. Göz-qasla onu bir-birinə göstərərək:

- Olar, olar... - deyib təsdiqlədilər.

- Olar nədi, ara?.. - Aşot hirslandı. - Mən faktla, sübutal-nı-dakumentalnı danışairam.

- Aşot, o biri evlərin də xarabalıqlarında xaç işarələri vardı bəs bu nə deməkdi?.. - Dığalardan biri maraqlandı.

Aşot lovğa-lovğa özünü dardı.

- Ara, nə başı boş adamsınız? Bütün bunlar hamısı onu göstərir ki, Ağdam erməni şəhəridi də! - Əslində Aşotun başı babasının baltasını axtarmağa qarışdırğından başqa şeylərə fikir verməmişdi.

- Bəs onda babanın evini uçurtmağa niyə razı olurdun, ay gicbəsər?.. - Məsələni ucundan-qulağından anlayan İvan soruşdu.

- Gic özünsən! Başqa cür dediklərimi sizə necə sübut edəydim? İnanmayacaqdınız axı...

- Yaxşı, indi bu baltanı neyniyəceksən? Muzeyə təhvil verəcəksən?..

- Bu balta bir yox ey, on evdən də qiymətlidi! - Aşot dedi.

- Onu Ermənistana atama göndərəcəyəm. Yataqda xəstə yatır,

gözü yoldadı. Gələndə söz vermişəm ki, babamın evini axtarıb tapacağam. Babam baltanı görməsə, Ağdamı alındığımıza heç cür inanmayacaq...

Bir yana baxanda Aşotda günah az idi. Atası qəsdən, biləbilə hər şeyi dolaşdırılmışdı. Əslində isə məsələ tamam başqa cürdü....

\* \* \*

Nəbi kişi nəsilli-nəcabətli, bu ətrafda sayılıb-seçilən kisilərdəndi. Haçansa Ermənistandan Samvel adlı bir erməni ilə çörək kəsmiş, oğlunun kirvəsi eləmişdi. Samvel bu tərəflərə acılıq illərində, müharibədən sonra dadanmışdı. Sənəti bənnalıqdı. İsti aylarda köçünü bu tərəflərə salır, gecə-gündüz yoruldum demədən işləyir, hörgü hörür, ev tikir, puldan-paradan toplayıb qısa çonəndə öz yerinə-yurduna qayıdındı. Axır vaxtlar gələndə Qaragen adlı balaca oğlunu da yanınca gətirirdi.

İnsafən, Samvel öz sənətini sevən mahir bənna idi. Axırıncı dəfə bu ətrafda Nəbi kişinin ikimərtəbəlisini ucaltmışdı. Ona xüsusi can yandırmış, çox zəhmət çəkmişdi. Odu ki, hədən ziyadə yaraşıqlı alınmışdı.

Hörgünü tamam-kamal axıra çatdırıb qurtaranda Nəbi kişi həyətdə, tut ağacının altında yaxşı bir stol açmış, üstünə can dərmanı düzdürümdüşdə.

Samvel tut, zoğal araqından içib əməlli-başlı hallanmışdı. Hətərən-pətərən danışır, özünü-sözünü bilmirdi. Nəbi kişi kirvəsini hələ bu cür görməmişdi.

Samvel arabir çəngəl-bıçağı yərə qoyur, araqla dolu bədəni yuxarı qaldıraraq bərkədən:

- Nəbi kişi, - deyirdi, - sən elə bilirsən bu ev sənin evindi? Sənə tikmişəm? Yox, yanılırsan. - Başını bulayırdı. - Bu evi mən məxsusi özüm üçün tikmişəm. Mənim evimdi. İnanmırısan oğlum Qaragendən soruş. - Oğlunu göstərirdi. - Düz demirəm, Qaragen?.. - Guya oğlu nəsə qanırdı.

Qaragenin isə ləziz yemək-içməkdən, buz kimi ev kompotundan, cürbəcür meyvələrdən başqa gözünə heç nə görünmür, qulağına heç nə girmirdi.

Nəbi kişi də kirvəsinin nə qırıldatdığını düz-əməlli kəs-dirmirdi. Daha doğrusu, milçək viziltisi kimi saya-hesaba almırı. Onun da kefi tamam özgə bir ala buluddayı. Gülümşə-yə-gülümsəyə başını tərpədir, kirvəsinin sözünü təsdiqləyirdi. Hərdən də fikirləşirdi ki, kopoolum tut arağı, sən yamanca şey-sən, lap siçanı pişiyin üstünə qaldıransan...

- Əlbəttə, öz evindi, a kirvə! Haçan ayağın bu tərəflərə düşdü, qapım üzünə taybatay açıqdı...

Uzun sözün gödəyi, lap axırdı, halallaşıb darvazadan çıxmaga hazırlaşanda Nəbi kişi Samvelin qolundan yapışaraq saxladı:

- Kirvə, bəs həcəmətlərin hanı? Qoyub gedirsən?..

Samvel oğurluq üstündə yaxalamış adam kimi özünü itirdi. Əl-ayağı əsdi, dil-dodağı təpidi.

- Ara, nə həcəmət, nə zad?..

Nəbi kişi yenə fərqiñə varmadı. Zarafata yozdu.

- A kirvə, dedim, axırincını içmə də. - Sonra çönüb uşaqlarını harayladı. - Ay uşaq, baxın görün kirvənin həcəmətləri orda hardadı? Tapın gətirin.

Böyük oğlu oranı-burani çox axtarandan sonra Samvelin torbasını tapıb gətirdi. İçində xırda-xuruş şeylərdi.

- Daşçapan baltasını tapmadım, ata...

- Ara, ver bəri... - Samvel torbasını qapıb tez aradan çıxməq istədi.

- Kirvə, tələsmə. - Nəbi buraxmadı. - Ayə, oralarda olacaq. İynə deyil ki, itsin! Yaxşı axtarın. Bizim evdə heç nəitməz...

Oğlu gedib təzədən əliboş qayıtdı. Nəbi kişinin tərs damarı tutdu. Arvad-uşağı qoşulub özü də axtardı. Bütün yırtıq-deşiyə baxsalar da balta tapılmadı ki, tapılmadı.

- Kirvə, sezonu başa vurub evə qayıtdığın məqamda bu heç yaxşı əlamət deyil. - Nəbi kişinin elə bil nitqinə nəsə dolmuşdu. - Yaxşı-yaxşı fikirləş, yadına sal görək axırıncı dəfə baltanı hara qoymusan? Axi balta sənin çörək ağacındı. Onu elə belə qoyub gedə bilməzsən...

Samvelin cavab verməyə halı qalmamışdı. Qoyun kimi durub gözünü döyürdü. Rəngi-ruhu avazımışdı. Bu halı Nəbi kişini yavaş-yavaş şübhələndirirdi.

Allahdan olan kimi oğlu Qaragen birdən böyürdən dil-ləndi:

- Nəbi əmi, mən bilirəm atam daşçapanı hara qoyub...

- Hara qoyub, a bala?.. - Nəbi kişi sevincək soruşdu.

- Divara hördü... - Uşaq bir gözü atasında qorxa-qorxa kəkələdi.

- Necə?.. - Nəbi kişi heyrlənləndi.

Ara-sıra erməni ustalarının kənd-kəsəkdə, şəhərdə yüz oyundan çıxdıqlarını, küçə və meydanlarda, böyük, nəzəri cəlb etməyən hökumət tikililərində qəribə, cürbəcür nişanə, rəmz, iz qoyduqlarını eşitmİŞdi. Ancaq yatsa yuxusuna da girməzdi ki, belə bir iş onun da başına gələ bilər...

Kişinin gözləri bircə anda qan çanağına döndü. Qızıl quş kimi şığıyb Samveli boğazladı. Çatı ilə əl-ayağını çataqladı. İt ölüsu kimi sürüyüb tut ağacının altına atdı.

- Köpəyoğlu, de görüm bu nə deməkdi?..

Samvel ağlayıb qan-yaş tökdü. Yalvarıb-yaxardı, ağlaya-aglaya tikdiyi evlərə xaç işarəsi, ermənicə yazılmış cürbəcür lövhələr, rəmzlər qoyduğunu boynuna aldı. Guya bunlar hamısı hansısa erməni təşkilatının gizli tapşırıqlarıydı. Onu məcbur edirdilər...

- Ə, qurumsaq, buna görə pul-para alırdın?.. - Nəbi kişi Samvelin sıfətinə tərs bir şapalaq ilişirdi.

- Məzhəb haqqı yox!.. - Samvel and içdi.

- Tfu, sənin məzhəbinə!.. - Nəbi kişi murdar ətə tüpü-rürümüş kimi tüpürdü. - Bu nə azardı, ə, siz milləti tutub?..

Samvel söylədi ki, bu nişanlar gələcək nəsillərə ötürürlən işarələr, kodlardı. Neçə illər keçəndən sonra əvəzsiz dəlil-sübuta çevriləcəkdi. Ermənilərin bu torpaqlarda yaşıdığını, hətta bu torpaqların ermənilərə məxsus olduğunu sübuta yetirəcəkdi...

Samvelin sayıqlamalarını eşidən Nəbi kişini birdən-birə dəli bir gülmək tutdu. Şaqqanağına qonşular tökülib gəldilər.

- A bədbaxt, - dedi, - elə bilirsiniz gələcəyin tarixçiləri də indikilər kimi manqurt olacaqlar? Əksinə, bu əşyaları tapanda bir

daha inanacaqlar ki, ermənilər həqiqətən türklərin nökəri, fəhləsi, biçincisi, bənnası, bir sözlə, qab dibi yalayanları olublar...

Nəbi kişi sonra oğluna dedi:

- Ordan lapatkanı bura gətir, ə. - Samvelə sarı döndü. - Hə, kirvə, demək, sizin o murdar gələcək nəsillərə dəlil-sübut lazımdı. Neynək, mən bu saat təzə bir bünövrə qazacağam, səni də diri-dirə ora hördürəcəyəm. Düşünürəm ki, erməni cəsədi gələcəkdə daha qiymətli əşyayı-dəlil sayılar...

Beli əlinə alıb bir təpkeş vuranda Qaragen cikkə çəkib özünü atasının üstüne atdı. Onu bərk-bərk qucaqladı.

Nəbi kişinin xasiyyətinə bələd olan qonşular yaxınlaşdır, kirmişcə bir tərəfdə durub həngamənin nə ilə qurtaracağını gözləyirdilər. Bilirdilər ki, qatışmağın, qabağına durmağın xəyiri yoxdu. Sözləri sözündən ötkəm deyildi, zorları, gücləri də gücündən. Dediyi dedikdi...

Handan-hana yenə arvadı dözmədi, irəli yeriyb yaylığını ərinin qabağına atdı.

- Nəbi, bir qələtdi ata-babasının eləyib, çörək tutmuşu körpəsinə bağışla...

Nəbi kişinin əl-qolu boşalıb yanına düşdü.

- Gərək sən qarışmayardin, arvad, - dedi. - İlənin ağına da lənət, qarasına da. - Qəzəblə tüpürdü. - İlləndən ilan törəyər. - Öyilib arvadının yaylığını qaldırdı. - Qurban olsun camaata! - Ətrafdakılara dedi. - Əl-ayağını açın, it kimi qovun getsin. Bir də bu tərəflərə hərlənsə, tikəsini qulağı boyda eləyəcəyəm!..

Samvel üç gün yorğan-döşəkdə titrədib-qızdırıldı. Dördüncü gün dərdini dilinə gətirmədən canını tapşırdı...

## ƏN QİYMƏTLİ

Ermənilərin kəndə atdığı ilk mərmi Əhmədin tövləsinin bir tərəfini, onun yanındakı toyuq hinini uçurdu. Ətrafa səpələnən qəlpələr tut ağacının altında kölgələnən ulağı yaraladı, taxtапuşda şaqquşıldı, pəncərələrin şüşələrini ciliklədi...

İkinci, üçüncü mərmi kəndin ayağında partladı. Bircə anda aləm bir-birinə dəydi. Arvad-uşağın çığırtısından, mal-qaranın böyürtüsündən, itlərin hürüşündən, toyuq-cüccənin qaqqıltılarından qulaq tutulurdu...

Əhməd tələm-tələsik əynini geyindi. Qızının qolundan yapışdı. Qorxudan özlərini itirək karıxb qalmış arvadını, oğlunu tələsdirdi:

- Qaçın minin maşına!..

Qəlpələrin dəlik-deşik etdiyi uzunqulaq tut ağacının altında əzabla qırılırdı. Dəhşətdən gözləri hədəqəsindən çıxmışdı.

Maşının mühərrikini işə salanda qonşusu Arif çəpərin o tərəfindən harayladı:

- Ayə, Əhməd, bizim uşaqları qoyub getmə!..

- Tez tərpənin, küçədə gözləyirəm!.. - Qonşusunu arxayın salan Əhməd nə baş verdiyini dəqiqləşdirməyə çalışdı. - Nədi, Arif, yenə nə vurhavurdu? Yoxsa ermənilər müdafiəmizi yarıblar?..

- Hə, - Arif təsdiqlədi. - Atan rus tanklarıdı...

Neçə gündü kəndin yuxarı başında, çöldə erməni-rus birləşmələri ilə bizimkilər arasında qanlı döyuşlər gedirdi. Səhər xəbər gətirmişdilər ki, düşmən tərəf yeni qüvvələr hesabına da ha da güclənib, bizə dov gəlməkdədi. Kənd camaati səksəkə içindəydi...

Əhmədin arvadı bəd xəbəri eşidən kimi öz aləmində çəkidə yüngül, qiymətdə ağır, dəyərli ev əşyalarının hamisini maşına yükətmişdi. Bir çöpünü də yerdə qalmağa qoymazdı, lakin insafı yol vermirdi. Axı böyür-basdakı qonum-qonşunun arvad-uşağı da gözünü ərinin "Qaz-53"-nə dikmişdi...

Əhməd darvazanı taybatay açıb maşını genişliyə sürdürdü ki, qonşu-qonum gəlib minsin. Arvadların hərəsinin qoltوغunda neçə bağlaması vardi. Heç kimi qınamaq olmazdı. İllər boyu əzab-əziyyətlə qazandığını bir göz qırpmında atıb getmək asan məsələ deyildi...

Arvad-uşaq dişi-dırnağı ilə cırmaqlaya-cırmaqlaya maşının üstünə dırmasırdı. Başqa vaxt yəqin ki, Əhməd onların nazi ilə oynamalı olardı...

Maşının banında ziğildaşan uşaqlarını sakitləşdirən arvadlar başqalarını nəzərə almadan Əhmədi tələsdirirdilər.

- Nooldu, qardaş, maşını sürsənə!..

Əhməd onları yaxşı başa düşürdü. Amma bu dar ayaqda ona ümidi, pənahı kimi baxan həmkəndlilərindən kimsəni düşmənin cəngində qoyub gedə bilməzdi.

Nəhayət, hamı yerbəyer oldu. Əhməd sükan arxasına keçməzdən əvvəl geri qanrıldı. Qapısını belə örtmədiyi ev-eşiyinə, həyət-bacasına uzun-uzadı nəzər saldı. Ancaq dolan gözlərini kabinada onunla yanaşı oturmuş arvad-uşağından gizlətdi...

Maşını təzəcə yerindən dəbərtmişdi ki, nəsə xatırlayan qızı birdəncə qolundan yapışır bərk-bərk silkələdi:

- Saxla, ata, saxla!..

Əhməd tez əyləci basıb soruşdu:

- Nə olub, qızım?..

Qızçıqaz heç nə demədən qapını açıb özünü yerə atdı. Bir göz qırpmında qaçıb evə girdi. Hamı özünü itirmişdi.

- A kişi, niyə gözünü döyürsən?.. - Arvadı Əhmədin böyrünü dürtmələdi. - Düş aşağı, gör uşaq hara getdi də!..

Əhməd maşından düşüb uşağın dalınca götürüldü...

Hamı qorxu və həyəcanla gözləyirdi. Atışma səsi isə yaxınlaşmaqdı.

Bir azdan Əhməd qaça-qaça geri qayıtdı. Qızı da qucağında idi.

Maşın təzədən yerindən tərpənəndə anası ağızının odunu qızının üstünə tökdü:

- Az, bu nə oyundu çıxardırsan, ay canı yanmış?..

Yerində rahatlanan qızçıqaz handan-hana özünü doğrultmaq üçün evdən götürdüyü çantasını, kitab-dəftərini göstərib:

- Axı, mən sabah məktəbə kitab-dəftərsiz necə gedəcəkdir, ana?.. - dedi.

Qızının haqlı olduğunu görən anasının istər-istəməz dodağı qaçıdı. Demə, ən qiymətli şeyi götürmək yaddan çıxıbmış...

## İNTİQAM

Ermənilər Məryəmgilin kəndini yandırıb viran qoymuş, adamlarından qırdıqlarını qırmiş, qırmadıqlarını əsir götürmüştülər. Əsirlərin də bir qismini yolda güllələmiş, qalanını harasa göndərmişdilər...

İlk baxışdanca Məryəmin cavanlığı və gözəlliyinin əsiri olan erməni zabiti xam xəyalə düşmüşdü. Lakin yanındakı uşağın onun qızı olduğunu biləndə kefi pozulmuşdu. Məryəmi altı yaşılı balasından birtəhər ayırmak istəmişdi. Nə ananın, nə də balanın bir-birindən heç cür qopmadığını görəndə fikrini dəyişmişdi. Məryəmi yumşaldıb yola gətirmək, istədiyinə razı salmaq üçün uşaqdan əlavə təsir vasitəsi kimi istifadə etmək qərarına gəlmişdi...

Erməni zabiti iyrənc məqsədinə çatmaqdan ötrü ana-bala ilə əvvəlcə çox nəzakətlə davranmışdı. Onları özünün qaldığı otağın qonşuluğunda, isti, rahat yerdə yerləşdirmişdi. Yemək-içməklərini bol eləmişdi. Məryəmə qılıqlanmaq mənasında uydurmuşdu ki, bu müharibə, qan-qada, vəhşilik heç onun da ürəyincə deyil. Əslində azəri türklərinə xüsusi rəğbəti var. Guya anası erməni olsa da atası türk idi...

Lakin bütün bunlara baxmayaraq Məryəm heç cür ipəsapa yatmamış, erməniyə yaxınlıq verməmişdi. Düşmən tezə dəyişərək iç üzünü göstərmiş, vəhşiləşmişdi. Qadını ram etmək üçün zora, gücə əl atmışdı. Məryəm vəhşi pişik kimi düşmənlə əlbəyaxa qalxmış, erməni diğasının üz-gözünü cırmaqdan keçirtmişdi. O da qəzəblənərək qadını möhkəməcə kötəkləmişdi. Sonra onları ana-bala həyətdəki it hininə oxşayan darısqal, yarınuq samanlığa saldırmışdı. Bu da kömək etməyəndə qızçıga zi təzədən anasından ayırmak istəmişdi. Məryəm erməni diğasını inandırmışdı ki, balasını ondan ayırsa, mütləq özünü öldürəcək. Hələ də nəyəsə ümid bəsləyən erməni zabiti güzəştə getmişdi. Onları yemək-içməklərini kəsməklə cəzalandırmışdı...

\* \* \*

Məryəm bərk soyuqlamışdı. Bütün gecəni qızdırma içinde yansa da ağrı-acısını bürüzə verməmişdi. Yeganə ümidi, pənahı, həyanı olan qızını qorxudacağından ehtiyatlanırdı.

Ana artıq bu cür yaşamaqdan bezmişdi. Qabağını kəsən körpəsi, ciyərparəsiydi. Hər əzab-əziyyətə, məhrumiyyətə yalnız onun xatirinə dözdürdü. Yoxsa çoxdan, lap əsir götürülən gündən özünü öldürər, canını bu rüsvayçılıqdan birdəfəlik qurtardı. Neçə dəfə qəsdə dolmuşdu ki, gecə yatanda əvvəlcə balasını boğub öldürsün, sonra da özünü. Bacarmamış, əli qalxmamışdı...

Xəstə anasına qısılan qızçıqaz qəfəsə salınmış quş kimi sixılır, darıxırı. Arabir başını qaldırıb yazılıq-yazılıq onun üzünə baxır, nəsə demək istəyir, susurdu. Ana özünü tox tutmağa, qızını gözündən kənara buraxmamağa çalışırdı. Körpə qoruqqaytaq qanmırı. Qorxurdu ki, huşunu itirər, qız hindən bayır çıxar, içib keflənmış, azgınlaşmış erməni vəhşilərinin cənginə keçər. Sərəxoş erməni diğaları üçün adam öldürmək adı bir şey, əyləncəydi...

Səhərdən həyətdə əməli-başlı qələbəlik, qarışqlıqdı. Erməni zabiti dostları ilə kef məclisi düzəltmişdi. Qaniçənlər yənə hansı qələbələrinisə bayram edirdilər. Anlaşılmaz danışq və söyüş səsləri, sərəxoş qəhqəhələri həyəti başına götürmüştü...

Gün əyiləndə zabitin qonaqları maşınlarına doluşub ulasha-ulaşa getdilər. Həyətdə sakitlik yarandı. Məryəm bir balaca arxayınlasdı. Gözləri öz-özünə yumuldu. Bayaqdan hində qərar tuta bilməyən qız pişik kimi səssizcə sıvişib bayır çıxdı. Ətrafi seyr etdi. Tut arağından içib sərəxoş olmuş erməni diğaları harasa çəkilmişdilər. Gözə dəymirdilər...

İki gündü ac, susuz qalan uşaq sinə-sinə, ehtiyatla erməni zabitinin kef məclisi qurduğu evə yaxınlaşdı. İçəridən xorultu səsi gəlirdi. Dayanıb diqqətlə dinşədi. Sonra ayaqlarının ucunda qapıya yaxınlaşdı. Qorxu və həyəcandan qızçıqazın ariq qıçları əsirdi...

Qapı taybatay açıldı. Qız nəfəsini qısılı içəri boylandı. Otaqda aləm bir-birinə qarışmışdı. Sərxoş erməni zabiti stola dirsəklənərək yatmışdı. Boynu sınmış ağac kimi iki qatlanmış, başı sinəsinə əyilmişdi. Elə qorxunc və dəhşətli xoruldayırdı ki, deyirdin bəs bıçaqla başını kəsirlər...

Qız qapının ağızında, yerdə düşüb qalmış konserv qutusunu gördü. Qutunun dibində xirdaca kirkə balıqları vardı. Onu götürmək üçün içəri girməyə heç ehtiyac yox idi. Lap yaxındaydı. Əl uzatsa, çatardı...

Qızçıqaz udqunaraq eyni qaydada xoruldayan zabitin üzüñə baxdı. Ehtiyatla aşağı əyildi. Əlini uzadıb qutunu birtəhər götürdü. İstəyinə belə asan çatlığına görə daha da həvəsləndi. Stolun bəri ucundakı yarılanmış su qabını, çörəyi də götürmək fikrinə düşdü. Bunları tezəcə anasına çatdırmaq, onu sevindirmək istəyirdi.

Ayaqlarının ucunda irəli keçib əvvəlcə stolun üstündəki suyu götürdü, sonra da cəld bir hərəkətlə onun yanındakı çörəyi qapdı. Qələbəsindən ruhlanmış qızçıqaz özünü unudaraq tələm-tələsik qapıya tərəf atıldı. Elə bu vaxt ayağı nəyəsə ilışib yixildi. Seksənib ayılan zabitin xorultusu o saat kəsildi...

Qız dəhşətli qorxu içində tez qalxıb samanlığa sarı qaçıdı. Erməni zabiti tapançاسını çıxardıb səndələyə-səndələyə qapıya yaxınlaşdı. Fikirləşmədən, ağına-bozuna baxmadan qızı nişan alıb atdı. Birinci gülləsi boş getdi. İkinci gülləsi qızın:

- Anaa!.. - deyən fəryadını havada çilik-çilik etdi.

Qızçıqaz havadan yapışmaq istəyirmiş kimi əllərini irəli uzadaraq üzüqoyulu yixildi. Yerə düşüb dığırlanan konserv qutusu samanlığın qapısına toxunub dayandı. Vəhşiləşmiş erməni zabiti qəhqəhə ilə gülərək aşa-aşa qızçıqaza yaxınlaşdı...

Məryəm tükürpədici çığırkı və atəş səsinə ayıldı. Balasını yanında görməyəndə dəli oldu. Nəsə böyük bir fəlakət baş verdiyini duydı.

Tez samanlıqdan bayırə atıldı. İlk gözünə dəyən, əlinə keçən iri, samballı dəmir parçasını qapdı. İki-üç sıçrayışa özünü

erməni zabitinə çatdırdı. O, ləngər vura-vura hələ də yaralı quş kimi yerde partlayan qızçıqaza baxıb həzz alırdı...

Məryəm bütün gücünü toplayaraq dəmir parçasını qəlbində kükreyib-coşan qəzəb və nifrətlə erməni zabitinin başına çaxdı. Erməni birtəhər özünü düzəldib geri çöndü. Tapançasını zorla qaldırıb ona sarı tuşlaşa da ata bilmədi. Əli boşalıb yanına düşdü. Sonra özü də çürük ağac kimi tırtap yerə sərildi...

Qızçıqaz al qan içində can verirdi. Məryəm dəhşətli bir fəryadla körpəsini qolları arasına alaraq sinəsinə sıxdı...

## DAŞNAK TƏLƏSİ

Şər qarışmışdı. Qonşu Qaradağlı kəndindən, türk dostugil-dən qayıdan Benik Qarakəndin küçələrində döyükə-döyükə dolaşan yad müsafiri hələ uzaqdan qaralılmışdı. Hərəkətlərindən görünürdü ki, buralara yaxşı bələd deyil. Yanından ötəndə ayaq saxladı. Diqqətlə təhər-tövrünə baxıb ermənicə salam verdi.

- Axşamınız xeyir, - dedi.

Yad adam elə bil bu qəfil səsdən diksindi. Döyükə-döyükə Benikin salamını alıb soruşdu:

- Deməzsiniz, Surenin evi hansıdı?

Benik əlini uzadıb bir döngə aralidakı bağ-bağatın arasında işıqları sayrısan kürsülü daş evi göstərdi. Nabələd adam tələsdiyindənmi, ya nədənsə təşəkkür belə etmədən tez o tərəfə yönəldi.

Arxasınca baxan Beniki fikir götürdü. "Kimdi, balam? Danışığından Qarabağ ermənisinə, bizim tərəflərin adamina oxşamır. Bəs görəsən Sureni hardan tanıyor? Nəyin gərəkdi?.."

Suren Benikin qaynyıdı. Lakin araları sərindi. Nəsə əvvəldən onlarınkı bir-biriynən tutmurdu. Deyəsən, çoxu da Benikin türklərə yaxınlığına, dostluğuna görəydi. Bu yaxınlıq, dostluq Sureni həmişə qıcıqlandırırdı. O, türkləri xoşlamırdı. Yeri gəldi-gəlmədi kürəkəninə söz atır, sataşır, dostluq etdiyi türklərin ünvanına ağzına gələni çərənleyirdi. Surenin dost-tanışları, gündəlik oturub-durduqları da elə özünün tayıydı. Üzə vurmasalar da türklərə açıq-aşkar düşmən gözü ilə baxırdılar. Amma Benik indicə Surenin evini soruşan adımı onun dost-tanışları arasında heç görməmişdi.

Yamanca səhv elədi. Gərək bu yad adının kimliyi, nəçiliyi, hardan gəlib hara getdiyi, Sureni necə tanıdığı, neynədiyi ilə ətraflıca maraqlanayıdı. Üzünə bozarıb-eləsə deyərdi, haqqı çatır, özgəsi deyil, arvadının qardaşı, qaynıdı. Aralarının sərin olmasına bura nə dəxli vardı? Sabahısı başına bir iş gələndə

istər-istəməz yenə ən çox Benik narahat olacaq, dalınca yürüüb-yortacaqdı. Ocağının qıraqında bacısı ağlayıb-sitqayandan sonra necə sakit oturacaqdı? Türkler doğru deyir, qohum hara firlatsan yenə qohumdu. Ətinə yesən də sümüyünü çölə ata bilməzsən!..

Altıncı sinifdə oxuyan oğlu da, allah saxlamış, dəlisovluqda, hətərən-pətərən danışmaqdə dayısı Surenə çəkmişdi. Böyüdükcə onun tökdükərini yiğisdirirdi. Dayısı köpəyoğlu kimi balacılığıynan indidən erməni xalqının təəsübünü çəkirdi...

Benik bir istədi geri qayıtsın. Yad adımı izləyib nəsə öyrənsin. Amma tez də fikrindən daşındı. Qorxdu ki, birdən duyuq düşüb-eləyər, axşam-axşam heç nədən qanqaralıq salar...

\* \* \*

Suren türklərə qarşı törətdiyi qanlı terror, fitnə-fəsadlarla dünyada ad çıxartmış erməni daşnakstun partiyasının Dağlıq Qarabağ üzrə fəallarından sayılırdı. Əziz adımı kimi qarşıladı-ğı qonağı isə bu partiyanın rəhbərlərindən biriydi. Uzaq Amerikadan Ermənistana, oradan da Qarabağa vacib tapşırıqla təşrif buyurmuşdu. Onları haçansa İrvanda, Daşnakstun partiyasının gizli yığıncağında tanış etmişdilər. Partiya funksioneri elə onda Dağlıq Qarabağı yaxından görmək, bölgədəki ermənilərin əhval-ruhiyyəsini şəxsən öyrənmək məqsədi ilə Surenə qoşularaq bu tərəflərə ayaq açmışdı. Sonralar daha bir dəfə Surenə qonaq gəlmişdi. Xeyli zamandı səs-sorağı eşidilmirdi. Nədənsə Suren onun təmiz erməni olduğuna şübhə edirdi. Çox da inanırmışa çalışırdılar ki, hamısı Amerikada doğulması, əvvəldən qürbətdə yaşaması, tamam yabançı bir təlim-tərbiyə almasıyan bağlıdı.

- Evin yerini tapmaqdə çətinlik çəkmədin? - Suren qonağından soruşdu.

- Bir balaca azmişdim, - deyə qonaq yüngülə qımışdı.
- Bəs necə gəlib çıxdın?
- Bir nəfər göstərdi...

Əvvəl söhbət Stepanakertdə yaradılan, tez bir zamanda fəaliyyətini nəinki Dağlıq Qarabağda, Azərbaycanın Bakı, Gəncə, Şəki kimi iri şəhərlərində də genişləndirən gizli erməni təşkilatı "Krunk"dan, onun türklərə qarşı yeritdiyi böyük düşməncilik kampaniyasından düşdü. Suren ətraf erməni rayon və kəndlərində, zavqarı olduğu maşın-traktor parkında apardığı təbligat-təşviqat işindən, siyasi kitabları, gizli vərəqləri kimlər arasında, necə yaydığınıdan danışdı. Sonra partiyadakı son durum, dünyadaki ümumi gedişatla maraqlandı. Qonaq fəxrlə vurğuladı ki, indi dünyanın hər yerində, illah da, böyük dövlətlərdə erməni diasporu, lobbisi sürətlə artmaqdə, güclənməkdə, yenidən təşkilatlanmaqdadı. Bu, Sovetlər birliyində, xüsusən, Ermənistən və Dağlıq Qarabağda yaşayan erməniləri daha da ruhlandırmalıdı. Tarixi məqam yetişməkdədi...

- Tarixi məqamın yetişdiyini nədən bilək?.. - Suren məsələni dəqiqləşdirmək istədi.

- Dədim axı, dünyada geniş şəbəkəyə malik qüdrətli diasporamız, Sovetlər birliyinin başında, hakimiyyətdə sözümüzü deyən, arxamızda dayanan adamımız var...

- Kimi nəzərdə tutursan? - Suren qonağın sözünü ikinci dəfə kəsdi.

- Anastas Mikoyani. Bu boyda imperiyanın Ali Sovetinin sədridi.

- Ara, ona bel bağlamaq ağılsızlıqdı. - Suren etimadsızlıqla ağızını burdu. - Mikoyan köhnə bolşevik, böyük beynəlmiləçi, 26-lardan qırılıb qalandı.

- Unutma ki, Mikoyan hər şeydən öncə böyük ermənididi! Ermənidən, - qonaq xüsusi vurğuladı, - heç zaman həqiqi beynəlmiləçi çıxmayıb, çıxmayacaq da! Mikoyan köhnə, həm də xalis daşnakdı! 26-ların başçısı, daşnakların zırpisı Şəumyan, Andranik, Hamazaspə Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda vaxtıynan o qədər türk qırıb-çatıb ki, sayı-hesabı hələ indi də məlum deyil. Yenə başkəsməklə məşğuldı, amma indi pam-bıqla baş kəsir. Ha-haa!..

- Orasını mən də bilirom, - Suren qonağın baş apardığını görüb sözkəsənliliklə dedi.

- Beynəlmiləlçilik azarına tutulan türklər, onların yalnız vəzifəsini, stolunu düşünən, bizim fəaliyyətimizə barmaqarası yanaşan başçılarıdı. - Qonaq çoxbilmişliklə əlavə etdi.

- Yaxşı, bu saat bizim əsas vəzifəmiz nədən ibarətdi? – Suren xəbər aldı. - Neyləməliyik?..

- Cox iş görməlisiniz. - Qonaq adəti üzrə gözünün birini qıyaraq cavab verdi. - Amma əvvəlcə mənə sidq-ürəkdən de görüm şəxsən sən erməni xalqının mənafeyi naminə nəyini uf demədən qurban verərdin?..

- Ara, hər şeyimi! - Suren qətiyyətlə dedi. - Erməni deyiləm?..

- Məsələn?.. - Qonaq sinayıcı nəzərlərlə Surenin gözünün içində baxıb durdu.

- Məsələn, malımı, pulumu, ev-eşiyimi erməni xalqının mənafeyi uğrunda uf demədən qurban verməyə hazırlam! – Suren gözünü qırpmadan dedi.

- Daha nəyini?..

Suren bir qədər fikirləşdi.

- Təzəcə gətirdiyim, hələ düz-əməlli sürmədiyim həyətdəki sevimli "Moskvic"imi... .

- Daha nəyini?.. - Qonaq inadkarlıqla yenə sorusdu.

- Daha nəyim qaldı ki? - Suren qonağa baxıb maddim-maddim gözünü döyüdü. - Lazım gəlsə belə lap canımı... - Elə bildi qonaq bunu eşitmək istəyir.

- Birdən iş elə gətirdi ki, erməni mənafeyi naminə səndən arvadını, yaxud bakırə qızını türkün yatağına göndərməyi tələb etdi, razılaşardınmı?..

Suren əvvəl qonağının onu doladığını düşündü. Üzündəki ifadənin dəyişmədiyini, ciddi olduğunu görüb baxışlarını yandırdı.

- Bilmirəm...

- Çətin məsələdi?.. - Qonaq səsini uzadaraq mənalı-mənalı başını yırğaladı. - Həə, gör türklərin arasında yaşamaq nə deməkdir...

- Ögər, doğrudan da, başqa çıxış yolu yoxdursa, daha neyləmək... - Suren dodağının altında mizildandı.

Qonaq xüsusi çəkilmiş tut arağından bala-bala vura-vura Sureni beləcə çox dərinlərə apardı, çək-çevirə saldı, sinadı. Axırda da fikrini belə yekunlaşdırıldı:

- Başınızın altına yastıq qoyub yatdığınız yetər. Sözdən əməli işə keçməlisiniz. Dağılıq Qarabağda türklərlə ermənilər arasındaki düşmənciliyi təzədən qızışdırma, erməniləri onlara qarşı ayağa qaldırmalısınız.

- Axi necə? Hansı bəhanə ilə?..

- Bəhanədən çox bəhanə var! 1905-ci ildə, sonrakı illərdə Bakıda, Qarabağda, Zəngəzurda erməni-müsəlman qırğınları hansı bəhanələrlə başlanmışdı? Ötənləri xatırlamaq, yaxşı-yaxşı fikirləşmək, baş işlətmək lazımdı.

- Nəzərə alın ki, zaman o zaman deyil, 1966-ci ildi...

- Zamanın ara vurmağa, nifaq salmağa nə dəxli, canım? Heç televizora baxmir, qəzet-filan oxumursan? Rusun, Amerikanın ayrı-ayrı xalqları bir-birinə necə qırıldırdıñandan xəbərin yoxdu? Yoxsa elə bilirsən yer üzündəki müharibələr hamısı özbaşına baş verir? Demək lazımdı ki, dolanışığımız itin dolanışığıdı, türklər addımbaşı bizi sixışdırır, gözümçixdiya salır, incidir, adam yerinə qoymurlar. Bunların əlinin altında kölə kimi inlədiyimiz daha bəsdi! Ayrılmaq, Ermənistanla birləşmək istəyirik...

- Ara, sən nə danışırsan? Belə şeylərlə indi Qarabağ ermənilərini ayağa qaldırməq müşkül məsələdi.

- Niyə? - Qonaq təcəccübləndi.

- Açığı, ona görə ki, biz, Dağılıq Qarabağ erməniləri yerli türklərdən, hətta Ermənistandakı ermənilərdən də yaxşı dolanırıq.

- Neynək, onda başqa, daha tutarlı, daha uyğun bəhanə tapılmalıdır. - Qonaq fikirləşmədən dedi. - Elə şeylər ki, ermənilərin milli qüruruna, mənliyinə, heysiyyatına toxunsun, qanlarını coşdursun. Bax, haa, ortada külli miqdarda pul söhbəti var. Yaxşı qazana, varlana bilərsən. - Pul məsələsini eşidən tək

Surenin birdən-birə gözləri işildadı. Bu, qonağın nəzərindən yayınmadı. - Gecikmə, dostum, bir də gördün başqları irəli düşdü, səni qabaqladı.

- Çalışaram ki, qabaqlamasın, - Suren inamsız halda söz verdi.

Qonaq xudahafızlaşışib ayrılanда Suren ovcuna xeyli pul basdı.

- Tezliklə bir də gələcək, daha çox pul gətirəcəyəm, - dedi.

\* \* \*

Suren siyasi fəaliyyətini birinci növbədə qohum-əqrəbanın, dost-tanışların, iş yoldaşlarının arasında gücləndirdi. Onların qəlbində türklərə qarşı ırsən ötürülən düşməncilik hissini, kin-küdürüti, nifrəti daha da alovlandırmağa çalışırı. Səfsəfəsinə ağız düzən, hətta başına ağıl qoyan da olurdu. Deyirdilər, ötənləri təzədən qurtdalamasan, dəlinin yadına daşı salmasan yaxşıdı. Qoy oturduğumuz yerdə fas-farağat oturaq. Mağıl qulığı dinc dolanırıq. Çətinə düşəndə, işimiz əyəndə kirvələşdiyimiz türklərə güvənirik. Dadımıza yetir, köməklərini əsirgəmirlər. Bir də, əslini axtarsan, biz onların yer-yurdlarına şərik çıxmış, keçənlərdə qırdığımızı qırmışıq. Səslərini qaldıranda da günahı haqq-nahaq özlərinin boynuna yıxmışıq. Hələ yaxşı millətdi ki, bütün pisliklərimizi unudub bizimlə qonşuluq, dostluq edirlər...

Amma Suren fikirlərini dəstəkləyənlər də az deyildi. Çətinə belələrinin erməni damarını tutunca, qidiqlayıncayıdı. Həmin saat qızışış şirin xəyallara dalır, haçansa hansı erməni-ninsə kefinin kök vaxtında uydurduğu və dənizdən-dənizə Böyük Ermənistan adlandırdığı mifik imperiyalarını ağızları sula-na-sulana, köpüklənə-köpüklənə söz-söz təzədən yaradır, qu-rurdular. Şərəfinə badə qaldırır, şüarlar hayqırıldalar...

Qonaq gözü əzəldən türkün torpağında, malında, mülkündə, adət-ənənəsində, musiqisində, mədəniyyətində olan xalqının psixologiyasına yaxşı bələddi. Erməni həmişə, hər yerdə erməniyidi. Əsrlərcə türkün genişürəkliliyindən, yumşaqlığın-

dan sui istifadə etmiş, tarixin dönüm-döngələrində ayağı bir balaça büdrəyəndə, zəifləyəndə çörəyini, suyunu onunla bölüşən gor qonşusuna xəyanət yolunu seçmiş, arxadan zərbə endirmişdi. Qayıdış haqqına cəzalandıranda zavallı, cəfakesh, məzəlum cildinə girərək qara-qışqırıqla almana, ingilisə, fransıza, rusa quyruq bulamış, əllərində oyuncaga, alətə çevrilmişdi. Büqələmun kimi hər sifətə, əxlaqa malikdilər...

Suren hər ehtimala qarşı kürəkəni Benikin də ağızını aradı. Qonağının ona verdiyi sualı bir qədər dəyişərək kürəkəninə də verdi:

- Sənəcə, türk dostun türkün naminə gözgörəti arvadından, bakırə qızından keçərdi?..

- Nə mənada, necə yəni?.. - Benik başa düşmədi.

- Yəni türkün mənafeyi naminə öz arvadını, yaxud bakırə qızını könüllü surətdə erməninin yatağına atmağa razı olardı?..

- Bu nə axmaq sualdı? - Benik üz-gözünü turşutdu. - Əlbəttə, razı olmazdı. Namus məsələsi türk üçün hər şeydən irəlidid. Türk ölər, namusunun ləkələnməsinə dözməz!..

- Amma bax, biz ayrı-ayrı fərd olaraq itirsək də, - Suren nəyi itirdiklərinin adını aşkar çəkmədi, - əvəzində erməni xalqı qazanır.

- Demək, sənəcə, türklərlə fərqimiz bundadı. - Benik dedi.

- Ancaq onlar bizim itirdiklərimizi itirmək hesabına qazandıqlarımızı qazanmayı heç ağıllarına da gətirmirlər. Bizi qaraçı tayfası kimi bir şey sayırlar.

- Dəli busurmandı də! Biz qaraçılardan kimi sədəqə diləmisi. Əksinə, hər şeyimizi qurban veririk ki, torpaqlarımızı artırıq, gələcək nəsillər üçün dənizdən-dənizə Böyük Ermənistən dövlətini yaradaq...

Suren öz yanından Mikoyanın erməniləri türklərə qarşı tarixi mübarizəyə, hətta müharibəyə çağırlığını söylədi. Benik həmişəki kimi onu məsxərəyə qoydu.

- Yəqin bu sayıqlamalarla beynini təzə qonağın doldurub?..

- Nə qonaq, nə filan?..

Suren az qala özünü itirəcəkdi. Tez qabaqdangəlmışlıklə Beniki azdırmağa çalışdı. Qorxurdu ki, qonaq səhbətini başqa yerdə də ağızından qaçırdar, onu zibilə salar.

Benik savadlı, oxumuş adamdı. Kolxozun baş aqronomuydu. Belə şeylərə inanmasa da bütün ermənilər kimi o da neçə vaxtdı ki, hansısa gizli erməni fonduna aylıq pul ödəyirdi. Guya ermənilərin gələcək xoş günləri-güzaranları üçündü...

Benik yeri gəlmışkən oğlunun beynini ziyanlı, hətta xatalı fikirlərlə doldurduğuna görə Surenə öz narazılığını çatdırıldı. O hələ uşaqdı, çox şeyi qanib-qandırmırıdı. Dayısından eşitdiklərini məktəbdə, uşaqlar arasında danışındı. Bu da anlaşılmazlığı səbəb olurdu. Oxuduğu beynəlmiləl məktəb türklərin yaşadığı Qaradağlı kəndi ilə ermənilərin yaşadığı Qarakənd arasındaki Kuropatkino kəndində yerləşirdi. Təhsil əsasən rus dilindəydi. Vaxtıyan burada çar hökuməti tərəfindən zorla köçürülmüş ruslar, malakanlar məskunlaşmışdır. Tədricən onların sayı azalmış, əvəzində ermənilərin sayı artmışdı...

Məktəbin direktoru Ərşad müəllim türkdü. Benik onun kirvəsi, dostduyu. Ailəlikcə bir-birinin evlərinə gedib-gəlir, bayramlaşdırırlar. Son zamanlar Ərşad müəllim dostunun oğlundan yaman narazılıq edirdi. Müəllimlər, şagirdlər onun qəribə şeylər damışdığını söyləyirdilər...

\* \* \*

Benikin oğlu bekarçılıqdan əlinə keçən daş-kəsəyi qurumuş kanaldakı iri gölməçələrə atır, çömçəquyuqlu, cücü-müçüllü bulannıq suyu şappiltiyyan ətrafa sıçradır, beləcə başını qatır, vaxtını öldürürdü. Arabir, yadına düşdükə dayanıb kanalqırığı uzanan maşın yolunun o biri tərəfində otlayan ineklərinin geniyib-genimədiyinə baxırdı. Heyvanlar yolun döşlərində bitmiş yamyaşlı otları həvəslə qırpa-qırpa addım-addım ağızı aşağı, kəndə doğru irəlləyirdilər. Benikin oğlu onlara uyğun yerini dəyişir, təzədən kanalın içindəki çömçəquyuqların, cücü-müçüllerin anasını ağladırdı...

Uzaqdan tozanaqlaya-tozanaqlaya ağızbəri bir maşın şütyürdü. Diqqətlə baxanda dayısı Suren “Moskiviç”ini tanıdı. Yaxınlaşanda saxlatmaq mənasında birdən maşının qabağına durdu. İsdə dostlariynan tut arağından “düt” deyincə vurub dəmlənmiş Suren kefi ala buluddydı. Gözü yolu düz-əməlli seçmirdi. Odu ki, özünü itirdi. Əyləci basmaq əvəzinə qazı basdı, sükanı yalandan o tərəf-bu tərəf burdu. Maşının başını xeyli irəlidə birtəhər yiğdi. Toz dumani seyrələndə geri verdi. Söyü-söyü çıxdı ki, görsün özünü maşının altına atan hansı köpəyoğlu. Lakin kanalın qıraqında heç kimi tapmadı. Elə bildi kimdisə gözünə görünüb.

Ərinmedi, yeriyib kanalın içine boylandı. Göləmcənin qıraqında düşüb qalmış qaraltı adama, daha doğrusu, uşaqa oxşayırıdı. Tərpənmirdi. Güc-bəla kanala girdi. Arxası qatda sərənənin bacısı oğlu olduğunu görəndə dəhşətə gəldi. Bircə anda sərənənəni tapşırıdı.

Bacısı oğlu dayısının maşını saxlamaq əvəzinə dəli kimi qazdadığını görəndə qorxusundan geri sıçramış, sürüsüb kanala düşmüdü. Tərslikdən gicgahı ucu iti qara daşa dəymış, canını tapşırıdı.

Suren uşağı qucağına alıb kanaldan çıxartdı. Qıraqda nəbzini təzədən döñə-dönə yoxladı. Öldüyüni dəqiqləşdirəndən sonra döyüküb ətrafa baxdı. İncəvardan görən, şahid-filan yox idi.

Meyidi tez “Moskiviç”in baqajına basdı. İzi azdırmaq üçün yerdəki qan ləkələrinin üstünə toz-torpaq səpdi. Maşını döndərib ağızı geri qovdu. Qaradağlı kəndindəki yiyəsiz üzüm bağlarına çatanda saxladı. Yaxınlıqda kimsə gözə dəymirdi. Düşüb baqajı açdı. Meyidi yoldan xeyli aralı, üzüm bağının ortasına tullayıb tələsik uzaqlaşdı...

\* \* \*

Axşam Benikin oğlunun otardığı inəklər qapıya qayıtsa da uşaqlıqla çıxmadi. Qonşu-qonuma, ora-bura xəbər elədilər, uşağı soraqladılar. Gördüm deyən olmadı. Benik sakitləşmədi,

ev-ev düşüb gün ərzində çöldə-bayırda olanları sorğu-sual tutdu, yenə düz-əməlli cavab almadi.

Qaynigildə Beniki Suren qarşılıdı. Ayaq üstə zorla dururdu. Evə çatan kimi tut arağından bəsdi deyincə vurub təzədən hallanmışdı.

- Suren, təsadüfən bizim uşaqlıq sizə gəlməyib? - Qaynın dan ağılı bir şey kəsməsə də soruşdu.

- Hansı uşaqlıq?.. - Suren bilə-bilə, qəsdən məsələni uzatdı.

- Oğlumu deyirəm də... - Benikin səbri bir tikəydi.

- Yox, gəlməyib axı. - Suren yixilmamaq üçün əl atıb Benikin ciynindən sallaşdı. - Nədi, nə xəbərdi?..

- Otardığı inəklər çöldən qayıdıb, özü qayıtmayıb.

- Hə, yadına düşdü, - Suren guya birdən xatırladı. - Maşınla Kuropatkino kəndindən gəlirdim. Yolda Ərşad müəllimlə qarşılaşdım. Deyəsən, oğlun onun maşınındaydı...

- Oğlumun Ərşad müəllimin maşınınında nə ölümü? Axı o, malı otarmağa aparmışdı...

- Bax, orasını mən bilmirəm.

- Suren, düzünü de, doğrudan, oğlumu Ərşad müəllimin maşınınında görmüsən? - Benik yalvarıcı tərzdə soruşdu. - Bəlkə səhv salırsan...

Istədi desin ki, bəlkə içkili olmuşsan?..

- Hər şey mümkün. - Suren ləngərlənib təzədən kürəkənin ciynindən yapışdı. - Dostun deyil? Axşamacan canbir qelbdəsiniz. - İstehza ilə hirıldadı.

- Əshi, cəhənnəm ol!.. - Benik yixılmasına əhəmiyyət vermədən onu itələyib qapıdan güllə kimi çıxdı. Ancaq hər ehtimala qarşı maşın tutub Qaradağlıya, dostugilə sürdürdü.

Suren özlüyündə artıq hər şeyi qurub-qoşmuş, planlaşdırılmışdı. Belə fürsət hələm-hələm ələ düşməzdı. Qonağı türklərlə ermənilər arasına nifaq salmaq, düşmənçiliyi alovlandırmaq üçün bəhanə axtarındı. Bu da bəhanə! Benikin dostu Ərşad müəllimi, briqadir qardaşı Elşadı şərəyəcək, bacısı oğlunun onlar tərəfindən öldürülüyüünü söyləyəcəkdi. At kimi dirənə-

cəkdi ki, uşağı Ərşad müəllimin maşinində görüb, vəssalam! Çətinini bacısını, atasını buna inandırmaqdı. Birləşib Benikin də ağlını oğurlayacaqdılar. Daha neyləməli? Məgər Suren hər şeyin bu cür alınmasını, arada bacısı oğlunun güdəzə getməsini istəyərdi? Olan olmuşdu. Qəfil qəzaydı. Amerikalı qonağa sifariş göndərmək lazımdı ki, çoxlu pul-para gətirsin...

\* \* \*

Ərşad müəllim gecə vaxtı qapıda kirvəsi Beniki görəndə təəccübləndi. Amma onu daha betə təəccübləndirən, narahat edən Benikin dilindən eșitdiyi Surenin şər-şəbədəsi oldu. Andaman elədi ki, nəinki bu gün, neçə vaxtdı Surenin heç üzünü də görməyib.

- Piyan-zad deyildi?.. - Ərşad müəllim soruşdu. Axi Suren tez-tez içirdi.

- Lənətdəmə heç ayaq üstə dura bilirdi?.. - Benik söyübsöylənərək Surenin qarasınca deyindi.

- A kirvə, qaynını yaxşı tanıya-tanıya o boyda yolu gecə vaxtı havayıdan niyə ölçürdün?

- Neyniyim, türkün məsəli, batan saman çöpünə də əl atı...

Ərşad müəllim dostuna təskinlik, ürək-dirək verib yola saldı. Dedi ki, darixma, allah qoysa gedib görəcəksən oğlun - evdədi, tapılıb.

Lakin Benik qayıdış oğlunu evdə görmədi. Hərənin ağızından bir avaz gəlirdi...

\* \* \*

Səhərisi gün Suren tamam ayılsa da axşamkı sözünün üstündə durdu. Eyni şeyləri təkrarladı. Beniki inandırmaq üçün Ərşad müəllimin son vaxtlar oğlundan tez-tez ona necə şikayətləndiyini xatırlatdı. Dedi ki, ay kürəkən, sənin başın belə şeyləri qaynatmaz. O biri tərəfdən də, tərəssən, xeyrinə deyiləni eşitmirsən. Dostun Ərşad müəllim oğlunun şəxsində türkün potensial, gələcək düşmənini görürdü. Odu ki, bəri başdan başını əkib...

- Axmaq-axmaq danışma, - Benik qaynının ağızından vurdu. - Ərşad müəllim dünyasında belə iş tutmaz!..

- Neynək, baxarıq!.. - Suren rişxəndlə çirt atdı.

Bütün kənd dağda-daşda, düzdə Benikin oğlunu axtarırdı. Ərşad müəllimin təşkilatçılığı ilə beynəlmiləl məktəbin müəllim kollektivi də şagirdli-filanlı onlara qoşulmuşdu.

Suren özünü yeyib-tökürdü:

- Ay ermənilər, itiyinizi dağda-daşda yox, türklərin ərazi-sində, kəndində axtarın.

Neçə illər ərzində türklərdən yaxşılıqdan başqa bir pislik görməyən ermənilər onun ağızını yummağa çalışalar da bacarmırdılar. Xata-balanın onlardan uzaq olmasını arzulayan türklər də bərk dilxordular...

İpə-sapa yatmayan Suren dediyini yeritmək üçün özü kimilərdən bir dəstə başına yiğib Qaradağlı kəndinin üzüm bağlarına apardı. Həm də yolunu qəsdən başqa tərəfdən, lap uzaqdan saldı. Nəhayət, gün günortadan əyiləndə bacısı oğlunun meyidini üzümlükdən tapdilar. Bilə-bilə sahənin hansı briqadaya məxsus olması ilə maraqlandılar. Ərşad müəllimin qardaşı Elşadın adını eşidəndə Suren haray-həşir qopartdı, bar-bar bağırdı:

- Ermənilər, indi mənə inandınızmı? Dədim axı, bacımın balasını türklər, həm də kürəkənimin dostu öldürmiş olacaq. Bu da sizə sübut! Daha söz sizində...

Arada əməlli-başlı gərginlik yaranmışdı. Hər iki tərəf gördüyüünə mat qalmışdı. İnanırdılar da, inanmırıldılar da. Ermənilərin arasında inanan daha çoxdu.

Benik daş kimi susurdu. Nə aq dinirdi, nə də qara. Arvadı, qayınatası artıq Surenin fitvasına uymuşdu. Suren cavanları silahlandırib Qaradağlı kəndinə hücum çəkməyə, Ərşad müəllimi, qardaşını öldürməyə, intiqam almağa çağırırdı. Qırğının başlayacağından qorxan ağısaqqallar onların qarşısını güclə almışdılar.

Şoka düşən Ərşad müəllim məsləhətləşmək, tədbir tökmək üçün qohum-əqrəbasını, ağısaqqalları çağırıb bir yerə yiğ-

di. Başa düşür, anlayırdı ki, bu xına o xınadan deyil. Ortada düşmən əli, düşmən siyasəti vardı. Məqsəd iki qonşu xalqın arasında köhnə ədavəti, düşmənciliyi təzələməkdi. Erməniləri sakitləşdirmək, bütün bunların qurğu, tələ olduğunu inandırmaq lazımdı. Amma necə? Dünənə qədər kirvəsi, dostu saydıgı, bir süfrədə dönə-dönə çörək kəsdiyi Benikin belə ondan üzü dönmüşdü. Xəbər göndəmişdi ki, bir də gözünə görünməsin. Hər ehtimala qarşı təhlükəsizliklərinin qayğısına qalmalı, şantaja, fitvaya uymamalyıydılar...

\* \* \*

Martuni rayon milis idarəsi Benikin oğlunun ölümü ilə əlaqədar cinayət işi açıldı. Təbii, təhqiqatı erməni müstəntiqi aparırdı. Kimdən şübhələndiklərini soruşanda Benik qarışq qohum-əqrəbasının hamısı Ərşad müəllim və qardaşı Elşədin adını çəkdi. Onları tezbazar tutub Şuşa qalasındaki türməyə göndərdilər...

Hadisə axşamı Ərşad müəllimin qaynı Mustafa həmin üzüm bağının ayağında qoyun otarırdı. Uzaqdan sahənin əks tərəfində bir "Moskiviç"in dayandığını gördü. Kimdən maşından düşüb bağa girdi. Neynədi-neynəmədisə tez də qayıdır aradan çıxdı. Məsaflə uzaq, hava tutqun olduğunu görə Mustafa nəinki maşının nömrəsini, rəngini, adamın kimliyini, bağda neynədiyini belə aydın seçə, ayırd edə bilmədi. "Moskiviç" gəldiyi Qarakənd istiqamətində də geri qayıdı...

Mustafa yalnız səhərisi, meyid üzüm bağından tapılandan sonra gördüğünün fərqinə vardi. Ermənilərin tənəkkilikdə təsadüfən axtarış aparmadıqlarını başa düşdü. Uşağı öldürərək özləri qəsdən gətirib ora atmışdılar. Maşın da Surenin altındakı "Moskiviç"di...

Qohumları nahaqdan tutulan sadəlövh Mustafa məsələni aydınlaşdırmaq, onları düşdükleri şər-böhtandan qurtarmaq məqsədi ilə müstəntiqlə təkbətək görüşdü. Axşamtərəfi bağda gördüğünü danişdi, öz gümanlarını açıqladı...

Cəmi iki gündən sonra Mustafanı da damlayıb Şuşa qalasına, qohumlarının yanına göndərdilər. Müstəntiqə verdiyi ifadə özüne qarşı ittihadnaməyə çevrilmişdi. Yalançı şahidlər Mustafanın dediyi maşının Ərşad müəllimin maşını olduğunu, öldürdükləri uşağın meyidini də qardaşların birlikdə gətirib bağa atdıqlarını söyləmişdilər. Müstəntiq Mustafanı onda günahlandırırdı ki, dəhşətli ölüm faktını vaxtında milisə xəbər verməkdənə bilə-bilə gizlətmış, sonradan hətta izi azdırmaq fikrinə düşmüdü...

Amerikalı qonağı tərəfindən maliyyələşdirilən Suren çoxlu pul-para tökərək milis işçilərini, müstəntiqləri ələ almışdı. Türmədə Ərşad müəllimə, qohumlarına dəhşətli işgəncələr verir, qətlən onlar tərəfindən törədildiyini zorla boyunlarına qymaşa çalışırdılar. Bu halda onları ən yüksək cəza, ölüm hökmü gözləyirdi.

Daşnaklar işlərini çox etibarlı, hərtərəfli tutmuşdular. Birinin üstünə beşini qoyaraq türklərin başkəsən, qaniçən olduları, zaman-zaman erməniləri qırıb-çatdıqları, sıxışdırıldıqları, gözümçixdiya saldıqları haqqında Moskvaya, İrəvana, BMT-yə, dünyada sözü keçən dövlətlərin hamısına teleqramlar, məktublar göndərmişdilər. Guya Azərbaycanda onların şikayətinə baxmir, baş vermiş cinayətin üstünü ört-basdırıa çalışır, cinayətkarları isə azadlığa buraxmağa hazırlaşırdılar. Həm də, deməyəsən, bu, birinci hadisə deyildi... Mərkəzi hakimiyəti, İrəvanı, dünya ölkələrini köməyə çağırırdılar.

Ərşad müəllimin qohum-qardaşı, yaxınları da bekar dayanmamışdılar. Ümidlə respublika rəhbərliyini, vicdanlı qanun keşikçilərini ermənilərin tələ qurdularına, iyrənc oyun oynadıqlarına, qohumlarını nahaqdan türmədə yatızdırıldıqlarına inandırmağa çalışırdılar. Onları həqiqəti düz araşdırmağa, ermənilərin iç üzünü açmağa, əsl cinayətkarları aşkarə çıxardaraq ədalət məhkəməsi qarşısında oturtmağa çağırırdılar. Bu cür inadkar səyin nəticəsiydi ki, qurama məhkəmə işi bir neçə dəfə təxirə salılmışdı...

Lakin ermənilər daha məkirli, fəal, əlbir-dilbir, təəssüb-keşdilər. Öz nahaq səsləri ilə növbəti dəfə türkün haqq səsini batırmaq əzmindəydlər. Suren gecə-gündüz Benikin beynini doldururdu ki, sənin oğlun Qarabağ uğrunda qurban gedib, şəhid olub. Biz hamımız, bütün ermənilər əl-ələ verib Qarabağı türklərdən təmizləyəcək, oğluyun intiqamını alacaqıq. Onun xatirəsi ermənilərin yaddaşında əbədi yaşayacaq!..

Benikin qulağını o qədər doldurmuşdular ki, oğlunun Ərşad müəllimgil tərəfindən qətlə yetirildiyinə tam əmindid...

\* \* \*

İştintaq prosesi acı bağırsaq kimi bir ilə qədər uzandı. Məhkəmə ermənilərin israrlı tələbilə Dağlıq Qarabağın mərkəzi sayılan Stepanakert şəhərində baş tutdu. İşə Respublika Ali Məhkəməsinin kollegiyası baxırdı. Bu, hansısa maraqlı tərəfin, kənar fövqəlqüvvənin iradəsiyənən atılmış bir addım idi...

İclas Vilayət Daxili işlər İdarəsinin iyirmi-otuz metrliyindəki istirahət parkının yay zalında keçirildi. Mühofizə, təhlükəsizlik məsləhləri sanki düşünülmüş şəkildə başdanetdi, çox pis təşkil edilmişdi.

Ətrafda insan əlindən iynə atsaydın yerə düşməzdi. Elə təkcə ermənilərin sayı yeddi-səkkiz minə çatırdı. Bu qədər adamı kinoteatrın zalına yerləşdirmək mümkün deyildi. İçəri cəmi iki yüz nəfər buraxılmışdı.

Camaat bura öz xoşunan yiğilmamışdı. Fitnəkar qüvvələr tərəfindən çağırılmışdı. Həm də qabaqcadan xüsusi təlimatlandırılmış, müxtəlif soyuq silahlarla silahlandırılmışdı. Axtarsan bəzilərində odlu silah da tapılardı. Erməni qızlarının, qadınlarının cibləri yod, tənzif, tibbi ləvazimatlarla doluydu. Onların missiyası qarşıqliq düşərdisə, yaralılara yardım etməkdir...

Məhkəmə prosesi çox pozuq, əsəbi, gərgin bir şəraitdə gedirdi. Benik, qaynı Suren, qayınatası, yaxınları dəqiqlidə bir yerlərində cürbəcür söz atır, nalayıq hərkətlərə yol verir, Ərşad müəllimgilin ailəsini, qohumlarını söyür, vəkillərlə öcəşir, hətta məhkəmə sədrinin özünü belə hədələyir, müttəhim kür-

süsündə əyləşənlərin hamısına güllələnmə tələb edirdilər. Həkimin nizam-intizamı pozmamaq çağırışını qulaqardına vurur, saymırıldılar. Axır sədrin tələbi ilə ölenin babasını, Benikin qayınatasını zaldan qovdular. Amma bu, ermənilərin həyasızlıqları müqabilində gecikmiş, həm də çox yumşaq, kəsərsiz tədbir idi. Heç bir təsiri, faydası olmadı. Əksinə, vəziyyəti bir az da gərginləşdi.

İclas axşamtərəfi başa çatdı. Təkcə əvvəldən nəzərdə tutulmuş hökmü oxumaq qalırdı. Hakim bu missiyasını da bir-təhər yerinə yetirib aradan çıxmaga hazırlaşdı. Beləliklə, Ərşad müəllimlə on beş il iş, qardaşı Elşada ən ağır cəza, güllələnmə, Mustafaya isə bəraət verildi.

Elə bil barit çəlləyinə od vurdun. Hökmü eşidən ermənilər daha da quduzaşdırılar. Bir nəfər kimi ayaqlarını yerə döyməyə, çığır-bağırla Ərşad müəllimlə güllələnmə tələb etməyə başladılar.

Tərəfdarlarının gur səsləri altında Benik oturduğu skamanın üstünə çıxdı və hakimə tərəf bağırdı:

- Ay alçaq, türklər səni pulla satın alıblar, sən satılmışan! Belə olmasayıdı, işin təşkilatçısını yüngül cəzalandırırmaz, o birini də azadlığa buraxmazdın. Bu qərar bizi qane etmir! Ərşad müəllimi də güllələmək lazımdı!..

Hər tərəfdən qəzəbli səslər ucaldı:

- Benik doğru deyir! Məhkəmə türklərə satılıb!..
- Ərşadı da güllələmək lazımdı!..
- Bəraət səhbəti ola bilməz!..

Daha da cəsarətlənən Benik irəli yeriyib səhnəyə qalxdı:

- Ərşadla mən özüm haqq-hesab çəkəcəyəm!..

Bu, artıq kifayət qədər həddini aşmaq, hər kəsə meydan oxumaqdı. Qətiyyətli addım atmağın, onu sərt, ciddi şəkildə cəzalandırmağın vaxtı çatmışdı. Belə bir tədbir başqları üçün də yaxşı dərs olardı, azgınlaşmış ermənilərin gözünü qırardı.

Benikin qarşısını kəsən mühafizə dəstəsinin komandiri Petrosyan isə onu bir daha yavaşcalıqla nizam-intizama dəvət etdi.

Benik:

- Çəkil, yolumdan çəkil!.. - deyərək əlini qaldırıb onu vurmaq istədi.

Bunu görən milis nəfəri komandirinin köməyinə gəldi. Benikin qollarını arxaya burdu. İtələyə-itələyə qapıdan çıxartdı. Benik nə qədər atılıb-düşsə, çabalasa da ona gücü çatmadı. Hirsindən-havasından dil-dodağını gəmirərək üzünü bayırdağı ermənilərə tutaraq qışqırdı:

- Qardaşlar, niyə əlinizi-qolunuzu yanınızda salıb dayanırsınız? Satqın hakimlərin türkləri, oğlumun qatillərini azadlığa buraxması ilə razısınızmı? Onları özümüz cəzalandırmalıyıq! Bizim qarşımızda heç kim dura bilməz! Biz çoxuq, hamiya gücümüz çatar!..

Ermənilər himə bənddilər. Qarğı-quzğun kimi qarıldı-şaraq kinoteatrın binasını, hökumət maşınlarını daşa basdilar.

Mühafizə dəstəsi get-gedə məsələnin daha da qəlizləşdirini, azgınlaşan kütlə ilə bacarmayacağını görüb yanğınsöndürənlərdən kömək istədi. Güclü su şırnağı ilə camaati qorxudaraq dağıtmayı, dustaqları birtəhər aradan çıxartmayı düşünlürdülər. Lakin özünü yetirən yanğınsöndürən maşın ümidiyi doğrultmadı. Çatan saat Ermənilər onların özlərini daş-qalaq edərək, söyərək, döyərək meydandan qovdular.

Yanğınsöndürənlərin, mühafizə dəstəsinin vəzifə borclarına vicedansızcasına səhlənkar, məsuliyyətsiz yanaşdıqları kənardan açıq-aydın görünməkdəydi. Axi onlar da erməniyidilər.

Benik tez-tez bağıraraq kütləyə elə bunu xatırladırdı:

- Ay camaat, qorxmayı! Qarşımızadakılar da ermənidir! Erməni erməninin qarşısını kəsə bilməz!..

Kütlə bir həmləyə qapını qıraraq zala soxuldu. Benik Petrosyanı dilə tutdu:

- Sən gəl xoşaxoşluqla Ərşadı bizə təhvıl ver!..

- İxtiyarım yoxdu, - Petrosyan dedi.

- Yaxşı-yaxşı fikirləş, şansını qaçırtma. Tələbimizi yerinə yetirsən, sənə də, əsgərlərinə də çoxlu pul, qızıl verrəm. - Benik onu rüşvətlə şirnikləndirdi.

- Dedim ki, ixtiyarım yoxdu, - Petrosyan əvəzində onu da, ətrafindakıları da dinnəz-söyləməz, əllərindən bir xata çıxmamış dağlışmağa çağrırdı. Əks təqdirdə onlar üçün pis qurtracağını söylədi. Silah işlədəcəkləri ilə hədələdi.

- Ərşadı verməsən, səndən əl çəkməyəcəyik! - Benik də sərtləşdi.

Petrosyan kütlni qorxutmaq üçün havaya bir neçə xəbərdarlıq atəşi açdı. Ermənilər əllərində hazır saxladıqları daş, taxta parçalarını onun üstünə ataraq bağırıldı:

- Sən erməni deyilsən! Sən türklərə satılmışın!..

Petrosyan vəziyyətdən çıxış yolu axtarırdı. Təcili bir tədbir görmək lazımdı. Məhkumların təhlükəsizliyinin məsuliyyəti komandir kimi birinci növbədə onun boynundaydı. Xeyli baş sindirandan sonra qrim otağının daha təhlükəsiz olduğunu düşünüb dustaqları ora saldı, qapısını bağladı.

Tərəfdarları ilə otağın qapısını asanca sindiran Benik bu dəfə Petrosyanı bıçaqla hədələdi:

- İtil cəhənnəmə!..

Petrosyan hələ də tərəddüd içindəydi. Bir tərəfdən vəzifəsin, o biri tərəfdən canını itirməkdən qorxurdu.

Vəziyyəti qiymətləndirməyi bacaran Benik əlindəki bıçaqla Petrosyanın başının üstündən arxasındaki Ərşadı vurmağa cəhd edirdi. Amma bıçağı nə qədər çalsada buna müvəffəq olmurdu. Əlləri qandallanmış Ərşad müəllim o tərəf-bu tərəfə əyilərək birtəhər qorunurdu.

Bir qədər aralıda dayanmış Elşad dözməyib Petrosyanı qəzəblə acıqlandı:

- Nəyi gözləyirsən? Niyə onun cavabını vermirsin?..

Petrosyan məcbur olub Beniki geri itələdi. Suren arxadan ona sarı qolaylandı. Komandirinin müdafiəsinə qalxan milis nəfəri tapançasını çıxardıb əvvəl Sureni, sonra da Beniki ayağından güllə ilə yaraladı. Hər ikisi vəhşi heyvan kimi bağıraraq yerə sərildi. Ermənilər onları əlləri üstdə bayırı çıxardılar. Kütlə onların başına yiğildi.

Özlərini yetirən axçıkları irəli buraxdılar. Onlar yaralıların şalvarlarını çırmayıb yaralarını yoxladılar, silib təmizlədilər, sarıdılardı. Güllənin biri Surenin ayağında ilışib qalsa da o birisi Benikin baldırını yalayıb keçmişdi. Benik yarasının yün-gül olduğunu görüb qəhrəman kimi ayağa qalxdı. Ətrafindakıları bu dəfə özünü, qayni Surenin intiqamını almağa çağırıldı.

- İrəli, qardaşlar!..

Ermənilər əllərinə keçəni qapıb çığır-bağırla təzədən kinoteatra cumdular.

Kütlənin başının qarışmasından istifadə edən mühafizəçilər məhkumları arxa qapıdan çıxararaq milis maşınlarına min-dirməyə tələsirdilər. Başından yaralanmış Mustafanı artıq aparıb maşınlardan birində gizlətmisdilər...

Qəfildən irəli şığıyan ermənilərə atəş açdılar. Yeddi-səkkiz nəfər yaralandı. Qaragürüh mühafizəçilərin bu yolla kütləni yarib dustaqları aradan çıxardacaqlarını anladı. Tez qız-gəlini, qadınları irəli verdilər. Təlimatda arvad-uşaqa atəş açmaq qadağandı.

Ermənilər qız-gəlinin köməyi ilə mühafizəçilərdən birinin avtomatının maqazinini çıxartdılar, o birini döyüb şil-küt etdilər, üçüncüsünü öldürəcəkləri ilə hədələdilər, taxta parçası ilə Petrosyanın boynunun kökündən vurub yerə sərdilər. Silahını əlindən alıb təpiklədilər.

Ermənilər mühafizəçiləri zərərsizləşdirəndən sonra köməksiz, qolları qandalı Ərşadın, qardaşı Elşadın üstünə şığıdlardılar. Onları vəhşicəsinə, xüsusi qəddarlıqla öldürdülər. Ürəkləri soyumur, tapdalayır, təpikləyir, əllərinə keçəni haraları gəldi çırıldırılar. Əyinlərindəki paltarları dartib cırıqlayır, meyidlərini murdarlayır, təhqir edirdilər...

Türmə maşınınında gizlənən Mustafa nə baş verdiyini öyrənmək üçün başını qaldırıb bayır boylandı. Bir erməni bunu görüb qışkırdı:

- Ay camaat, bizi aldadıblar! Ərşad sağdı, maşında gizlənib!..

Kütlə uğultu ilə geri döndü.

- Hanı, hansı maşında gizlənib?..

Ermənilər göstərilən maşını böyrüstə aşırdılar. Üstünə benzin töküb odladılar. Mustafanı maşını-zadlı yandırdılar. Sonra meyidin boğazına məftil bağladılar. Sürüyə-sürüyə o biri meyidlərin yanına gətirdilər.

Hardansa əllərinə keçən odunu, taxtaları daşıyb iri bir tonqal çatdılar. Meyidləri çarthaçart yanın tonqalın üstünə atdılar. Ürəkləri soyumuş kimi yavaş-yavaş dağlışmağa başladılar...

\* \* \*

Həmin gün ətrafdakı türk kəndlərinin əhalisi arasında həyəcanlı bir şayiə dolaşdı. Guya ermənilər onların üzərinə hücuma hazırlaşırdılar, təcili silahlanmaq lazımdı! Oxşar şayiə, türklərin də ermənilərin üzərinə hücuma hazırlaşdıqları xəbəri erməni kəndlərinin əhalisi arasında əməlli-başlı təşviş, vahimə doğurmuşdu...

Ancaq daşnakların iyrənc niyyətləri baş tutmadı. Cina-yətkarlar ifşa olunub cəzalandırıldılar...

## OĞRU ERMƏNİ

Məktəb üzrə keçirilən idman yarışlarında ayağımı bərk zədələmişdim. Qapanıb qalmışdım evdə. Yamanca darixirdim. Başqatan bir məşguliyyət vardısa, o da televizora baxmaqdı.

Kanallardan biri ermənilərin pis, murdar xasiyyətləri haqqında veriliş hazırlamışdı. Studiyadakılar növbə ilə onların əcayib-qərayib yaltaqlığından, ikiüzlülüyündən, yalançılığından, satqınlığundan danışır, oğru olduqlarını isə daha artıq qabardırırlar. Oğurluq az, ya çox bütün xalqlara xas olan insani, həm də baş ucalığı gətirməyən bir xüsusiyyətdi. Lakin ermənilərin oğurluğu adı yox, tayı-bərabəri olmayan, bənzərsiz oğurluqdu. Camaat pul, mal-at, ev əşyaları, bahalı maşın, hətta təyyarə, gəmi və s. oğurlayanda ermənilər tamam başqa şeylər oğurlayırlar. Ən böyük oğurluqları da türklərdən elədikləridi. Onları bir verilişdə saymaqla qurtarmazdı. Ermənilər insan adlarını, musiqimizi, musiqi alətlərimizi, xalçalarımızı, abidələrimizi, yeməklərimizi, ən başlıcası, torpaqlarımızı oğurlamışdır. Birdən yox, tədricən, tarix boyu, nəzərə çarpmadan, həm də qeyri-adı ustalıqla. Sonra da hamisini utanmaz-utanmaz, vicedansızca-sına öz adlarına çıxmış, bizi danmışdır...

Ermənilərin namərdliyi məni hiddətləndirmişdi. Axırda hissələrimi cilovlaya bilməyib bərkdən bağırdım:

- Pah atonnan! Bu ermənilər nə oğru xalq imiş!..

Elə bu zaman otaqda tək olmadığımı xatırladan cırıltı səsi eşitdim. Nənəmdi, divanda qurcalanırdı. Bayaqtan yariuzanmış halda gözəci televizora baxırdı.

Handan-hana xəfifcə qımışaraq:

- Ermənilər binayi-qədimdən oğrudular, bala, - dedi.

- Sən hardan bilirsən, ay nənə? - Sadəlövhüklə soruşdum.

- Eh, mən onların dabbəqda gönünə bələdəm! Amma bunları sadəcə, bilmək yox, yaxşıca yadda saxlamaq lazımdır, bala!..

Sonra nənəm mənə şahidi olduğu köhnə bir erməni oğurlığından danışdı.

\* \* \*

Oğul balası, onda sənin bu dünyada hələ heç izin-tozun da yox idi. Amma atan var idi. Elə sən yaşdaydı. Orta məktəbdə, axırıncı sinifdə oxuyurdu. İndi Ermənistən adlanan dədə-baba torpaqlarımızda yaşayırırdıq. Ağlımızda da gəlməzdə ki, ürəyimiz yanıb sığınacaq verdiyimiz ermənilər bir gün yerimizi-yurdumuzu zorla əlimizdən alacaq, bizi dərbədər salacaqlar...

Baban kənd məktəbində dərs deyirdi. Sayılıb-seçilən tarix müəllimi idi.

Bir dəfə atan sinif yoldaşları ilə dağa çıxmışdı. Qayıdan da özüynən bir bağlama gətirmişdi. İçi insan sümükləri, saxsı qab-qacaq qırıqları, qədim dəmir pullarla doluydu. Hansısa mağaradan tapmışdır.

Səhərisi baban atanı da özünə qoşub həmin mağaraya yollandı. Əlavə bir neçə möşət əşyasi-filan da yiğib gətirdi. Onları salıqə ilə bir qutuya yerləşdirib mənə verdi:

- Arvad, - dedi, - bunu elə yerə qoy ki, uşaq-muşaq əli dəyməsin. Bakıya, Elmlər Akademiyasına aparacağam. Alımlər göstərəcəyəm.

Savadsız arvad idim.

- A kişi, - dedim, - sür-sümük alımlərin nəyinə gərəkdi? - Nə danışdığını heç özüm də bilmirdim.

- Sənin belə şeylərdən basın çıxmaz, arvad. - Baban səsin qaldırdı. - Bunlar adı, yaxın keçmişin sür-sümüyü deyil. Tarixdi! Həm də qədim tarixdi!..

Yenə heç nə qulağıma girmədi.

- Nədi, buna görə indi bir də durub burdan basa-basa Bakıya gedəcəksən? Belə vacibdi, nə çoxdu Bakıya gedib-gələn, ver birinə aparsın də...

- Yox, bu işi hər adam yaritmaz! Özüm getməliyəm. Gör-düklərimi alımlərə ətraflı danışmalıyam. Onlarda maraq, həvəs oyatmalıyam. Yoxsa allah bilir alıb hara atacaqlar.

- A kişi, görmürsən, sür-sümüyün hay-hayı gedib, vay-vayı qalıb, hamısı ovulub töküller? Onlardan nə baş açacaqlar?  
- Tutduğumu buraxmadım. - Pullar da paslanıb. Üstündəki yazılar, saxsı qırıqlarındakı naxışlar da, vallah, erməni xəcina, cızma-qarasına oxşayır.

- Arvad, boş-boş danışma. - Baban hirsləndi. - Erməni bu torpaqlara dünən-sırağagın gəlib. Qədimdə buralarda erməni nəəzirdi?..

Qutunu qaldırıb şkafın üstünə qoydum.

Baban bayırda çıxanda qapının ağızında erməni qonşumuz Siranuş arvadla az qala toqquşacaqdı. Demə, bayaqdan qapının dalında durub gizlicə bizə qulaq asırmış...

Tək qalanda Siranuş arvad hərləyib-fırlayıb məndən soruştı:

- Qutudakı nədi?..

- Bekara şeydi, - dedim.

- Bekara şeydisə, niyə göstərmirsən? - Siranuş qırsaqqız olub qopmadı. - Qorxursan?..

- Nədən qorxacağam? Qızıl-gümüş deyil ki, oğurlayasan.

- Sövgəlişi dedim.

Arvadın inadkarlığı məni həm təəccübləndirdi, həm də cin atına mindirdi. Qutunu gətirib açdım.

- Hə, bax, gözüün qurdı ölsün! - dedim. - Yoxsa gecə yuxunu qarışdırırsan.

Sür-sümüyü görən kimi Siranuşun çəkiləcəyini düşüñürdüm. Əksinə oldu. Arvad sür-sümüyə, saxsı qırıqlarına, paslı dəmir pullara çox həris gözlərlə baxırdı.

Onları bir-bir o tərəf-bu tərəfinə çevirə-çevirə öz-özü ilə danışmış kimi mızıldandı:

- Hə, doğrudan da, bunlar qədim erməni dövlətinin qalıqlarına oxşayır.

- Onu sənə kim dedi, ay Siranuş? - Mat-məəttəl soruştum.

- İndicə ərinə sən demirdin? Özcə qulaqlarımla eşitdim.

Mənim də təəssübkeşlik damarım tutdu.

- Bəs onu eşitmədin ki, ermənilər bu torpaqlara dünən-sırağagın gəliblər? - Hirslə qutunun qapağını örtüb ortalıqdan götürdürm.

Siranuş qayıdıb nə cavab versə yaxşıdı?

- Ərin düz demir...

Yanıb-yaxıldım.

- Nooldu, axçı, o boyda tarix müəllimi düz demədi, mən düz dedim? Sərfəbazarı?..

Siranuş daha dinmədi. Səsini uddu...

Bakı səfərinə hazırlaşan baban səbirsizliklə yay tətilini gözləyirdi. Deyirdi, Akademiyadakı alımları yiğib elimizə-obamıza gətirəcəyəm. Gəlib gəzib-dolansınlar, görüb-götürsünlər, araşdırırsınlar. Tariximizin daha bir qaranlıq səhifəsini də işıqlandırırsınlar. Bir daha erməniyə anlatırsınlar ki, bu torpaqlar türk torpaqlarıdır...

Yay tətilinə az qalmışdı. Bir gün baxdım ki, qutu şkafın üstündə yoxdu. Fikirləşdim ki, yəqin baban özü götürüb harasa qoyub.

Babandan soruştan kimi barmağını dişlədi. Siranuş arvadan şübhələndi.

- Havayıdan maraqlanmırı, - dedi. - Gərək qutunu açıb ona göstərməyəydim.

Saymazyana güldüm.

- A kişi, sən də oğru tapdın. Sür-sümük Siranuşun nəyinə gərəkdi?..

- Arvad, ermənini öz arşınınla ölçmə, - baban dedi. - Erməni bizim düşündüyüümüzdən də bicdi. Elə şeylərin qədir-qiyəmətini yaxşı bilir...

Vallah, heç cür inanmırımdı ki, Siranuş arvad qutudakılardan nəsə bir şey qana. Axı o da mənim kimi savadsızın biriyydi. Bircə elə sür-sümüyü çatmırdı!..

Qaranəfəs Siranuşun üstünə qaçdım. Dili topuq çalsı da heç nəyi boynuna almadı.

Baban sözündə möhkəm adam idi. Siranuşu yoxlamaq üçün təzə bir qutu hazırladı. İçini də zir-zibillə doldurdu. Dedi, Siranuşa xəbər ver ki, kişim mağaradan keçən dəfəkindən də

artıq sür-sümük, saksi qırıqları, qədim pullar yıgıt gətirib. Amma çalış şübhələndirmə. Guya sözgəlişi ağızından qaçırdırsan...

Siranuşla qapı-qonşu, lap bir evli kimiydik. Qapımız qifil tanımadı. Həmişə üzünə açıqdı. Evdə oldum-olmadım, haçan istəsə gələr, gedər, nə istəsə aparar, gətirərdi. Oğurluğunu-filanını da hələ görməmişdim...

Bir gün əvvəl Siranuşu aldatdım ki, qonaq gedəcəyik, ev-eşikdən göz olsun. Samanlıqda gizlənib erməni axçiyini güdməyə başladıq.

Siranuş özünü çox gözlətmədi. Arxayınca evə girib qutunu götürdü. Qoltuğuna vurub bayırə çıxanda qapının ağızında qəfildən yaxaladıq. Özünü itirdi. Qizarib-bozardı. Çək-çevirdən, hədə-qorxudan sonra o biri qutunu da oğurladığını boyununa aldı. Arvadın hərəkətinə matim-qutum qurumuşdu.

- Bəs qutunu neynəmisən, harda gizlətmisən, ay imansızdinsiz? - Baban ermənini təzədən sixma-boğmaya saldı.

- Yerevandakı qardaşımı göndərmişəm, - dedi.

Siranuşun qardaşı İrəvanda adlı-sanlı, məşhur alimdi. O, mağaradan təpişən şeylərin şəkillərini İrəvanda çıxan qəzetlərdə, jurnallarda çap etdirdi. Palazqulaq-palazqulaq məqalələr yazdı. Gündə bir televizora çıxdı. Aləmə səs saldı ki, bəs tapdı - mağara (guya özü tapmışdı) qədim erməni məskənlərindən dir. Deməyəsən, bu torpaqların əzəli sakinləri ermənilər imiş...

Moskva, dünya alımları mağaraya baxmaq üçün tökülbərə gəldilər. Siranuşun qardaşı onlara hər gün İrəvan konyakı ilə qonaqlıq verirdi. Beyinlərini dumanlandırmaga çalışırdı...

Nənəm burda birdəncə susdu. Hıqqə-hıqla divandan düşdü. Tumanının ətəyini dəstəkləyərək mətbəxə doğru addımladı.

- Nə oldu, ay nənə? - Qalxıb tayıtya-tayıtya dalınca qaçmaq istədim. - Sözün yarımcıq qaldı axı... - Köhnə xasiyyətiyi di. Adamı intizada saxlamağı xoşlayırdı.

- Otur yerində, - dedi, - boğazım quruyub, bir çay içib gəlirəm. - Oturdum. Arvad yamanca çayxordu. Hələ bura qədər dözmüşdüsə böyük şeydi. - Sənə də çay süzümmü, bala? - Bir azdan mətbəxdən səsləndi.

- İstəmirəm, - bir növ, acıqla dedim.

Səsimin tonundan nəsə duydu-nədisə mətbəxdə çox ləngimədi. Əlində pürrəngi çayı buğlana-buğlana qayıtdı. Yanını divana qoyan kimi söhbətini davam etdirdi.

- Oğul balası, harda qaldım?.. - Harda qaldığını yaxşı bildirdi. Sadəcə, könlümü almaq istəyirdi. - Hə, alımlər Siranuşun qardaşının hesabına gündə üç dəfə yeyib-içərək dağda-daşda çox gəzib-dolandılar, baxdılar, axtardılar, yazdlar, pozdular, axır çıxıb getdilər. Amma səs-səmirləri eşidilmədi. Elə bil qarabağa gölünə daş atmışdır.

- Səbəbini bilmədiniz, ay nənə?.. - Maraq yenə üstün gəldi.

- Baban soraqlayıb hamısını öyrəndi. Vicedanlı alımlər uzun araşdırımalardan sonra aydınlaşdırılmışdır ki, mağara qədim türklərə məxsusdu. Erməni aliminin yazıl-pozduqları cəfəngiyatdan başqa bir şey deyil. Demə, Siranuşun qardaşı da elə bacısı ağıldaymış...

- Nənə, bəs sonra babam bizim alımları Bakıdan çağırmadı?..

- Çağırıldı, bala. Amma allah saxlamışlar gecikdilər. Onlar tərpənincə ermənilər aranı qatdılar, bizi dədə-baba torpaqlarımızdan qovdular. Əvvəl Qarabağa pənah apardıq. Ermənilər Qarabağı da əlimizdən aldılar. Bakıda qərar tutduq. O torpaqların adı babayın son nəfəsində də dilindən düşmədi. - Nənəm dərindən köksünü ötürdü. - Bilirsən, oğul balası, türkün ta qədim dövrlərdən bəri hər şeyi olub. Gözükönlü tox yaşayıb. Erməni kimi heç nəyin həsrətini çəkməyib. Bəlkə elə buna görə çox zaman sahib olduğunu qədir-qiyətini qədərincə bilməyib...

## QARPIZ TUMU

Günəş şəriksiz, mənim-sənin, sərhəd-filan tanımayan işığı ilə bütün dünyani minnət-sünnətsiz işıqlandırılmışdı. Lakin məhəbbətlə Günəşin başına fırlanan, onun işığına tapınan Yerdə torpaqları, onun üzərində yaşayan insanları bir-brindən ayıran cürbəcür sərhədlər, səngərlər mövcud idi. Bu təpə-səngərlərdən birində daldalanın erməni diğası Karapet belə şeylərin fərqində deyildi. Fikri-zikri durbinini tuşladığı cəbhə xəttində, qarşı tərəfdəki türk əsgərlərinin mövqelərindəydi. Bir qədər aralıda erməni mərmilərinin dağılığı, yandırıb viran qoyduğu azəri türklərinin kəndi, ev-eşikləri, sımq-salxaq alaçıqları görünürdü...

Erməni diğası Karapeti bir şey bərk təəccübləndirirdi. Bu türklər torpağı gedənə, adamları qırılana, evləri yandırılıb dağıdılan heç oxşamırdılar. Elə bil dünya veclərinə deyildi. Başlarını aşağı salıb əkir-biçir, mal-qara saxlayır, ot çalır, su daşıyır, bir sözlə, adı insan həyatı yaşayırdılar. Hətta allahın adı vaxtda adı insanlar üçün buyurduğu ləzzətlərdən belə fezziyab olmağa ar eləmirdilər...

Bu, Karapeti əməlli-başlı əsəbləşdirirdi. Gücü, ixtiyarı çatsayıdı, görünən səngərləri, kənd-kəsəyi bir həmləyə adamlı-zadlı yerlə yeksan elətdirər, düzlədərdi. Heyf ki, atəşkəsdi. Onu pozmaq Karapetin iradəsi xaricindəydi. Odu ki, ağızını dağida-dağıda bu atəşkəsi ortaya atanları yeddimərtəbəli söyüslərlə "mükafatlandırırdı". Beyninin dəlilik qurdı tərpənəndə isə avtomati ayağa çəkib hirsini-havasını qarşı tərəfə bir dəraq gülə boşaltmaqla soyudurdu. Di gəl həmin anda cavabını artıqlaması ilə alırdı. Qulağının dibindən şütüyən, çovuyan güllələrə diksinir, tülük kimi səngərə sinirdi. Bir dəfə lovğalanaraq saya salmamışdı. Türk əsgərinə də allah insaf versin, necə ki, vermişdi! Sərrast atdığı gülləsiyinən Karapetin qulağında balaca bir deşik, dəlik açmışdı. Cikkəsinə tökülib gələn diğalar sırga-

lığındakı dəliyi görüb onu məsxərəyə qoymuş, qarınları cirilinca gülüşməsdürələr. Lakin Karapet də Karapetdi, erməni cinsiydi, söz altında qalmamışdı. Utanıb-qızarmadan:

- Hə, noolsun, - demişdi, - babamız Andranikin də qulagını türklər kəsməmişdim? Axırda tarixə düşdü... - Tarixə düşmək, həm də türkləri qırıb-çatdıguna görə tarixə düşmək Karapetin ən böyük arzusu, şirin xəyalıydı. Bu xəyal-plovdan gündə yatanda da, duranda da bol-bol nuş edir, doymurdu...

Qulağı türklər tərəfindən Andranik misalli deşilən (nə böyük fəxarətdi!) Karapetin sərgüzəsti tez bir zamanda yuxarırlara, erməni komandanlığına da çatdırılmışdı. Erməni komandanlığı da deməyəsən itoynadanın biriymiş. Yarı zarafat, yarı gerçək götürüb onu sırvı əsgərdən bir az fərqləndirən bir rütbə ilə təltif etmişdi. Guya erməni oğlu erməni qəhrəmanlıq göstərmişdi, qan görməmişdi!.. Sırvı əsgərdən bir az fərqlənən erməni diğası Karapetin iştahı o gündən daha da artmışdı...

Türklərə qarşı kini-küdürüt aşıb-dاشan Karapet eşidib-bilməyənə, görməyənə orden, medal kimi qulağıdakı Andranik misalli dəliyi göstərir, xəyalı, uydurma (erməni cinsiyyi) qəhrəmanlığından dəm vururdu. Bu qəhrəmanlıqlarla qəzet-jurnallarını bəzəyən erməni müxbirləri də gündə bir günahsız qələmlərini qanına qəltən eləyirdilər...

İnsafən, Karapet gecə-gündüz gözdə-qulaqdaydı. Fürsət, girəvə axtarırdı ki, özünü də, verilən rütbəni də doğrultsun, qəhrəmanlıqlarının sayını artırınsın. Kaş atəşkəs olmayıyadı! Tarixi bir imkan, şans yaranmışdı. Bu şansdan yetərinə bəhrələnmək lazımdı. Axi dişlərinə vurub görməsdürələr ki, busurmanlar (olsun lap azəri türkləri) lax yumurta kimi bir zaddilar. Qəribədi, bəs niyə bu vaxtacan Karapetin ata-babası bunlardan it ağacdən qorxan kimi qorxmuşdu? Yox, günah hamısı ağciyər komandirlərdə, başda oturanlardadı! Paxılıqları tutmasayıd, imkan versəyidilər Karapet yaxşı bilirdi bu türklərin başına necə bir oyun açar, şan-şöhrət qazanardı! Heyf ki, onu saya salmır, eşitmır, dahiyənə ideyalarına məhəl qoymurdular. Karapet

bu məlun, yaramaz türkləri hələlik yalnız və yalnız yuxularında qırıb-çatır, dəqiqədə bir süpürləyib dənizə ( Kür çayına yox ha, Kür çayı budu burayıdı, əl uzatsa çatardı, amma qoymurdular) tökürdü...

Karapetin bu sayaq yuxulardan sonra tabeçiliyindəki beş-üç nəfər əsgərin qarşısında söylədiyi odlu-alovlu nitqini eşitməyə qulaqlar, görməyə gözlər gərkədi.

- Hayklar, Qarabağ bizimdi! Türk torpaqları bizim yolumuzu gözləyir!..

- Türk torpaqları bizimdi!.. - Əsgərləri özünəcə oxşamışdı. Bir nəfər kimi bağırıldıqca Karapet daha da coşurdu.

- Çox da tarix var və o tarixdə ( lənət o tarixi yazanlara! ) bu torpaqların hamısı türklərində. Biz qalib ermənilər tarixi süngülərimizlə təzədən yazmaliyiq!..

Əsgərləri ağızlarını ayırib gözlərini yumur, bağırıldıqca bağırıldılardı:

- Təzədən yazmaliyiq!..

- Qoy türklər bizi bəyənməsin, saymasın, sücaətimizi rusların ayağına yazsınlar. Adı neynirik, dadi bizimdi, bəsdi! Cırt-dan kimi İsrail Amerikanın day-dayılığı ilə fil boyda ərəbi alıqlayıb minməyibmi? Nə qədər ki, dünya sərfəbazarı, nə qədər ki, güclü lobbimiz rüşvət, məzlumanə ağlayıb-sitqamaq, qılığa girməklə Amerika senatorlarının ağılnı oğurlayıblar, tələsməliyik!..

- Birdən bunlar amerikalıların paxırını açdırılar, onda necə, komandır?.. - Əsgərlərdən biri qorxa-qorxa kəkələdi.

- Kimlər, ara?.. - Karapet bağırıldı.

- Bu türklər də... Ağıllarına gəldi birləşdilər... Gör nə boydadılar!.. - Ovurdlarını şişirdiyi bəs eləmədi, qollarını da qulacladı.

- Ərəblər haçan ayılsalar, bunlar da onda aylacaqlar... - Karapet ağılnı gələni söylədi.

- O ərəb, bu türk, bunun ona nə dəxli?.. - Başqa bir əsgər də ürəklənib sözünün qabağına söz qoydu.

- Ara, dığa oğlu dığa, dinləri-məzhəbləri eyni deyilmə?.. - Karapet əməlli-başlı əsəbləşdi. Qorxurdu əsgərləri elə bir məsələni ortaya atarlar ki, cavabını verə bilməz.

- Bu heç yadına düşmürdü, komandır. Vay onda bizim halımıza!.. - Əsgər sakitləşməkdənsə daha da küyükdü.

- Niyə, ara, niyə?.. - Çaş-baş qalan Karapetin ağızı əyildi.

- Komandır, demirsən dinləri-məzhəbləri eynidi? İkisi də birdən ayılıb birləşsə, başımızı hara soxacağıq?..

- Ara, indidən ölümüzi qoyub dirimizi ağlama! - Karapet ağciyər əsgərinə təpindi. - Bəd ağızını yum! Yerin də qulağı var, dəlinin yadına daşı salma. Bircə elə SNQ-dən Orta Asiya dövlətləri, qonşularımızdan da İran ayılsa, Spetak batan kimi batarıq...

- Amma son vaxtlar bu amerikalılardan da ağlım heç bir şey kəsmir, komandır. - Ağciyər əsgər təzədən ziğildədi.

- Niyə, ara?..

- Gündə bir hava çalır, gah nala, gah da mixə döyürlər...

- Dığa oğlu dığa, bu da amerikansayağı tülkülükdü də. - Karapet təzədən əsəbləşdi. - Görmürsən, qırıq val kimi təkarrlayırlar ki, bizdə günah yoxdu, cəfakeş ermənilər qabağa düşüb, qatığınızı bizə qara, turş tanıdıblar. Biz də koruq, tutduğumuzu hələm-hələm əlimizdən buraxmırıq. Səbrinizi basın, məsələ siz düşündüyüünüz qədər də sadə, asan deyil. Bir də, öz dərd-sərimiz başımızdan aşır. Nə tələsməkbazlıqdı? Arxayınlarıq, ətraflı araşdırıb qərar çıxardarıq...

- O boyda BMT neçəsini çıxardıb, ha-haa!.. - Karapetin əsgərləri ağızlarını ayırib gülməli BMT-yə o ki var güldülər...

- Malades!.. - Karapet bu dəfə əsgərlərini ürəkdən təriflədi. - Mən də onu deyirəm də! Türkün sözü, ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər!..

- Komandır, bu türklərin də əcəb məsələləri var haa!.. - Əsgərlərdən hansıa yerindən ehtiyatla, qorxa-qorxa söz atdı.

- Sağ olsun, Qorbaçovu...

Başqası ağızını doldurdu ki, nəsə əlavə etsin, Karapet imkan vermedi.

- Niyə, ara?..

- Özəlləşdirmə məsələsinə görə... - Əsgər çəkinə-çəkinə fikrini tamamladı. - Deyirəm, komandir, bəlkə bu türk məsələlərini də özəlləşdirməyin vaxtı çatıb, hə?..

Karapet əzab-əziyyətlə qətlə yetirdikləri bir türk əsgərinin dediklərini, işlətdiyi atalar sözünü xatırladı. "Bu insanlığa yad düşmənçilik, kin-küdürütlə çox uzağa gedə bilməyəcəksiniz. Sirkə nə qədər tünd olsa, qabını çatlaşdır. Kin-küdürütiniz də gec açılan bomba kimi bir gün içində partlayıb sizi darmadağın dağıdacaq..."

- Çaşmayın, uşaqlar. - Karapet hirslenmək əvəzinə göz-qasını oynadaraq erməni müdrikliyi ilə düzəliş verdi. - Öz aramızda qalsın, özəlləşdirməni də Rais xanımın əliyinən Qorbaçova biz sırimışdıq. Özəlləşdirmə tarixi erməni təcrübəsidi...

- Bir ucdan bu türklərin torpaqlarını, adlarını, tarixlərini, adət-ənənələrini, musiqilərini, mədəniyyətlərini, nə bilim, daha nələrini özəlləşdirə-özəlləşdirə gedirik, bunun bir əmması-zadı çıxmaz ki, komandir?..

- Darixmayın, hər şeyin üzərinə kölgə salan zamandi. Çətinli bir nəsil dəyişincədi. Babam demiş, bu türklərin yaddaşı çox zəifdi...

- Məsələyə avropalılar qarişsalar necə? Axi burunlarını hər yerə soxmağa öyrənilərlər...

- Ara, avropalılar da, amerikalılar da eyni xəçin altından keçib, bir-birinin ağızına tüpürüblər. Üzdə özlərini türkə dost sıriyır, dalda namımızı vermirlər. Gör neçə cür saqqızımız var çeynəməyə: genosid, blokada... "Dirol"-mirol tayı deyil. Birini çüründəcəklər, o birini tullayacağıq ağızlarına. Torpaq qaytaran kimdi? Göycə, Zəngəzur, lap elə Yerevan dediyimiz İrəvan... Aldığımızın hansını qaytarmışıq? Lazım gəlsə İsrail kimi Amerikanın, rusun özünə də kəllə atarıq...

- Yaşa, komandir! Səndən, siyasi savadından olmaz!..

- Bəs necə! Çalışmalıyıq ki, türk birləşməsin. Nicatını həmişə başqasında, xaçpərəstlərdə axtarsın. Bizi qarışqacan

saymasalar da olar. Qarışqa imkan tapıb filin qulağına girəndə-də həngamə!..

Karapet şirin xəyallara daldığı vaxt birdən burnunun dibindən yol salan qarışqa dəstəsini gördü. Bayaqdan onlara fikir verməmişdi. İri, atlı qarışqalardı. Aralarında təkəm-seyrək qanadlısı da gözə dəyirdi. Hamisının da ağızında özlərindən böyük, ağır, qara, ala-bula qarız tumları vardı. Səngərin bu tərəfindən düzülən qarışqa karvanı təpəni aşır, dolana-dolana düşmən tərəfə uzanırdı.

- Yox, aşna, bilmirsiniz onlara heç nə aparmaq olmaz?.. - Karapet dəli-cinli kimi qarışqaları hədələdi. - Hər şey bizimdi! Lap elə qarız çərdəkləri də! Çox da torpaq onlarındı. Daha doğrusu, onların idti, indi bizimdi. Siz bizə yardım etməlisiniz! Çünkü türklər bizi blokadaya alıb, biz onları yoox! Ha-haa!.. Nə? İnanmırınız, gedin amerika senatorlarından soruşun. Onlardan ağıllısınız, ya çox bilirsınız?.. - Karapet öz sözlərindən uğundu. - Hə, çox da bu boyda torpaqlarını işgal etmişik! Siz qarışqaların başı belə şeyləri qaynatmaz! Bəs necə! Aparıb bu qarız çərdəklərini türk əsgərlərinə verəcəksiniz, onlar da çırtladiqlarını çırtlayacaq, çırtlamaçıqlarını da əkəcək, biçəcək, bizi zəyanıq verə-verə tixacaqlar. Olmaz, aşna, olmaz! İndi mən sizə göstərərəm düşmən kömək etməyi! Bu sobatajdı!..

Karapet qarışqaları tutub tumları bircə-bircə əllerindən almaga başladı. Gözlənilməz həmlədən çasan qarışqaların səfi pozuldu. Əli boşda qalanlar heç bir şey anlamadan özlərini orabura vurur, bir müddət gic kimi yerində firlanır, sonra təzədən qənimət dalınca geri döñürdü. Təhlükəni duyanlar tumlarını xillas etmək üçün çör-çöpün ara-bərəsində gizlənməyə, birtəhər yayınıb aradan çıxmaya çalışırı. Amma Karapetin uzun, ağır əlləri onlara aman vermirdi. Ley kimi bu zəif, köməksiz həşəratların üzərinə şığıyır, yumruğa əvvəlib müqavimət göstərənin başında partlayır, əzib torpağı qarışdırırı...

Tumlar quru olduğuna görə yaxşı çırtlanırdı. Həm də dadlıydı. Bu da Karapetə ləzzət eləyirdi. Öz şücaətinə gülür, şənlənir, zavallı qarışqaları ələ salırı.

- Demək, tumları məxsusi mənimcün tədarük etmisiniz? Bəs bu nə qoxudu belə?.. - Qarız tumlarından anlaşılmaz iy-

qoxu gəlirdi. - Öz iynizdi?.. Yoxsa dezinfeksiyadı? Canınızın qədrini bilirsınız, ha. Sizi görüm qırılasınız. Yoz, yox, hələ çərdəklərin hamısın daşıyb gətirin, sonra gəbərərsiniz. Yarısını burda özümçün padşah kimi oturub çırtlayacaq, kefə baxacağam! Yarısını da əsgərlərimə paylayacağam!.. Ay sən ölüsən, hara qaçırsan?.. - Qarışqalara acıqlandı. - Əlimdən qurtara bilməzsən! Gəl, gəl bəri. Ağzindakını da ver bura! Bax, belə!..

Karapet hırıldaya-hırıldaya tumları ağızına atır, çırtladiğini çırtlayır, çırtlamağımı da cibinə yiğirdi.

Qarışqalar gecikəndə hirsənlər, özündən çıxırıdı:

- Tez, tez gəlin, müftəxor alçaqlar, yaramazlar...

Bir azdan qarışqaların cərgəsinin seyrəldiyini görüb şübhələndi.

- Hə, demək, bir-birinizə xəbər verdiniz? - Ayağa qalxdı.

- Ay aldatdırınız ha! İndicə aydınlaşdırarıq kimin skladını yarmısınız, satqınlar, canılər! Başınızı sığallamayacağam!.. - Qanırlamış kimi onları hədələdi.

Karapetin qarışqaların nazi ilə oynamaga səbri çatmadı. Karvanın hardan, necə başladığını öyrənmək həvəsinə düşdü. Tələsdiyindən arada nəyəsə ilişib yixildi. Toz-torpaqda ağnayıb qalxdı. Üst-başını çırpmadan ayaqlarına dolaşan avtomatını düzəltdi, təzədən yoluna davam etdi. Qarışqa karvanının əvvəli görünmürdü.

Karapet ilan kimi dolanan səngərin axırına çatanda dəyandı. Bura kol-kosnan, şəl-şəvəlnən dövrələnmiş qoyun ağıllını xatırladırdı. Əsirləri saxlamaq üçün düzəltmişdilər. (Axırınca türk əsirini necə gün bundan əvvəl arxaya yollamışdilar.) Yatacaqları ilə tualetləri birdi...

Türk əsirlərinin qurumuş nəcisinə darişan qarışqaları görəndə Karapeti dəhşətli bir öyümə tutdu...

## SOYUQ KONFET

Qadın neçə gündü xəstəydi. Yataqdan qalxa bilmirdi. Dündən dilinə nə çörək, nə də su dəymışıdı. Tez-tez bayılır, huşu bir balaca özünə qayıdanda iniltiye bənzər bir səslə kimisə çağırır, sayıqlayırıdı. Evdə səsini, harayını eşidən, köməyinə çatan yox idi. Gəlinini, iki nəvəsini hər ehtimala qarşı qabaqcadan qonşu rayona, atası evinə yola salmışdı. Ermənilər kəndi mühəsirəyə almışdilar. Oğlu onlarla döyüşürdü. Hər saat düşmənlə təkbətək qalmaq təhlükəsinə baxmayaraq adamlar ev-eşiklərindən çıxmış, didərgin düşmək istəmirdilər...

Haradasa orda-burda arvad-uşaq çığartısı, ah-nalə, fəryad səsi ərşə dirənmişdi. Bu qarmaqarışlıq səsləri aramsız it hürüşü, qırıq-qırıq eşidilən anlaşılmaz vəhi bağırtılar batırmağa çalışırıdı. Səslər gah yaxınlaşır, gah da uzaqlaşır tamam itirdi. Qadın heç nə anlamırıdı. Bu nədir? Nəyatın sonunu? O dünyadan çağırışları?.. Nəfəsi təngiyir, az qalırkı ürəyi partlaşın. Yorğun üzündən atmaq, ayağa durmaq istəyirdi. Daxilində qəribə bir güc, qüvvət duysa da bunu bacarmırdı...

Qəfil qapiya dəyən küt təpik və qundaq zərbəsi daxmani titrətdi. Bayaqqı it hürüşü, yad, anlaşılmaz səslər, bir də əsgər çəkmələrinin sərt taqqıltısı qulağının lap dibində eşidildi. Sonra qapı zərbə çırıldı. İçəridənmi, çöldənmi, bilmədi. Bir azdan qapı ciraltı ilə təzədən açıldı. Hardasa ayaqlar altında qar xırıldayırdı. Uzaqlaşan xırıltını bayaqqı it hürüşü müşayət edirdi. Sonra avtomat səsi it hürüşünü batırıdı...

Külək əsdikcə həngamaları yağlanmamış köhnə qapı bərkədən, zəhlətökən səslə cırıldayırdı. Soyuqdan, şaxtadan damalarında qanı donurdu. Qapını örtmək lazımdı. Necə olur-olsun qapını örtmək lazımdı. Birdən qadını tüstü qarışq yanğı qoxusu vurdı. Tüstü və yanğı qoxusu ilə bərabər bədəninə bir ilqliqliq, hərarət axdı. Yoxsa qonşusu sobanı yandırmışdı? Axı söz vermişdi ki, hardan olur-olsun odun tapıb gətirəcək. Bəs

niyə nəfəs almaq get-gedə çətinləşirdi? Tüstü boğazını göynədir, gözlərini açısdırırdı. Göz qapaqlarını geniş açdı. Otaqda qatı tüstü burumları qaynayırdı. Hər tərəf duman kimi aq tülə bürünmüdü. Tüstü get-gedə daha da qatlaşır, taxta-tuxta çatılıti-patılıtlı ilə yanındı. Tavandan ağızı aşağı uzanan qırmızı alov dilləri az qalırkı sifətini qarsalasın. Səsini çıxartmaq istəsə də öskürək imkan vermir, onu boğurdu. Əl-qol atır, çapalayır, balıq kimi ağızını ayırıb-yumurdu. Gözləri azca qala böyüüb hədəqəsindən çıxacaqdı...

Var gücünü toplayaraq birtəhər yumalanıb çarpayıdan aşağı, döşəməyə düşdü. Üzünə vuran soyuq hava şırnağına sarı iməklədi. Qapı həmin istiqamətdəydi. Sürünə-sürünə bayır çıxdı. Təmiz, şaxtalı havanı acgözlükle ciyərlərinə çəkdi. Növbəti dəfə huşunu itirərək qarın içində sərildi. Bir də sifətini yalayıb qarsan alovun odlu nəfəsinə ayıldı. Yarıihuşuz halda keykey baxır, başına gələnləri xatırlamağa, anlamağa çalışırdı. Taxta daxma yanaraq böyrü üstə aşmışdı. O, təsadüf nəticəsində sağ qalmışdı. Bir an da geciksəydi alov üz-gözünü bürüyəcəkdi. Ölüm qorxusu bütün bədənini silkələdi. Dəhşətlə çıçıraraq kənara sıçradı. Bunu haçan, necə etdiyini özü də bilmədi...

Handan-hana ayağa qalxmağa cəhd etdi. Lakin ilk cəhdə boşça çıxdı. Taqşı qalmamışdı.

Daxilində nəsə qeyri-adı bir yanğı vardı. Qardan ovuclayıb ağızına təpdi. Ovcunda hiss etmədiyi soyuqluğu (barmaqları donmuşdu) ağızında duydu. Əvvəl qar elə bil dilinə yapışdı, o saat ərimədi. Tədricən sulanıb boğazını yaşłasa da dad-tam duymadı. Amma gözləri, deyəsən, bir balaca işıqlandı. Əllərini yerə dirəyərək güc-bəla dikəldi. Ətrafa göz gəzdirdi. Hər tərəf od tutub yanındı...

Özünü toplayıb zorla bir neçə addım atdı. Kimisə tapmaq, nə baş verdiyini öyrənmək istəyirdi. Lakin ins-cins gözə dəymirdi. Ermənilər elə bil kəndin adamları ilə bərabər mal-qarasını, it-pişiyini də harasa doldurub yandırmışdır.

Ayaq üstə çox dayana bilmədi. Başı hərlənir, gözləri qaralırdı. Sanki yavaş-yavaş dərin, zülmət bir quyunun dibinə yuvarlanırdı. Ağızı üstə yixilmamaq üçün havadan tuturmuş kimi

əllərini irəli uzatdı. Dirsəyəcən qara batdı. Barmaqları qarın altında nəyəsə toxundu. Beynində qığılçım tək ani bir ümid çaxdı. Bəlkə çörəkdi? Eşələyib çıxartdı. Gözlərinin qabağına tutdu. İlahi, bu ki konfetdi! Hardan, necə düşmüşdü bura? Axırınca dəfə haçan konfet yedyini unutmuşdu...

Qarın-buzunu ağaca dönmüş barmaqları ilə birtəhər sürtüb təmizlədi. Kağızını qırıq-qırıq cirib qopardı. Konfetə oxşarı qalmamışdı. Buz parçasına dönmüşdü. Uşaq kimi konfetlə oynadığına görə əsəbləşdi. Ac idi. Ürəyi çəkilir, gözləri axırdı. Onu elə bu saat yeməliydi. Uşaq vaxtı o, konfeti adətən əvvəlcə dodaqlarının arasında saxlayaraq sorar, bundan ləzzət alardı...

Konfeti ikiəlli, güləməli şəkildə ağızına apardı. Çənəsi artıq aralanmış, nə qədər eləyirdisə konfet dodaqlarına yapışır, içəri keçmirdi. Dodaqlarında onun qarını-buzunu isidib əridəcək hərarət yox idi. Ağzında tüpürcəyi də qalmamışdı...

Əsəbi halda konfeti dartıb dodaqlarından qopardı. Dodaqları dəhşətlə göynədi. Sanki onlara milyonlarla iynə səndilər. Bir çarə tapmalıydı. Çənəsini geniş, lap geniş açmalı, elə etməliydi ki, konfet dodaqlarına toxunmasın. İlahi! Nə qədər gülünc vəziyyətdi!..

Yox, əsəbləşmək lazım deyildi. Sadəcə ehtiyatlı tərpənməli, xüsusü səy, məharət göstərməliydi! Konfet əlindən sürüşüb düşə, qarın-buzun içində itə bilərdi. Ən dəhşətlisi buydu!..

Çənəsini bayaqından da artıq araladı. Ona elə gəldi ki, ağızını heç vaxt bu qədər geniş açmayıb və aça da bilməz. Bu, son həddi!..

İkiəlli sıxlığı konfeti ağızına atmaq istəyəndə yan tərəfdə qar yavaşça xırıldadı. Qorxudan ürəyi düşdü. Konfeti qeyri-ixtiyari uşaq kimi ovcunda gizlətdi. Bunu elə məharətlə, cəld etdi ki, özü də mat qaldı. Halbuki bayaqdan barmaqları sözünə baxmırırdı...

Qarın xırıldadığı tərəfə çöndü. Pal-paltarı yanmış, üz-gözü qapqara hisə batmış, dişləri ağaran başıçıq, ayaqyalın bir qız uşağı idi. Qarın içində yalın ayağının birini götürüb o birini qoyurdu. Ağızını ayırmış, bir cüt köz kimi işildayan gözlərini onun konfeti gizlətdiyi ovcuna dikmişdi. Biləndə ki, bayaqdan

özünün də ağızı açıldı, utandı. Tez ağızını yumdu. Şaqqıldayan çənəsi bərk ağrıdı. Qızçığaz eləcə baxırdı. O gözlərdəki baxışlara tab gətirmək mümkün deyildi.

Qos qoca arvad karıxmışdı. Necə hərəkət edəcəyini kəsdi. Aydındı ki, qızçığaz da onun kimi acdı. O da ümidiyi konfetliyini belə itirmiş bu buz parçasına bağlamışdı. Halbuki nəliyindən, necəliyindən hələ xəbərsizdi. Yalnız qadının onu ağızına apardığını görmüş və anlamışdı ki, hər nədisə yeməli şeydi. Bu buz parçası onlardan hansınasa həyat bəxş etməliydi. Qadının daha taqəti qalmamışdı. Qızçığazın da vəziyyəti, deyəsən, yaxşı deyildi. Bəlkə konfeti yarı bölsün? Necə qərar çıxartmaq, hökm vermək qadının ixtiyarındaydı. İstəsə konfetdən qızı verməyə də bilərdi. Hər halda, konfet onun əlindəydi. O tapmışdı. Deməli, onun qismətiydi. O, əlində öz qismətini tutmuşdu... Bəlkə də əksinəydi. Əlindəki qızçığazın qismətiydi. Belə deyildisə qız iki daşın arasında birdəncə peyda olmazdı...

Qızın üzünə baxdı. Dodaqları hələ də aralıydı. Gözlərini ac, vəhşi heyvan balası kimi onun yumulu əlindən çəkmirdi. Sanki bu saat, bu dəqiqliq üstünə atılacaqdı...

Qadının qız nəvəsi yadına düşdü. Sevimli, şirin-şəkər, şeytan nəvəsi. Bir suyu elə buna, bu qızçığazaca oxşayırdı...

Birtəhər irəli süründü. Ovcundakı konfeti nəvəsini xatırlandıran qızçığazın açıq ağızına dürtdü. O da tezə dodaqlarını sıxdı, ağızını qapadı. Deyəsən, konfet hərərətdən isinib əridi. Qızçığazın ağızının qıraqlarında su göründü. Sonra qızçığaz udqundu. Qadın da qeyri-iradi udqundu. O saat da gözlərini yayındı. Ağzında, daha sonra isə boğazında nəsə qəribə bir maye hiss etdi. Gözləri axdı. Dizləri büküldü. Üzü üstə qarın içiñə, qızın ayaqları altına yixıldı...

Toran qarışmışdı. Ətrafdə sakitlikdi. Gümüşü qar üzərinə soyuq ay işığı cilənmişdi. Hələ də korun-korun yanan komalardan qalxan tüstü burumlari qışın nəfəsini təntitmişdi...

## TÜRKÜN ETİRAFI

Ermənilərin son dövr törətdiyi üzdəniraq əməlləri olmasayı yəqin ki, yaddaşımın bir küncündə ilişib qalmış bu hadisə də əhəmiyyətsiz bir şey kimi unudulacaq, itib-batacaqdı.

Hardasa səksəninci illərin əvvəlləriydi. Qonaq getdiyim Sisiyan rayonunun Qızıl Şəfəq kəndindən, dostumgildən qayıdırıdım. Bakı-Sisiyan avtobusu kəmər kimi dağların belinə dolanan əyri-ürrü yolları dəstələyə-dəstələyə irəli şütyüyrdü. Sərnişinlər yamyaşıl ormanlardan, laləli, gül-çiçək ətirlili yamaclarдан, sıldırımlı yarğanlardan gözlərini çəkmirdilər. Könül gözəllikdən doymurdu...

Avtobus balaca bir kəndə girdi. Yolun qıraqında orta yaşılı bir arvad dayanmışdı. Əlində də bir bağlama. Görkəmindən, geyim-kecimindən türkə oxşayırdı. Yaxınlaşan avtobusu görüb əlini qaldırdı. Sürücü saxlamadı. Haqqıçunuə içəridə boş yer yox idi. Ara-bərədə qoyulmuş əlavə oturacaqlar da tutulmuşdu. Hətta yaxın məsafləyə gedən bir neçə nəfər tutacaqlardan yapışaraq ayaq üstə dayanmışdı. Bu, adı bir şey kimi kimsənin nəzər-diqqətini çəkmədi...

Bir azdan avtobusumuz növbəti kəndi keçirdi. Bu dəfə avtobusumuza bir erməni kişi əl elədi. Sürücü yenə saxlamadı. Əllərini sükandan ayırib ələcsiz halda yanlara açmaqla təessüsünü bildirdi. Yəni ki, bağışla, qardaş, neyniyim, yerim yoxdu. Qabaqda əyləşmiş cavan, bigiburma erməni dığası sürücüyü atmaca tullamasayı yəqin elə bu da bayaqkı kimi kimsənin nəzərini cəlb etməyəcəkdi.

- Gərək götürəydin...

Avtobusun sürücüsü də erməni idi. Oğlanı güzgüdə tərs-tərs süzüb:

- Ara, hara götürəydim?.. - dedi. - Görmürsən yerim yoxdu?.. - İkrahla əlavə etməkdən özünü saxlaya bilmədi. - Nə ve-

cinədi, qadın, qoca ayaq üstə dayanıb, sən də arsız-arsız oturub yanındakınan mazaqlaşır, mirt vurursan...

Oğlan avtobus tərəpənəndən yanında əyləşdiyi qəşəng erməni haxçiyi ilə dilxoşluq edir, məzəli lətifələr danışındı. İnsan-fən, qız ona bir elə də əhəmiyyət vermirdi...

- Erməni ermənini yolda qoymamalıdır! - Erməni diğası dalını-qabağını fikirləşmədən, harada, kimlərin əhatəsində olduğunu vecinə almadan, ötkəmliklə sürücünü qızınlı.

- Bayaqkı da insandı axı... - Deyəsən, sürücü daxilən utanıb bir qədər qızına çəkildi.

- Hər halda erməni deyildi. - Oğlan sürücünün tərəddüdünyü duyub kinayə qarışiq eyhamla xüsusi vurğuladı.

Sonra da başını dolandırıb həyasızcasına təqdir uman sinayıcı baxışlarla erməni sərnişinləri süzdü. Ona elə gəlirdi ki, avtobusda yol gedən ermənilərin üzəyindən xəbər verir. Bəlkə bir neçəsi üçün bu, doğrudan da, beləydi...

- Boş-boş çərənləmə... - Sürücü nə fikirləşdişə maşının sürətini bir qədər azaltdı.

Avtobusdakı erməni sərnişinlərin çoxu sürücü qarışiq Bakı ermənisiydi. Onların arasında məndən başqa da türk vardi. Ermənilər bizim dilimizi bildiyi kimi biz də az-çoq onların dilini başa düşürdük. Dədə-baba qonşularıydıq axı. Oğlan sanki bizim əsəblərimizlə oynayır, bizi sinayırdı. Nəhayət, ermənicə bilən türklərdən biri yerindən sürücünün sözünə qüvvət verdi.

- Başından yekə danışırsan, cavan oğlan, - dedi.

Oğlan cavab qaytarmaq istəyəndə Bakı ermənilərindən biri təmiz azərbaycan dilində onu qabaqladı:

- Fikir vermə, qardaş, daşnaq küçüyüdü. Bu, onun öz sözü deyil.

Oğlanın arxasında əyləşmiş erməni arvadı yenə azərbaycanca əlavə etdi:

- Amerikadan gəlib, kişinin xətrinə dəyməyin. - Oğlan dönüb ona əyri-əyri baxanda qadın bu dəfə erməni dilində daha da coşdu. - Gözlərini niyə bərəldirsən? Bayaqdan bəri yanındaki gözəlçəyə özün danışmırısan?..

Arxadan daha bir nəfər səsini qaldırdı:

- Cəhənnəmə ki, Amerikadan gəlib. Qoy desin görək belə hara gedir?..

Məsələnin bu qədər böyüyəcəyini, qəlizləşəcəyini qətiyən gözləməyən oğlan susmağı üstün saydı.

- Dillənsənə!.. - Bayaqkı gur səs hökm etdi.

- Bakıya... - Erməni diğası qəzəbli baxışlara cavab verməli oldu.

- Bəs qorxmursan orda səni bu dilinə görə dənizə atalar? Bakıda sənin kimilərinə yer yoxdu!..

Yaşlı bir erməni kişi tutacaqdan yapışaraq adamları ya-ra-yara oğlana yaxınlaşdı. Əsəbi şəkildə qolundan dartaraq:

- Dur ayağa! - dedi. - Sən bu baş, bu ağılla bizimlə bir avtobusda getməməlisən! Haçansa sənin kimi gorbagorların feli-nə uyub az qardaş qanı axıtmamışq. Daha keçməz!..

Sürücü işi belə görüb maşını saxladı. Oğlanın qolundan tutub qapiya tərəf itələdilər. O, çönbü imdad diləyirmiş kimi sərnişinlərin üzünə baxdı. Lakin nifrət dolu baxışlarda mərhəmət yox idi. Hamı bir nəfər kimi tələb edirdi:

- Düşsün!.. Düşsün!..

Erməni diğası əvvəl müqavimət göstərmək istədi. Bir avtobus adamlı bacarmayağıni görüb yalvarmağa başladı.

- Bağışlayın, bir qələtdi eləmişəm. - Heç elə bil bayaqkı cığal, ötkəm danışan oğlan deyildi. Məzлum, zavallı, bir sözlə, tipik erməniydi ki, durmuşdu...

Eh, qardaş, türkün üzəyi böyük olduğu qədər də yumşaq-dı, desəm, yəqin nəsə təzə bir söz söyləmiş olmaram. Ürəyimlə bacarmadım.

- Əl saxlayın, - dedim, - qoyun qalsın. - Pox yeyən iti öldürməzlər ki...

Bu sözdən sonra ermənilərin əli boşaldı. Sərnişinlər öz-özlərinə donquldanaraq yavaş-yavaş sakitləşdilər. Oğlanın yanındaki qəşəng erməni haxçiyi də onunla bir oturacaqda yol getməyi özünə rəva bilmədi. Dinməz-söyləməz qalxıb ayaq üstə duranlara qarışdı...

Avtobusumuz axar-baxarlı bir bulaq üstündəki yeməkxananın qabağında dayandı. Nahar vaxtı idi. Sərnişinlər bir-bir aşağı töküldülər. Avtobusda təkcə həmin erməni diğası qaldı. Döyülmüş it kimi küçə qışılaraq altdan-altdan yeməkxanaya tərəf baxırdı. Manqalda tüstülenən kababın iyi uzaqdan adamı iştaha gətirirdi...

Hə, qardaş, bax o zaman ermənilər ağıllı qərar çıxartdılardı. Haqqı səs verməklə nahaqqı, şərə qarşı birlik, həmrəylik nümayiş etdirdilər. Uzaqdan, okeanın o tayından təşrif buyurmuş daşnak küçüyünün provakasiyasına uymadılar. Amma sonralar... İndi mən o vaxtkı ürəyişümşaqlığıma görə özümü qınayıram. Elə hey fikirləşirəm ki, gərək biz kimə güzəştə getdiyimizi yaxşı biləydik. Bizim ürəyişümşaqlığımız, rəhmdilliyyimiz, hər addimbaşı yazıq sayıb erməniyə güzəştə getməyimiz, boşluğumuz erməniyi həmişə şirnikləndirib, tədricən, yavaş-yavaş üstümüzə ayaq almasına səbəb olub və əlinə girəvə keçdikcə zaman-zaman başımıza bu bələləri açıb...

## TƏLƏ-CƏLƏ

Düşər-düşməzi olar, bəri başdan hökumətimizin baydağının ucaldıqca ucalmasını arzulayıram! Ona görə ki, biz qəçqin-köckünün hər birinə ayda iyirmi beş min manat (xalq deyimiynən, iki şirvan yarımlı) çörəkpulu (vallah, adama lap qanpulunu xatırladır) kəsib. Di gəl məmurlarımızın məkirlili əməlləri halalca çörəkpulumuzu hər ay harama döndərir...

Keçən il fikirləşdim ki, çörəkpulunun dalınca düz üç ay getməyəcəyəm. Həm hər dəfə yolda avtobusa-zada verdiklərim nəfə qalar, həm də yiğilar, vacib bir əyər-əskiyimi ödəyər. Deyir, sən sayığını say, gör fələk, daha doğrusu, məmurlarımız-məmurcuqlarımız nə sayır. Hə, çörəkpulunu almağa gedəndə dedilər, gecikmişən, pasportları, qeydiyyati-filanı yoxlayırdıq, siz yoxlamadan keçmədiyinizə görə ötən ayların pullarını ala bilməyəcəksiniz. Şamaxı batan kimi batdı. Dədim, siz nə danışırınız, necə batdı, axı ünvanımız sizdə vardi? Pulları geri, hökumətəmi qaytardınız? Axı onu bizimcün elə məhz hökumət ayırb! (Yəqin belə yerdə deyiblər ha, ağanın malı çıxır, muzdurun canı!) Pullarımın batmasına imkan vermərəm!..

Lakin tez qızıb, tez də soyudum. Necə deyərlər, bir atım barıtm vardı, atdım, qurtardı. Bir də, ora-bura şikayətə getməyi, haqqımı tələb etməyi mənasız saydım. Çünkü məmurlarımızın dabbəqda gönüne bələdəm. Bir çörəkpulunu udmaq üçün neçə çörəkpulu uduzmalısan. Üstəlik, nə qədər həyəcanlanacaq, əsəbləşəcəkdir. Axırı da həkim, filan qədər iynə, dava-dərmanla qurtaracaqdı. Rəhmətlik Molla Nəsrəddinin həpifləri kimi fikirləşdim ki, dəymə, bəlkə özləri insafa gəlib sonraki aylar pullarımı qataracaqlar... Amma qaytarmadılar.

Eşidəndə ki, çörəkpullarımızı banklara köçürəcəklər, haçan istəsək, buyurub onda da alacağıq, bərk sevindim. Amma naşa, arx gəlməmiş çırmamına dəyməzmiş! Ona görə ki, qas düzəltikləriydi, vurub gözünü də çıxardılar, hərənin pulunu bir dərədəki banka göndərdilər...

Mənim işim lap naşıl, qəmədiyədi. Dünyanın düz vaxtı şəhərdə, ata evində yaşasam da işlədiyim kənddə qeydiyyatdaydım. Ordan torpaq sahəsi almış, bəxtəvərliyə düşmüşdüm.

Ancaq ev tikdirmək mənə qismət olmadı. Torpaqlarımızın hamısı erməniyə qaldı, erməni tutub əlimizdən aldı. Əvəzində qaç-qırçılıqda mənim çörəkpulumu bir adam, kənd icra nümayəndəsi, arvad-uşağıımın çörəkpulunu isə şəhər icra nümayəndəsi verirdi. Arvad-uşağıım şəhərdəki ünvanda qeydiyyatdaydı...

İşləri elə dolaşdırılmışdır ki, təzə ildə yanvar, fevral ayının pulları (həm özümün, həm də ailəmin) it-bata düşdü. Dedilər, guya yanvar ayının çörəkpulunu rayonumuzun Bərdədəki bankına göndəriblər. Bakının Qaradağ rayonunda məskunlaşan üçün həmin pulu əldə etməyin nə demək olduğu uşaqa da aydındı. Səbri-mizi basıb gözlədik, fevral ayının pullarını da Bakının ayrı-ayrı uzaq rayonlarındakı tanımadığımız banklara köçürtdülər. Gərək neçə marşurut dəyişəydik. Acıga düşüb bundan da əlimizi belə üzdi. İtin ağlina gəlməyən haqq-hesabdı. Halbuki kimin harda məskunlaşdığını yaxşı bilirdilər. Hər il məskunlaşdığını yerdən arayış tələb edir, biz də alıb verirdik... Deyilənə görə, işləri dolaşdırın icra nümayəndəloriydi. Pul paylamaq səlahiyyətini təzədən özlərinə qaytarmaq istəyirdilər. Qaçqınlardan qırtdadlıqları qəpik-quruşun dadi damaqlarındaydı...

Mart, aprel aylarında ailə üzvlərimin çörəkpullarını birtəhər tapıb aldım. Öyrəndim ki, öz pulum da Binəqədi rayonunun keçmiş Kirov, indiki Rəsulzadə qəsəbəsindəki bankdadı.

Qəsəbədə bazarın arxasındaki bir idman klubunu nişan verdi. Ay başınıza dönüm, klub hara, bank hara?.. Soraqlaya-soraqlaya kəndfason bir yerə gedib çıxdım. Dedim, yəqin üstümü unnu görüb azdırıblar. Bir nəfərdən də soruştum. Təəccübə başını buladı.

- Ay qardaş, bura kənddi, - dedi, - kənddə bank-zad həndədi?..

Dilxor oldum. Yaxşı ki, yanımızdan ötən başqa bir nəfər söhbətimizi eşidib ayaq saxladı.

- Düz gəlmisən, qardaş, - dedi, - iyirmi-otuz metr də qabağa get, sol tərəfdəki klubun həyatindədi...

Nabələd kor olar, ürəksiz bir az da irəllədim. Sağ tərəfdə, barının dibində qoca bir arvad göy-göyərti satırdı. Daha doğrusu, qabağına düzüb oturmuşdu, müştəri gözləyirdi. Ərinmədim, bundan da soruştum. Əliyinən göstərdi ki, düz get.

Gethaget dar bir küçəyə girdim. Əsl kənd küçəsiydi. İnamsız-inamsız döyükdüm. Sol tərəfdəki məktəbə oxşayan böyük tikilinin həyatində idman qurğusu-filan gözə dəyirdi. Sağ tərəfdəki şəxsi həyat barışıydi, içində də ev-eşik. Divardaki köhnə, sovetdən qalma dəmir ləvhəyə gözüm sataşdı. "Kalinin küç." si yazılmışdı. Görəsən indiki adı nəydi?..

Məktəbə ozşatdığını (idman klubuymuş) binanın həyatində, ayaq tərəfdə, küçəyə doğru künclə balaca daş tikili vardi. Qabağında qadınlı-kışılı xeyli adam dayanmışdı. Başabəla bankın yerini onlardan da soruştığı qərara aldim.

Yasti-yapalaq tikilinin divarına "zibilləmə, zibil tökmə!", yazılısa da böyür-başı əsil zibilxanayıdı. Üfunət ətrafi bürümüşdü. Başına firlananda balaca qapını görüb həyatə girdim. Kənarda söhbətləşən iki kişi yanaşib dərdimi söylədim. Keçəl kişi:

- Düz gəlmisən, - deyib gülümsədi, - axtardığın bank budu.

Qaçqın-köckünün qabağında bashabas saldığı xostuya baxıb təəccübə ciyinimi çəkdir.

- Belə də bank olar?..

- Əvvəllər klubun çayxanasasıydı... - əyriburun kişi əlavə etdi.

Nə qədər soruştum ki, növbədə axırıncı kimdi, cavab verən olmadı.

Axırda biri qinayıcı dilləndi:

- Rəhmətliyin oğlu, oçreti neynirsən, müsəlmansayağı dayanmışıq, sən də dayan də...

Dayanmazdan qabaq başımı ev qapısına oxşayan dəmir qapıdan "müsləmansayağı" içəri soxub düz gəlib-gəlmədiyimi, çörəkpulumun bu "bank"da olub-olmadığını dəqiqləşdirdim. Sonra bayaqkı iki kişi yəquldum.

- Qardaş, başağrısı olmasın, mənim bir direktor yoldaşım vardı - Keçəl mənə tərəf əyilib danışmağa başladı. - Bunu hansı zavod-fabrikə direktor göndərildilərsə, çatırışı böyük-böyük sex-lərin ara-bərəsini pereqarodkaynan-zadnan kəsir, bölür, hərəsinə də təzə bir sex rəisi təyin edirdi...

- Mənəsi nəymış?.. - Tələsib soruştum.

Kişi güldü:

- Mənəsi oydu ki, bayaqdan sex bir, sex rəisi də birdi. Sex çoxalanda, rəisi də çoxalırdı, birinin əvəzinə neçəsindən aylıq

yığırdı. - Siqaretinə bir qüllab vurub söhbətini belə yekunlaşdırıldı.  
- Bu bankı qurub-qoşan da hər kimdisə elə o dostum kimi bicin biridi...

Birdən arvadların çığır-bağırı, bashabası daha da artdı. Qulağım çaldı ki, içəridə, bankda pul qurtarhaqurtardı, hamiya çatmayacaq. Narahat oldum. Onda gərək bura bir də ayaq döyəydim. Amma bu dəfə bəxtim gətirdi. Başqasını bilmirəm, mənə pul çatdı...

Pulu verən qadın üç aylıq çörəkpulumdan üç məmməd qırtsa da (dədə malı kimi olar-olmaz soruşmadı) abrima qıslıb dinmədim. Allahımı şükür eləyə-eləyə (bəlkə bütün çətinlikləri ona görə yaradırlar ki, əlimiz nəyəsə çatanda şükür eləməkdən savayı özgə bir fikrə düşməyək?) bayira çıxdım...

\*\*\*

Binamızın tinində avtobusdan təzəcə düşmüşdüm ki, yaşı bir kişi məni yanladı.

- Bacıoğlu, deməzsən burda bank hardadı?..

Bank binamızdan iyirmi-otuz metr aralıdaydı, əlimi uzadıb göstərdim. Təhər-tövründən kişini qaçqın-köckünə oxşatdım. Dilim dinc durmadı.

- Nədi, dayı, yoxsa qaçqın-zadsan, pul-pənəni bu banka göndəriblər?..

- Əshi, qaçqın yox ey, belə lap adıbeddamam. - Kişi bezmiş kimi başını buladı. - Bizi oda salıblar. Səki çörəkpulu verirlər, verməsələr bundan min pay yaxşıdı...

- Niyə axı?..

- Bacıoğlu, mən keçmiş Kirov pasyolkasında məskunlaşmışam, qaraəlmış çörəkpulumu isə bura göndəriblər. Gəlib çıxınca neçə avtobus dəyişmişəm. Bu da işdi?..

Hər şey ayındı. Fikirləşdim ki, ay dadi-bidad, məmurlarımız vaxtında bu torları, tələləri-cələləri erməniyə qursaydılardı, indi rahat oturmuşduq ev-eşiyimizdə. Erməni köpəyoğlu yel olub böyrümüzdən ötə də bilməzdı, onda qala torpaqlarımızı alaydı, bizi çöllərə salaydı. Sonra fikirləşdim ki, yoox, biz yalnız özümüzə tələ-cələ qurmaqdə mahirik. Amma o da var ki, tələ-cələyə düşmək bizim elə canımızda-qanımızdади... Nə bilim, vallah...

## KİTABIN İÇİNDƏKİLƏR


<i>Yazmaq da döyüşməkdir (Ə.Cahangir)</i> .....	3
Qaydasız döyüş .....	9
Qarabağ dərdi .....	22
Gilas ağacı .....	39
Mənim tanımadığım Moskva .....	59
Qəfəs .....	79
Qaçhaqaçda .....	99
Yad dağlarda .....	107
İlan balası .....	116
Ən qiymətli .....	123
İntiqam .....	126
Daşnak tələsi .....	130
Oğru erməni .....	150
Qarpız tumu .....	156
Soyuq konfet .....	163
Türkün etirafı .....	167
Tələ – cələ .....	171

Texniki redaktoru  
Sənan Gülaşyev

Kompüter icraçısı  
Cəmilə Akifqızı

İstehsalat müdürü Nərmin İsabəyli  
Çapçı Aygün Qismətqızı  
Texniki işçi Xədicə Akifqızı  
Çapa imzalanıb **07.02.2009**  
Formatı **60x84 1/16**  
Fiziki çap vərəqi **11**  
Sayı **1000 (I buraxılış – 300)**

Eyvaz Zeynalov  
(Eyvaz Mahmud oğlu Zeynalov)  
Qarabağ hekayələri  
**Bakı -Şirvannəşr -2009**



**Eyvaz Zeynalov Azərbaycan  
Yazıçılar Birliyinin üzvü, bir neçə  
kitabın müəllifidir.**

**2007-ci ildə “Avropa Nəşr Mətbu  
Evi”nin keçirdiyi müsabiqədə  
“Ən yaxşı vətənpərvər yazıçı”  
Beynəlxalq Qızıl mükafatına  
layiq görülmüşdür.**

**2008-ci ildə isə Mahmud Kaşgari  
adına Beynəlxalq Hekayə  
Müsabiqəsinin qaliblərindən biri  
olmuşdur.**

9 789952 803228